

ABBASQULU AĞA BAKIXANOV QÜDSİ

**SEÇİLMİŞ
ƏSƏRLƏRİ**

**“AVRASIYA PRESS”
BAKİ-2005**

*Bu kitab "A.Bakıxanov. Seçilmiş əsərləri" (Bakı, Yaziçı, 1984)
nəşri əsasında təkrar nəşrə hazırlanmışdır*

Tərtib edəni, fars dilindən tərcümələr,
müqəddimə, qeyd və şəhərlərin müəllifi: **Məmmədağa Sultanov**
Redaktorlar: **Ənvər Əhmədov**
Rəhim Sultanov

894.3613 - dc 21

AZE

Bakıxanov Abbasqulu ağa Qüdsi. Seçilmiş əsərləri. Bakı, "AVRASIYA PRESS", 2005, 488 səh.

Yeni maarifçiliyin ideya soləfi rolunda ağlin ehtirashlı tərennümçüsü, çağdaş Avropa mədəniyyətinin Şərqdə ilk carçısı Abbasqulu ağa Bakıxanov Qüdsinin elmi, odebî, felsefi xidmetləri tarixi əhəmiyyət kəsb edir. A.Bakıxanov – orta əsrlərdən yeni dövrfə, Asiyadan Qerbə, ənənədən müasir mənəda elmə keçidi hazırlayan ilk böyük maarifçi ədib və alimdir. O, özünün zirvə məqamına M.F.Axundzadə ilə çatan yeni içtimai fikrin də ilk baniləri və klassik xadimləri sırasındadır.

Azərbaycan xalqının böyük mütəfəkkir əlim və şairinin zəngin elmi-ədəbi irsindən seçmələrdən ibarət olan bu kitaba müəllisinin "Tehzibi-oxlaq", "Nəsihətlər", "Keşfül-Qoraib" əsərləri ilə yanaşı "Kitabi-Əsgeriyə" povesti, "Mişkatül-ənvar" poeması, lirik əsərləri və mənzum hekayətləri daxil edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti

İLHAM ƏLİYEVİN

"Azərbaycan dilində latin qrafikası

ilə kütləvi nəşrlərin həyata

keçirilməsi haqqında"

12 yanvar 2004-cü il tarixli sərəncamı
ilə nəşr olunur və ölkə kitabxanalarına
hədiyyə edilir

ISBN 9952-421-03-4

© "AVRASIYA PRESS", 2005

ÖN SÖZ

Abbasqulu ağa Bakıxanov Qüdsi Azərbaycan xalqının ensiklopedik biliyə malik olan mütefəkkir simalarından biridir. O, tarix, fəlsəfe, nücum, sərf-nəhv, ilahiyat və etikaya aid qiymətli əsərlər müəllifi, feal maarifçi, cyni zamanda klassik Azərbaycan poeziyasının bütün sirlərinə bələd olan qüdrətli bir şair kimi tanınır. Ədəbi-bədii irsi dərindən öyrənilidikcə Bakıxanov gözlerimiz qarşısında daha da böyükür. Onun XIX əsrin birinci yarısında yaşamış görkəmli rus və Avropa alim və şairlərle bir cərgədə durduğu üreyimizi sonsuz iftiخار hissile doldurur. A.Bakıxanovun yaradıcılığına küll halında baxdıqda dünya-görüşündeki bezi ziddiyyyətləri də görünür. Bu, şübhəsiz, onu əhatə edən mühitdən, sarsılmaqda olan feodalizm ilə yaranmaqda olan kapitalizm arasında baş qaldıran ziddiyyyətlərdən və şairin patriarxal dini baxışları ilə realist, hətta bəzən materialist görüşləri arasındakı çarşışmadan irəli golirdi.

A.Bakıxanovun bize yadigar qoyub getdiyi əsərlər aşağıdakılardan ibarətdir.

Şeirlər külliyyatı – buraya şairin “Mişkatül-ənvar” adlı poeması, avtobioqrafik şeriləri, mənzum hekayələri, qəsidiə, qəzəl, qıtə, rübai və məsnəvileri daxildir.

Uzun müddət Bakıxanovun şerilər divanı itmiş hesab edildiyindən o, bir şair kimi tədqiq edilməmişdi. Lakin bu sətirlərin müəllifi həmin külliyyatı Respublika Əlyazmaları Fondunda tapıb, fars dilində yazılmış bütün şerilərini Azərbaycan dilində nəşr etdikdən sonra alımlorımız Bakıxanov Qüsдинi qüdrətli bir şair kimi də tədqiq və təhlil etməyə imkan tapdır¹.

“Riyazül-Qüds” – A.Bakıxanovun ilk əsərlərindən biridir. Doğma Azərbaycan dilində yazdığı bu əsər əsasən mərsiyə xarakteri daşışa da, yeri göldikcə onu dincə əlaqəsi olmayan lirik şerilərlə bəzəmişdir. Bu şeirlər əsas metndən ayrı-müsteqil əsər kimi oxunduqda, şairin hələ yaradıcılığının ilk dövrlərində nə qədər bədii və gözel şeirlər ya-

rada bildiyinin şahidi oluruq. A.Bakıxanov bir çox başqa klassiklərimizdə fərqli olaraq öz əsərlərinin yazılıma tarixini göstərdiyi üçün yaradıcılığında inkişaf xəttini müəyyən dərəcə izləmək mümkündür. Məsələn, o, “Riyazül-Qüds”in yazılıma tarixini “əbcəd” hesabılə (əserin adındaki hərflərlə) göstərmişdir. Bu sözərəqəmə çevrildikdə hicri 1236-cı (miladi 1820) ili göstərir ki, buradan da müəllifin həmin əsəri 26 yaşında ikən yazdığını aşkar olur. Bu əsərdə sənətkarlıqla qələmə alınmış şeir parçalarından aydın olur ki, A.Bakıxanov ləp gənc yaşlarından ana dilində Şeir yazmağa başlamış və bu şeirlərin bir qismını sonradan “Riyazül-Qüds”ə daxil etmişdir. Bu əsərdə Vaiz-Kaşifinin “Rövzətüş-şühədə”, Məhəmməd Füzulinin “Hədiqətüş-süədə” və Məhəmməd Bağır Meclisinin “Cilail-üyün” əsərlərinin tosiri var.

“Qanuni-Qüdsi” – A.Bakıxanov bu əsəri uşaqlara fars dilinin sərf və nəhvini sadə dilde öyrətmək məqsədilə yazmışdır. Bu dərslək kitabı farsların özlerindən də çox qabaq bu dilin təlimi üçün yazılan ilk əsərlərdəndir. A.Bakıxanov əsəri üç fəsle bölür: fonetika, morfologiya və sintaksis. Burada müəllif əsasən əreb və rus dillerinin qrammatik prinsiplərinə əsaslanmış, onları orijinal yolla fars dilinin daxili qanunlarına uyğunlaşdırılmışdır. O, Şərqdə bir onənə şəklini almış qaydaya riayət edərək, bezi misalları şeirlə vermişdir və bu şeirlərdə atalar sözlərini xatırladan hikmətamız fikirlər ifadə etmişdir. Müəllif bu əsəri “Riyazül-Qüds”dən təqribən 8 il sonra, yəni hicri 1244-cü (miladi 1828) ildə yazmışdır. Əsər ilk dəfə 1831-ci ildə fars dilində, 1841-ci ildə isə Tiflisdə rus dilində nəşr edilmişdir, “Gülüstani-İrem” – A.Bakıxanovun müxtəlif dillerdə mövcud olan əsas menbələri və tarix kitablarını uzun illər oxuyub öyrəndikdən sonra, 1841-ci ildə ilk dəfə Azərbaycan və Dağıstan xalqlarının tarixinə dair beş fəsildən ibaret farsca yazdığı bu əsər özünün dərinliyi, əhatəliyi, tərtibi və tarix elmino verdiyi tərif etibarile müəllifinə dünya şöhrəti qazandırmışdır.

Azərbaycan və rus dillerində nəşr edilmiş bu əsər sonrakı dövrdə yaşayan tarixçilərimizin stolüstü kitablarından olub, əsasən islamın meydana gəlməsindən tutmuş 1813-cü ildə Rusiya ilə İran arasında bağlanan sülh mühəhidənaməsinə qədərki dövrde xalqımızın tarixini tədqiq və təhlil etmək işində mühüm menbələrdən biridir.

“Əsrarül-Məleküt” – Müəllifin nücum elminə dair əreb dilində yazdığı bu əsər Azərbaycan xalqının elmi təşəkkür tarixində, habelə A.Bakıxanovun öz dünyagörüşünün təkmilləşməsində son dərəcə böyük rol oynamışdır. Əgər A.Bakıxanov özünün ilk əsərlərindən biri

¹ Bu barede müfəssəl məlumat almaq üçün bax: “Литературный Азербайджан” jurnalı, 1964, № 3, səh. 65-71.

olan “Riyazül-Qüds”də şîelerin dini təziyələrini qələmə almışsa, “Əsrarül-Mələkut” əsərində islam dininin ehkamlarının əksinə olaraq, kainat quruluşunu və Günəş sistemini elmin o zamankı nailiyyətləri arasında, materialistcəsinə izaha çalışmışdır. A.Bakıxanov Yeri kainatın mərkəzi sayan geosentrik nəzəriyyəyə qarşı çıxaraq, Günəşin mərkəz hesab edən heliosentrik nəzəriyyəsinin müdafiəçisi olmuşdur. Bu cəhətdən o, məşhur Polşa alimi Kopernikin (1473-1543) XIX əsərə qədər görkəmli alımlar tərefindən artıq döñ-döñə təsdiq edilmiş mütərəqqi fikirlərinə tərəfdar çıxmış və bu əsərilə elm aləmində şöhret tapmışdır.¹

“Təhzibi-əxlaq” – Bu kitabı A.Bakıxanovun əsas əxlaqi-fəlsəfi əsori hesab etmek olar. Bu əsərdə o, cəmiyyət haqqındaki fikirlərini bir sistem şəklində noşr edərək, gəncələr arasında nəcib əxlaq normalarını, onun gözəl cəhətlərini təbliğ edir. Əsər müqəddimə və xülasədən başqa 12 fesildən ibarətdir.

Müqəddimədə kitabın yazılıma səbəbləri və hikmet qanunları, xülasədə isə bilik əldə etməyin sırları haqqında danışılır.

Fəsillərin adlarından aydın olur ki, A.Bakıxanov bu əseri yazarkən klassik Şərq ədəbiyyatında bu səpkidə yazılmış bir çox kitabları araşdırılmışdır. O, əsərdə bir əxlaq müəllimi kimi faydalı məsləhət və nəsihətləri ilə oxucunu düz yola dəvət edir, onu emoya rəğbət, dostluğa sədaqət, böyükərə hörmət, təvazö və ədalətə çağırır. İnsan qəlbini ləkələyen, onu cəmiyyət içərisində xar edən tənbəllik, riya, paxılıq, nankorluq, yalançılıq kimi alçaq sifotlərdən çəkindirməyə çalışır və öz fikirlərini elmi surətdə, dərin fəlsəfi izah və sübutlarla möhkəmləndirir, bir çox məsələlərdə dünyəvi əxlaq cəbhəsində duraraq ümum-bəşiri əxlaq normalarını təbliğ edir. Əsərdə yeri göldikcə Şərqiñ Sənai, Ottar, Rumi, Sədi, Hafiz kimi məşhur şairlərinin şeirlərindən istifadə edir və əxlaq gözəlliyi ifadə olunmuş bu şeir parçaları ilə oxucunun qəlbino daha çox təsir göstərməyə çalışır.

¹ A.Bakıxanov ərəb dilində hełe 1832-ci ilde yazdığı bu əsərini, Turkiyo yolu ilə Məkkəye sefəri zaman özü ilə aparıb, 1846-cı ilde hakimiyyət başında olan Sultan Əbdülmecidə töqdim etmişdir. O dövrün türk alımları tərefindən töqdir edilən bu əsər Sultanın tapşırığı ilə görkəmli türk alımı Heyatizadə Seyid Şərif Tərefindən türk dilinə tərcümə və şərh edilərək “Əşkarül-cəbatut fi əşrərül-mələkut” adı altında İstanbulda (1848) neşr edilmişdir. A.Bakıxanov bu səfərdən qayıtmayıb vəfat etdiyindən əsərin noşrını görməmişdir. Müəllif bu əsori fars dilində də yazdığını qeyd etmişdir. Cox təessüf ki, əserin fars metni bizim olımızda yoxdur.

“Nəsayeh” - ədəbiyyat tarixində “Kitabi-nəsihət”, “Nəsihətnamə” və “Nəsihətlər” adlanan bu əsəri “Təhzibi-əxlaq” əsərindən bir çıxarış və ya ondan xülasə hesab etmək olar. Müəllifin yeniyetmələrə təbiyə vermək məqsədilə asan dilde yazdığı bu yiğcam əsər 103 nəsihətdən ibarətdir. Bu nəsihətlərin əksəriyyəti bu gün də öz əhəmiyyətini itirməmişdir.¹

“Kəşfül-Qəraib” – Amerikanın keşfinə dair olan bu əsəri A.Bakıxanov “Məriz” təxəllüslü şair-alım Mirzə Məhərrəm ilə birlikdə fars dilində yazmışdır. Əsər təkcə Amerikanın keşfi hadisəsi ilə bitmir.

Burada Xristofor Kolumbun (1451-1506) başına gələn əhvalatlar, o zamankı Amerika ərazisində yaşayan qəbilələrin ənənə və mərasimlərindən, əxlaq normalarından, coğrafi və iqlim şəraitində geniş bəhs edilir.

Əsər sade xalq dilində qələmə alındığından maraqla oxunur və tərxi ocerk təsiri bağışlayır.²

“Ümumi coğrafiya” – Cox təəssüf ki, A.Bakıxanovun fars dilində yazdığı bu qiymətli əsəri əlimizdə yoxdur. “Gülüstani-İrəm”də verilən məlumatdan aydın olur ki, alım bu əsərində dünyanın təbii və siyasi əhvalindən, cəmiyyət quruluşundan, qıtə və sərhədlərdən, maddələrin tərkib vəziyyətindən... bəhs etmişdir. Bakıxanovun yaradıcılığı ciddi tədqiq edildikdə aydın olur ki, müəllif ərəb dilində “Əsrarül-Mələkut”u yazarkən özünün “Ümumi coğrafiya” əsərindən müəyyən qədər istifadə etmişdir.

“Eynəl-mizan” – Mətiqə dair ərəb dilində yazılmış bu əsər də, şairin şeirlər külliyyatı kimi, son zamana qədər itmiş hesab edilirdi. A.Bakıxanovun yaradıcılığı və onun fəlsəfi görüşləri üzərində ciddi tədqiqat aparan professor Ənvər Əhmədov əsərin bir nüsxəsini Leninqrad kitabxanasında tapıb dilimizə tərcümə etdirmişdir. Bu əsər də

¹ 1907-ci ilde Bakıxanovun “Nosaych” əseri qubali “Məşədi Əbülfəsət” adlı bir şəxsin xahişi ilə həmyerisi Seyid Rza Mır Hüseyin oğlu tərefindən Azərbaycan dilinə tərcümə edilmişdir. Firdun bay Köçərli və başqa alımlarımız tərefindən “Nəsihətnamə” adı ilə çap edilən parçalar çox ehtimal bu tərcümədən alınmışdır. Bu tərcümənin dili ağır və müəyyən tohriflərə dolu olduğundan əsər bu satırların müəllifi tərefindən orijinaldan tərcümə edilmişdir.

² Əsərin Leninqradda və İran dövlət kitabxanasında mübahizə edilən iki olyazması bir-birile tutuşdurularaq bu sotirlorın müəllifi tərefindən Azərbaycan dilinə tərcümə edilmişdir.

"Tehzibi-əxlaq" və "Nəsayeh" əsərləri kimi ciddi fəlsəfi məzmuna malikdir. Burada xüsusilə formal məntiq məsələləri aydın şərh edilmişdir.

"Kitabi-Əsgəriyyə" – A.Bakıxanovun doğma ana dilində yazdığı bu əsər Azərbaycan ədəbiyyatı tarixində ilk povest adlanan bilər. Burada iki gəncin pak və səmimi eşqi tərennüm edilir, bu saf məhəbbətə maneqçılık töredən içtimai mühit, dini ehkamlar qamçılaşır. Əsər müyyəyen mənada dastan şəklində qələmə alınaraq, nəsrli nəzmin üzvi birləşməsindən ibarətdir. Qəribə burasıdır ki, A.Bakıxanovun bu əsərdə nəsr dili mürəkkəb ibarə və terkiblərə dolu olduğu halda, şeir dili bədii və sadədir. İsmayılbey Qutqaşının "Rəşidbəy və Səadət xənim" hekayesindən əvvəl, XIX əsrin birinci yarısında yaranmış olan bu əsərə görə A.Bakıxanovu müasir bədii nəşrimizin banisi adlandırmaq olar.

* * *

Abbasqulu ağa Bakıxanov Bakı xanları nəslindəndir. O, 1794-cü ildə Bakının Əmirhacıyan (Əmircan) kəndində anadan olmuşdur. Sonralar XIX əsrin lap əvvellərində Bakıxanovun atası Mirzə Mehəmmədxan xanlıqlararası çəkişmə, vuruşmalar neticəsində Bakıdan Qubaya köçməli olmuş və yeddi yaşlı oğlu Abbasqulunu da özü ilə berabər aparmışdı. A.Bakıxanov ilk təhsilini Qubada almışdır. O, az müddətdə əreb və fars dillerini mükemməl öyrənmiş və bu dillərdə bir çox kitab oxumuşdur. Bunun neticəsi idi ki, A.Bakıxanov 1819-cu ilin sonlarında Qafqazın o zamankı baş hakimi general Yermolov tərəfindən Tiflise çağırılaraq, Şərqi dilləri mütərcimi vəzifəsinə təyin olunmuşdur.

A.Bakıxanov mədəniyyət mərkəzlərindən birisi olan Tiflise düşdükdən sonra onun bilik dairəsi daha da genişlənir. O bu şəhərin gözəlliyini özünün "Tiflis" műxəmməsində ustalıqla təsvir etmişdir. Qüdsinin "Tiflis" műxəmməsi forma və məzmun etibarilə Molla Pənah Vaqifin "Tiflis" műxəmməsi ilə səsleşir. A.Bakıxanov məşhur Azərbaycan şairi, Mirzə Fətəli Axundovun müəllimi Mirzə Şəfi Vazeh tərəfindən yaradılmış "Divani-hikmət" adlı ədəbi məclisin iştirakçıı olmuş, şeirləşmələr (müşairelər) zamanı onun tərəfindən təqdim edilmişdir. Tiflise gelən rus şairləri, Avropa seyyah və alimləri ilə yaxından tanış olan Bakıxanov həyata yeni bir nəzərlə baxmağa

başlayır. Qüdsi rus şairlərinin əsərləri ilə tanış olmaqla bərabər, öz şeirlərini də onlara təqdim edirdi. A.Bakıxanovun şeirləri həle özü sağ iken diller əzberi olmuş və elm-sənet sahiblərinin nəzərini özünə cəlb etmişdi. Təsadüfi deyildir ki, o zaman Tiflisdə yaşamış alman şairi Fridrix Bodenstedt özünün "Şərqdə min bir gün" adlı əsərində Mirzə Şəfi və Abbasqulu ağadan bəhs edərkən onun şairliyinə yüksək qiymət vermiş və şeirlərindən bir neçəsini alman dilinə tərcümə etmişdi. Xüsusilə "Tatar (Azərbaycan) nəğməsi" adlı şerinin rus dilinə tərcüməsi müəllifinə böyük şöhrət qazandırılmışdı. Bu şeri A.Bakıxanovla yaxından tanış olan polyak şairi Lado Zablotski nəşr şəklində polyak dilinə çevirmiş və sonra o zamanlar Tiflisdə yaşayan şair Polonski polyak dilindən ruscaya yenidən nəzmən tərcümə edərək "Zakavkazskiy vestnik" qəzetinin 1847-ci il 3-cü nömrəsində nəşr etmişdi¹.

Aşıqanə deyişməyə benzeyən "Tatar nəğməsi" şeri yüksək sənətkarlıqla yazılmış gözəl bir əsər kimi xalq arasında diller əzberi olmuşdu. Təəssüf ki, bu əsərin A.Bakıxanovun işləyib şair Lado Zablotskiye verdiyi orijinal əlimizdə yoxdur. Buna görə də onun forması haqqında fikir yürütütmək çətinidir.

Fridrix Bodenstedt özünün "Şərqdə min bir gün" adlı əsərində Qüdsinin "Fatma tar ələr" şerinin də gözəl nəğmə olduğunu qeyd etmişdir. Mirzə Şəfi Vazeh də bu nəğmənin A.Bakıxanova böyük şöhrət qazandıracağını əvvəlcədən xəbər vermişdi. Doğurdan da, "Fatma tar ələr" şeri öz emosional təsir qüdrəti ilə "Tatar nəğməsi"ndən heç də geri qalmır. Təəssüf ki, bu şerin də orijinal əlimizdə yoxdur.

Şairin dunyagörüşünün inkişafında onun rus yazıçıları ilə yaxından tamşlığı ehəmiyyətli rol oynamışdır. Xüsusilə, "Ağlıdan bəla" əsərinin müəllifi A.S.Qriboyedov ilə onun əməkdaşlığı, hər ikisinin yaradıcılığına müsbət təsir göstərmişdir. A.Bakıxanovun Puşkin yaradıcılığı və Puşkin ailəsi ilə əlaqəsi də təsirsiz qala bilməzdı. A.S.Qriboyedovun öz əsərlərinin ilk variantını A.Bakıxanova oxuması və onun fikrini öyrənəməsi Qüdsinin həle genc yaşlarında çox dərin biliyə və hörmətə malik olduğunu göstərir. Təsadüfi deyildir ki, A.Bakıxanov özünün tarixi əsəri olan "Gülüstani-İrəm"i Lado Zablotski ilə birləşdə rus dilinə tərcümə etmişdir. A.Bakıxanov məşhur rus şairi Bestujev-Marlinski

¹ Polonski bu şeri bir az da təkmilləşdirərək 1851-ci ildə özünün "Bir neçə şer" adlı kitabçasına daxil etmişdir.

ilə də birgə çalışmışdır. 1833-cü ildə A.Bakıxanov Polşada çar canişini general-feldmarşal İvan Fyodoroviç Paskeviçin yanında olur. Onun himayəsi ilə daha böyük hörmət qazanır və beləliklə, Rusiyadan və Avropanın mərkəz şəhərlərini gəzir. Bir çox mədəni məclislerin qonağı olursa da, qəlbi həmişə öz doğma vətəni üçün çırpınır. Özünün "Xeyalin ucuşu" adlı poemasında şair Avropanın cah-cəlallı məclislərində qəlbinin sıxıldığını, "Vətən" deyib qürbət yerde gün keçirdiyini və xəyalının onu doğma vətənə ueturduğunu ürək yanğısı ilə təsvir edir və nəhayət, özünün yaşadığını "Əmsar" adlı balaca kəndi böyük şəhərlərdən üstün tutur.

A.Bakıxanov vətən hösrəti, vətən məhəbbəti ilə doğma yurda can atlığına başqa əsərlərində də təkrar-təkrar qeyd etmişdir.

A.Bakıxanov rus qoşununda hərbi xidmətdə olduğu zaman böyük qəhrəmanlıqlar göstərmiş və hərbi texnikanı dərinlən menimseyib, bəzi mühüm tapşırıqları rəşadətlə yerinə yetirdiyi üçün defolorlə orden və medallarla təltif edilmiş və polkovnik rütbesinə qədər yüksəlmışdır. Lakin hərbi xidmət onu kifayotləndirməmişdir. O, daima elmi, edebi fəaliyyəti özünün ən sevdiyi bir sahə hesab etmiş və ömrünün son illorunu hərbi xidmətdən ayrılaraq, yaradıcılıq fəaliyyəti ilə, əsərlərini bir yere toplayıb nəşr etmək işi ilə məşğul olmuşdur.

...A.Bakıxanov Mekke sefərindən salamat qayıtmadı. O, 1846-ci ildə vəfat edərək, "Vadii-Fatimo" adlı yerde dəfn edilmişdir.

* * *

Oxulara təqdim etdiyimiz bu kitabda şairin bütün bədii əsərləri toplanmışdır. Biz burada A.Bakıxanovun şairlik istedadından, onun poeziyasının sənətkarlıq xüsusiyyətlərindən nisbətən müfəssəl danışmağı lazımlı bilirik.

A.Bakıxanovun şeirlər külliyyatına daxil olan əsərləri də müxtəlif vaxtlarda yazılışı üçün məzmun etibarilə bir-birindən fərqlidir.

Qüdsi klassik Şərq poeziyasının, xüsusiilə Cəlaləddin Rumi kimi böyük şairin təsiri ilə şeir yazdıqda panteizmə meyl edir, mütərəqqi rus ədəbiyyatının təsiri ilə şeir yazdıqda isə onda realist meyllər güclənir. Buna görə də A.Bakıxanovun ədəbi yaradıcılığına birtərəfli yanaşmaq olmaz. Onun istər dünyagörüşündə, istərsə bədii yaradıcılı-

ğında nəzərə çarpan ziddiyətlər, şübhəsiz ki, şairin müxtəlif dövrlərdo müxtəlif bilik seviyyəsinə, müxtəlif əqidəyə malik olması ilə izah edilməlidir. Yaradıcılığının ilk illerində (1820-ci illerdə) yazdığı "Riyazül-Qüds" əseri sırf dini mahiyyət daşıyırsa, 1829-cu ildə yazdığı "Mişkatül-ənvar" poemasında susizmin təsiri ilə panteist dünyagörüşünə meyl edirə, Azərbaycanın bir hissəsinin Rusiya tərkibinə daxil olmasından, şairin mütərəqqi rus yazıçıları ilə tanışlıqdan, Avropa mədəniyyəti ilə yaxın temasdan sonra, XIX əsrin 30-cu illerinin əvvəllərində yazdığı "Meraci-xəyal", "Məclisi-firəngi" və başqa əsərlərində artıq yetişmiş şair kimi nəzəri cəlb edir. A.Bakıxanovun bu əsərlərində dini sxolastikadan və mistikadan əsər belə yoxdur.

Şairin dindarlığına da iki cəhətdən baxmaq lazımlı gelir. Onu sırf dindar hesab edənlər möhkəm yamırlar. A.Bakıxanovun elmi əsərlərində və şeirlərində elə motivlər vardır ki, o, dünya zövqünü xeyyamano bir görüşlə axirot zövqünə qoyur və yaşıdagı aləmdə fürseti əldən verməməyi təbliğ edir. O, zahid, şeyx və din xadimlərinin riyakarlığını açıb göstəridi. Dini tovakküldə təsəlli axtarmağın əleyhine çıxaraq, insanları öz müqəddəratını həll etməyə, həyata fəal təsir göstərməyə çağırır.

A.Bakıxanov bir şair kimi tədqiq edilərkən hər şeydən qabaq onun "Xeyalin ucuşu", "Avropa məclisi", "Ərzi-əhval" kimi avtobioqrafik əsərləri üzərində dayanmaq lazımdır. Şair özünün "Xeyalin ucuşu" poemasında səadəti uzaqlarda deyil, ancaq doğma vətənində axtarmağın lazım geldiğini irəli sürür, ömrün mənasını xalqa xidmətdə və yaradıcı əməkdə görür. Bu əsərində şair Polşaya soferini, Avropa məclislerini, orada olan cah-cəlali təsvir edir. Lakin onun xəyalı bu gurultu ilə qonaqlınmır, xəyal onu vətənə aparır. Şair elm və sonetlə məşğul olub xalqa xidməti təbliğ etmək nəticəsinə gələrək əsərini bitirir. Onun "Məclisi-firəngi" adlı əsərində də baş qohrəman yenə şair özüdür. Bu şeirdə Qüdsi Avropanın mənfi exlaq normalarını təqid edir. "Ərzi-əhval"da özünün daxili həyəcanlarını, eşqə, məhəbbətə sığınlığını nəzəre çarpdırır.

"Mişkatül-ənvar" ("Nurlar mənbəyi") öz məzmunu etibar ilə Nizaminin "Məxzenül-əsrar" ("Sirlər xəzinəsi") adlı poemasına orijinal bir neziredir. Kitabın adından da bu benzəyiş nəzərə çarpar. Poemanın sonunda "Əmalın cəzası" adlı olduqca maraqlı hind əfsanəsi ilə bu əsərin ideya mozmanuna bir yekun vuraraq, ədalətin zülm və riyaya qalib geldiğini göstərir.

Əlimizdə olan əsərlərdən aydın olur ki, A.Bakıxanov öz vəziyyətindən razı qalmamış ve zamanadən acı-acı şikayətlənmişdir. O, "Beyani-hal" sərlövhəsi ilə yazdığı şərində deyir:

Günəş Şerqdən tulu edib çıxan zaman seherlər,
Üreyimi min əzaba düçər edir qəm, kədər.
Süb kimi köynəyimi parça-parça edib mən,
Odlu ahlar çekirəm hey bu yanğılı ürəkdən.

Başqa bir şərində öz zəmanesində ictimai ədalətsizliyi qarşı çıxaraq hər şeyin öz yerində olmadığını nəzərə çarpdır:

Bülbül ilo qarğanı gör salırlar bir qəfəsə
Fərq qoyulmur bu dünyada məhəbbətlə həvəsə.
Təessüf ki, bu ömrümüz boşა gedir anbaan,
Na xeyr işə sərf olunur, nə sevgiyo, ah-aman!
Zəmanət min bəla verir, üreyimi qanadır,
Üzümdəki alıq mənim üreyimin qanadır.

Sonra şair öz müasirlərindən şikayətlənir. Layiqincə qiymətləndirilmədiyini, ixtirab və düşüncələrini duymadıqlarını qeyd edərək yazır:

Gözlerimdən qan sel kimi axır, qəlbim dağlıdır,
Qönçə kimi könlüm dolu, dodağimsa bağlıdır.
Çox sirlər bilirəm mən, açmağasa yox imkan,
Desəm belə, bu dünyada kimdir məni anlayan?

O, ədalətsizliyi qarşı çıxaraq "Mişkatü'l-ənvar" əsərində "Şah necə olmalıdır" məsələsini belə həll edir:

Şahın hökmü olmalıdır xalq rəyinə müvafiq,
Ele bir iş tutmalıdır ki, olsun xalqa layiq.
Her zalim şah ölkəsində zülme edərse adət,
Heç zaman xalq içinde hökm sürməz ədalət.

Lakin o, şahların nəsihətlərlə düzələcəklərinə inanmadığı üçün bədbinliyə qapılır, ixtirablı qəlbine təselli axtarır. Qüdsi bütün dərdi, qəmi dağıtmaq üçün saf eşq və təmiz məhəbbəti gözəl vasitələrdən biri hesab edir. O deyir:

Bu dünyada şadlıq ancaq məhəbbətdə görünür,
Xoş o kəsin halma ki, eşq ardınca sürünür,
Eşqdir bu ələmləri, dərdi, qəmi dağdan.
Ancaq onun sayəsində fərəhələnir hər insan.

Qüdsinin menzum hekayələri də həm şəkil, həm də məzmun etibarı ilə son dərəcə maraqlıdır. Şair bu şeirlərində çox ləkənlik surətdə ideyalarını oxuculara aşıladır və hemişə haqqı, ədaləti müdafiə, zülmü, haqsızlığı ise ifşa cdır.

Bakıxanov insan şüurunun qüdrətinə böyük qiymət verərək "Hikmətin fəziləti" adlı menzum hekayəsində çox maraqlı bir ləvhə yaradır. Burada dünyada en xeyirli şeyin hünər və qabiliyyət olduğunu, en yaxşı şeyin xeyirxahlıq olduğunu və en lazımlı şeyin həqiqət olduğunu aydın boyalarla təsvir edir. Bu fikir onun "Məşvərətin şərtləri" əsərində də öz əksini tapmışdır. Bu şeirdə qoca bir alim qəddar əmirə müraciət edərək düşünməməyə, qanmamağa qadir olmadığını bildirir. Şair yazır:

Şərafotə çatar insan artarsa onda süur
İnsan idrak sayəsində günəş kimi verir nur.

"Ümidin boşça çıxmazı" şeri də şairin qeydə layiq əsərlərindəndir. Burada bağban Həsən şah qapısından ümid gözlədiyi halda, oradan ancaq əzab və işgəncə görür. Nəhayət o, şahın üzünə duraraq cəsarətlə deyir ki, bütün ailə üzvlərinə, qohum-qardaşına və dost-aşñasına nəsihət edəcəkdir ki, ömürlərində şah qapısından kömək və mərhəmət ummasınlar.

A.Bakıxanovun qəzəlləri də öz incəliyi və məzmunu ilə diqqəti cəlb edir. Klassik Şərqi poeziyasında böyük şöhrət qazanmış Xaqani, Hafız, Füzuli kimi ustadların qəzel sahəsindəki ənənələrini davam etdirən Qüdsinin, indi əlimizdə Azərbaycan və fars dilində 140-a qədər qəzeli vardır. A.Bakıxanovun ister azərbaycanca və isterse də fars dilində yazdığını qəzəllerini gözden keçirdikdə onun en çox Füzuli sənətin-dən ilham aldığı nəzərə çarpir. Füzuli ədəbi irsinin Bakıxanova təsiri onun "Riyazü'l-Qüds" və "Kitabi-Əsgəriyyə" sündə də özünü parlaq surətdə göstərmekdədir.

A.Bakıxanovun lirik əsərlərinin əksoriyyəti, xüsusi ilə qəzəlləri əsas etibarı ilə azad eşqi torənnüüm edir. Lakin şairin elə qəzəlləri

də vardır ki, onlar siyasi mövzulara həsr olunmuş, dövrün ictimai vəziyyətini və şairin dövrdən şikayət səciyyəli etirazlarını ifadə edir. Məsələn:

Cahan ohli bu icəz özünü zənn edər sultan,
Sözü "dülük" olar, lakin oğurluqdur işi hər an.
Sənə möhtac olan dəmdə ayər baş, qul olar, lakin
Ona düşsə işin dərhal vurər dəm ketxudalıqdan.

A.Bakıxanovun azərbaycanca yazdığı qəzəlləri içərisində "Şəklin göstərir" rədifi qəzəl şairin müasirlerinin nəzərini daha çox cəlb etmiş və bir çox görkəmli Azərbaycan şairi, o cümlədən Mirzə Şəfi Vazeh, Mirzə Mehdi Naci, Sədi Sani Qarabağı və başqaları haman qəzələ nəzirə yazmışlar.

Şairin Azərbaycan dilində yazdığı şicirləri içərisində "Bismillah" rədifi müxəmməsi də bədii xüsusiyyətlərinə görə diqqəti cəlb edir. "Bismillah" sözü burada heç yerdə dini məfhum olmayıb, bəlkə "buyur", "iqdam et", "qədəm qoy" kimi mənaları ifadə etmişdir. Bu əsər hələ 1907-ci ildə "Füyuzat" məcmuəsində¹ çap edildikdən sonra oxucuların hüsн-raqbetini qazanmış və təkrar-təkrar nəşr edilmişdir. Bakıxanovun "Gürcüler arasında" mənzum məktubuna da "Şəklin göstorir" rədifi qəzoli kimi nəzirələr, bənzətmələr yazılmışdır. Bu nəzirələr içərisində Qasim boy Zakir və Mirzə Ələsgər Növresin nəzirələri də vardır. Şairin məzmunca dərin, formaca gözəl şeirləri onu XIX əsr Azərbaycan poeziyasının görkəmli siması səviyyəsinə qaldırır.

Qüdsinin bədii yaradıcılığından aydın olur ki, o, klassik şairlərin ədəbi ənənələrini davam və inkişaf etdirmək bərabər yeni demokratik ədəbiyyatın banilərindən bəridir. A.Bakıxanovu ciddi öyrənmədən biz, Mirzə Fətəli Axundovu, Həsənbəy Zərdabını, Seyid Əzim Şirvanını və XX əsrin bir sıra görkəmli mütəfəkkir ədib və şairlərini aydın dərk edə bilmərik.

Mütəfəkkir sənətkar özünün "Xəyalın ucuşu" əsəri ilə Azərbaycan ədəbiyyatı tarixində, müasir mənada, poemə janrıının təməlini qoymuşdur. Ona qədər biz məsnəvi şəklində yazılmış müstəqil bioqrafik poemaya təsadüf etmərik.

Böyük şair eyni zamanda rus xalqının ədəbiyyatına dərin rəğbet bəsləmişdir. O, Knlovun "Eşşək və bülbü'l" təmsilini Azərbaycan di-

ljinə sərbəst tərcümə etmiş, "Yersiz iftixar", "Qurd və ilbiz", "Tülkü və qoyun" adlı allegorik əsərlər yazmışdır.

A.Bakıxanov xalqlar arasında qarşılıqlı modəni əlaqələrin getdikcə genişlənməsinə böyük əhəmiyyət vermişdir. Tosadüfi deyildir ki, bu meyl Mirzə Fətəli Axundov, Seyid Əzim Şirvanı, Abbas Şəhət və başqa klassiklərin əsərlərində daha da güclənmişdir.

A.Bakıxanov yaradıcılığında ziddiyətlərə baxmayaraq, mütərəqqi yol tutmuş və həmişə xalqın tərəfində olmuşdur. Məsələn, o deyir:

Hər kəs həqdən ol üzə, hərgiz qovuşmaz xəlqə o,
Xəlq ilə birləşsə olmaz heç zaman həqdən kənar.

Vaxud:

Hünormi, ey Qüdsi, xəlqə əziyyət,
Mərsəsənə et xalqın dördino dərman.

A.Bakıxanov tüfeyli həyat sürən adamları ifşa edib, onları cəmiyyətin yaraları, namuslu omoyı isə saadətin açarı hesab edir. O, "yaranan, ruzunu da verəcəkdir" fikrini qəbul etmir. Onun zənninco bekər duranlar "insan" adlanmağa layiq olmayanlardır. Şair "Mişkatül-ənvar" poemasında "omeksiz insan yaşaya bilməz" idəyəsini yüksək səylo irəli sürmüştür:

Əmeksiz, bil, bu aləmdə iş aşmaz, ruzi bexş olmaz,
Bizimdir hər əməl, hər iş, bizi bunlar müyəssərdir.

Şair yeri gəldikcə riyakar din xadimlərini də ifşa etməkdən çəkinməmişdir. O yazar:

Məsciddə xudnümalıq adət olmuş hər kəsa.
Təkəbbürə öyünmək qəribə bir halotdır.
Özgənin zərərində axtarar öz xeyrini,
Alçaqlıq və rozalet onlara bir adətdir.
Ham özündən keçib millətə xidmət edən,
Kimin işi, göstərin, vəteninə xidmətdir!?

A.Bakıxanov sənətkar şairdir. O, təşbeh, istiarə, kinayə, təzad və başqa bədii ifadə vasitələrindən böyük məharotla istifadə etmişdir.

Şair təbieti sadəcə olaraq təsvir etmir, canlı, real lövhəsinə yaradır:

¹ "Füyuzat" məcmuəsi, 1907, №28

Zaman gözel bir zamandır, gülməkdədir ilk bahar,
Güller açmış, çəmənlerde olmuş hər yer laləzar.
Sabah yeli vurmaqdadır gülüstana min bəzək,
Çəmənzarın simasına entik vurur hər çiçək:
Hər tərefdə kef əhlindən etmək üçün bir xahiş,
Yarpağını kağız edib göndərir gül sifariş.
Bu gülşəndə bir saqıdır al geyinmiş hər lalə,
Almış ələ o gül rəngli, jalə dolu piyale.

Şair Quba almasını təsvir ederkən onun sarı və qırmızılığını kədər
və sevinc rəmzi kimi qələmə alır:

Heç kəs belə alma görməmiş yəqin,
Onda etri vardır gözel güllerin.
Bir yanı qırmızı, sarı bir yanı,
Var idi fərəhdən, dərddən nişanı.
Aşıqla maşuqdur guya bu sayaq,
Birleşib oturmuş qucaqlaşaraq.

Qüdsinin çox ince ve mürekkeb cinsətləri var. O, böyük bir məhərətlə sözleri mum kimi şəkildən-şəkəl salıb, ağıllı və mənalı ifadələrlə bədii ifadə vasitələri, orijinal istiarələr, mübaliğələr, kinayeler yaradır. Birçə “Sərdar” sözündən istifadə edərək, şerin hər misrasında onu başqa mənada işlədir. Bütün bunlar göstərir ki, A.Bakıxanov klassik Azərbaycan poeziyasının və əruzun bütün incəliklərini bilmış və öz şeirlərində Xaqani, Nizami, Füzuli ədəbi məktəbinin ən müqtədir davamçılarından biri olmuşdur.

Bu kitaba Bakıxanov Qüdsinin şeirlər külliyyatına daxil olan farsca yazdığı bütün əsərlərindən başqa “Riyazül-Qüds” əsərində istifadə etdiyi şeirlərin bir qismi, müəllifin Azərbaycan dilində yazdığını şeirləri müvafiq bölmələrə əlavə edilmiş və belə şeirlərin birinci misrasının qarşısında (*) işarəsi qoyulmuşdur. Bunlardan başqa şairin “Fatma tər çalır” nəğməsi, “Qurd və ilbiz” təmsili, “Gözel yay” şeri və altı qitəsi Lev Ginzburqun və “Tatar nəğməsi” Polonskinin polyakcadan ruscaya tərcümələrindən Azərbaycan dilinə çevrilmişdir.

Məmmədağa Sultanov



...Hicri 1248-ci (miladi 1831) ildə bu kiçik bəndə bakılı Mirzə Məhəmməd xanın oğlu Abbasqulu Qüdsi təxəllüs...¹ xalqların böyük adamlarının, islam, yunan və Avropa filosoflarının əsərlerindən bir qədər tədqiqat işi apararaq, öz ağlimın dərəcəsinə görə material toplayıb, bu müxtəsər kitabçam yazmaq istədim. Hərçənd mənim elə istedadım yoxdur ki, özümün qafilliyim və nöqsanlarım göz qabağında ikən, başqalarına nəsihət verməyə cəsarət edim.

Naməlum bir şair demişdir:

“Özün bələd olmadığı məsələ barədə başqalarına öyüd verme, çünki evvəlcə ox kamana qoyular, sonra nişana atilar”.

Lakin əgər yenə bu vasitə ilə bir azacıq mənfeət hasil olub, onun bəzi mətiəbləri kamal əhlinə layiqincə, başqalarına müeyyyən dərocdə təsir edərsə, deməli, mənim səyim hədər getməmiş olacaqdır. Əgər buna da qabil olmasa, yenə bəkərliq və ya boş həvəvü həvəsdə, xalqa zorər verməkdə sərf oluna bilən ömrümüz, yaxşı olar ki, elə-bələ işə sərf olunsun.

Mozmuna müvafiq olaraq adını “Təhzib-əxlaq” (“Əxlaqm təmizlənməsi”) qoyub, onu bir müqəddimə, bir xatime və 12 fəslo böldüm:

Müqəddimə – Hikmət qaydaları haqqında;
Birinci fəsil – Etidala riayət etmək haqqında;
İkinci fəsil – Yaxşılığın fəziləti haqqında;
Üçüncü fəsil – Rahatlığı əldə etmək haqqında;
Dördüncü fəsil – Adetə bağlılıq haqqında;
Beşinci fəsil – Şöhrət haqqında;
Altıncı fəsil – Eşq aləmi haqqında;
Yeddiinci fəsil – İşin (eməyin) faydaları haqqında;
Səkkizinci fəsil – Rəftar qaydaları haqqında;
Doqquzuncu fəsil – Təvazökarlıq qaydaları haqqında;
Onuncu fəsil – İnsaf haqqında;
On birinci fəsil – Qənaətin şərtləri haqqında;
On ikinci fəsil – Təvəkkül qaydaları haqqında;
Xatime – Maarifin rəmzləri haqqında.

¹ Kitabda üç nöqtə (...) qoyulan yerlərdə ixtisar vardır (M.S.)

M Ü Q Ö D D İ M Ö

HİKMƏT QAYDALARI HAQQINDA

Nemətlərə yiyələnmək bərədə düşündükdə və şeylərin həqiqətini araşdırıqdırda elə bir keyfiyyət emələ gəlir ki, gözəllik və çirkinlik onun vasitəsilə nəzərə çarpir. Beləliklə, heç bir şey insana qəribə görünməz və o, çətinliklə təselli tapar, öz təbietinin qaranlığında təcəlla nuru parıldar və insan bu vasitə ilə elmi öyrənməyi və məsarifi (sərf olunan şeyləri) təhqiq etməyi bacarar və bəşəriyyətə məxsus olan həvəvü həvəsi¹ özündən mümkün qədər uzaqlaşdırmağa müvəffəq olar. Bu cür təfəkkür əsl hikmət demekdir. “Hər kəs hikmətdən xəbərdar olarsa, böyük faydalara ələr” hökmünə görə hikmət insanı bu dünyada afiyətə, can sağlığına sahib, axirətin nemətinə varış edər. Sənai² demişdir:

“Bir elm ki, səni səndən ala bilmir
Cəhalot ele elmdən yüz dəfə yaxşıdır”.

Himmətin məqsədi göy cisimlərini və onların hərəkət xətlərini müyyəyen etmək deyil, bəlkə maarifi təhsil və məsrəfləri təhqiq etməkdir. Lakin bunlar xalq üçün bir təhsil vasitəsi olmaq əvəzinə bir mancə alətinə çevrilmişdir.

Müəllif deyir: “Bəziləri mədrəsənin qeylü-qalından baş çıxarmayıb, cəhl və heyvət içində qalar”.

Bəli ki, birinin vaxtı nehvə, o birinin vaxtı mənasız bəyana sərf olunur. Başqa birisi əsildən qafıl ikən, üsulun qeydindədir; daha o birisi zəif və qüvvəsiz olduğu halda, xəberləri araşdırmaqdadır.

Bəli, bunların hamısı bilik üzündən deyil, bəlkə adətin təsirindən- dir. Çünkü hər kəs hər hansı bir cəmiyyət içorisində yaşarsa, o cəmiyyətin əxlaqını mənimşər, yaxud o cəmiyyətə zidd olmaqdə öz zərərini və ona yaxınlaşmaqdə öz xeyrini güdər, özünü onlara bənzədər; daha burasını düşünməz ki, Allah ona idrak qüvvəsi vermiş, ağlı yaxşını yaman- dan seçmək üçün təyin etmişdir ki, bu vasitə ilə sair heyvanlardan üstün olub seçilsin. Yoxsa bəşəriyyətə məxsus olan bu zahiri fayda və zərəri heyvanlar da hiss edirlər. Bu baxımdan arada insanı heyvandan ayıran

¹ Nefsin aludəsi olmaq (M.S.)

² Əsərdə adları çəkilən müəlliflər haqqında kitabın sonunda məlumat verilmişdir.

³ Müəllif - yeni Bakıxanov özü

bir forq qalmaz. Belə olduğu təqdirdə, eql ilə təhqiqat aparmadan, həqiqi faydalı bir ümidiñ nədən ibarət olduğunu, baş verə bileyək şəri göstəren qorxunun ne olduğunu və ondan ne cür qorunmağın lazım geldiyini, bu qorunmanın mümkün ola bileyəcəyini necə bilmək olar? Ona görədir ki, çoxları istəklərinin ne olduğunu özləri bilmədikləri halda, onu elə bir yerdən və ele bir şəkildə tələb edirlər ki, bunu əldə etmək mümkün olmur. Əldə etdikləri nəticə arzularının əksinə olduqda, bəxtlərindən küsürlər və özgələrini bunda müqəssir bilirlər.

Müəllif deyir:

“Üreyin mətləbi nədir, əger mətləb yoxsa, kimdən şikayət edirsən? Heç kəs səbəbsiz koderlənməməlidir”

Hamudan pisı odur ki, Allahı xeyrin manəsi kimi zənn edərek, “təqdirim tədbirimlə uyğun gəlmədi” – deyirlər. Bəli, bütün bunların səbəbi onların öz nöqsanlarını bilmədikləridir. Belkə də özlərini nadan və pis hesab etməklər. Mənim öz halım buna misal ola biler:

Gənclik çağlarında öz ağlıma tamamilə inanırdım, nöqsanlı olduğumu heç zaman üreyimə getirmirdim. Reyimə müvafiq olmayan bir işə və ya istəyimin əksinə nəticələnən bir məsələni özgəsindən bili- rək, zəmanə adamlarını töqsirləndirirdim. Hərçənd ki, onlar da günahsız deyildilər. Lakin onların günahı mənim düşündüyüüm qədər deyildi. Getdikcə təhqiqatım və təcrübəm artdı, öz ağlımin dərecəsinə şübhə etməyə başladım. Dərk etmədiyim nöqsanı yavaş-yavaş meydana çıxdı. Nəhayət kefimin xoş bir çağında və yabançılardan uzaq olduğum bir zamanda insafi hakim edərək, özümün xasiyyət və rəftarımı bir-bir nəzərdən keçirdim. Məlum oldu ki, mənim təsəvvürlerim puç olub, nəfsimin şəhvətimin təsiri altında imiş. Yaxşı sandığım şey mənim halıma uyğun deyilmiş. Vaxtilə zehnim və zəkam xudbinliyimə qalib gelmiş olsayıdı, bu gün peşmanlılığını çəkdiyim işləri görməzdim.

Sonra ən çox güvəndiyim elmimin dərecəsini bilmək istədim. Təhqiq etdikdən sonra elmimin zahiri işləri belə ohato etmədiyinə tə- əccüb etdim. Təcrübəyə deyil, təsadüflərə və adətlərə qapılmışamış. Həqiqəti deyil, xəyalı özüme rəhber tutmuşamış. Bir çox lüzumsuz şeyləri olda edərək lazımlılarından xəbərsiz olmuşam. O vaxtdan ədəb və bilik olda etmək, əxlaqı təmizləyib saflaşdırmaq və təhqiqat aparmaq üçün keçmiş adamların kitablarına el atdım. Buradan da istədiyim tam hasil olmadı. Gördüm biri zahidliyə və şübhəyə qapılmış, başqa birisi hər şeyi inkar edərək, hətta inam və əqidənin zəruri işlərindən

belə kəndə qalmışdır. Birisi şirindilli, amma ürəyi qərəzlidir. O birisi şöhrət qazanmaq üçün özünü tərifləyir. Bunların arasında bir neçə haqq danışana rast gəldiməsə, onların da sözləri maarifə və həqiqətə uyğun olduğuna baxmayaraq, aralarında elə ixtilaflar var idi və bir-birindən elə forqlənirdilər ki, mətləbləri tutuşdurmadan və dəlilləri aşadırmadan onları anlamaq çətin idi.

Elə ki, günbəgün əhvalimi, nöqsanımı mülahizə etdim, dünyanın qabaqcıl adamlarının və xalqların böyük alımlarının esorlarını aşadırmaga və tədqiq etməyə başladım, onlardan bir az xəbərdar olmaqla çox faydalar əldə etdim. Həyəcan və iztirabım nisbetən yumşaldı. İndi çətinliklərin çoxundan təsəlli yolu tapmışam. Dövlətimlə sevinmirəm, çətinlikdən şikayətim azalmışdır. Bundan təsəvvür etmək olar ki, bilik və təcrübə dərəcəsi artmış olsa, nələr görərik.

Birinci fəsil

ETİDALA RİAYƏT ETMƏK HAQQINDA

...Aləmin dövr etməsi bir-birino tam zidd və müvafiq səbəblərə bağlı olduğu üçün heç bir işi vasitəsiz başa çatdırmaq müyossər olmur, ona görə səbəblərdən hər birinə öz yerində riayət etmək lazımdır ki, işlərin rədd və ya cəzb olunması neticəsində bir sabitlik və habelə şeylərin ixtilafından və cürbəcür xassələrindən bir etidal¹ əmələ gəlsin; çünkü etidal olmasa, heç bir şeyin davamı olmaz. Zahiri işlərin özündə belə bu etidal gözə çarpar.

Dünyanın məhsulatı rütubətə (suya) möhtacdır, lakin həddindən artıq olsa, məhsulu zay edər. Yer kürəsinin soyuqluğu mane olmasa, günsən hərəketi aləmi yandırır. Hər şey təbiətdə lazımi və kifayət qədər müyyəyen edildiyi üçün, insana da lazımdır ki, başdan-ayağa bir aləmdən ibarət olan öz bədənidə təbii surətdə təşəkkül tapmış bu qanuna əxlaq baxımından dəxi riayət etsin, bütün xıslatlarından artıq bunun qeydiyə qalsın çünkü yalnız bunun vasitəsilə başqalarını da islah etmək olar.

"Hər şeyin orta vəziyyəti yaxşıdır" – hökmüne görə insanın da xeyir-xah xasiyyətləri bəyənilər və işi faydalı olar.

...Etidal çığırından çıxan adəmin işi aləmin nizamı və təbiətin xasiyyətlərinə zidd olduğu üçün, aydınlaşdır ki, zərərlə olar. Təmiz xasiyyətlə o adama demək olar ki, o hər işində ifrat-təfriddən¹ çəkinib, orta bir yolu özünə şuar edə və bu vəsaite (səh. 25-e bax).

Etidən fəziləti o qədər aydınlaşdır ki, heç kəs onu inkar edə bilməz. Müxtəsər müləhizə etməklə məlum olar ki, xəsislik pis xasiyyətlərdən biri olduğu kimi, israfçılıq da ona bənzər bir şeydir. Həlimlik xasiyyətlərin en yaxşısı hesab edilir, ancaq yeri geldikdə qəzəbsiz də iş keçmir. Yaxşılıq etmək yaxşı şeydir, lakin yamanlara yaxşılıq etmək, yaxşılardan haqqında pislik etmək kimidir. Herisliyi pisləyirler, amma tənbəllik də ondan yaxşı deyildir. Dəfələrlə təcrübədən çıxmışdır ki, etidal həddindən çıxan hər bir işin təsiri, əksinə olar. Məsələn, işrot getdikcə adət şəklini alır və axırdı hər bir adı iş peşmançılığı səbəb olur. Azadlıq ifrat dərəcəsinə çatdıqda özbaşınalığı çevirilir. Şöhrətpərəstlik insana qalib gəlsə, onu öz nəfsinin qulu edər. Zəhnin itiliyi fəsadlı və puç xəyallara qapılarsa, axmaqlığa çevirilər. Ehtimal və təsdiq işində olan ifrat bilik, tərəddüdə və şübhəyə gətirib çıxarar.

İkinci fəsil

YAXŞILIĞIN FƏZİLƏTİ HAQQINDA

Aləmin hərəket dairəsi səbəblərin varlığından asılı olduğu üçün, hər bir cüzün özüne məxsus xasiyyəti vardır və hər bir xasiyyət də bir xeyirli iş üçündür. Əgər iş məsləhətə müvafiq olsa, bu işin neticəsi də xeyirli olar. Deməli, aləmdə olan hər şey xeyir üçün yaradılmışdır, həqiqətdə şorin vücudu yoxdur. Şor hiss olunarsa, o da xeyir üçündür. Aydınlaşdır ki, böyük xeyir xatirine cüzi şərə yol vermək özü məsləhətli və xeyirlidir. Neco ki, ilan vurmuş barmağın kəsilməsi bütün bədəni qorumaq üçün zəruridir.

Mövləvi deyir:

"Dünyada mütləq pislik yoxdur;
Bil ki, pislik də nisbidir".

¹ Orta vəziyyət, müvəzənet (M.S.)

¹ Həddindən lap az və ya lap çox (M.S.)

Aləmin bütün cüzlərində, vacibel-vücudun (Allahım - M.S.) zatından başqa həqiqi təsireddi bir qüvvə yoxdursa da, insana hər bir işi görmək üçün ixtiyar və bacarıq verilmişdir. İnsan bir işi görməklə sabav və günah qazana biler. Belə ki, nütfəyə aləmin nizamına uyğun olaraq mayalanmaq və uşaqlıq kisəsinə bəsləmək qüvvəsi vermış, balanın qidası üçün heyz qanını müyyəyen etmişdir. Vədə başa çatdıqda onun dünyaya gəlməsi üçün şərait yaratmışdır. Bunların hamısı qüdreti ilahidir. Lakin insan onun hökmü xilafına olan zinaya məşğul olduqda məsuliyyətə celb olunur.

Dünyada heç bir şey təbietin ziddinə çıxa bilməz. Şeylər öz varlıqlarında gözlenilən vəzifəni icra edə bilməzler. Lakin insan müstəsnadır, çünkü o bu işi görməyə və görməməyə muxtardır. Bu səbəbdən də o həm yaxşı, həm də pis iş görə bilər. Aləmdə əsil məqsəd və həqiqi məsləhət xeyirdən ibaret olduğu üçün aləmin ən şərafətli cüzi olan insan da gərək borclarını əda eləsin və öhdəsinə düşən vəzifəni unutmasın. Həmişə yaxşılıq etməyə çalışın və bilsin ki, əxlaqi təmizləyib islah etməkdən və maarif təhsil etməkdən məqsəd yaxşılıqdır. Çünkü onsuz əmel meyvəsiz ağac kimi təsisiz olar.

Mista:

“Bu əkin yerində yaxşılığı yaxşı ek!”

Lakin çoxları pis işi yaxşı təsəvvür edərək görür və yaxşılıq əvəzində pişlik edirlər. Yaxşılıq odur ki, onda ümumun mənfeəti olsun. Belə olduğu təqdirdə ümumun mənfeəti xatirinə xüsusi zərəri qəbul etmək lazımdır. Dünyada adamların işinin çoxu qərez üzündən olduğundan her faydalı işə yaxşılıq və hər bir zərərlə neticələnen işə yamanlıq demək olmaz. Adamların yaxşı işlərinin çoxu yamanlıqdır. Çünkü bir nəfərə yaxşılıq etməklo min nəfərə zərer yetirir. Bu ona bənzeyir ki, soyuq dəymmiş adamı isitmək üçün elə bir əd qalayalar ki, o oddan bir şəher alışib yana. Belə olduqda, lazımdır ki, hər kəs özünün bütün işlərini və hərəkötürəni insaf gözü ilə müləhizə etsin: başqasına yamanlıq etmək fikrində olan adama yaxşılıq etsin. Çünkü birisi başqasını bir işə sövq edirsə, o işi özü görmüş kimidir. Çox vaxt olur ki, bir nəfər günahkarın halına acıyaraq və ya öz mənafeyi ucundan qanunla cəzaya layiq olan adəmi xilas edir və sevinib deyir ki, bu gün mən yaxşı iş görmüşəm. Daha orasını bilmir ki, bu vasitə ilə o başqa cinayotkarlara da cəzadan xilas olmaq ümidi vermiş bir günahha batmışdır.

Günahkarın bağışlanmasına vasitəçilik etmək ümumun asayışını pozan ən pis hərəkətdir.

Günahkarın haqqında vasitəçilik edən şəxs iş sahibini ya zalim bilir və ya onu günaha batırmaq istəyir. Cəza yersizse-züldür, haqdırsa müqəssirə cəza verməmək günahdır və başqalarının tügyanına səbəb olur.

Bağışlamaq əxlaqın ən gözəlidir. Lakin bu bağışlamadan zülm doğmamalıdır. Bir günahsızın haqqında açıqdan-açıqa zülm edildikdə xalq həyecanı gəlib zalim haqqında deyir ki, filankəs nə pis iş gördü. Lakin günahkarı məlum səbəbə görə bağışlarlarsa, onu tərif edərlər, amma bilməzler ki o qədər təəssüfə səbəb olan zülm yalnız bir nəfər haqqında idi; lakin onun tərif olunan əfvi başqalarını günaha müşviq edir və bu isə min nəfərin haqqında zülm deməkdir. Yaxşısı budur ki, bir nəfərin cəzalandırılması ilə min nəfər rahatlansın. Şəxsi qərəzlə iş görən adama və ya əvezini nəzərdə tutub yaxşılıq edənə yaxşı demək olmaz, çünkü bu, alverə bənzər və öz malını başqa bir şeylə əvez etmək kimidir.

Naməlum bir şair deyir:

“Əvezini umaraq yaxşılıq etmək hünər deyildir.
Yaxşılığı möhtac olmadığın adama et!”

İnsan etdiyi yaxşılığı yadına saldıqca elə bir zövq alır ki, heç bir dövlət ona çatmaz; pis iş tutmuş adam isə əməlini düşündükce xəcalet çəkər. Pis işin səbəbi əməlini bürüzə verməzse də, batında daim özünü məzəmmət edər və onun cəzasının qorxusundan asudə olmaz.

İndi bir nəfər yaxşı və bir nəfər də pis iş görən adəmin halını müqayisə edək. Əvvəlincinin əhvalında sakitlik və fəgirlik, çətinliklərə təselli və işlərinin vəziyyətində intizam müşahidə edilər. Ona bir hadisə üz verdikdə çoxları onun köməyinə gələr, yardım göstərə biləsələr də, onun dərdində şərik olub təəssüf edərlər. Hətta düşmənləri belə, onun haqqını inkar edə bilməzler. Əksine olaraq, nəlayiq iradəli və alçaq tədbirli bir şəxs həmişə bəd əməlinin aşkar çıxacağından qorxur və bir müsibət üz verdikdə iztiraba düşər. Ehtiyyac qarşısında hər cür alçaqlığı qəbul edər. İqtidarlı olduğu zaman tekəbbürlə özünü öyər və başqalarına zülm edər. Bir belaya düşər olduğu zaman isə tənə və məlamətdən başqa bir şey eşitməz. Özünə dost bildiyi adamlar ondan

üz döndərərlər, kömək əvəzinə ona töhmət vurarlar. Çünkü onun dostları da özü kimi adamlardır.

İnsaf gözü ilə baxsaq, görərik ki, birincilər ikincilərin əlinde meğlub olduqları halda belə, yenə qalibdirlər. Heyf o adama ki, yaxşılığı bacarır, lakin etmir: halbuki insan yaxşılıq etdikdən sonra haqlı şükre layiq olur: başqaları ilə bir soviyyədə iken onların nəcmət vericisi olur.

O xoşbəxt adama eşq olsun ki, Allahlıq sifəti təşəhhrətlənə və bu tükenməz dövlətdən üz döndərməyə.

Üçüncü fəsil

RAHATLIQ ƏLDƏ ETMƏK HAQQINDA

Hər kəsin gördüyü işdən gözəldi - sağlamlıq və rahatlıqdır. Lakin xalqın bilik və ənənəsi nöqsansız olmadığı üçün bir çoxları rahatlığın ne olduğunu və onun hansı vasitələrlə əldə edilə biləcəyini bilmir. Rahatlıq özlüyündə yaxşılıqdan ayrı deyildir. Çünkü bu iki sifəti ələ getirməyə çalışan şəxslər əxlaq gözəlliyi üçün sağlam təb, şeyslərin həqiqətindən xəbərdar olmaq üçün ağıl və bilik, ifrat və təfriti aradan qaldırmaq üçün ədalət, maneələri rədd etmək üçün isə himmət və iradə lazımdır.

Rahatlıq haldadır, malda, dövlətdə və rütbədə deyildir. Əgər rahatlıq rütbədə olsayıdı, gərək hamidən artıq böyüklerdə olaydı. Halbuki rütbə və malın artması ilə zəhmət və ehtiyac da artır.

Rahatlıq insanın öz halından razı olmasından ibarət olduğu üçün her kəs her hansı bir mənsebdə və ya peşədə olur-olsun rahatlığı əldə edə bilər. Mümkündür ki, bir kəndli bağında əhli-eyali ilə şadlıq məşğul olsun. Bu onun üçün rahatlıqdır. Padşah isə məməkətində ixtişaş olduğu üçün haman saatda dərd çəksin. Şadlıq müxtəlif hallarda təsəvvür oluna bilər. Məsələn, ələ ola bilər ki, xosta üçün xəstelik zamanında, fəqir üçün əlibəs olduğu vaxtda və məhbəs üçün zindanda yatdığı zaman şadlıq üz versin. Bu şadlıq onlar üçün rahatlıqdır.

Müəllif deyir:

“Ürəyim bondə de olsa, bu halından narahat deyildir.
Xoş halına o əsirin ki, əsirliyindən şaddır”.

Rahatlığının yüksək dərəcəsi etidaldır. Belə ki, maddi çətinlik ixtişaş, pərişanlıq və məyusluğa səbəb olduğu kimi, təmtorəq da ehtiyaca

və kədərə səbəb olur. Lakin biz qafıl olduğumuzdan asayışı dövlət və həşəmətin çoxluğunda görülür. Onun əldə edilməsi üçün lazımlı çətinlik və ehtiyaclardan xəbərsizlik.

Müəllif deyir:

“Şadlıq əldə etmək səbəblərinin fikrini etmək tükenməz bir qemdir. Bu dairedən uzaq olan ürək şaddır”.

Xülasə, adam gərək cələ etməsin ki, öz tayları ona qibto etsin, eyni zamanda özünü o yere yetirməsin ki, onların nəzərində xar olsun. Hər bir böyük və kiçik iş üçün orta bir hədd vardır ki, bütün hallarda bəyənilən və rahatlıq axtaranlar üçün zəruridir. Rahatlıq lazımlı olan şərtlərin başlıcası qəlbin sakitliyidir ki, dünyada baş verən hadisələr onu iztiraba salmasın. Doğrudan da, rahatlıq qazanmış adamı nə kim hədiso iztiraba sala biler? Biz həmişə özümüzden yüksək adama baxaraq onun zahirini düşünüb özümüzü bədbəxt hesab edirik. Bu doğru deyildir. Bu hərəkətdən vaz keçməliyik və özümüzdən aşağı olanlara baxmalıyıq. Öz həmcinslərimiz arasında özümüzdən fəqir və bədbəxtlərə çox rast gələ bilərik. Belə olduqda şikayət deyil, şükür və şadlıq etməliyik. Özümüzün həqiqətən bədbəxt olub-olmadığımızı düşünməli və bu bədbəxtliyə özümüzün, ya başqasının səbəb olub-olmadığını aramalıyıq. Madam ki, dünyada her vəziyyətdə müdara etmək mümkün dır, nə üçün etməyək və ne üçün işi lazımı qaydada görməyək. Halbuki, dünyada həqiqi bədbəxtlik yoxdur, bu adı təsadüfdür. Arzumuz əhval və vəziyyətimizə uyğun gəlmədikdə isə bədbəxtlik deyirik. Həqiqi bədbəxtlik odur ki, adam müsibətə tab getirməyərək özüne təselli yolu tapa bilməsin. Bize üz verən hər cür müsibətin iki səbəbi ola bilər. Yəni ya özümüz, ya başqası ona səbəbdür. Özümüz səbəb olmuşuqsa, başqalarından deyil, özümüzdən şikayət etməliyik. Özümüz səbəb deyilikse, onda ola bilsin ki, onun neticəsi xeyirlidir. Çox zaman böyük bir xeyirdən ötrü insana kiçik zərər toxunur və bu zərərin ona məsləhət olub-olmadığını heç özü do bilmir.

Müəllif deyir:

“Çox vaxt olur ki, pis hesab edilen işlərdən yaxşılıq doğur. Yoxsa Azər nəslindən bütələri qıran İbrahim peygəmbərə işarədir. O, Nəccar Azərin oğlu idi (M.S.)”

İnsaf gözü ilə baxsaq, görərik ki, sənə üz verən müsibətdən daha pis vardır. Sənin üçün çox pis keçən gün, mümkündür, ažı yüz min nəfər üçün daha pis keçsin. Əger onlar sənin vəziyyətində olmuş ol-sayıdlar özlərini xöşbəxt sayardılar. Əger bir azacıq səbr etsen, halun təqyir tapar, çox çətin işlər, şübhəsiz, asanlaşar, müsibətlə, yaxud iş-rətəlo keçən gündən yalnız xəyal qalar. Lakin fərq burasındadır ki, şadlıq günü yada salmaqdən təəssüf və küdürüt doğar, müsibət gününün keçməsindən şadlıq hasil olar.

Maraqlı burasıdır ki, bəzi adamlar ələmdə baş verən hadisələrin çoxunu özüne nisbat verərək, deyirlər ki: – “Görürsənmi mənim bəxtimdəndir; gəmiye minən kimi tufan qopdu və ya filan hadisə üz verdi. Bunların hamısı taleyimin müsaid olmadığındandır, zəmanət mənimlə saz deyil”. Bu olduqca yanlış fikirdir, biçarə düşünmür ki, o nəçidir və onun vücudunun nə qiyməti var ki, onun səbəbindən ələmin dövrənində bu cür ixtilaflar əmələ gəlsin. Bu umumtəbiətin tələbindən əmələ gəlir, onun o arada olub-olmamasının əhəmiyyəti yoxdur.

Naməlum bir şair deyir:

“Dəryanın özüne görə dalğalanması vardır.
Çör-cöp elo bilir ki, dəniz onunla çəkişir”.

Rahatlıq istəyen adam gərk öhdəsinə düşən lazımi vesaiti sahmana salmağa səy etdikdən sonra işlərinin nəticəsini Allahın hikmetinə hevələ etsin və pozğunluqdan, möhnətdən başqa faydası olmayan intizar və iztirabdan saqınsın. Gəmi dənizdə zədələndikdə içinde olanların hamısı qorxuya düşür. Çox zaman iztirablı adam özünü itirib xilas olmaq üçün çarə tapmaz və ya qorxudan vaxtından əvvəl özünü ölümə verir.

Müəllif deyir:

“Aşıqın səbirli olması yaxşıdır çünki,
Tutulmuş quş çapaladiqca, tora daha da möhkəm bənd olar”.

Lakin sağlam adam özünü itirmeyərək, bir taxta parçasından yapışib, özünü dənizin gurultulu dalğaları içərisinə atar, bəlkə də xilas olar, xilas olmasa da, qorxu və peşmançılıq nəyə lazımdır. Ölüm adı bir işdir.

Müəllif deyir:

“Canandan canına gələn həyat və ya ölüm qəbulundur,
Bunların hər biri öz yerində yaxşı nemətdir”.

Daha qorxmaq nəyə lazımdır?! Ölüm – yaxşılıq etmiş adamı bu dünyadan əzabından xilas edib, daha yaxşı yerə aparan, pis iş gören adamı isə ömrünün sonrakı müddətində pis əməller etməkdən xilas edər.

Amma diri iken ölüm axtarmaq, ölüm ayağında həyat axtarmaq sağlam düşüncə və qanunun əksinədir və bu, iztirab əlamətidir.

Müəllif deyir:

“İztirab faydasız cəhd etməyə səbəb olur,
İş öz qaydası ilə gedəcəkdir...”

Dördüncü fəsil

ADƏTƏ BAĞLILIQ HAQQINDA

Avam adamların idrak və mərifətlərinin yüksək dərəcəsi təqliddir. Onlar heç bir halda təqliddən kenara çıxmaga qadır deyillər. Etdikləri hər cür təhqiqat və təfəkkür zirəklilikdən deyil, adət üzündəndir. Məsələn, bir ölkənin əhalisi öz məmləkət və millətinin qayda-qanunu və yaşayış yollarını bəyənir, başqa məmləkətin əhalisi isə özü üçün bambaşqa adət və qanun seçdiyindən, onu bu səbəbə görə töhmətləndirirler. Qəribə burasıdır ki, hər iki tayfa haqlı olduğunu iddia edərək öz adətləri ilə fəxr edir.

Bir çox işlər bir tayfanın yanında yaxşı hesab olunur. Məsolon, itə, pişiyə və başqa heyvanlara itaət edənlər Allahın birliyinə inanan adamlı kafir və yanlış yolda hesab edirlər. Dəlil və sübutlara diqqət etmələrinə baxmayaraq, öz nöqsanlarını bilməzlər. Bunların hamısı göstərir ki, adamların işləri təhqiq və tədqiq deyil təqlid və təsdiq etməkdən ibarətdir. Onların dəlilləri, təhqiq etmək işi də adətə uyğun olan təsəvvürlərdir.

Sənai deyir:

“Öküzü Allah bilib ona inanırlar,
Amma Nuhun peyğəmbərliyinə inanırmırlar”.

Deyirlər, Sokrat vəfat etdiyi zaman demişdir ki, xalqın etimadı elmodır, mənimki isə cehlə. Bəli, adamın cəhalətinə qəti dəlil onun elmə inanmağıdır. Tarix kitablarının müəllifləri müxtəlif təxəfələrin zülm və qəbahətlə işlərindən çox şeylər yazmışlar və onları fəxrlə təqdim edərək, onun əksinə getməyi ar bilmisələr. İndi isə biz təcəccüb edirik ki, insanlar necə olmuş ki, bu işlərin pisliyindən xəbər tutmuşlar? Bizim əsrimizin özündə belə İranda adət olan şey Avropada qəbahət hesab edilir. Avropa qıtəsində boyənilən iş isə erəb ölkələrinəndə bəyənilmir. Hətta bir ölkənin özündə də almanları ingilisler bəyənmirlər və ispaniyahıların adətini fransızlar qəbul etmirlər. Hələ avam camaat kenarda dursun, kamal sahibləri də təqlidden əl çəkə bilmirlər. Zahidliyə əsir olan şəriət başçıları, vacib şeylərdən başqa, ehtiyatla hərəkət edib, heç bir şeyin puçluğunu qəbul etmirlər.

Müəllif deyir:

“Bir çox bilikli adamların düşüncələri, öz fəziletlərinə baxmayaraq, bu işdə avamlarından da qüsurludur”.

Məger qədim alımlor insan üçün havada uçmağın mümkün olacağına inanırdılar? Halbuki, biz buxar qüvvəsi ilə havaya qalxanları görürük. Kim bilir, bundan sonra dünyada nə kimi keşflər olacaqdır. Nücum elmini inkar edənlər Yer kürəsinə on yaxın cism olan Ayın təsiratına inanırlar. Onlar deyirlər ki, bir səma cismi ki, Yer kūrosindən əlli bir min üç yüz əlli üç millik məsafədə ola, bize nə təsir cdə bilər? Halbuki, Buştenin¹ sübutları ilə məlum olmuşdur ki, bitkilerin bitməsindəki gecikmə və sürət Ayın tam (bədr) halında olması və naqışlılığı ilə bağlıdır. Dənizin mədd və cəzri² də Ayla əlaqədardır. Qadın tayfasının damarlarında qan axınının emələ gəlməsinin də səbəbi Aydır³.

Bu qayda ilə hər şeyin təbiətində bir keyfiyyəti və hər işin bir xasiyyəti vardır ki, onu işlərə serəncam verən dünyadan bərqərar olması üçün müəyyən etmiş və onun hikmətini puç xəyalətdən və pozucu düşüncələrdən gizlətmüşdür. Lakin dünyada olan şeylərin hamısı yaranmışların en şərafətlisi olan insan üçün yaradılmışdır. Ona istəyinə yetmək üçün elm və bilik vasitəsilə bu örtülü sırlardan mümkün

¹ XVIII əsrin axını və XIX əsrin ovvollarında yaşamış fransız nobatat alımı (M.S.)

² Donizin qabarəb-çəkilməsi

³ Aybaşı (heyz)

qədər xəbardar olmaq bacarığı vermişdir. Bunu hamı bilir. Lakin düşünüb tapanlar, elm və əməlin faydalarını əldə edənlər çox azdır.

Bizim biliklərimizin çox nöqsanlı olduğunu və həvəvü-həvəsimizin həddini aşdığını bildikdən sonra insan gərək öz bilik və etiqadına tam arxayı olmasın, işin daş-qabağını derin düşünmədən ona əl atmasın: əqli təhqiqatlarını dünyadan böyük adamlarının və xalqların görkəmli alımlarının rəyləri ilə tətbiq etsin və ümumi faydasına olan işi qəbul etməkdən utanmasın. İndi ki, bizim heç bir işimiz təqlidsiz deyildir, heç olmazsa, pisliye və zərərə səbəb olan əmək deyil, ümumun faydasına səbəb olan iş təqlid edilsin

Naməlum bir şair demişdir:

“Allahi seçe bilən gözün yoxsa,
Barı öküzperəst olmayıb, gùneşperəst ol!”

B e s i n c i f e s i l

ŞÖHRƏT HAQQINDA

Dünyada vəziyyəti və mövişti yaxşılaşdırmaq şöhrət üçün, eləcə də başqalarının bizim haqqımızda yaxşı fikirdə olması üçündür. Bu səbəbdənki ki, bir çoxları bir-birinin haqqında yaxşılıq və ehtiram qaydalarını gözlədiyinə baxmayaraq, bu sıfət həddindən aşsa, insanların düşgünlüyüne səbəb olar və gözəl əlaqə tədricən korlanar, öz işləri və əməllərində həmişə təşvişdo olar. Çekinmək və habelə şöhrət düşgünü olmaq nəhayət peşmançılığa səbəb olar: etidal dərəcəsini gözləmək isə insanı öz mətbəbinə çatdırır.

Tutaq ki, istedadlı adamların fikri haqqımızda yaxşıdır. Lakin müxtəlif rəylərə möhtac olan bir iş haqqındaki fikrin nə davamı ola bilər? Bir nəfərin iftira və uydurması onu poza biler. Madam ki, hər kəsin bir cür reyi vardır və şeylərin keyfiyyətini her kəs bir cür mülahizə edir və özünün biliyinə, düşüncəsinə görə bu keyfiyyətə inanır, çox ola bilsin ki, bir nəfər öz nadanlığı üzündən birisini tərif etmək əvezinə pislər və başqalarının nezerində çox pis, nöqsanlı olan sıfətləri, özü beyəndiyi üçün, özlərinə nisbət verir: lakin həmin bu sıfotlər başqalarının nezerində çox pis və nöqsanlı sayılır. Başsağılığa səbəb olan və ağıllılar yanında boyonilmeyen rəylərdən çəkinmək lazımdır.

Belə olduqda, insan şöhrət qeydine qalmayaraq, öz insanlığının tələbi ilə iş görməlidir. Bir para adamların yanında mərdüməzarlıq zirəklilik, pislik etmək fərasət, hiylə işlətmək məharət hesab olunur; bir paraları da, ola bilsin ki, belə adamlar irad tutmasın deyə, onların töhmətinin qorxusundan yaxşı iş görməkdən vaz keçər. Lakin abırı, yaxşılığı şöhrətdən üstün tutan şəxsin yamanlığına danışanların tənəsindən qorxusu olmaz, bəlkə de yaman danışanlar onun paxılığını çəkərlər. O, pisliyinə damşan adamdan iki cehətdən xoşhal olar: əgor o, qabil adam deyilsə, onun özüne tay olmadığını bildiyindən, əger qabilse öz nöqsanından xəber tutub, onu islaha çalışacağından şad olar. Pis danışanların sözlərinə çox da fikir vermək yaramaz. Hamiya məlumdur ki, insan pis danışanların tənəsindən can qurtara bilməz çünki onlar, heç olmazsa, bu ve ya başqa bir işə irad tutacaqlar; bəlkə də yaxşıya yaman deyəcəklər. Məlumdur ki, ən ağıllı hesab edilən peyğəmbəri də bəzən ağılsız hesab etmişlər.

Bir çoxları hikmətə bağlı və her bir halda məsləhətə müvafiq olan hadisələri və aləmin intizamını öz roylərinə düz gəlmədikdə bəyənmir. Mümkün etsolər, hətta Allahın özünü belə məlamət edər və ona irad tutarlar. Beləliklə, camaatın rədd və ya qəbulu insani öz işindən geri qoymamalıdır. Bununla belə məlum roftar və hərəkətinin, adət və ənənələrinin mümkün qədər ziddinə olmamağa çalışmaq lazımdır. Çünki her şey xalqın adət ənənələrinə zidd olduqda xalq ondan çəkinir və xeyirli iş görməyə bacarığı olmaz...

Dəfələrə təcrübədən keçmişdir ki, şöhrətpərəstlərin torəqqi etməsi çətindir. Çünkü insanın özü qurrə səbəbindən işdən qalar və baş-qaları paxılıq və ya başqa qərezlər üzündən ona mane olmaq istərlər. Belə olduqda, insan öz fəzilətini başqalarının paxılığına səbəb olacaq derəcədə göstərməməlidir və ya mübahisə işlərin təhqiqi zamanı birisini o derəcədə rüsvay etməməlidir ki, onun nadanlığı oradakıların hamısına məlum olsun. Bu hal ona ağır gəldiyindən kininə səbəb olar və onda ədavət doğurur. Bir çoxları danışqıda qalib gəlməyi özlərinə faxr bilir və buna nail olmaq üçün sey göstərirler. Daha maraqlısı budur ki, bir çoxları ictimai və təbii elmlərdən tamam-kamal xəbərsiz olduqları halda, məclislərdə öz fəzilətini nişan vermək üçün qəribə bir söz deməyə və ya anlaşılmaz sözlərle mübahisə açmağa fürsət axtarırlar. Çox zaman birisi özünü məlumatlı göstərmək üçün özündən çox biliqli adamlı mübahisəyə girişər və bununla özünün nadanlığını bürüze verər.

A l t i n c i f e s i l

EŞQ ALƏMİ HAQQINDA

İnsanın xasiyyəti iki cürdür: biri təbiətin verdiyi fitri xasiyyət, o biri isə sonradan kəsb edilən xasiyyətdir ki, elm və adətlər səbəbilə əmələ gelir. Fitri xasiyyəti rədd və ya qəbul etmək çətindir. Əger mümkün olsa da bunun üçün çox əziyyət və zəhmət çəkmək lazımdır. Sonradan kəsb edilən xasiyyəti isə ilk vaxtıarda az bir səy ilə rədd və ya qəbul etmək mümkündür: Lakin getdikcə bu kəsb edilmiş xasiyyət möhkəmlənir və məcazda elə kök salır ki, fitri xasiyyət kimi olur: buna ikinci fitri xasiyyətdir – deyiblər. İnsan təbiətinin başlıca mənəvi tələbi eşqdır. Heç kəs eşqsız ola bilməz. Ancaq dəreçəleri vardır. Dünyadakı nizam və intizam da eşqdəndir, ya eşqin özüdür. Çünkü eşqsız heç bir şey var ola bilməz və onsuz heç bir iş irəli gedə bilməz. Bu sıfət məcazların, təbiətin maddələrinin müxtəlifliyindən, bilik dəreçəsi və adətin təkrarından asılı olaraq bir neçə şəkildə meydana çıxır:

Birinci, meyldir ki, bütün təbiətdə – üç aləmin hamısında, hətta cəmadatın və nəbatatın özündə baş verir. Məsələn, dəmirin maqnitə, samanın kəhrabayla meyli və s. kimi.

İkinci, ünsiyyətdir ki, bu da mütləq heyvanlara məxsusdur. Ünsiyyət meylin yüksək dəreçəsidir ki, uzun müddət içərisində əmələ gelir. Məsələn, bir heyvan cinsiyyət səbəbindən, yaxud başqa bir səbəbə görə özgə heyvanla ünsiyyət tapır. Belə ki, onunla görüşməkdən zövq alır və onu itirəndə kedərlənir.

İnsan yaranmışların kamili olduğu üçün onun ünsiyyəti də başqa heyvanlarındandır daha mükəmməl olur.

Üçüncü, həvəyi-nəfsdən ibarət olan həvesdir, yeni insanların təbiətin xassələri və adətin tələb etdiyi hər şeyi əqli-təhqiqtə aparmadan həvəso torof çokor. Bu xasiyyət isə mosələn, yüyürmək, sıçramaq, qışdırmaq, yemək-içmək, yuxulamaq, cinsi əlaqədə olmaq və sairə kimi ehtiyacları təmin etmək bütün canlılara məxsusdur. Lakin insana xüsusi istedad verildiyi üçün onun həvesinin üstünlüyü də məxluqatın sair növlərinə nisbetən daha yüksək dərəcəde olur. Eşq də ifrata vardıqda “onlar heyvan kimi, bəlkə də heyvandan daha azğındırlar” ayəsinə görə, belələri yaranmışların on alçağı olur. Lakin insan ağılnı ayırd edici qüvvəsi ilə nəfsani həvəsi-həvəsə tədricən qalib gələ bilər

ve özünü əsl insan mərtəbəsinə yetirir. Belə olduqda “biz bəni-adəmi əsiz yaratmışıq” hökmü əsasında tükənməz feyzlərə çatıb, ilahi sıfətləri özündə bürüze verir.

Dördüncü, şövqdür ki, bu da yalnız insana məxsusdur. Başqa heyvan növləri bundan məhrumdur. Şövq elə bir şeydir ki, insani xoşuna geldiyi və ondan bir fayda gözlədiyi işe, ister düşüncə, isterse adət üzündən reğbətləndirir. Doğrudan da, şövq məqsədə çatmaq üçün verilmiş elə bir nemətdir ki, onsuz insan öz isteyinə çata bilməz. Şövqün elə qüvvəsi vardır ki, tekniləşdiyi halda bütün manələri aradan qaldırır, hər kəsi öz qüvvəsi daxilində olan məqama çatdırır. Şövq hər bir halda işe yarayır. Elm və hünər qazanmaq da ona bağlıdır. Günah və pis işləri görmək yenə onun vasitəsilə olur. Lakin şövq təbin isteyindən və mənəfət arzusundan doğduğu üçün insan onu, yaxşıını pisdən ayırdı edən əqlin vasitəsilə fəsadlı niyyətlərdən çəkindirir və ədəb, maarif və gözəl xasiyyətlər qazanmağa yönəldə bilir.

Beşinci, məhəbbətdir ki, o da ünsiyyətin ən yüksək mərtəbəsidir. O, üroyin sevməsindən əmələ gəlir. Sevgi də iki qismdir:

Biri xalq arasında adət olmuş dostluq və rabitələr yolu ilə ünsiyyəti davam etdirmək, ya maraq və mənəfət ümidiyle zövq alınması nəzərdə tutulan mal və rütbəyə bağlı olmaq kimi, ikincisi – təbiətin tələbi üzrə övlad və qohum-qardaşa bəslənən məhəbbətdir. Bu xasiyyət bütün təbiətdə mövcuddur. Biz bu əlaqoni heyvanlar arasında da görürük. Çünkü onsuz dünyada her növ nəsil kəsildi. Həmin bu əlaqə insanın evlənməsinə və bu evlonmənin davamlı olmasına səbəbdür. Ünsiyyət və onun yüksək dorocası olan məhəbbət də cinsiyyət əxlaq və adətin uyğunluğundan əmələ gəlir. Uyğunluq olmazsa, məhəbbət ola bilməz. Məsələn yaxşı adamla pis adamın və odaletli adamla zülümkar adamın arasında məhəbbət əlaqəsi ola bilməz. Habelə ağıllının dəli ilə və insaflı adamın alçaq adamla dostluğu tutmaz. Demək olar ki, hər kesin əxlaqının necəliyini onun dostlarının əxlaqından öyrənmək olar.

“İnsanın dostu onun əqlinin dəllilidir” dedikləri kimi, onun dostluğunu qəbul etdiyi adamlar əxlaq və ədəbcə özünün tayı olacaqlar.

Altıncı eşqdır. Eşq məhəbbətin ən yüksək dərəcəsidir. Məhəbbət ifrat dərəcəyə çatdıqda insana elə bir hal üz verər ki, onun ürəyi başqasının xəyalından azad olar. Varlıq və yoxluq onun üçün bir olar. Bu vəziyyət iki halda əmələ gələr:

Birincisi, tədricdir ki, bir nəferin məhəbbəti, surətinin və ya xasiyyətinin gözəlliyi səbəbindən müəyyən vaxt içerisinde ürəyində yerləşən və bu məhəbbət görüşmək və ya xəyalına salmaq yolu ilə tədricən artar.

Müəllif deyir:

“Xatirin meyli yavaş-yavaş yüksələrək sevdaya çevrilər: Qətər-qətər yiğilar, axırdı dəniz olar”.

O birisi fövri məhəbbətdir ki, bir gözəlin sürətini görməklə və ya bir təsadüf səbəbilə eşqin sultani ürək mülküni elə işğal edər ki, nə təsəvvür etməyə macal, nə də hiddətlənməyə imkan qalar.

Möhtəşəm deyir:

“Eşqin sevgilisi elə bir hərifdir ki, imkan taparsa, Əlini Əzətailin qanına boyayar”:

Eşq ruhun tələbidir. Təbiət aləmində ruhlarla ünsürlərin arasında xüsusi bir rabitə olduğu üçün, maddələrin mahiyyəti və xasiyyətlərin tələbi səbəbindən vücudə eşq naqis və kamil ola bilər. Eşq hissələr vasitəsilə həm qafil, həm də ayıq ola bilər. İşin başlangıcında eşqimizin kimə olduğunu və ondan nə əldə edəcəyəmizi düşünümləiyik. O, oqlə batan və məqbul olarsa, əsl xoşbəxtlikdir.

Sədi deyir:

“Eşq insanlıqdır, o səndo yoxdursa,
Yemekde və yatmaqdə heyvanla şeriksən”:

Belə olmadığı təqdirdə heç olmazsa onun zərərini mümkün qədər düşünmək lazımdır: çünkü eşq ürəkdə möhkəmləndikdə bütün hissələri və xasiyyətləri özünə qul edər və əql üçün tədbir görməyə macal qalmaz.

“Eşq bir oddur ki, özündən başqa her şeyi yandırır” – dedikləri kimi, aşiqin gözünə də məşquqdan başqa heç no görünməz. Həkimlər eşq dərdi üçün dərman tanımadıqlarsa da, lakin gördüyüümüz kimi, eşqin ilk dövründə müxtəlif işlərlə məşğul olmaq və başqaları ilə əlaqə və rabitə saxlamaq, şəhvəti öldürmək və ya şəhvəti söndürmək vasitəsilə onun odunu sakitleşdirmək mümkündür.

Təbin məşqdan başqa şeyə meyli olmadığına baxmayaraq, onu məcbur etmək lazımdır ki, getdikcə başqa işlərə adət etsin və eşq odu tədriclə sönsün.

Xülasə, nə cür olur-olsun, eşq zahiri zərerlərlə nəticələnə də, tərifə layiqdir.

Müəllif deyir:

“Mışq qoxulu zülfün etrindən başımızı ağrışa da,
Həmişə başda bu ağrı olsa yaxşıdır”:

Eşqdən hasil olan saysız-hesabsız mənfəətlərdən başqa, yalnız bunu qeyd etmək kifayətdir ki, eşq insanı bütün alçaq xasiyyotların mənşəyi olan dünyanın qeydindən azad edər və aşiqin başında məşqun xəyalından başqa bir xəyal qoymaz.

Yəğma¹ deyir:

“Bir gözəlin zülfünün kəməndi
Boynumu bir tükə bağlayaraq elə çekdi ki,
Yüz zəncirimi qırdı”

Məşhur məsəldir deyərlər: “Dərd bir olsa, əlacı çətin deyil”. Məcazi olsa da eşqin zövqü bir həqiqətdir. Çünkü can vermeyin çətinliklərini aşiq üçün yüngülləşdirir və təbini məşqdan başqa nə varsa, hamisini unutmağa öyrədər. “Məcaz həqiqətin körpüsüdür”, dedikləri kimi, o, həqiqi eşqə yolgöstərici olar.

Axırda o məqama çatar ki, aşiqə özünü unutdurar. Doğrudan da, eşq budur və bütün bu təriflər, göstərdiyimiz yollar və vəsilələr onun üçündür.

Müəllif deyir:

“Men mehbəbəti ona görə alqışlayıram ki, bu şadlıq məclisinin bədənindən başqa, bütün nəşəterin hamisini aradınca bir xumarlıq vardır”.

Məqsədimiz əxlaq və ədəbdən bəhs etmək olduğu üçün məcazi eşq məsələsindən kenara çıxmadiq.

¹ Bu şairin adını orijinalda “Neima” da oxumaq olar (M.S.)

Yeddiinci Fəsil

İŞİN FAYDALARI HAQQINDA

Ziddiyətlərin toplandığı mərkəz olan bu ələm səbəblərin varlığı, yeni onların cüzləri arxasından xüsusi rabitə ilə bağlıdır. Bütün bu ziddiyətlər xasiyyət cəhətindən müxtəlif olmalarına baxmayaraq, ixtisas cəhətdən aynılmasdır.

Qasim Ənvar deyir:

“Bu yolda cüz” və küll bir-birine möhtac olmuşlar:
Bir hörmətənə peyğəmberin pərdədəri ola bilər.

Yer üzünün padşahı və cüzlərin ən şərəflisi olan insanın bu maddolərə ehtiyacı hamidən artıqdır. Çünkü burada ünsürlərin imtizacından bəşəriyyətin romzi olan bədənin tərkibindən, nəfəsin istokları və insanlıq xas olan bilik və görüşdən mənfiət əldə etmək və onların yollarını seçmək məsəlesi meydana çıxır. Sonra bir çox növler də onlardan doğulur. Onların hamısı ümumiyyətlə və xüsusi olaraq gah bir-birilə bağlı və gah da ayridırlar. İnsanlar şəkil və simaca bir-birindən ferqli olduqları kimi, əxlaqca da müxtəlifdirler. Dünyada iki nəfər tapılmaz ki, onların əxlaqi bir-birinin eyni olsun, hər kesin hər işdə ayrı cür rəyi vardır. Hər kes eyni bir şeyi müxtəlif şəkildə görür. Lakin bu ixtilafı bilik vasitəsilə aradan qaldırmaq olar. Bu mümkün olmadiqda, onları tutuşturmaq lazımdır ki, ortaçıda əlaqə yaransın və ehtiyacların dəf edilməsinə səbəb olsun. Ehtiyac üzündən olan bu əlaqəyə meisət qaydası deyirlər. Hər bir şəxsin özünəməxsus xasiyyəti olduğundan ona lazım olan səbəblər də mövcuddur. Fərq batını fəzilətlərdə və zahiri rütbələrdədir. Ələm nizamının özü də bunu tələb edir. Çünkü bərabərlik cəhiyacılıq deməkdir, belə olan təqdirdə mümkün qədər (çox) varlanmağa nə ehtiyac var?

Müəllif deyir:

“Aşıq rüsvayçılıqdan, zahid ise pəhrizkarlıqdan əl çəkə bilməz,
Hərənin müəyyən bir məşğəlesi (peşəsi) vardır”.

Biz bunu bilmədiyimiz halda Allaha irad edərək deye bilmərik ki, nə üçün filan şeyi belə etmişdir, filankəsə belə vermişdir. Madam ki, biz Allahi hikmet sahibi bilmışık daha ona etiraz etmək yeri qalmır.

“İncil”də yazılıdır ki, kuzeqayıran qabları cürbocur işlərdə işlətmək üçün müxtəlif şəkillərdə qayırır. Görək qıl qab qayırana deyə bilərmi ki, sən niyə məni bu şəkildə düzəldin? “İncil”in on ikinci babında yənə də qeyd olunmuşdur ki, əgər bədənin hamısı göz olsayıdı qulaq harada olardı? Əgər hamı qulaq olsayıdı iyi necə duymaq olardı? Allah bədəndə olan hər üzvü istədiyi kimi yaratmışdır. Əgər hamısı bir üzv olsayıdı, o zaman bədən olmazdı. Üzvlər çoxdur, bədən isə birdir. Göz olə deyə bilmez ki, mənim sənə ehtiyacım yoxdur. Habelə, bu sözü baş ayaqlara deyə bilməz. Ən zəif hesab edilən üzv ona verilmiş kəramət sayəsində başqa üzvlərin ehtiyacını rəf edir. Bir üzv ağrıqda bütün üzvlər ağrıyır. Habelə, şadlıqda da bütün üzvlər şərkdirler. Buradan anlaşırlı ki, aləmdə olan bütün şeylər bir bədən hesabında olub bir-birinə möhtacdır. Belə olduqda növlərin ve üzvlərin hər biri öz yerində lazım görünür.

Möhtəşəm deyir:

“Güle güzel iy ve gile can veren,
Hikmətə hər kəsə özünə layiq şey vermişdir”.

Hər kəs dolanacağınu, irade və ətvarını ümumun məsləhətinə mütabiq etməlidir, ele iş görməmelidir ki, ondan ləkələnsin. O həmisi özündən gözlənilen məsləhəti özgəlerinə verməlidir.

Xülasə, aləmin nizamı səbəblərin varlığına bağlı olduğu üçün seysiz və çalışmadan heç bir iş mümkün olmaz. Əməllerin nəticəsi Allahın hikmətine bağlıdır, “insan üçün səydən başqa bir şey yoxdur” – ayesinə müvafiq olaraq insan çalışmalıdır. Şumlanıb əkilməyon yerdən taxıl bitmez. Çalışmadan bugda təmizlenməz və ondan da un və çörək hasılı gəlməz. Deməli, bir çörəkdən ötrü nə qədər insanın işlediyini düşünmək lazımdır. Cismani və ruhani mənfəətlər dünya və axiretin xeyri ilə bağlıdır. Fəzilətlərin başlıcası və tükenməz dövlət olan elm də iş vasitəsilə əldə edilər və işə yarayır.

Sənai deyir:

“Elmsız iş, şoran yere səpilmış toxum kimidir.
Əməlsiz elm, diri-dirisi basdırılmış adam kimidir”.

İnsanın qazandığı hüner və sənət heç çıxmaz. Bir vaxt gələr ki, gərek olar.

Maraqlı burasıdır ki, bəzi adamlar işləmedən deyirlər ki, Allah istərsə verə. Daha bunu bilmirlər ki, Allah hər kəsə hər nemətin imkanlarını verməklə, o nemətin özünü də ona vermişdir. Lakin o özü çalışmadığından o neməti əldən vermişdir. İşləmedən, çalışmadan Allahdan nemət gözləmək özünü sərgərdanlıq zəncirinə bağlamaq deməkdir; çünkü müstəhəq olmayan adama bəxşis vermək-günahı bağışlamaq kimidir.

İşdən can sağlığı, bilik və təcrübə hasil olar: məişətin və axiretin səvabı iş vasitəsilə əldə edilər. İşdən boyun qaçıran adam ümum aləmin nizamını pozmuş və bu səbəbdən Allahın hökmünün xilafına iş görmüş olur. Dəfələrlə sinanmışdır ki, fitnələrin çoxu işsizlikdən törənir, tənbəllik zahirde böyük eyiblər kimi nəzərə çarpmasa da, əsl həqiqətdə hamisindən pisdir. Çünkü tonbel adam yaradılışın səbəblərindən qafıl olmuşdur. Onun varlığında gözlənilən xeyir puç olur. Onun məişəti başqalarının boynunda ağır yük olur. O, cansız cismərdən də pisdir. Çünkü daş və palçıq, heç olmazsa, tikinti işlərində gərək olur:

Qədim milətlərdən biri olan Afina tayfasının qanununda tənbələrə başqalarının kəsb etdikləri maaşın hissəsini oğurlayanlar kimi baxaraq, onları ölüm cəzasına məhkum edirdilər. Tənbəllik insanın təbiətində kök salarsa onu işdən qoyar; sonra getdikcə bədənin səlamətliyini və zahiri hissələri pozmağa yol tapar. Cismani xassələr ruhun xassoləri ilə bağlı olduğu üçün batını hissələrə də xələl yetirə və bunun nəticəsində təreddüd və məcaz süstlüyü emələ gələr. Təbin (mezacin) əqlili dəlillərlə bir işe əzm və qəsd etməyə və o işi tamamlamaq üçün ciddiyetlə çalışmağa qüvvəti olmaz, hər işdə şübhəli və qorxaq olar. Nəhayət, öz yaşayışından təngə gələr: çünkü qorxaq və hürkək adam yaşayış lozzətindən möhrum olur.

Tənbəlliin sebəblərindən başlıcası qarınqululuq və ya can bəsləməkdir. Nefsin həzizi və cismanı lozzətər məzacdə adət şəklini alarsa, insan onun əsiri olar, onları tərk etməkdə çətinlik çeker; bunun nəticəsində də ciddi işlərə başlaya bilməz və mətləbinə çatmaq üçün cürbəcür alçaq sıfətləri özünə qəbul edər. Məsəksizliyi, yalan və hərzə danışmağı özünə adət edər və nəhayət, bu alçaq sıfətlərin zərorını çeker. Məsləki olmayan adama heç kəs inanmaz. Müsibətə düşər olduğu zaman, ya bir şeyə ehtiyacı olduğu halda heç kəsden kömək görəz. Əksinə, məslək sahibi həmisi möhtərəm olar. Düşmənlərin özləri də onu böyük sayarlar. Onu tanımayanlar onunla dost olmağa çalışırlar.

Yaşan danışmağa adət edən adam tez rüsvay olar və çox ehtimal ki, onun doğru sözünü inanmazlar. Xalq onun söhbətindən qaçar, töhmətindən çekinir, o da başqalarını özü kimi bilərək ona deyilən doğru sözə inanmaz. Şübhə və tərəddüdün çoxluğundan bir halda qərar tapmaz. Lakin düzlüğə adət etmiş adam təşviş və qorxudan həmişə arxayıñ olar, doğruluğunun məlum olacaq ümidi ilə təselli tapar. Həqiqət “haqq söz acı olar” – məsəli kimi çox zaman təbə xoş gəlməyə bilər; zahirdə məsləhətin ziddinə görürən, lakin həqiqətdə isə məsləhətlər olar.

Müddəi adam işin həqiqətindən xəbər tutduqda, zahirdə, xudbinliyindən özünün anlamadığını boynuna almasa da, ürəyində onun doğru olduğunu təsdiq edir. Həqiqət dərman kimi acı da olsa, faydalıdır.

Bir filosof deyir ki, “böyüklərə sözün ancaq doğrusunu de, qəbul etməsə də cəza görməzsən”. Nəcə ki, deyiblər: “Həlak olmaq yalancılıqlıda olduğu kimi, nicat tapmaq da doğruluqdadır”

Doğru söz qəbul olunmadıqda, ya ondan zərər göründükə susmaqdan başqa çare yoxdur. Ona görədir ki, çox zaman susmağı danışmaqdan faydalı hesab ediblər. Danışmaq məhz hikmət olsa da, lazıim gəldiyi yerdə danışmamaq məsləhətdir, habelə danışmaq lazıim gəldiyi yerdə susmaq da zərərdir. Belə olduqda, insan danışmaq və susmanın yerini bilməlidir. Danışmaqdə tələsməməli. Çünkü hələ deyilməmiş sözü demək olar. Lakin deyilmiş geri qaytarmaq olmaz. Deyib peşman olmaqdansa, gec demək məsləhətdir.

Danışmaq qaydaları da müxtəlifdir. Eyni bir mətləbi müxtəlif şəkillərdə demək olar. Elə demək olar ki, qulaq asana kobud və ya mülləyim görünüsün. Aydındır ki, hərzə danışmaq məzacın süstlüyündə əmələ gelir. Çünkü hərzə danışan adamın yaxşımı yamandan seçmək qabiliyyəti möhkəm olmaz, deyilməməli sözlü deməkdən özünü saxlaya bilmez. Bir çoxları üçün ən qorxulu cəhət elə budur. Çünkü ürəyin sırlarından xalqın xəbəri yoxdur və bir şəxsin niyyətini qısa müddətdə əməlindən öyrənmək olmaz. Onun yaxşı-yamanını və işdəki ixtilafı söz vasitesilə məlum etmək olar.

Mövləvi demişdir:

“Böyükler bunun üçün demisər ki,
Dünyada insanın rahatlığı dilini saxlamaqdadır”.

Xülasə, əger hərzə danışmaq insanların təbiətində kök salsa, getgedə onda söz gəzdirmək, eyb axarmaq və özgəsinin pisini axarmaq

adət şəklini alar. Çox vaxt birisi özgəsinin eybini danışmaq və arada söz gəzdirmək vasitəsilə başqa birisi ilə yaxınlaşmaq istər. Daha orası bilməz ki, o bu hərəketi ilə öz batının pisliyini açıb meydana qoyur. Bu sifətin adət üzündən olduğu məlumdur. Söz yox ki, o adamın da eybini özgələrinə deyocakdır. Bir çoxları özgənin pisliyini damşağı özlərinə şüar etmişlər, bunu özlərinə bir növ fezilet sayırlar. Adamın dalınca pisinə damşaraq üzdə ehtiram və məhribəncilik edirlər. Daha bilmirlər ki, bu hərəket onların alçaq olduğunu göstərir. Məlumdur ki, bu hərəket, yeni batının ziddinə olaraq zahirdə özgə cür rəftar etmək, qorxu ya ehtiyac üzündəndir.

Səkkizinci fəsil

RƏFTAR QAYDALARI HAQQINDA

Dostluqdan ibarət olan gözel rəftar-lezzətlərin ən yaxşısidir. Hələ onun başqa faydaları konarda dursun, dostların görüşündə heç bir nəmətdə misli görünməyen bir zövq vardır. Dost, ürəyin darıldığı vaxt sənə munis və müsbətində şərik olar, maddi cəhətdən çətinlik çəkdiyin zaman sənən əlindən tutar. Çətinliyə düşdikdə xilas olmağın üçün çare axtarar. Nöqsanlarından və eyblərindən sənə xəbərdar edər və cürbəcür nəsihətlərə sənə pis işlərden saqındırar. Daha bundan yaxşı nə ola bilər. Demək, xoşbəxt o adamdır ki, dostları çoxdur.

Şənan deyir!

“Dostları az olan adamı pis adam bil,
Ondan daha pis o adamdır ki, dostu ola, lakin dosluğunu tez unuda”.

Əksinə, zərərin mayəsi olan və peşmançılıqla nəticələnən düşmənlik elə işdir ki, düşməni görmək və ya ürəyində kin bəslədiyin bir nəfəri yada gətirməkələ ehvalın dəyişir, ovqatın telx olur, təbietin asayışını pozan bir qəm əmələ gelir. Tutaq ki, düşmənə qalib golmisən və ona zərər yetirməyi bacarırsan, ancaq düşmənin tez-gec fürsət tapıb vurduğunu zərəri əvəzində azaçıq da olsa, sənə zərər yetirməyəcəyini haradan bilirsən? Bu fürsətə hər iki tərof zorordə bərabərdir. Beləliklə birinə kələk qurmaq üçün sərf olunan vaxt puça çıxır. Fərəz edək

ki, düşmənin zeif və arkasızdır. Nodən bilirsən ki, onun dostları və ya köməyinə gələ biləcək qüvvətli adamlarla əlaqəsi yoxdur? Hələ bu bir kenarda dursun, dəfələrlə görünüb ki, xeyli zəif bir düşmən sultanların şövkətini dağlımışdır. Ağlılı adam həmişə özünün danışq və rəftarının qaydalarını diqqətlə mülahizə etməlidir. Elə etməlidir ki, o, başqasının əziyyətinə səbəb olmasın, özgəsi tərəfindən görülən işi özüne pis şanlıqda, o işi başqalarının haqqında da rova görməsin, dostlarına kömək, düşmənləri ilə müdara etsin. Cox zaman dostlar təblərinə xoş gəlmeyən iş üstündə düşmən olurlar, istədiyi bir şeyi verməmek xatırına min yaxşılığı unudurlar. Eyni zamanda düşmənlər də sənin rəftarının gözəlliyi və işlərinin yaxşı vəziyyətdə olması səbəbindən səninlə dost olmaq isteyirlər. Bununla belə, insan dostluğunu ifrat dərəcəsinə çatdırıbmamalı və sirlərinə açmaqla öz ixtiyarını özgəsinə tapşırıbmamalıdır; çünki dostu onunla düşmən olduğu vaxtda onu aciz edə bilər. Düşmənciliyi o dəreçəyə çatdırıbmamalıdır ki, bir gün o düşməni dost olduqda insan etdikləri pislikdən xəcalet çəksin. Nefsanı qorozlər üzündən olan dostluğun o qəder də davamı olmaz və ehtiyac rəf olan kimi pozular. Lakin öz rəftarının gözəlliyi ilə xalqın məhəbbətini qazanan adama nisbet dostluq daimi olar və ehtimal ki, düşmənlər onun haqqında insafdan keçmezler.

Dostluğun şərtlərini bilmək məsələlərin ən mühümüdür. Çünkü insanların bir qismi cürbəcür məqsədlərə və vəziyyətin tələbinə görə dostluq iddiası edirlər. Lakin doğrudan-doğruya əsl dostluğu bacaran adamlar çox azdır.

Xülasə, insan özünü dostluğa qabil hesab etmədikcə, başqalarından dostluq umması sehvdir.

Xalq arasında olan dostluq üç cürdür: Əvvəlincisi, müdara qaydاسının məhşur səbəblərinə görə, rəsmi təarüflərdən ötrü olan dostluqdur. Belə dostla elə o cür də rəftar etməli, özündən razı salmaq üçün təarüflər mərasimini unutmamalıdır.

İkinciisi, zahiri mənfootlər əldə etmək üçün olan dostlardır. Belə adamlı da elə o cür rəftar etməli, özündən razı salmaq üçün istədiyini verməli.

Üçüncüüsü, bilikli və dünya vəziyyətdən yaxşı xəbərdar olduğu üçün həqiqi dost axtaranların dostluğudur. Bu cür dostluq az tapılar. Lakin belə dost elə düşərsə, onun yolunda mal nədir, bolqə candan da keçmək olar.

Xülasə, hər halda bilikli adamlı dəst olmaq məsləhətdir. Bilikli adam işin axırımı, vəziyyətin necəliyini düşündüyü üçün həmişə ədəb qaydalarını və işin yaxşılığını gözləyir. Əksinə, heç bir şeydən xəbəri olmayan nadan adam çox zaman gördüyü işi faydalı xəyal hesab edərək, elə iş görər ki, ondan xeyir deyil, zərər baş verər. Öz işinin xeyrini bilmeyən adam özgəleri üçün nə edə bilər? Bəli, yaxşı demişlər: "Ağlılı düşmən agılsız dəstdən yaxşıdır". Səninlə dostluq etmək istəyən bir adamın qərəzi olub-olmadığını və dostluq adını öz məqsədinə çatmaq üçün alat edib-ctmədiyini həmişə nəzərdə tutmalısan. Cox vaxt düşmən səni aldadıb zərərə salmaq niyyəti ilə dostluq iddiası edər və ya zəifdirse, qüvvət əldə etmək üçün fürsət gözlər.

Müəllif deyir:

"Paxılıq bir çox əzizləri yüksək mərtəbesindən quyuya salmışdır. Qaradaşın da olsa özgəyo arxalanma!"

Bir çoxları vardır ki, öz qərezlərinin səbəbindən sənə xoş gələn sözlər deyirlər, ya ayrı cür torif və xoş sözər deyər və ona da insanlıq adı verərlər. Deyerlər ki, bəli, filankəs nəcib nəsildəndir, ya kamalı və hünəri vardır və ya onunla köhnədən qohumuq. Belə deyildir, bəlkə onlar bu sözlərə öz fikirlerinin üzərinə perde çəkirlər. Dünya əhlinin bir qismi bu cürdür, möhtac olduqda sənə ibadət etməyə çalışıar, sən ona möhtac olduqda Allahlıq iddiası edər. Mən özüm bunların hamısını müxtəlif hallarda təcrübədən keçirmişəm.

Sənai deyir:

"Men adamlardan heç bir vəfa görməmişəm,
Sən görsən, məndən ona salam söyle!"

Demek, insan başqalarının ona göstərdiyi hörmətin öz qabiliyyəti-nə görə olduğunu düşünməlidir. Bu cür hiylələrdən xəbərdar olmalıdır. Hər şeydən artıq insanı şirin sözər aldadır. Böyüklərin və əmirlərin çoxu bu dərdə mübtəladır. Bəli, nə yaxşı demişlər:

Misra:

"Her kəsin xoşuna gələni dedim, xoşuna gəldim".

Hər kəsin "dostam!" – dediyinə inanma! Ola bilsin ki, onun da bir dostu var və o dost sənin düşməninin dəstidur. Aşkara çıxarılması zərərli olan sırrını "filankəs düz adamdır və mənim xeyirxahımdır, onu

saxlar” – deyə heç keso demə. Bir halda ki, özün öz sərri尼 saxlaya bilmirsən, daha özgədən nə umursan?! Haradan bilirsən ki, o da həmin bu gümənlə senin sərri尼 öz dostlarına demeyəcəkdir?

Dunya malına və rütbəyə vurulmuş adamlı dəstluq etmək yaramaz. Çünkü belə adam zəruret vaxtında insanlığın bütün şərtlərini pozar. Əksinə, xasiyyətində yaxşılıq və mürüvvət olan adamin təbioti həmişə dəstluğa meyl edər. Onun düşmənciliyi də möhkəm olmaz. Çünkü onun düşmənciliyi vaxtin tələbinə görədir.

Lakin zatında rəhməsizlik və zalimliq olan adamin təbi düşmənciliyi tərəf meyl edər, başladığı dəstluq da davamsız olar. Dəfələrlə tecrübə edilmişdir: təvazökar, səxavətli və xoşoxlaq adamin həmişə dəstu çox olmuşdur.

Təvazöyo göldikdə bir çox insanlar xudpesəndlik toruna kiriftar olduqlarından təvazö gördükdə xoşal olar, dəstluq edərlər. Əksinə, tekəbbürlü adama hamı nifrot eder və ondan gözənlənən faydanan da el çekerler.

Səxavətə gəldikdə dünya əhli fayda əldə etmək düşküni尼 olduğundan xeyir və menfəet ümidi görəsə ixtiyarsız onun tərəfinə meyl edər və bəzən istədiyi faydanı əldə edə bilməsə də elə ümidi də kifayətlənər. Əksinə, xəsis adam mal bağışlamaq istəsə də, insanların çoxu ona inanmaz və çaresizlik üzündən bağışladığını düşünərlər.

Əxlaq gözəlliyi haqqında demək lazımdır ki, bu xasiyyət hər kəsə fitri olarsa, onun dəstu çox olar. Çünkü o səbəbsiz heç kəsi incitməz özünün başqası tərefindən incidilməsinə də çox fikir verməz ona güzəşt edər. Əksinə, bədməcazzan xalq əziyyət görər. Beləsini razi salmaq çotındır: o, səbəbsiz olaraq xalqı incitməyə başlar, xalq da o bədməcazə düşmən olar.

Dəstluq əlaqələrinin nəticəsi xeyirli olsa da yaman iləndən da yaman olan pis yoldaşın söhbətindən saqınmaq lazımdır. Buna görə də demişlər ki, “səlamətlik təklikdədir”. Ondan sənə yetişəcək cürbecür zərərlər bir konara dursun, bu kifayətdir ki, onun təbinin xəsisliyi ünsiyyət dolayısı ilə sənə təsir edər və əxlaq gözəlliyi tədricən səndən zail olar.

Sənai deyir:

“Pis adamlarla az əyləş, yoxsa pis olarsan.
İnsanın təbi (başqasından) xasiyyət götürəndir”.

Lakin işləri sobobların varlığına möhtac bildiyimizdən rəftar qaydalarında müdarani da gözləmək lazımdır.

Heç kəs xalqın içərisindən kənara çıxaraq ona möhtac olmaya bilməz. O, hətta yad, aşna, dost və düşmənle də əlaqə saxlamalıdır: elə rəftar etməlidir ki, müxtəlif məzəaclərə müvafiq ola bilsin və düşmənin şorindən salamat qalsın.

Müdara qaydasının en yaxşısı ağla və sədaqətə riayət etməkdir. Ağlin tələbi ilə başlanan iş xeyirlə noticələnər. Məsələn, ağlin tələbinə müvafiq olan bir iş görən, onu tamamlamağa vaxt müsəidə etməsə də, heç olmasa seni “iş bilən adam idi” – deyə yada salarlar. Əksinə, ağlin ziddinə iş görünen adam bir notico oldo etmiş olsa da, camaat deyər ki, boxti gotirdi, yoxsa bu iş onun işi deyildi.

Doğru demişlər: ağlı adam həmişə möhtəremdir. Düzlüyündə nəticəsi əzab deyil, xeyirdir. Düzlük heç vaxt ağlıdan ayrılmaz. Çünkü ağlı axırı pis nəticə veren işdən çekindirər və nəticəsi xeyir olan düzlüyü tələb edər. Buradan məlum olur ki, saxtakarlıq axmaqlığı dələlet edir. Əgor desələr ki, “saxtakar ağlısız olduğu halda insanı heyretə salacaq vasitələri necə əldə edə bilir?” – cavab verərəm ki, alımlar və filosoflar ağlı yaxşını pisdən seçmək qüvvəsinə malik bir şey olduğunu, heyvanların isə ağlıdan məhrum olduğuna hökm etmişlər. Halbuki, biz heyvan növündə elə hərəkətlər müşahidə edirik ki, o hərəkətlər insanın təcəcübünə səbəb olur. Məsələn, tülkünü birə basdırda ağzına bir dəstə ot götürərək, quyrugunu yavaşca suya batırır. Birələr sudan qorxub yuxarı sıçrayırlar. Əvvəlcə bədəninin bir hissəsini, sonra da tədricən hamısını bir qayda ilə suya batırır. Bədəndəki birələr ağzında sudan kenarda tutduğu ota yığılırlar. Tülki bu zaman birdən başını suya batırıb ayrı yerden çıxır və beləliklə birələrin hamısı ot dəstəsi ilə suyun üzündə qalır. Bu cür hiyeler çox müşahidə olumuşdur. Bunnuların hamısı ağlıdan deyil, bacarıqdandır. Hiyəlegərin işi də bu cürdür.

Əgor desələr ki, “ağıl hər bir halda işlənən bir alətdir və insanda nəfs tuğyan etdikdə nəfsin tələbi üzrə ağıl da ona sərf olunur.” – ona cavab olaraq deyərəm ki, nəfs tuğyan etdiyi zaman ağla qalib gəlirse də, bu qələbə anidir. Sonra yenə ağıl onun əməlinin pisliyini məlum edər və əməl sahibi tez peşman olar. Lakin saxtakarın əməli daimidir və onu özü üçün fəzilət sanır.

Əgor desələr ki, “saxtakar öz hiyəsini çox ustalıqla və məharətlə işlədiyini güman edərək heç kəsin onu anlamayacağına inanıb, nəticəsinin pisliyindən də qorxmaya bilər” – cavab verərəm ki, bu mətlə-

bin özü axmaqlığa dəlalət edir. Ağlı özünə rəhber bilən adam bu qədər adamin içində özündə bilikli heç bir nəfərin olmadığını necə təsəvvür edə bilər? Onun öz biliyinə inanması da cəhalət əlamətidir.

Xülasə, hər bir saxtakarın axmaqlığı sabit olduğu üçün, düzlüğün ağildan ayrılmaz olduğuna şübhə qalmır.

Sənai deyir.

“Sonin hiylənin yolgöstəricisi olan düşüncəni ağıl hesab etmə. O sənin nəfsindir.

Ağlı nəfsdən seçib tanı,
Ta ki köklükle şışı bir-birindən seçə biləsən”

“Habelə, müdara qaydası hər kəslo onun istedadına görə rəftar etməyi tələb edir. Xalq arasında “Xalqın biri kimi ol!” – misalınca hamı ilə yola getmək lazımdır.

Biz oxlaqın hər növüne möhtacıq. Elə vaxt olur ki, nadan ağıllı adamdan artıq işə yarayır. Özünü heç kəsə möhtac olmayan kimi güman etmək yaramaz, heç bir düşməni həqir sanmaq olmaz. Elə vaxt olur ki, kiçik işdən böyük fitnə qalxır və güman edilməyən bir yerden müşkül həll olunur. Cüzi işlərdə mümkün qədər özünü sadə və geniş ürekli göstər. Lakin böyük işləri gizli saxla, hər kəsin əməlindən vaxtılvaxtında xəbərdar ol. İntina et, zahirde özünü elə göstər ki, guya ona etimadın var, lakin elə olmasın ki, soni tamamilə qafıl bilsin və bəlkə bu üzdən öz inamını puç etsin və səni zərərə salsın. Öz işlərinin hamisini özün et və ya onun icrasında gözün olsun, onları tamamile başqalarının ümidiñə qoyma, çünki heç kəs sənin mənfəətini öz mənfəətindən artıq istəməz, hər kəs öz səliqə və biliyinə uyğun olaraq işə özü istədiyi kimi məşğul olur. Ona görə də hər kəs sənin işini sənin istədiyin kimi görə bilməz.

Bununla belə, böyük işlərdə köməkçi hökmən lazımdır. Tək adam başqasının köməyi olmadan bütün işləri görə bilməz; əksinə, cüzi işə məşğul olmaq səbəbindən böyük işlərdən qafıl olar. İşlərin cüzi cəhətlərini üreyin qızdıığı adamlara tapşır, özün işə hamisəna göz yetir. Əgor bir nəfər bütün işləri görə bilsəydi, onda əmir və sultanlara vezir və vəkil lazımlılmazdı.

Aləmi yaradan, özünün kamil qüdrətinə baxmayaraq, işlərin icrasını səbəblərin varlığına bağlı etmişdir. Lakin köməkçilərini elə özbaşına sərbəst buraxma ki, onlar təkəbbür və tuğyan edə bilsinlər: həm

də cüzi işlərdə o dərəcədə olaqəsiz göstərmə ki, xeyanət və etinasızlıqla nəticələnib sənin peşmançılığına səbəb olsun.

İşlərin başlıcası adamların istedadını bilməkdir. Hər kəs adamları ləyaqətinə görə seçib işə təyin etdi, o işi şoxsen özü gördüyü kimi hesab edə bilər. “Filan iş filan köməkçinin hünəridir” – deyocəklərindən ar etməməlidir və hər bir yaxşılığı və gözol xidmeti əvəzsiz qoymamalıdır. Çünkü bu, başqalarının da bu işə roğbotinə səbəb ola bilər. Habelə, müqəssirləri də cezalandırmaq lazımdır ki, başqaları görüb çəkinsinlər. Bütün işlərin yamanlığı subuta yetməyinçə onları yaxşılığa yoz və günahsızlığını isbat etmək üçün lazım olan hər bir vasitonı nəzərə al! Çünkü çox vaxt olur ki, bir iş təhqiq edildikdə, o işin baş verdiyinə inanılır və sonra məlum olur ki, həmin məsələ başqa cür olmuş və təsəvvür edildiyi kimi deyilmiş. Ümumun xeyrinə zidd olmayan günahdan, subut olunmuş olsa da, vaz keç! Xüsusən, düşmənə qalib goldikdən sonra onun təqsirindən keç! Bu işin faydası çoxdur. Əvvəlen, düşmən o halətdə səndən mürüvvət gördükdə sənin oxlaqının gözəlliyyindən və özünün tərsliyindən utanar. İkinci, başqa düşmənlər də coza-dan əmin olaraq sənə qarşı müqavimet göstərmək fikirindən el çekorlər. Üçüncü, mürüvvətli adam xalq arasında əziz olar və yaxşı ad qazanar. İntiqam almaq istəyənə qalibiyyət haramdır. Bir admanın haqqında yaxşılıq etdikdə, yaxşılığı kinayə və məsxərə ilə aşkarla çıxarma, çünki minnət qoymaqla yaxşılıq puç olar: xoşallıq əvəzinə düşməncilik əmələ gelər.

Naməlum bir şair demişdir:

“Mord odur ki, bir anbar qıymətli köhver bağışladıqdə
Onun minnət yükü qarışqanın da belini sindirəmasın”

Sənin başqaları haqqında etdiyini və başqalarının sənin haqqında etdikləri pişliyi danişmaqdan saqın: çünki danişdinqəcə o təzələnər.

Aqıl adamlar “üzrү təzələmək, günahı yada salmaqdır” – demişlər. Hər kəsə danişdinqədə danişmaq fürsətini ona ver, özün işə zərurət məqamında daniş. Çox zaman ən hiyləgər bir adam söz danişan zaman səhv edərək ürəyində kini açıb deyər və soni işin kefiyyətindən xəbərdar edər. Sən də çox danişsan, onun kimi olarsan.

Baba Əfzəl demişdir:

“Əvvəldən sənə iki qulaq və bir dil vermişlər,
Yəni iki dəfə eşit, bir dəfə daniş!”

Hər kəslə görüşdükdə onunla məsləhetləş, lakin gizlədilməsi lazımlı
gələn şey haqqında danışma. Sənin faydan ondadır ki, bəlkə ondan bir
yaxşı söz eşidəsən. Çox vaxt olur ki, ağılsız adam ağıllı söz danişir və
düşmənin sənin xeyrini söyləyir. İşin məsləhəti sənə məlum olsun
deyə başqalarının dediklərini ağılnıla ölç. Əger məsləhətə müvafiq bir
söz eşitməsən heç olmasa o adamın ağlinın dərəcəsi və ya ürəyinin sırrı
sənə aşkar olar. Adamların söz və işlerinin onların istedad və bilik
dərəcəleri nəzerde tutmaqla demək olmaz ki, filankos ağıllıdır, bu işi
görməz və ya o, ağılsızdır, bunu bacarmaz. Çox zaman ağıllılardan elə
bir iş baş verir ki, cahillər onu etməyi özlərinə ar bilərlər: eyni zaman-
da nadan adam bəzən elə bir iş görər ki, ağıllılar ona heyran qalarlar.

İnsanın təbiəti daima dəyişməkdə və təbəddülətə olduğundan belə hallar təəccübüli deyildir. Düşmən haqqında yaxşı danışmağı özünə adət et, çünki düşmən onu eşitdikdə ədavətini azaldar, dostun da senin oxlaqının gözəlliyinə inanar. Zərif təbli lətifə deyənlərin söhbəti hörçənd çox vaxt beyənilir və zahirpərəstlərin meylini onlara tərəf çəkər, lakin xoşboxtliyin mənasız zarafata və lətifəciliyin məsxərəyə çevrilməsindən saqınmaq lazımdır, çünki bu xasiyyətlərin sahibi zorordən başqa bir nəticə görəməz. Bəzi adamlar xətirlərinə toxunulduğu üçün odavot bəsləməyə başlarlar. Başqaları da onu yüngül, qədrsiz sanırlar. Dostlar arasında həcv və məsxərə olarsa, onların arasında həqiqi məhəbbətə inanmaq olmaz, çünki qılınc yarasından da yaman olan dil yarası her iki tərəfin üreyində tedricən yer tutar və onların saf dostluğuna xələl gətirər. Bununla da ünsiyyət kicik bir bəhanə ilə pozulur. Hər halda işlərin tədbirini tələsmədən görmək və onları sürətlə başlamaq məsləhətdir. İki nəfsin isteyinə görə deyil, öz qüvvə və istedadına görə görmək lazımdır. Çox vaxt artıq tələb etmək səni azdan da qoyar. Rahat olmaq istəsən özgələrin işinə qarışma! Keçmişlərin işini geleceklərin ibreti hesab et! Zərərə düşdükdə mərdcosinə dözlə!

Hafız deyir:

“Seni Mensur kimi dar ağacının ayağına apararlarsa, Mərdcəsinə davam gətir, cünki dünya davamsızdır”.

Tələf olmuş bir şey haqqında həyfsilənmək onu geri qaytarmaq olmaz. Zəruriyyət olmadan şikayətlənmək və ürəyinin dərdini demək zərərdən başqa bir fayda verməz, çünki düşmən yanında demiş olsan, onun sevincinə, töpəsinə və güvətərinin artmasına səbəb olar; vad ada-

min yanında demiş olsan, səni onun gözündə alçaq və həqir göstərər; dost yanında demiş olsan, onun qəmlənməsinə ve sənin münasibətinin təzələnməsinə sebəb olar. Hələ bunlar bir yana dursun, hanı o həqiqi dost ki, ona üreyinin qəmini deyə biləsən?!

Birinci İmam Əli dünya ehli haqqında demişdir: "Varlı vaxtında onlar sənə dost, çetin vaxtında isə düşməndirlər".

Qüvvəli vaxtında elo iş gör ki, qüvvətsiz vaxtında işinə yarasın.
Axırda törk edilməsi lazımlı gələcək iş yolunda ömrünü püş etmə!
Verdiyin hər bir vədə vəfa etməyə çalış!

İمام Əli yənə belə buyurur: "Kişi vəd edincəyə qədər azaddır". Vədini yerinə yetirmek vacibdir. Borclu adam özünü azad hesab edə bilməz. Vədəxilaf adam, insanlığın şərtlərini yerinə yetirməmək bir tərəfə dursun, böyük zərərə də düşə bilər. Zərərlər cümləsindən biri budur ki, heç kəs onun sözünə inanmaz və zərurət vaxtında lazımi vədlər versə də, heç kəsdən bir kömək ala bilməz. Hər cür yaxşılığı və vədləri hər kasın exlaqına və təbiətinin meyline görə etmek lazımdır ki, ta onun artıq dərəcədə sevinməsinə və işə həvəslə girişməsinə səbəb ola bilsin. Çox vaxt bir nəfərin qəlbini xoş gələn on kiçik bir iş onun nəzərində başqa böyük işlərdən daha böyük görünə bilər. Ümumiyyətə, insanların təbiətində, ömrünün müxtəlif vaxtlarına göro, bir xasiyyət başqalarına nisbətən qüvvətli olur. Məsolon, uşaqlarda inadçılıq və kesalət, cavanlarda özünü öymek və məhəbbət, yaşıllarda kin, saxlamaq və şan-şövkət axtarmaq, qocalarda rəhimsizlik və xəsislik xasiyyətləri sınanmışdır. Alçaq xasiyyotların çoxu sahibinə zərər yetirər, onu məqsədinə çatmağa qoymaz. Pis iş gören adam tez qüvvətden düşüb işdən qalar. Rütbe axtaran hökmranlıq fikrili nəfsinin qulu olar. Xəsis adam gələcəkdə maddi çətinliyin qorxusundan ağır günər keçirər. Lovğa adam alçaqlığından qorxar və məzəhəkə aləti olar. Təkəbbürlü adam izzət axtarmaqla özünü zəlil edər. Hirslı adam başqalarının günahından ötrü özünə əzab verər.

Xülasə, mərd o adamdır ki, öz eybini özgələrin eybindən artıq görsün, öz hünorını kiçik sansın, vaxtını başqalarının omellərinə irad tutmağa sərf etməsin.

Naməlum bir şair demişdir:

“Rədd və qəbul qeyb pərdesinin arxasında olduğu üçün
Çalış kimsənin eybini axtarma ki,”

Bir filosof demişdir ki, gözlü o adamdır ki, özünü görə bilsin.

D o q q u z u n c u f e s i l

TƏVAZÖKARLIQ QAYDALARI HAQQINDA

Bu sıfet insan vücudunun yaraşığı, zahiri ve mənəvi mənfeətlerin monbəyi ola bilər. Zahiri mənfeət odur ki, mərifətli adamlar bir nəfəri təvazökar gördükdə onu özlörino dost seçərlər, özlərini bəyənən xudpəsənd isə ondan hörmət gördüklərindən və onların qüruruna toxunmadıqdan onunla mehriban olarlar. Bu surətlə onun dostları çox, düşmənleri isə az olar. Ehtimal ki, düşmənlerin özleri də onunla dost olmaq istərlər. Heç olmazsa, ona əziyyət verməkdə coşmaz və təlesməzler. Bunun mənəvi mənfeəti ondadır ki, insan özünün nöqsan və acizliyindən xəbərdar olar və daha fəxr etməz. Beləliklə, təvazökar adam özünə gündən-güne fikir verər, naqis sıfetlərini rümkün qədər düzəldər və bununla da Allahın dərgahında bəyənilər və tükənməz feyzlərə çatar. Doğurdan da, insan öz vücudundakı zəif hissəciyə belə ixtiyarı olmadığı halda, təkəbbür və lovğalıq etməyə nə haqqı vardır?

Maraqlı burasıdır ki, bir çoxları rütbə, mal, nəsəb və kamalına görə özlərini böyük hesab edirlər. Halbuki rütbə qayğıkeşlik və ehtiyacın çoxluğundan ibarətdir. Rütbə sahibinin vezifədən konar edildiyi zaman çəkdiyi qom vəzifə başına keçdiyi zamanda etdiyi şadlıqdan artıq olar.

Hafız deyir:

“Həsirin xoş nəqşி, yoxsulluq və arxayıñ yuxu,
Elə bir nemətdir ki, şahların olinə düşməz”.

Dünya malına goldikdə, demek olar ki, o həmişə əldən elə keçən və puç olan bir şeydir.

Müəllif deyir:

“Bunlar bir yana dursun, insan var-dövlətdən qadurduqda şərrə düşər. Nəsəbə gəldikdə eyb olsun o diriye ki, ölüsu ilə fəxr edə, bu vəsiti ilə də özünün fəzilətsizliyini etiraf etməyə qalxmışa. Qabiliyyətli oğulun buna ehtiyacı, naxəlef oğul isə öz ata-baba nəslinin ləkəsidir”.

Sədi demişdir:

“Tutaq ki, atan fozilətlə adam idি,
Atanın foziletindən sene nə?”

Kamaldan bəhs etdikdə demək lazımdır ki, diqqətlə mülahizə et-sək, görərik ki, alim nə qədər elm öyrənəsə, yeno də çox şeyi bilmədiyi etiraf edəcəkdir...

Sənai demişdir:

“O bilik çox yaxşıdır ki,
Onun vasitəsilə öz nadanlığını etiraf edə biləsən...”

İnsan öz nöqsan və acizliyinin həqiqətini bildikdə qürur və təkəb-bürdon vaz keçər və özgesinin eyib və nöqsanları onun nəzərində böyük görünməz. Bu səbəbdən də həlimliyi artar, qəzəbi azalar və qozobin əzabdan başqa nəticəsi olmadığını biler. Çünkü qozob insanı təbii hələndən çıxarar, çox zaman cürbəcür xəstəliklərə düşər edər. Bir də elə işə qurşanar ki, hər iki dünyada peşmançılıq çəkər. Burada bəyənilmiş etidal daha artıq tələb olunur.

Eyni zamanda həlimliyin acizlik, təvazökarlığın isə alçalmaq də-rəcəsinə gəlib çıxmışından saqınmaq lazımdır. Hirs və vüqarı yeri gedikdə bədəni qorumaq üçün alət etmək olar. Çünkü bəzən bir çoxları birini aciz gördükdə onu incitməyə tələsirlər.

O n u n c u f e s i l

İNSAF HAQQINDA

Bu pakizə xasiyyət yaradılışının saflığından və qəlbin incəliyindən əmələ gelir. İnsaf elə bir aynadır ki, insan öz işlərinin yaxşı və yamanını onda görə bilər. Bu sıfətə malik olan adam sair əxlaqını da təd-ricən islah edə biler, islah edə bilməsə də, tügyan da etməz. Çünkü insaflı adam hər zaman öz xasiyyət və işlərinin pis cəhətlərini tənqid edər, özündən baş vermiş səhv və nöqsanı düzəltməyə çalışır. Əməl-lərinin cəzası olaraq başqlarını tərəfindən ona yetişən yamanlıq onun kin və odavət bəsləməsinə səbəb olmaz. İnsaf qəlbin incəliyindən doğduğu üçün insaflı adam daşürəklə ola bilməz və ayağını etidal cızı-ğından kənara qoymaz; çünkü zülüm etmək onun təbətiinə uyğun olmaz. Bu surətlə xoşxasiyyət olub, yaxşılığı çalışır. İnsaf özbaşına deyildir. O, əqlin dərkətmə qabiliyyətinə möhtac olsa da, çox vaxt xalq arasındakı adətə bağlıdır. Yəni hər kəs hansı bir tayfanın içerisinde yaşayırsa-

yaşasın, onların adətlərinin ziddinə hərəkət etməyi pis bilər və insafı bura razi olmaz. Lakin onun xilafına adət etmiş başqa birisinin insafı haman işi görmeye razılıq verməz. Məsələn, birisi hər hansı millətdən olursa-olsun, öz dini qaydalarına görə başqa dini təhqir etmək istəse, onun insafı rəvə görmez. Lakin başqa tayfalar təhqir etməməyi insafın ziddinə olan bir şey kimi bilirlər.

İnsafın lügəti mənəsi ədalet deməkdir, çünki burada bölgü eyni dərəcədə hər iki tərəfə aid olur. Ədalet və insafın ikisinin də tələbi birdir. Yalnız ümumilik və xüsusilikdə təfəvüti vardır, çünki ədalet fitri olmaya da bilər. İnsan ədalet və məsləhəti gözləmek səbəbi ilə zülümənən saqınar. Beleliklə, hər bir insaflı adam ədalətli olar; amma hər bir ədalətli adama insaflı demək olmaz. İnsaf fitri olsa da, əqli təhqiqtərsiz davamlı olmaz. Həvayı-nəfs, şübhə və tərəddüd onu puç edər. Cox vaxt insan adət dolayısı ilə pis işi beyənər, zülmü yaxşılıq zənn edər.

Doğrudan da, insaf insan təbiətinin bəzeyidir, o, səlamatlıyə və işin gözəl nəticə vermesinə səbəb olar. İnsanı bütün pisliklərin mənbəyi olan zülümənən saqındırar. Bil ki, hər bir pis iş insaf maddələrinin zoifliyi üzündən əmələ gəlir. İnsanın insafi kamal dərəcəsinə çatdıqda o, zülmü özünə və başqalarına rəvə görmez. Demək, heç bir pislik də ondan baş vermez. Bütün şəriətlərin hökmələri və hüdudları, hər bir məməkət qanunlarının möhkəmləndirilməsi zülmü dəf etmək üçündür. Elə bir günah tapılmaz ki, onda ya aşkar, ya gizli şokildə zülmün bir növü olmasın.

Hafız demişdir:

“Hər ne edirsənse et, lakin əziyyət vermək dalınca düşmə;
Bizim şəriətimizə görə, Günah ancaq zülümən ibaretdir”.

Hər yamanlığın bir cəzası olduğu üçün başqasının haqqında edilən yamanlıq, şübhəsiz yamanlıq edən adəmin özünə aid olacaq.

Misra:

“Əməl və cəza hər yerde yan-yana durur”.

Cox vaxt olur ki, insan başqasının haqqında yamanlıq edərək onu özünə faydalı və salamalığının səbəbi hesab edir, onun cəzasını unudur. Özünə bir yerden yamanlıq yetişdikdə isə şikayət etməyə başlayıb, öz

günahsızlığını isbata çalışır, ancaq heç təsəvvür etmir ki, bəlkə bu cəza filankosin haqqında etdiyim filan pis əməlin cəzasıdır.

Bütün aləm bir bədən misalında olduğundan, sənin bir adam haqqında etdiyin yamanlığın cəzasını başqası tərefindən sənə verilecəyinə töəccüb etmə! Hamının təbiəti birdir. Lakin əməlin cəzası manəələr və məsləhətlər səbəbindən gecikə bildiyi və keyfiyyəti də təgyir tapa bildiyi üçün insan bu həqiqətdən qafıl olaraq çəkdiyi cəzani başqa yere yozur. Bəli, aləmin yaradılışı müddəəsiz olmadığı üçün adamların əməlləri də cəzasız olmayıcaqdır.

Biz bu qodər eybli və nöqsanlı olduğumuz halda, gözəllik və çirkinliyi bir-birindən seçmək istəyirik, əməllerin cəzasını ədaletin tələbi bilirik. Necə olar ki, xudavənd-alom öz kamal qüdroti və gözəl hikməti ilə yaxşı və yaman arasında bir fərq qoymaya və insanlar üçün əməllərinin cəzasını bu dünyada və ya axiretdə müəyyən etməyə. Halbuki, bütün dinlərin nümunələri, hətta bütぱrestlər de əməlin cəzasını inkar etmirlər; çünki onsuz milletlərin şəriətləri qərar tuta bilməz və aləmin qanunları pozular.

On birinci fəsil

QƏNAƏTİN ŞƏRTLƏRİ HAQQINDA

Bu yüksək xasiyyət puç olmayan bir dövlət və sabit bir nemətdir.
Misra:

“Əbədi dövlət istəyirsinə, qənaəti özüne peşə et!”

Qənaətçil adəmin əldə edəcəyi saysız-hesabsız faydalardan ən başlıcası dörddür:

Birinci, qənaət edən adam xalq arasında əziz və vüqarlı olar.

İkinci, bihudə zəhmətdən asudə olar. Məişət işində asudə olar, var-yox qəmi onu iztiraba salmaz, təhlükəyə düber etməz, rüsvayçılığı və tay-tuşun tənəsini qəbul etməz.

Üçüncü, tamah zilletindən, asayışı pozan, yüksəlio manə olan artıqtamahlıq müsibətindən azad olar. Doğrudan da, tamah müsibələrin ən şiddetlisi olduğu üçün, tamahkar adam daim qəngin olar; ne qodər vari olsa da, yine deyər azdır. Homişə varını artırmaq fikrində

olar. Öz mənfəətindən ötrü özgələrə ziyan vurmağa çalışır. Bu sıfet-dən uzaq olan adam həmişə xoşəxlaq olar və bəlkə də bu səbəbdən Allah yanında sahə adamlardan sayılırlar.

Dördüncüsü, dinin və üreyin xırtmanına od vuran paxılılıqdan salamat qalar. Dögrüdan da, paxılılıq odundan yandırıcı od hələ ki, görünməmişdir. Paxıl adam heç bir zaman farağat yaşaya bilməz. Özünün qəmi və başqalarının şadlığı onun küküretinə səbəb olar. Aydır ki, saysız tayfaların içərisində bir anda minlərlə insan yaxşı ömür sürebilər. Paxıl adam bunların her birinin sevincindən qemlənər. Həqiqət gözü ilə baxsaq görəcəyik ki, paxılılıqdan məqsəd mənfəət deyildir. Paxılılıq batını çirkinlidir ki, bürüze verilir. Paxılın məqsədi mənfəət olsayıdı, o zaman foziletlərin başlıcası və xasiyyətlərin ən gözəli olan ağlıda və dində də bu paxılılıqdan bir əser görünmüş olardı. Halbuki, bunların heç birində paxılılıq yoxdur. Lakin hər kəs ağıllıqda özünü yeganə sanır və öz dinindən başqa dirləri efsanə hesab edir.

Sədi demişdir:

“Ağıl yer üzündən götürülso,
Yenə heç kəs öz nadanlığını etiraf etməz”.

Paxılılıq həqiqətən qabiliyyətin yoxluğunu göstərir. Çünkü hünərli adam əziz vaxtını bu murdar xasiyyətə sərf etməz, öz istedadına görə çalışır. Çalışar ki, özgesində olandan artıq ələ getirsin. Lakin hünərsiz adam öz istedadına inanmadığı üçün paxılılıq etməyə başlar və xalqın nemətinin puç olmasını ister. Daha orasını bilməz ki, özgələrin nemətinin puç olmasından ona bir fayda gəlməz.

Müəllif deyir:

“Hünərsiz adam hünərlinin nöqsanlı olmasını ister.
Bəs nə üçün özü ondan da yaxşı olmağa çalışır?!?”

Xəsis və paxıl yiğdiyi mal-dövlətdən həsrətdən başqa bir şey aparmaz. Çünkü o dövləti ya bir hadisə mehv edər, ya varisinə qalar. Her iki halda xəsişin işi peşmanlıqla nəticələnər. Malı yiğmaqdə məqsəd rahatlıq və şadlıqdır. Lakin xəsis üçün əksinə nəticə verər.

Müəllif deyir:

“Zəmanə ehli asayış və kam ardına düşmüşdür,
Daha bilmir ki, dünyada boş işaret haramdır”.

Cünki malı yiğib saxlamaq üçün rahatlığı özüne haram etmək lazımlıdır. Halbuki, qalan ömrünün darısqallıqla və ya rifahla keçəcəyi və ya ömrün lazım olan qədər davam edəcəyi kimsoyó məlum deyildir. Tutaq ki, ömrün davamı və çətinliyin olası müyəssər oldu. Lakin malın puç olmayacağı nədən məlumdur? Dünya işlerinin Allahın qüdrəti ilə yoluna qoyulması hikmətsiz deyildir. Məsləhət dövlətli olmaqdadır, fəqirliğin qorxusundan yeməməyə ehtiyac yoxdur. Əger insanın dövlət əldə etməyə istədiyi və nemətə haqqı olmazsa, o dövlət bir hadisə səbəbindən əldən çıxar, həsrət və peşmanlıqlıdan başqa ona bir şey qalmaz. Mal əvlad üçün yiğilrsa, bu da əbosdır; cünki dəfələrlə təcrübə göstirmişdir ki, dövlətlinin əvladı yoxsul, yoxsulların uşaqları isə dövlət və cah-calal sahibi olmuşlar.

Her kəsin ruzisi bölünmüş və onu əldə etməyin müəyyən bir yolu vardır. Atanın vari özü üçündür və öz istədiyi ilə yiğilmişdir, o dövlətdən oğula pay düşmür. Varisə qalan mal da yadlar üçündür, cünki arvad öz hissosunu teze əri ilə yeyəcək, qız ərinin evino aparacaq, oğul yad qızına verocəkdir. Özün insaf et: bundan sənə no fayda? Desən ki, səndən ötrü ehsan və xeyrat verecekər, o da məlum deyildir; cünki sənə özgesi səndən mehriban ola bilmez. Sən özün ehsan etmediyin halda, özgesi necə edə biler? Tutaq ki, zahiri adət üzrə malından bir qədərini sərf etdilər. Onun da dünyada şöhrətindən və axırət savabından ibarət olan mənfəəti ehsan edən adamlar üçün olacaqdır. Demək, əziz ömrümüzü bu dünya malını toplamağa sərf etməyə və bəlkə də pulu özümüze Allah qərar verməyə doymez.

Hafız demişdir:

“Cəmşid dünyadan cam hekayesindən savayı bir şey aparmadı.
Saqın, üroyini dünya malına bağlama!”

Madam ki, qonaqt etidal dərəcəsini gözləməkdon ibarətdir, insan öz halal kəsbindən tamamilə əl çəkməməlidir; cünki etidal dərəcəsindən xaric olan adam alomin ümumi nizamının əksinə çıxaraq öz varlığının xeyrini unudur.

Ümumi işlərlə məşğul olmaq lüzumu aya və əxbardan anlaşılır. Lakin həddindən artıq ona qapılmaq pisdir. Aləmin nizamından ötrü cürbəcür peşə sahibləri çalışır və əməllərinin nəticəsindən çoxlu xeyir gözlənir. Lakin bir çoxları öz nöfisinin tələbi üzrə və zahiri mənfəətlər əldə etmək fikri ilə mal və rütbə axtarmaqdadırlar. Onlar bu təmon-

nanın şiddetinden mal yiğmağın əsiri olurlar. Halbuki, exbar və ayolerin çoxu bunun tərk edilməsinə işaro edir, ta ki, “dünyanı dost tutmaq bütün xətaların başıdır” – dedikləri kimi, daimi həlakətə düşməsinlər. Əger onlardan bir çoxu dünya malından göz və halal kəsbədən el çəkseydilər belə, hər halda xalqı işə toğrib edərlərdi. “Rahibləyi bündət etdilər” – ayəsinin məzmunu buna dəlildir. Yəni, işləməməkə özünü insanlıq dərəcəsindən çıxarmayan.

Hünər odur ki, məşgül olduğun vaxtı özünü işdən kənar olmuş kimi görəsən, xalq üçün əlaqələr toru olan həşəmet vasitəsini izzət və iftixar mayəsi hesab etməyəsən. İşdən kənar olduğun vaxt çalış ki, özünü biçarə saymayaşan və özünü başqalarının yanında xar etməyəsən. Allahın evi olan ürəyini mənasız arzularla fəsadların büdxanasına əvvirməyəsən və dünyanın var-yoxunun fikrini çekməyəsən...

İşdən uzaq olduğun zaman Allahın dərgahına üz əvvirmək və fitnə səbəblərindən qorunmaq çətin deyil, belkə zəruridir.

Nəziri deyir:

“Zahid, gözəllərin cəfəsına tabi olmadığından, bir kündə daldalanmış və Allahdan qorxduğunu behanə etmişdir”.

Mal kəsb etməkdə olduğu kimi, sərf etməkdə də ehtiyatı gözlemək lazımdır. İsraf da paxılılıq kimi pisdir. “İsrafçılıq şeytanın qardaşıdır” – hökmündən israfın zərəri məlumudur. Çünkü insan israf etdiyi üçün gözəl nemətləri dadmaqdən məhrum olub, öhdəsində olan xeyir eməli yaddan çıxarır. Ehtimal ki, yersiz mal sərf etməklə şor işlətmış və ümumi xeyrin ziddinə iş görmüş olar; çünkü hər kəsə nə verilibsə, bir məsləhət üçündür və məsləhət də ancaq xeyir üçündür. Xeyir də ümumi mənəfətdən başqa bir şey deyildir. Belə olduğda dövlət ümumin faydasına sərf olunmalıdır. Onu puç edən özünə zərər vurur.

Naməlum bir şair demişdir:

“Necib adam paxılılığı israfdan yaxşı hesab edər”.

Dünya və axiretin həsrətini o bədəxt çəkəcəkdir ki, malı qazanıb puç edir, varise tapşırır və başqası onu sərf etməkdən faydalanan. Alqış o xoşbəxt adama ki, yaxşılığı yerində edir və hər iki dünyanın dövlətinə sahib olur, belə adam hər zaman əziz olar, hər bir ehtiyacı rəf olunar və hər cür müşkül işdən nicasat yolu tapar.

Bir filosof deyir:

“Səxavət bağlı qapıların açarıdır”.

On ikinci fəsil

TƏVƏKKÜL QAYDALARI HAQQINDA

Ey itaətsiz nəfs və ey özünü itirmiş ağıl, bu avaralıq no vaxta qədər sürecək və bu sehv düşüncələr no vaxta qədər davam edəcəkdir? Tekəbbür və nadanlıq badəsinin xumarlığından huşa gəlmək vaxtı yetişmişdir. Küfr və üsyan içinde olduğumuz halda, imandan dəm vurmaqdan həya edək!

Sənai deyir:

“Təvhid yolunda iki qibleyə üz çevirmək olmaz,
Ya öz nəfşini istəməlisən, ya dostun rızasını”.

Əsl səbəblərdən qəflet edərək işlərin vəqə olmasına özümüzdən bilmək tamamilə cəhalet və avamlıq deyilmidir? Zərər və faydanın mənşeyini zəmanənin adamlarından görürük. Öz hünərimizə inamın küfr olduğunu, özgələrin qüdrətinə etiqadın Allaha şərik qərar vermək olduğunu nə üçün bilmirik?

İndi diqqətlo mülahizə edib görək biz öz-özlüyüümüzdə nə qüdret sahibiyik və işlərin icra edilməsində nə ixtiyarımız var? Şan və şövkət sahibi bildiyimiz adamların əhvalını yoxlasaq, hər birinin min müsibətə giriftar olduğunu və o müsibəti dəf etməkdə aciz qaldıqlarını görərik.

Müəllif deyir:

“Bir halda ki, ürok bu viranə (dünyada) bənddir,
Necə ola bilər ki, onun qəmi olmasın”.

Özleri üçün bir şey edə bilmeyenler, özgələri üçün nə edə bilərlər? Cox zəhmətlərin səmərəsiz qaldığını təcrübə dəfələrlə göstərmüşdür. Əsla xəyalə gəlməyən bir iş birdən-birə düzəlir. “Tamahkar məhrum olar” – misalına görə, o, istədiyinə nail ola bilməz. Dünya əhlindən çoxunun gecə-gündüz rütbə dalınca düşdüyüünü və həmişə zillet içərisində yaşadığını görmüşəm. İşdən kənar olub guşənişilik arzusunda olan adamları ruzigar cürbəcür vaqıolor dəlavisi ilə məmlekətin və xalqın işlərini görməyə məcbur edir. Yaxşı demisələr: ruzigar hər cür arzuya manedir. İşin həqiqəti bizi örtülü olduğu üçün, nə kimi

istəyi nə cür tələb etmək lazımlıoduğunu necə bilə bilərik? “Həddən artıq səy göstərən öz zərərinə işləyər” – məsəline görə çox vaxt zərərimizə olan işdən yapışırıq, halbuki, o işin baş tutmaması bizim xeyrimizədir. Belə olduqda hamidən yaxşısı odur ki, işləri onların həqiqətini bilən və tutduğu xeyir işdə xəta etməyən hikmət sahiblərinə tapşırıq...

Riza sahibinə ismi-əzəmin (böyük adın) sahibi demək olar. Bəlkə elm ismi-əzəm rizanın və Allah sıfətinin özüdür. Onun tərifi sonsuz olsa da, biz öz ağlımızın imkanı daxilində Allahın adını min bir hesab etmişik. Və “riza” sözü də əbcəd hesabında min bir rəqəminə bərabərdir¹. Deməli, bu söz də min bir adı özündə cəmləmiş olduğu üçün “ismi-əzəm” adlanı bilər. Buna görə də hər şeyi yaradının zatını dərk etmədən, onun camal və cəlal sonetlərinə inanmadan təvəkkül və riza möqamına çatmaq mümkün olmaz.

Hərçənd ki, biz bu yolda aqla tabcyik, lakin maddələrin ixtilafı səbəbindən ağılda olan şöbələr kamil və naqis ola bilər. Belə olduqda doğru yoluñ bolədçisi olmadan insan bu səhrada sərgərdən qala bilər və sükançısız, qiblənüməsiz gəmi kimi girdəba tez düşər.

Hafız deyir:

“Xırsız bu yolu getmə, zülmətdir,
Yoldan azmaq təhlükəsindən qorx!..”

İnsanın vücudu ruh və cism üzərində qurulmuşdur. Bunların birindən ağıl, o birindən nəfs doğur. Hər kəs nəfsin cürbəcür yaramaz hərəkət və günahdan ibarət olan istəklərindən saqınaraq ağılla maarinin zövqündən qida və qüvvət verərsə, özünü “biz insanı gözel surətdə xəlq etdik” – dərəcəsinə çatdıraraq Allahın sıfətlərini özündə oks etdirər və tükənməz feyzə yetişər. Şəhvətə qapılaraq nəfsinə qüvvət verən adamın heyvaniyyəti ruhaniliyinə qalib golərək onu “ən alçaq dörəcə” məqamına sürükləyəcəkdir.

İnsaf gözü ilə baxsaq görərik ki, mövcudatın on şərafətli növü olan insanlıq şərəfinə nail olduqdan sonra, nəfsani şəhvətlər üzündən

¹ Ərəb hürufatı ilə “riza” ص sözü üç hərfdən ibarət olub, əbcəd hesabı ilə: ص=200, ح=800, ة=1 olduğu üçün bu rəqəmlər cəmləşdikdə 1001 olur (M.S.)

təzədən özümüzü heyvanlıq dörəcəsinə salmaqdən pis şey yoxdur; cüntki heç bir heyvan öz vücudunun xeyrini istəmir. “Bütün şeylər onun həmdini zikr edirlər” – ayesi mövcibincə şerit hökmərindən de xəbərdar olmalıdır ki, zahidlik bizim yolumuzun üstündə tələ olmasın və sonin əməllərin riya və ya adət üzündən olmasın; cüntki riya üzündən olan zahidlik Allaha gizlice şərık qərar verməkdən və zahiri küfrdən bədərdir. Büdpərəstlik bu cür zahidlikdən fəziletdir; cüntki o, etiqad üzündən, bu isə qərez üzündəndir. Adət dolayısı ilə olarsa, o doxi heyvaniyyətin tələbi üzrə olub, insanı məqsədinə çatdırıa bilməyəcəkdir:

Sənai deyir:

“Dostdan uzaq düşdüğün zaman onun nə kafirliyi, nə mömənlüyü,
Yoldan uzaq düşdüğün zaman isə o yolun nə çirkinliyi və nə gözelliyi?!?”

Yaramaz işlərlə məşğul olmağın (fisqin) pisliyi məlum və ümumun yanında mənfur olduğuna baxmayaraq, yənə o, qərəzli zahidlikdən yaxşıdır. Bunu bir neçə dəlil ilə sübut etmək olar:

Birinci: zahidlikdə təkəbbür və iftixar, fisqdə isə peşmançılıq və zavallılıq vardır.

İkinci: zahidliyin xisleti daimi, fisqinki isə anidir.

Üçüncü: fasiq¹ adama nəsihət edənən məzəmməti təsir edər, zahid isə öz əməlindən fexr edib, özgələrinə tənə vurur.

Dördüncü: Fasiq adam üçün yüz cür zərər, əzab və xar olmaq qorxusu vardır. Lakin zahid xalq arasında hörmətli hesab edilərək, möşətdə onların neməti ilə tömin olunur.

Beşinci: riyasız zahidliyə çox az təsadüf edilir, lakin fisqi isə gizli etmək lazımdır.

Altıncı: zahidlik xalqın gözəl zənni səbəbindən fisqin toru ola bilər. Lakin fasiqdə bu xasiyyət yoxdur.

Yedinci: fasiq çox zaman haqqın köməyinə, zahid isə əməlinə arxalanar.

Zahidliyin lügəvi mənası rəğbətin ziddi deməkdir. Əgor zahid adına mütabiq olsayıdı və o hər şeyi buraxaraq Allahın zikr və itaətinə qapılısaydı, çox gözəl olardı. Cüntki o bu vasitə ilə riza yoluñ getmiş və fəna mənzilinə yetişmiş olardı...

¹ Yaramaz hərəkətlər edən şəxs (M.S.)

Xülasə, kamil adam odur ki, zahirdə zöhdən, gizlində isə fisqdən saqına və bunlardan heç birini özü ilə isteyinin arasında pərdə etməyə.
Hafız deyir:

“Ey könül, sənə xeyir, nıcat yolunu göstərirəm;
Fisqə qapılma və zahidlik satma!”

Bununla belə, “Töhmətdən saqının” – hədisinin nezərdə tutaraq töhmət məqamından çəkinməlidir. Çünkü insan fisqədə berkloşdikdə və şiddətli töhmətlərə davam gətirdikdə aşkar suretdə pis və alçaq işlərə qapılırlar və başqalarını yolundan azdırıa biler.

X a t i m o

MAARİFİN RƏMZLƏRİ HAQQINDA

Mənaları izah etmək üçün sözdə iqtidar olmasa da, onu ancaq dilsiz şərh etmək olar.

Seyx Mahmud deyir:

“Böyük dəniz qaba sığışmayan kimi,
Mənalar da heç vaxt hərfin içərisinə sığmaz”.

Əqli təhqiqat və nəqli əsərlərdən belə anlaşılır ki, imkanın vacib-dən (həqiqətdən) və çoxun təkdən doğulduğu müəyyən edilmişdir. “Vahidən yalnız vahid doğular” – dəlinin görə, dünyada elo bir vücud meydana geldi ki, bu da şeyləri tamam ehətə etmək baxımından, Allahın əvvəlcə yaratdığı ağıldan ibarət oldu. İşləri nizama salmaq məqsədilə Allahın əvvəlcə yaratdığı şey qələm olmuşdur ki, bu da o vücudu göstərir. İlk və son olaraq yaratdığı nur ona işarodır. Bu kəlmələr müxtəlif olduğuna baxmayaraq, bir mənəni ifadə edir. O vücud bütün səbəblərin səbəbi olduğu kimi, hadisələrin təzahüründə kamillik və nöqsan ola bilər. Onun bu kamilliyi və nöqsanından bütün komiyyət və keyfiyyətlərə təzad doğur. Rədd və cəzb intizam üçün hasıl olur. Çoxluğun olmasına baxmayaraq öz vəhdətliyi də qalır, dəyişiklik yalnız

onun zahiri təyinlərində olur, özü isə zaval tapmaz. “Onun özündən başqa hər şey məhv olacaqdır” – ayesi onun hər şeyi ehətə edən varlığına dəlalət edir. Onun hökmü işlərin intizamı üçündür və “onun tərəfinə qayıdacaqlar” – ayesi başlanğıcın və qayitmanın mərtəbələrini boyan edir. Varlıqda yoxluq yoxdur. Biz təqiyir tapmağa və bir haldan başqa hala keçməyə “yoxluq” adı vermişik. Bütün şəylər bir şəkildən başqa şəklə girmək üçün həlak olur... Lakin bu dəyişiklik mütləq aləmin intizamı dairesindən kenara çıxmaz. Münəccimlərdən bir parası bu əqidədəirlər ki, sabit ulduzların hamısı günəşlərdir. Onlardan başqa da kəhkaşanda sabit ulduzlar olduqca çoxdur. Demək, o günəşlərin hamısının soyyareləri vardır. Hər syyarə bir aləmdir. Bizim aləmimiz də səyyarələrdən biridir. Bu fikri təsdiq etmək üçün belə hədis vardır: “Musa peygəmbərə yetmiş min Tur (Dağı) və Musa göstərdilər “ ki, onlar öz aləmində “Ey Allah, özünü menə göstər” deməklə möşğul olmuşlar. İndi ki, biz hər aləmin bir nəfərlə bağlı olduğunu bildik, onda hər nəfərin də bir olduğu aydındır...

Ürek cinsiyyət etibarilə sair üzvlərlə bərabər olduğu kimi, müxtəlif maddələrin lətifliyi səbəbindən Allahın nurlarını eks etdirir... Bütün mövcudatın mənşəyi olan və aləmi idarə edən varlıq əslində ancaq öz zatına münhəsir qalmır, cüzə küllə həqiqi təsir edən də onun zatından başqa bir şey deyildir...

Lakin mahiyyət olmadıqda, keyfiyyət anlaşılmadığı üçün onun buna olan təsirini və bunun ona olan nisbetini bilmək olmaz. “Sənin Allahın hər şeydən pak və tomizdir...” – ayosinə görə, ümumun qəbul etdiyi kimi, möminlərin bildiyi və kafırların olduğu hər cür sıfotdon təmiz və uzaqdır. Bu səbəbə görə də bütün mövcudat öz acizliyini etiraf edib deyir: “Biz səni layiqinco tanımadıq”.

Sənai deyir:

“Sənin qarşındaki yol ki, ondan o yanısı yoxdur,
Sənin fikrinin sonudur, Allah deyildir”.

Əsərin təsir edənə dəlaləti olduğu üçün “her kəs özünü tanışa, Allahını da tanıyar” – cümləsindən məqsədi anlamaq olar. Bu hal dəxi əqli təhqiqat və nəqli tətbiqat olmadan mümkün deyildir. Nəfsəni fəsadlar qüvvəti olduqca təhqiq və tətbiqin etibarı olmayıacaqdır.

Sənəsi deyir:

“Azad olmadıqca bonda olmazsan,
Dolu qabı doldurmaq olmaz”.

Bu yolda addımbaşı min qorxu var və bəla sonin bilmədiyindən artıqdır.

Mir Findərski deyir:

“Ağıl gomıdır, arzu girdabdır, bilik yelkendir,
Allah sahil, bütün aləm isə dənizdir”.

Dəryadan sahile çıxmak, insan qüvvəsindən asılı olmayan küləyin əsməsinə bağlı olsa da, gəmisi və yelkənsiz dərya üzündə üzmək mümkün deyildir. Bundan məlum olur ki, bu firtinalı dənizdə ağıl gəmisi olmadan səfər etmək mümkün deyildir. Bu geminin də elmlər və əsərlərdən yelkəni olmasa, sərgərdan qalar. Bunların hər ikisi toplandıqda haqqın feyzindən və kitabotin mütləq eşqindən hidayət nəsimi mösləhət üzrə əsməyə başlar və gəmidə əyləşənləri onların xəberi və səyi olmadan nəfsin iztirab girdabından fəna aləminin ilk əlaməti olan səlamətlik sahilinə çıxarar.

Hafız deyir:

“Ey səmt küləyi, gəmidə əyləşənlərik, qalx,
Ola bilsin ki, aşınaları bir də görək”.

Bu mətləbi təsdiq üçün peygamberin cismani meracı (göye uçması) ruhani yüksəlişin mərtəbələrini izah edir. O həzret-kamil insan, Cəbrail-şövqdən, Buraq-əqləndən, yüksəliş kitabetdə olan bilik tərəq-qisindən idi. Elə ki, o mələklərin son qərargahı olan Sədrəyə çatdı, hamı geri qaldı və o mütləq eşqə işaret olan Rəfrəf vasitəsilə o möv-qeden yuxarı qalxıb özünün əsl teklik mənziline ki, ona Qabi-Qovseyn deyirlər, çatdı. Deməli, bu tərtiblə hər kəs öz seviyyesinə görə merac edə bilir ki, onun şərhi vəcd və hələ bağlıdır və bu barədə geniş izahata ehtiyacı yoxdur.

Müəllif deyir:

“Mərifət üçün eşqden başqa həqiqi yol yoxdur;
Hər məqama ancaq bu yolla gedib çatmaq olar”.

“Mən bir gizlin xəzino idim, özümü tanımağı lazımdı” – ayosinə görə, ilk başlanğıçın səbəbi məhəbbət oldu, qayıdış səbəbi də yenə o olacaqdır. Bu surətdə bütün sadə və mürəkkəb varlıqlarda həqiqi rabito eşqdır. “Bir çox şoxsər var ki, Allahi yada salırlar, ancaq mənasını qanımlırlar” – ayəsi ona dəlalet edir. “Kaş onunla dost olmayıyadım” – ayəsi də homin mətləbi ifadə edir. Məhəbbət vasitəsilə öz cinsinə xas olmaq qəribə deyildir. İmkanın həqiqətə olan nisbəti də bu səbəbdəndir. Eşqin elə bir hali vardır ki, bəyana siğmaz. Əqli təhqiqatların da ona dəxli ola bilmez. Çünkü ağıl hisslerin dərkində möhtacdır. Hissler isə təbiəbin maddələrindən doğar. Varlığın eyni və ya onun səbəbi olan məhəbbətin yeri ancaq ürəkdir.

Mövləvi deyir:

“Ey yoldan çıxaran, ağıl burada hərokotsızdır;
Çünkü ürək onunladır, ya da o özü ürəkdir”.

Canda eşqin havası bədəndə ruh kimidir. Bu incəliklərin həqiqəti “Göylərin nuru allahdır” - böyük rəmzindən aydınlaşdır.

Müəllif deyir:

“Ürəkdə məhəbbətin nuru gözdəki işq kimidir,
Canda eşqin havası bədəndə olan ruh kimidir”.

Ürəyin aynası elə şəffaf və təmizdir ki, küduretin pasından təmizləndikdə bütün şeylərin həqiqətini əks etdirən və haqqı göstərən bir güzgüyə çevrilir.

Hafız deyir:

“İllər uzunu ürək bizdən Cəmşidin camımı tələb edirdi;
Özündə olan şəyi özgesindən umurdu”.

Hissler və üzvlər ürəye tabedir, onun əmrindən çıxa bilməz. Ürək nəfəsi pisliklərdən təmizlənsə, Allahın nurlarını əks etdirər və öz cinslərinin hamisim əhatə etdiyi üçün, öz hökmərini icra etdirən bir müstəqil hakim kimi bir feyz verə...

Məməlekətin asayışını nizama salmaq siyasət işlərinin möhkəm-lənməsinə bağlı olduğu kimi, maarifi təhsil etmek və oxlaqı təmizləyib safə çıxarmaq da üroyin bədən riyasətində müstəqil olmasına bağlıdır.

Müellifin "Mişkatül-ənvar" adlı məsnəvisindən aşağıdakı beytler
bu sözleri təsdiq edir:

Mən bir möteber hadisə görmüşəm;
İlarada it olarsa, oraya məlek gəlməz.
İt ki, Əshabi-kəfle mağaraya girdi,
Onların ya dördüncüsü, ya də səkkizinci hesab olundu.
Bəs nə üçün it olan yerə məlek gəlməz?
Bolko it insanların pozulmuş nəfsidir?!
Nəfs bütün dünyada ən pis şeydir.
O haqq nurnunun üreyə daxıl olmasına yol vermez,
Ey Qüdsi, axı heç kəs gecə iken gənəsi görməmişdir.



RƏHM EDƏN ALLAHIN ADI İLƏ BAŞLAYIRAM

Mən nə qədər axtardımsa uşaqların təlimi üçün elə bir kitab tapa bilmədim ki, o asan və anlaşılan bir dil ilə onların oxlaqının gözəlliyyinə dəlalət etsin. Bəzi işlənməkdə olan kitablar o qədər qarışq-dolaşq ibarətlərle yazılmışdır ki, müəllimlərin özləri onları dərk edə bilmirlər. Bəzi kitablar isə o qədər uzun və pərakəndədir ki, onları anlamaq çox çətindir. Bu kitablarda “Uşaqlıqda öyrənilən elm daşa qazılmış şəkil kimidir” zərbül məsəlinin məzmunundan qəflet olunur. Uşaq yaşlarında hər zamanдан daha artıq əxlaq gözəlliklərini onlara öyrətmək lazımdır. Pis xasiyyətlər təkrar olunduğu zaman adətə çevrilib uşaq təbiətinə daxil olduqdan sonra onlara elm və ədəb öyrətmək müşkül olar.

Beləliklə, hicrətdən 1252-ci il keçən bir zamanda¹ “Nəsayeh” adlı aydın və sadə anlaşılan müxtəsər bir kitab yazdım... ümidi edirəm ki, bu əsər uşaqlara faydalı olub, onların tərbiyəsinə getdikcə daha artıq təsir etsin.

Uşaqlara üz tutub deyirəm:

Ey mənim əzizim! Sen insansan. İnsan dünyada hər şeydən üstün yaranmışdır. Görmürsənmi ki, heyvanlar o qədər böyük bədən və güc ilə insanın əlində əsirdirlər. Bu isə işi yaxşı bacarmaq səbəbindəndir. İnsanlar arasında hər kəs çox bilikli və iş bilən olsa, həmişə hörmətli olar. Deməli, gərek iş bilmək və yaxşılıq etmək qaydalarını o adamlardan öyrənmək lazımdır ki, onlar həyatda təcrübəli və qabiliyyətli olmuşlar. Belə adamların sözləri bize nəsihətdir...

– Hər kəs vəzifədə, elmde və yaşıda səndən böyüksə ona hörmət elə ta ki, səndən kiçiklər də sənə hörmət etsinlər...

– Hər kəsi gören zaman ona salam ver. Əgər o sənə bir söz desə ədəb və təvazöle ona cavab ver ki, hamı səni sevsin.

– Elə adamlarla otur-dur ki, böyüklər onları yaxşı hesab edirlər, Əclaf və hərzə danışan adamlardan kənar goz ki, sən də onlar kimi olmayıasan.

¹ Miladi 1836-cı il

– Bir adamı ehtiyac içinde görəndə nə qədər bacarırsan ona kömək et ki, sənin bir şeyə ehtiyacın olanda başqaları da sənə kömək etsin.

– Heç kəsin pişliyini başqasına söyləmə. Çünkü əger o şəxs sənə düşməndirsə bu sözleri haman adama çatdırır. Əgər dostdursa sənin haqqında pis fikrə düşər.

– Yalan danışmaqdan çəkin. Çünkü hər kəs sənin bu xasiyyətini bilsə doğru sözünə de inanmaz.

– Hər kəs başqasının eybini sənə acıb desə ondan uzaq ol. Çünkü o sənin də eybini başqasına söyleyər...

– İnsan qəzəbli olanda onun ağılı yerindən oynayar. Elə hallarda özünü hər şeydən çəkindir və hər işi acığın keçəndən sonra icra elə.

– Sənə tapşırılmayan işi görməye çalışma. Çünkü ondan xeyir görmezsən və işindən de geri qalarsan.

– Tenbəllikkən qorx ki, o bütün eyblərdən daha pisdir. Çünkü, bu dünyada heç şey işsiz deyildir.

... Bir şey o biri şey olmadan yaşaya bilməz. Sen de onlardan birisən. Əgər işsiz qalsan daş və palçıq səndən daha yaxşıdır. Çünkü onlar bir ev tikməyə yarayırlar.

– Elm və kamalı elde etməyi hər şeydən daha əziz tut. Çünkü hər şeyi onların vasitəsilə elde edirlər.

– Başqasına pislik etməyə çalışan bir adama yaxşılıq elemə. Bu pislərə yaxşılıq etmək, yaxşılara pislik etmək kimi bir şeydir.

– Hər sözə eşidən kimi inanma. Çok ehtimal o sözü deyən adəmin bir qərəzi var və ya o özü işin həqiqətindən xəbersizdir. Haman eşitdiyin sözün düzgün olduğunu başqa yerdən də öyrənməyə çalış!

– Unutma, çox olur ki, biz bir işin necəliyinə inanırıq, amma sonra məlum olur ki, məsələ başqa cürdür.

– Şuxluq və boş zarafatı özünə adət eləmə ki, nəzərlərdə yüngül görünərsən və istehza etdiyin mövqedə xalq səndən inciyər və haqqında pis fikirlərə düşər.

– Mübahiso zamanı əgər birisinə qalib gəlsən, elə etmə ki, onun nadanlığı orada oturanlara məlum olsun. Çünkü belə olduqda o ürəyində sənə kin bəsləyər və intiqam almaq üçün fürsət axtarar.

– Söhbət zamanı başqalarının danışığına mane olma. Mümkündür hiyləgər bir şəxs səhv edib öz sırrını aça və düşmən sənin xeyrini deyə. Amma sən çox danışsan belə nöqsanlar sənin tərəfindən baş verər.

– Rahatlıq, vəziyyətin yaxşılığındadır, mal, dövlət və vəzifədə deyildir. Çox olur ki, bir kasib zəhmətlə bir parça çörəyi təpib rahatlıqla yesin, amma dövlət və cəlal sahibi öz işlərinin dolaşılığı üzündən möhnət və qorxu içinde yaşasın.

– Sənə bir müsibət üz versə döz! Çünkü əldən gedən bir də darix-maq və təəssüfle geri dönməz. Amma iztirab üzündən gelecek işlərin tədbirindən də qafil olarsan.

– Öz dərdini başqalarına söylemə ki, əger düşmən olsalar sənə riş-xənd edib qüvvətlənərlər, əger biganə olsalar onların nəzərində hörmət-dən düşərsən və əger dost olsalar onların qəmlənməsinə səbəb olarsan ki, bu da sənin dərdini tezeler...

– Xəsis adam dolanacağı çətinliyi qorxusundan ağır heyat keçirər. Təkəbbürlü adam xalqın nəzərində xar olar və xudbin adam xəcalet çəkmədən qorxub başqalarının məzhakəsinə alət olar. Qəzəbli adam başqalarının günahı üzündən özüne əzab verər.

– Paxılılıq qabiliyyətsizlik əlamətidir. Öz hünərinə inananlar baş-qalarından çox müvəffəqiyət əldə edər. Hünəsiz tərəqqiyə çatmağı bacarmadığı üçün başqalarının tənəzzülünü arzulayər ki, onunla bərabərleşsin.

– Paxılılıqdan daha bədter yandırıcı od yoxdur. Paxıl adamlar heç vaxt rahat yaşaya bilməz. Onun öz derdi və başqalarının şadlığı hər ikisi ona müsibət olar.

– Həris adam həmişə keşərli olar. Çünkü, o nə qədər dövlət qazansa elə biler ki, azdır.

– Düşmənin təvazö və mehribanhığına inanma, ehtimal et ki, o səni aldadır və ya zəifdirse fürsət vaxtını gözleyir.

– Başqalarının səni tərifləməsi ilə sənin istedadlı olduğunu zənn etmə, bəlkə onun bir məqsədi vardır və bu təriflə öz müdəəalarını pər-dələmək istəyir.

– Hər məsəbdə olsan öz həddini bil ki, özünü olduğundan nə aşağı tut, nə də yuxarı.

– Xalq sənin əhvalının necə olmasından tez xəbər tutmaz. Sənin öz dilindən çıxan sözlərlə onlar sənin yaxşı və ya pis halda olduğunu öyrənirlər. Belə isə dilini yaxşı saxla və deyilməsi lazım gəlmeyən söz-lərən özünü çəkindir.

– Hər işi öz ağlığının təsdiqi ilə gör...

- Bilmədiyin bir işi inkar etmə!
- Bil ki, təvazökar və şirindil adamın dostları da çox olar.
- Dostu çox olan adamlar xoşbəxtirlər. Dostun sənən dərdinə şərik olmağından yaxşı nə var. O sənən nöqsanlarını göstərir və ehtiyac zamanı kömək edər.
- Dünya malını sevən və mövqə axtarmağa həris olan adam dostluğunu yaramaz. Çünkü o həmişə öz xeyrini güdüb başqalarına ziyan verməyə çalışır.
- Hər işdə qorəz sahibi olmayan, özündən ağıllı adamlarla məsləhotləş. Tək admanın ağılı hərisin səlahini tam bili bilməz...
- Çox yeməkdən özünü qorū ki, bədənin sağlamlığına və aqla ziyanı vardır.
- Hər ürəyin istəyəni eləmə, bəlkə ağlmı istəyəni icra et. Çünkü ancaq aqıl yaxşı və pisi bir-birindən ayıra bilər.
- Ağıldan və elmdən daha yaxşı bir dövlət yoxdur. Çünkü onlar həmişə sənənlə olar və heç kəs onları sənən əlindən ala bilməz.
- Bir adama nəsihat vermək istəyib onun işinin səlahini demək istəsən xəlvətdə de ki, xalq arasında qəbul etməz. Hələ bəlkə səndən inciyər de.
- Hər nə vədə vermişsənə onu yerinə yetirməyə çalış ki, başqa vədə verəndə onun icra ediləcəyinə də inansınlar.
- Nə qədər imkanın varsa başqasının verdiyi şeyi qəbul eləmə. Çünkü bu zaman sən onun yanında alçalarsan, o isə böyük görünər.
- Bu gün görəcəyin işi sabaha qoyma, bəlkə son sabah onu edə bilmədin.
- Düzlüyü özünə şürə ele. Her kim eyriliyə qurşansa onun həyası əldən gedər və xalq içinde rüsvay olar.
- İnsanın şərafəti öz qabiliyyəti ilədir, nəslinə görə deyildir ki, qabil övladın ona ehtiyacı yoxdur. Naxələf övlad isə nəslinin adını batırır.
- Özüne rəva görmədiyin bir işi başqasına rəva görmə, onun əvəzində bir başqasından cəza alarsan...
- Her bir sözü desən və ya işi görsən arxayıń olma ki, sən xəlvətdən heç kəs ondan xəbər tutmaz. Çox olar ki, o söz və ya əməlin üstü açılar, belə ki, hər pis işi görən haman cür düşünürse də çox çəkməz rüsvay olar.
- Heç kəsə zərər verməyə razı olma və öz hesabında pak ol, əmanətə xəyanət eləmə ta... xalq içindən qovulmuş olmayasan.
- Qohum-qardaşla və onlara bağlı olan adamlarla mehriban olub onlara kömək etməyə çalış ki, onlar da sənə mehriban olsunlar.
- Qonşularla və yerli əhalilə ilə yaxşı davranış ta ki, sənində də o sayaq müdara etsinlər. Bil ki, sən təksən onlar isə çoxdurlar. Birin çoxa ehtiyacı aydınndır.
- Bədməzaciardan və bədməzəcliqdan həzər elə ki, bütün gözəl xasiyyətləri heçə endirər. Bədməzəcə adam öz xasiyyətindən əzab çəkdiyi halda, xalqdan nə gözləyə bilər?
- Bir adama yaxşılıq etdiñsə ona kinaya edib boynuna minnet qoyma ki, bununla etdiyin yaxşılıq öz əhəmiyyətini itirər və xoşluq əvezinə arada küdürüt baş verər.
- Ağıllı adam odur ki, öz eybinə başqalarının eyblərindən artıq görə və öz hünərini başqaların hünərindən az hesab edə...
- Heç kosin ədavətini üreyində saxlama ki, qolb rahatlığını... pozar.
- Sənən haqqında bir kesin pis danışdığını eitidikdə tezlikle haman adama bunu çatdır ki, sözün düz və ya yanlışlığı onun öz hərəkət və sözlərindən məlum olar...
- Mal-dövləti sərf edarkən israfa yol verməməlidir. Çünkü başqa daha vacib yerdə sərf etmək lazımlı gəldikdə olda olmaz.
- Sən pis iş görəndə ondan heç bir mənfəət görməzsen, əvezinə bədnamlıq sənə qalar.
- Yaxşı əməldən iki dəfə zövq alırsan, birincisi onu edəndə, ikinciisi onun əvezi sənə çatanda...
- Öz ömrünü ele bir işdə tələf etmə ki, axırdı onu tərk etməli olasan.
- Bir işi görəndə əvvəlcə yaxşı düşün və sonra icrasında ehmallıq etmə. Çünkü bir işi tərk etmək üçün çox vaxt lazımdır, amma icrası üçün fırsat qənimətdir.
- Kasibliqdan və biçarolikdən şikayətlənmə ki, səndən daha çox kasib və daha çox biçarələr vardır. Onlar çox sevinərlər ki, sənən vəziyyətində olsunlar...
- İnsanlar suret və səsde müxtəlif olduqları kimi, elm və oxlaqda da biri birindən fərqlərdilər. Biz Allahı hakim bilirik və irad tutmaq olmaz ki, ne üçün o birini bələ, digərini elə yaratmışdır.
- Hər istədiyin bir iş baş tutmazsa yaxşı fikirleş, bəlkə sən özün ona səbəb olmuşsan. Çox olmuş ki, biz işləri ağlımızın göstərdiyi kimi etmirik və sonra başqalarından şikayət edirik....
- Hər halda etidala riayət etmək lazımdır. Belə ki, hər fikirdə israfa yol versek xeyir görmərik. Mehribanlıq gözəl xasiyyət olsa da bəzən

qəzəb də öz yerində bəyənilir. Deməli, ağıllı adam odur ki, hər işdə orta veziyəti özünə adət etsin.

– Bir günahkarı ona verilmiş layiqli cəzadan xilas etməyə çalışma. Çünkü belə olduqda başqları da günah etməyə cürət edib yazıqlara əziyyət verərlər.

– Əgər bir günahsızı nahaq cəzalandırırlarsa, mümkün qədər çalış onu bələdan xilas et!..


– Bədbəxt o adamdır ki, başqasına yaxşılıq etmək əlindən gəlirsə onu etməyə...

– Her işin varsa özün onun yerine yetirilməsinə nəzarət elə. Çünkü heç kəs sənin mənfeətini öz mənfeətindən üstün tutmaz. Bundan başqa səliqələr müxtəlif olduğu üçün çox çətindir ki, başqası o işi sənin sevdiyin dərəcədə her cəhətdən yaxşı icra etsin.

– Kəməksiz bir işi görmək mümkün deyildir. Çünkü bir adam hər işi tək icra edə bilməz və bəlkə o işin xirdahlqları ilə maşğul olub mühüm cəhətləri unudar. Her işi bir adama tapşıranda özün də onun necə icra olunmasına nəzər yetirəsen.

– Öz qüvvət və istedadının dərəcəsində boynuna iş götür, nəinki nəfsin istədiyi qədər. Məlumdur ki, adam çox dalınca qaçıqda azdan da əli çıxar.

– Her kəsə öz halına münasib yaxşılıq elə. Çox olmuş ki, cüzi bir şey böyük şeyden daha çox bir adamın karına gələr...



ƏSƏRDƏN PARÇALAR

...Ağıllı adamlara gizli deyil ki, adəm övladı bu geniş dünyada yaşayış vasitelerini tədric ilə əmələ getirmiştir

Qerineler boyu yer üzü tədricən yaşayış üçün əlverişli bir hala salınmışdır. Ticarət yolu ilə quru və denizlərin heyrotlendirici mühitini insanlar öyrənə-öyrənə dərk etmişlər. Əsrlərdən bəri aparılan todqı-qatlardan aydın olur ki, əvvəller insanlar yalnız quruda yaşamışlar. Geniş okeanlar ölkələri bir-birindən ayırmış və lazımı vasitelerin olmaması üzündən insanlar çox əziyyətli, maneeli dənizlərdən yaşayış məntəqələrinin dörddə bir hissəsinə getməyi qeyri mümkün hesab edirdilər.

Əsrlər keçdikcə insanlar tədricle yelkonlər və gəmilər düzəldib özlərini dənizlərin xatalı, tufanlı və güclü ləpelərinin ağışuna atmış, dünyada baş verən hadisələri öyrənmək, insanların ehtiyac və vəziyyətindən xəbərdar olmaq üçün dənizçiliyi əlverişli bir yol hesab etmişlər.

İnsanlar bir yerin məhsulunu digər bir ölkəyə və ya bir tayfanın istehsal etdiyi məhsulu digər bir tayfaya çatdırmaq və bu qayda ilə onların bir-birilə əlaqədə olmalarını dünyada ən zəruri iş hesab edərək həyata keçirməyə başladılar.

İnsanlar bu yol ilə qarşılıqlı münasibət nəticəsində elin kəsb edirlər. Şəhərlərdə olan nüfuzlu şəxslərin bütün xalqın xeyrinə olan gündəlik adətlərini qəbul edərək bu adətlərin tərəqqisine çalışıdilar.

Belə nəql edirlər ki, ticarət məqsədilə dənizlə sofr etmək təcrübəsini ilk dəfə misirlilər etmişlər.

Fironilər dövründə misirlilər Xürrom dənizindən Hind dənizinə gedib oranın əmtəəsini etraf ölkələrə yayırdılar. Lakin bu tayfa bir mögrur tayfa olub, məişət vasitələrinə ehtiyaclarının olmaması və ölkələrinin abad bir ölkə olması üzündən başqa tayfalar ilə qarışmağı istəmir, nə özleri başqa ölkəyə gedirdilər nə də başqalarını öz ölkələrinə buraxırdılar. Buna görə də onların ticarət işləri lazıminca torəqqi etmədi. Elə ki, misirlilərin dəbdəbələrinin bünövrəsi pozulmağa

başladı, başqa xalqlar da tədricələ özlerinə gəmi düzəldib hind, ərəb və başqa qərb dövlətlərlə ticarətə həvəs göstərərək, okeandan Əndəlis məmləkətlərinin qərb tərəflərinə və başqa qərb vilayətlərinə səfərə çıxməq yolumu açıdlar.

Keçmişlərdə dənizdə gediş-gelişin indiki kimi olmaması üzündən böyük dənizlər lazımnıca öyrənilə bilmir və müəyyən bir yol ilə dənizlə səfər etmək mümkün olmurdu. Bu səbəbdəndir ki, keçmişdə yazılmış kitablarda dənizlər haqqında çox səthi məlumat verilmişdir. Dəniz işində en vacib olan (kompasın) qiblənümanının¹ ixtirasından sonra dənizçilik işində mühüm bir texniki tərəqqi yarandı. Nəhayət iş o yerə çatdı ki, insanlar okeandan keçib Yer kürəsinin bizim dünyam kimi abad olan o biri yarısını keşf etdilər.

Həmin dünyanın ne yol və nə üsul ilə keşf olunması bizim aramızda o qədər də aydınlaşdırılmışdır. Yalnız "Amerika" adlı bir ölkənin tapılmasını bilirlər. Bu ölkənin tapılması haqqında Fransa və İtaliya mənbələrində fars dilinə tərcümə etmək və bu dünyanın əhalisindən məlumat vermək lazımdır. Buna görə də 1246-cı ildə² ikinci Mirzə Mehəmmədxan Bakılınnıoğlu həqiqir Abbasqulu ağa Qüdsi qabaqcıl adamlardan geri qalmamaq üçün bu maraqlı əsəri yazmağa başladı.

Buna görə də mən bir neçə ay tarix və coğrafiya kitablarının müttalisi və tərcüməsinə girişərək bu bir neçə sehifəni yazıb adını "Kəşfül-qəräib" qoydum. Ümid edirəm ki, alimlər bacarığumın və vaxtumın olmamasını nəzərə alıb bu yazdığım xəta və nöqsanlarını islah etməyə çalışılar...

* *

*

Xristofor Kolumbun yaşadığı ölkə və ya anadan olduğu yerin necə olması haqqında lazımnıca məlumat olmasa da, bu qədər məlumdur ki, o, adlı-sanlı böyük bir familiyadan olmuşdur. Onun ata-babaları ictimai iğtişaşlar dövründə çox əzab və əziyyətlərə düşər olmuşlar.

¹ 1302-ci miladi ilinde Napol şəhərindən olan "Dorno" adlı bir şəxs onu düzəltmişdir (*müallif*)

² Miladi 1830-cu ildə (*mütərcim*)

Kolumb 1447-ci miladi ilinde anadan olmuşdur. O öz istedadına görə riyaziyyat, heyət (kosmoqrafiya), fəlsəfə, tarix, rəssamlıq elmlərini oxumuşdur. On dörd yaşında olanda gəmiçilikdə şöhrət qazanmış və bu sənətə olduqca böyük rəğbət göstərmişdir.

Bir neçə ilden sonra Kolumb bu sənətdə böyük şöhrət qazanaraq Portuqaliya ölkəsinin mərkəzi olan Lissabon şəhərine getdi və dövlət xadimləri sıralarına daxil olub burada aristokrat ailələrin birinin qızı ilə evləndi...

O həmişə bu fikirdə idi ki, adlı-sanlı adamlar kimi özündə olan istedad və qabiliyyəti aşkarla çıxartsın. Həmin bu əsrə portuqaliyalılar dənizçilik işində bütün Avropa ölkələrindən qabaqda gedirdilər. Onlar Qərb dənizində o vaxta kimi malum olmayan bəzi cəzirələr də tapmışdır. Kolumb bir çox fənnləri bilmeklə kifayətlənməyib qərb dənizlərdən şərqi dənizinə bir neçə yol açdı. O zaman Avropalılar çox çalışırdılar bu dənizlərdə bir yol tapıb, bu yol ilə Hindistan və başqa tayfalarla əlaqəyə girərək onlardan nəfis və qiymətli mallar alınsınlar.

Əlli il müddətində Portuqaliya və başqa ölkələrin adamları bu yolda çox əmək sərf etdilər. Lakin yolu uzaqlığı, qərb ilə olan yolların bağlılığı üzündən, bu yollardan ekvator xəttinə keçmək qeyri məmkün olduğu üçün, onlar əsl məqsədə çata bilmirdilər.

Bu zaman Kolumbun qardaşı arvadı Mavir cəzirəsinin qərb tərəfində, suyun üzündə bir ağac gövdəsi tapmışdı. Bu ağacın Hindistana məxsus olduğunu güman etdikləri üçün Kolumba yeni bir ərazinin tapılması ümidiyi verib, onda inām yaratdı.

İnsanın təbəeti elədir ki, hər hansı bir şeyi bilmək istədikdə onu daha geniş və daha ətraflı öyrənməyə sey edir... Bu zaman alimlər arasında belə fikir yayıldı ki, az bir müddət də İspaniya sahilərindən Hindistana getmək məmkün olacaqdır...

Xülasa, Kolumb qabaqcık alimlərin yazdıqlarına və özünün tədqiqatına görə yeni ərazinin tapılması fikrine düşdü...

Xristofor Kolumb 1484-cü miladi ilin axırlarında İspaniyaya gəldi. Kastil və Araçon vilayətləri şahlarından Ferdinand və onun arvadı İzabellaya¹ öz təmənə və arzusunu ərz etdi...

Bu zaman İspaniyada yerli ərəbler ilə arası kəsilmədən daxili vuruşmalar davam edirdi. Neticədə, Ferdinand bu işi Kolumba tapşırmağı

¹ Bakıxanov bu adları "Ferdinan" və "Zabella" şəklində qələmə almışdır (M.S.)

münasib görmedi. Izabella bu kimi işlərde ərindən artıq çalışsa da, ərinin məsləheti olmadan işə ciddi girişmədi.

Ferdinand və Izabellanın ərəblər ilə müharibə etmələrinə baxma-yaraq onlar Kolumbun fikrini rədd etməyib ona dedilər:

— Madam ki, ərəblərlə muharibə davam edir, biz belə qorxulu işə girişə bilmerik.

Kolumb bu sözü açıq rədd etmək kimi hesab edərək çox məyus oldu və ömrünün beş ilini hədər yere sərf etdiyi üçün təəssüfləndi...

Bu veziyətdə Kolumb tamamilə İspaniya ölkəsindən ümidiyi kəsib İngiltərə sarayına getmək fikrinə düşdü. Buna görə arvadını dostlarından birinin himayəsində qoyub yola düşməye hazırlaşdı.

Kolumb keşiş Juvan Prislə görüşdü. Bu adam bir çox elmləri, o cümlədən riyaziyyat və cöğrafiyanı yaxşı bilirdi.

Juvan Kolumbun uşaqlıq dostu olub, bir sınıfda oxumuşdular. Juvan İspaniya padşahının arvadı Izabellanın da yaxın dostu idi. Bu səbəbdən Kolumba dostcasına məsləhət etdi ki, bir neçə gün qalsın və təlosik bu sefərə getməsin.

Juvan riyaziyyat elminə bələd olan bir doktoru öz yanına çağırıldı. Məsələni və Kolumbun nəzəriyyəsini bir yerdə təfsilən öyrəndilər. Ciddi yoxlamadan sonra onlar Kolumbun nəzəriyyəsi haqqında Izabellaya yazılı surətdə bir məqale göndərdilər.

Izabella öz növbəsində dövlət başçılarının xüsusi yığıncağına Juvan Prisi də dəvet etdi. Bu haqda çoxlu müzakirələr olduqdan sonra, axırdı Izabella Kolumbun nəzəriyyəsindən xatircəm olub Kolumba mehribanlıq göstərdi və işlərdə ötrü ayrılmış puldan bir hissəsini Kolumbun layihəsinin icrası üçün ayırdı... Səfərdən ötrü lazımlı olan gəmilərin və başqa şeylərin hazırlanmasına əmr verdi.

Kolumb, İspaniya ölkəsinin 8 illik zohmətinin nəticəsi olan layihəsinin qəbul edilməsindən çox şad oldu və o bu yolda çəkdiyi əziyyətləri də tamamilə unutdu və olduqca böyük həvəsle sefəre lazımlı olan şeyləri hazırlamağa başladı. Kolumbun işə rəhbərliyi və onun qabaqcadan etdiyi təklif və şərtləri yazılıb 1492-ci miladi ilində qəbul olundu...

KOLUMBUN BİRİNCİ SƏFƏRİ

Kolumbun köhnə dostu Juvan Prisin köməyi sayesində yerli adamlardan bir çoxu Kolumbla sefəre çıxmaga həvəsləndilər. Gedənlər arasında dənizçilik işində böyük bilik və məhərəti olan adamlar da vardı.

Məlike Izabellanın və başqalarının göstərişlərinə baxmayaraq, gəmi hazırlığı istənilən nəticəni vermedi. Onların hazır edə bildikləri yalnız üç gəmi oldu ki, bunların biri böyük və ikisi kiçik gəmilər idi.

Gəmi heyəti bir neçə muzdur, Izabellanın adamlarından olan zadeganlar və bir do öz razılığı ilə gedən adamlardan idi. Kolumb sefərə çıxan 90 nəfər üçün 12 aya çatacaq lazımı ərzaq və digər ləvazimat götürdü, özü isə dəryabəyi və komandir olaraq böyük gəmidə yerləşdi...

Yolda gəmilərdən birinin sınmış sükanını düzəldib düz yol ilə Kanariya cozirələrindən keçərək qərb tərəfə hərəkət etdilər. Kolumbun gəmiləri nəhayət heç kəsin ayağı deymədiyi bir yəro golub yetişdi.

Gəmide onlar cürbəcür fikirlərə düşürlər. Onlar dəhşətli dalğalar-dan coşmuş dənizin qorxulu təlatümündən elə iztiraba düşmüşdülər ki, salamat qalmaqdən əl üzüb ağlayıb fəryad edirdilər.

Kolumb isə müxtəlif yollar ilə onları sakit etməyə çalışır, yeni tapılacaq ərazidən almacaq faydalar ilə şirnikləndirirdi...

Xülasə, Kolumb bir dərəcə ərz dairesilə qərbə doğru hərəkət edərək bir yere yetişdi ki, burada külək arası kəsilmədən Şərqdən qərbə doğru əsirdi...

Kanariya cozirələrindən 400 mil məsafədə o, suyun üzerinde bitki ilə örtülmüş səhraya bənzər bir yer gördü. Bezi yerlərdə bitkinin çoxluğu gəminin hərəkət etməsinə mane olurdu.

Bele heyretli sahəni gördükdə Kolumbun adamlarının içərisinə yeni bir vahimə düşdü, dedilər: bu yer adamların son gedidiir, artıq buradan kəçib getmək insan qüvvəsinin xaricindədir və bundan sonra da arası kəsilmədən daş, girdab və səddlər olacaqdır. Kolumb onları sakit edərək deyirdi: bu əlamətdən siz gərək şad olasınız, çünkü bu hallar sahile yaxınlaşmanın olamətidir. Bu zaman güclü külək əsməyə başladı və gəminin ətrafında müxtəlif quşların uçmasını gördülər. Bu veziyəti gorən Kolumbun adamları bir qədər aram olub bu fəlakətdən qurtarmaq ümidiində oldularsa da, bir qədər keçidkən sonra yena qorxu və vahiməyə düşdülər...

Nehayət, Kolumbun adamlarının arasında şikayətlər o dərəcəyə çatdı ki, onlar açıq-açığına... geri qayıtməq qərarına gəldilər. Lakin gəminin uzun müddət ləpələrin zərbəsinə məruz qalıb zədələndiyinə görə, sahilə çatmadan sınmasından qorxur, digər tərəfdən küləyin arxa tərəfdən əsməsi de gəmi heyyatının oksəri nəyin bahasına olursa olsun Kolumbu geri qayıtməq yolunu tapmağa məcbur etmək qərarına gəldilər. Hətta onlardan beziləri, daha çox iztirab çəkdikləri üçün, Kolumbunu dənizə ataraq geri qayıtməq fikrində idilər ...

Birdən cənub-qərb tərəfə uçan çoxlu quşlar göründü, bu iso sahile yetişmək əlaməti olduğu üçün, Kolumbun adamları bir az sakitleşdilər. Onlar gəmilərin sükanını quşlar uçan tərəfə çəvirdilər. Bir neçə gün də belə, getdikdən sonra yene sahildən heç bir əsər görünmədi.

Bütün əlamətlər gözdən itdi, gəmide olan adamlarda əvvəlkindən daha artıq qorxu oyandı və yene narazı səsler ucaldı. Adamlar öz vəzifələrindən əl çəkib gəminin göyərtəsinə toplaşdırılar. Onlar bir ağızdan Kolumba geri qayıtməyi təklif etdilər. Kolumb hakim ilə təbəələrin arasında olan inzibati qanunların aradan götürüldüyüünü aydın gördü. Üşyan etmiş dəstəni sakit etmək mümkün deyildi. O dedi: mən sizin təklifinizə bu şərt ilə razi olaram ki, siz daha üç gün mənimlə yoldaşlıq edib tapşırıdığım hər hansı bir işi itaətə icra edəsiniz. Bu müddət qurtardıqdan sonra əgər istədiyimiz məqsədə çatmasaq, o vaxt heç bir söz və şərt olmadan geri qayıdırıq.

Gəmidekiler səbr kasalarının dolmasına baxmayaraq, Kolumbun bu təklifini redd edə bilmədilər. Hər kes öz vəzifəsinə başladı...

Bir qədər getdikdən sonra birdən suyun üzündə hələ də üstündə meyvesi olan bir ağac budağı göründü. Gün batan vaxt idi...

Kolumb özünün sahilə yaxınlaşmasını duyaraq, limanı bilmədiyi üçün, gəmilərin sınmasından qorxub gecə vaxtı sahilə çıxməq istəmədi. Ona görə yelkenlərin salınmasını əmr etdi. Gəmileri yavaş-yavaş sürdülər. Adamlar bütün gecəni oyaq qalıb ümidi seherin açılmasını gözləyirdilər...

Seherçağı iki mil məsafədə, göyərtili və çoxlu meyvə ağacları ilə bezənmiş bir cəzire Kolumbun gözüne göründü.

Gəmide olanlar böyük şadlıqla Kolumbun ayağına düşüb döne-döne bağışlanmalarını xahiş etdilər.

Kolumb qoşun bayrağını gəminin ucuna vurmağı əmr etdi. Portugaliya əhalisinin adəti üzrə onlar muzik çala-çala sahilə gəldilər. Kolumb

qiymətli libas geyinib herbi qayda üzrə qılincini elinə alaraq, öz qoşun dəstələrini sıraya düzdü. Bütün cəzire əhli buraya toplanıb İspaniyalıların geyimlərini, silahlarını, muzik səslərini, ildırım kimi çaxan topların atəşini böyük heyratlı seyr edirdilər.

Yerli əhali arasında qorxu o qədər şiddetli idi ki, İspaniyalıları bəşər cinsindən yüksək tutub onları yere enmiş günəş övladları zənn edirdilər. İspaniyalıların da təəccüb və heyvətləri onlardan az deyildi. Çünkü İspaniyalıların gördükleri bu yer olduqca ürəkaçan, göyərtili və ağaclı idi...

Bu ölkənin təbəeti isti olduğuna görə adamları lüt, rəngləri sarımtıl-qara ilə qarışq, boyları qısa, bədənlərinin üzvləri tüksüz-hamar, saçları parləq olub ciyinlərinə tökülmüşdü. Saqqalları yox idi.

Birinci görüşdə onların İspaniyalılara nifrət etmələrinə baxmayaraq, çox keçmədən yaxınlaşış dostluq və alver etməyə başladılar. İspaniyalıların verdikləri şeyleri onlar böyük məmənuniyyətlə qəbul edib əvəzində isə pambıq verirdilər. Çünkü bundan başqa ayrı malları yox idi.

Axşamüstü Kolumb gəmisinə qayıdarkən yerli əhalidən bir çoxu, onların dilinə Kanoy adlanan qayıqlara minib Kolumbu yola saldılar. Onların qayıqları içi yonulmuş böyük bir ağac parçasından ibarət olmasına baxmayaraq onlar qayıqları yaxşı və iti sürürdülər.

Birinci dəfə köhne və təzə dünyadan adamları arasında bu vəsiti ilə dostluq yolu açılıb və hər iki tərəf şad oldu. İspaniyalılar öz bilik və qabiliyyətləri sayesində yeni tapılmış Salvador çayı kənarında olan ölkədə müxtəlif faydalı şeyləri ələ gətirmək fikrində idilər. Əslində cəzire sakinləri üçün köləlik, eziyyət, fəlakət və bədbəxtliklər hazırlanırdı...

İkinci gün Kolumb bu cəzirənin etrafını, sahillərini nəzərdən keçirdi və molum oldu ki, onun istədiyi sərvəti burada əldə etmək mümkün olmayıacaqdır. Amma bu tayfanın burun deşiklərindən qızıl astıldıği üçün Kolumb işarələrlə onların qızılı haradan ələ keçirdiklərini soruşdu. Onlar da işarələrlə cənub tərəfi göstərərək orada qızılın çox olduğunu anlatdılar.

Kolumb cənub tərəfdəki ölkələrdən daha çox fayda almaq ümidi ilə o tərəfə yola düşdü. İspaniya dilini az-çox bilən Salvador əhalisindən bir neçə nəfəri özü ilə bələdçi götürdü. Bu biçarə, ürəyitəmiz adamlar, bu cür xidməti özünə şərəf sayaraq Kolumba böyük qayıq göstərirdilər. O, yolda çoxlu cəzirələr gördü, ancaq iki cəzirəyə yaxınlaşaraq birinə Ferdinand, o birisine isə Izabella adı qoyma.

Adını çəkdiyimiz cəzirələrin adamları və məhsulatı Salvador cəzirələrində olduğu kimi idi.

Kolumb bu cəzirələrde dayanmayıb qızıl tapmaq ümidi ilə conub tərəfə hərəkətini davam etdirərək dağlıq, ağaçlı və çoxlu çayları olan böyük bir yerə yetişdi.

Kolumb, belə xəyal etdi ki, bu yer, cəzirə olmayıb, geniş əraziyə yapışq bir ölkədir.

Gəmidiə olan salvadorlular buranı Kuba adlandırdılar, amma Kolumb bu yerə Juvan adını qoydu. O, çayın mənbəyinə yetişən kimi yerli əhalilərə qazadılar. Kolumb bu sahenin ətrafını yoxlamaq üçün bir neçə nəfər ispaniyalı ilə Salvador adamlarından ibaret bir dəstə göndərdi. Altmış mildən artıq ölkənin içərisinə gedəndən sonra onlar geri qayıdır bu yerin bütün yeni tapılmış başqa əraziyən daha faydalı və yaxşı olması xəbərini verdilər.

Bu yerin adamlarının lüt olmasına baxmayaraq, bilikdə, qanacaqda, fəsilətdə Salvador əhalisindən daha üstün idilər...

Sonra təqribən min nəfər ailəsi olan bir yerə təsadüf etdilər. Bunnar komalarda yaşayırdılar, yedikləri də şabalıda bənzəyən ot kökündən ibaret idi.

Çörəkləri isə olduqca lətif, öz dillərində Mayıs deyilən bugda unundan idi. Bu elin itdən başqa ev heyvanları yox idi. Onların itləri də adı itlər kimi olmayıb sıçovala oxşar və ondan da bir qədər kiçik idi. Heç vaxt hürmüdürlər, boyunlarında qızıldan qayrılımış zəncir asılmış idi. Bu tayfa ispaniyalıları vəziyyətlərinə, görünüşlərinə və işlərinə görə insan övladı deyil, göydə yaşayan mələk və ya ona oxşar ilahi bir qüvvə kimi təsəvvür edirdilər...

İspaniyalılar yerli əhalidən bir neçəsini təbliğat vasitəsilə özlərinə cəlb etdilər. Safürekli cəzirə əhli bunlara inanıb tabe oldular və qızılları Kubadan getirdiklərini bildirdilər.

Onların dilində "Kubatan" Kuba cəzirəsinin ortası demək idi. Kolumbun əsas məqsədi Hind Şərqini axtarmaq olduğundan belə xəyal edirdi ki, bu ölkə Hindistan cəzirəsinin bir hissəsidir...

Bu diyarın adamları ispaniyalıların qızıl toplamaq üçün bu qədər səy etmələrindən təəccübənirdilər...

İspaniyalıların zahiri görünüşləri, rəftarları yerli əhalini şirnikləndirir, bəzək şeylərindən düzoltdikləri sərgi onları valəh edirdi. Kolumbun adamları iynə, qayçı, ayna və bu kimi digər şeyləri verib əvəzinə

onlardan bir neçə qat artıq dəyəri olan qızıl alırdılar. Qəribədir ki, bu alverdə həm ispaniyalılar, həm də yerli əhali özünü faydalananmış hesab edirdilər...

Bu zaman cəzirə sakinlərinin Qasiq adlandırdıqları hakim ki, özü-nəməxsus şan-şövkət sahibi, cyni zamanda əhalinin rəisi idi, Kolumbun görüşünə gəldi.

O, balaca taxt üzərində eyleşmişdi. Onu dörd nəfər ciynninə götürüb gətirir, bir çox qulluqçuları isə onu müşayiət edirdilər. Öz adamları ilə çox az danışır, amma ispaniyalılara çox mehribançılıq və məhəbbət göstərirdi.

O, Kolumba çoxlu qızıl hədiyyə verdi. Kolumb da aldığı hədiyyənin müqabilində qiyəmtəz az, amma Qasiqin gözündə zərif və keyfiyyətə az olmayan hədiyyələr verdi.

Kolumbun qızıl toplamaqdan başqa ayrı bir məqsədi yox idi. Yerli əhalinin hər biri ilə görüşdükdə onu yalnız qızıl mədənin harada olması maraqlandırırdı. Onlar ölkənin şərq tərəfində olan və dəniz sahilindən o qədər də uzaq olmayan Sibau deyilen dağlıq yeri Kolumba göstərdilər...

Kolumb yubanmadan həmin cəzirəyə yola düşdü. Fami körfəzin-dən keçdikdən sonra məlum oldu ki, bu cəzirə həmin diyar hakimlərinin beşinciisi, daha zəkali Qasiq Xaqanqarı adlı şəxsə aididir. Bu şəxsin tərefindən nümayəndələr gelib Kolumb üçün qulaqları, dişləri xalis qızıldan, böyük sənətkarlıqla qayrılış bir adam başı hədiyyə gotirdilər və Kolumbu şahların yaşadığı məkana dəvət etdilər. Kolumb dəvəti qəbul edərək öz sahibmənəsəblərindən bir neçəsini onun yanına göndərdi.

Onlar geri qayıtdıqdan sonra padşahın mehribançılığından və ölkənin vəziyyətinin yaxşılığından Kolumba nəqəl etdilər.

Bu xəbərdən sonra Kolumbun şahı görməyə meyli daha da artıb. Fami limanından yola düşdü. Çox işlədiyinə görə Kolumb iki gün yat-mamışdı. Gecəyarısı istirahət etmək məqsədilə öz postunu buraxma-mağrı və gəminin sürülməsində çox ehtiyatlı olmağı kapitana əmr etdi.

Kapitan isə dənizin sakit və qorxusuz olduğunu əmin olduğu üçün gəmi işçilərindən birini öz postuna qoyub istirahətə getdi. Birdən gəmi öz düz yoldan çıxıb Daşa döyd. Gəminin qeyri-adi çalxalanma-sından oyanan Kolumb özünü dışarı atıldıqda gəmi heyətinin təşvişdə olduğunu gördü.

O, işçilərdən bir neçəsinə gəmini bir qədər geri çəkməyi və lövberlərin götürülməsini əmr etdi...

Amma gəmi ağır suretdə zədələndiyi üçün su ilə dolub dəniz səthi ilə bərabər olmuşdu. Batan gəminin işçiləri başqa gəmilərə gedib dənizdə boğulmaqdan xilas oldular.

Cəzire sakinləri bu hadisəni bilib öz reisləri Xaqançarıya xəber verdilər və gəlib sahilə toplaşdırılar. Fürsətdən istifadə edib İspaniya-ları tələf etmək əvəzinə sade ürəkli yerlilər onlara məhribançılıq göstərdilər.

Denizə çoxlu qayıq salıb gəmidə qalan şeyləri bir yere topladılar. Xaqançarı İspaniyalılara lazımı köməklək edib onların mühafizəsi üçün çoxlu müsəllah keşikçi qoydu...

İkinci gün Xaqançarı özü gəmiyə-Kolumbun görüşünə gelərək üz vermiş hadisə münasibətə ona təselli verib, hərtərəfli kömək edəcəyini vəd etdi.

Mən yerli tayfanın Kolumba göstərdiyi bu məhribançılığı və insan-pərvərliyi haqqında Kolumbun İspaniya şahı Ferdinandın və onun xanımı İzabeilanın ünvanına yazdığı məktubun tərcüməsini eynilə burada qeyd etməyi lazım bildim:

“...Bu diyarın əmiri nəhayət dərəcədə təəssüf ediləcək bir halda olan gəminin sinmaq xəberini eşitcək öz adamlarını dənizin kənarına topladı. Lazım olan şeylərin hamısını qayıqlarda gəmidən sahilə getirib bir yere topladılar. Onun seyi və zəhməti sayəsində, qardaşları, qohumları ilə birlikdə şeylərin sahilə çıxarılması, onların mühafizəsi elə icra edildi ki, hətta İspaniyanın özündə belə bizi bu kömək edilmədi. Bütün şeyləri öz imarətinin yaxınlığında toplayıb gecə-gündüz mühafizə üçün müsəllah keşikçilər təyin etdi. Arası kəsilmədən öz dost ve qohumlarını mənim yanımı göndərib nəvazış və məhribanlıq etməklə bərabər hər növ köməklək vəd edirdi. Sizi inandırıram, adını çəkdiyim şah o qədər yaxşı, o qədər xoş rəftara malikdir ki, həqiqətən öz adamları içərisində ürək dostu olmağa layiqdir. Bu şəxsin hakimiyyəti altında yaşayanların təbietində insanlıq yaraşan məhribançılıq və məhəbbət nişanələri vardır. Bunlar zahirən lüt və çilpaq olmalarına baxmayaraq daxilən onları sevävət, torifə layiq qonaqpərəstlik kimi gözəl və leyaqətli sıfətlər bəzəyir.

And olsun o eləhəzrətə ki, bu tayfa insanlıqda hamidan yüksək, ölkələri isə dünyadan bütün başqa ölkələrindən daha gözəldir.”

* *

Kiçik gəmilerdən birinin kapitanı olan Martin Penison neçə vaxtdan bəri Kolumbdan ayrılmışdı.

Kolumbun fikrincə o hiyləgər, qədir bilməyən Penisonun Kolumbdan qabaq İspaniyaya qayıtmadandan məqsədi bu qələbəni hemişəlik öz adına çıxmak idi. Bu səbəbdən Kolumb işin keyfiyyətini öz məsləkdaşlarına melum etmək istədi. Gəmi kiçik olduğundan və onun adamlarının hamısını götürə bilmədiyindən, adamlarından bir neçəsinin hemin cəzirədə saxlanmasını məsləhət gördü ki, bu müddət ərzində bunlar cəzire sakinlərinin dillərini öyrənərək əkib-biçmək işləri ilə məşğul olub, eyni zamanda qızıl mədənləri de axtarsınlar, həm də Avropadan gətirilecək adamlar üçün yaşıyış yeri hazırlasınlar.

Kolumbun yoldaşlarından çoxu qızıl elə getirmək tamamı ilə və həmdə gəminin kiçikliyindən qorxaraq cəzirədə qalmaqlarına razılıq verdi. Lakin Xaqançarının bu işdə razılıq və meyli lazım idi.

Kolumb fürsətdən istifadə edərək öz fikrini Xaqançarıya bildirib bu işdə ona kömək etməsini xahiş etdi.

O isə Kolumba belə cavab verdi: Bu bədbəxt və adsız ərazinin yaxınlığında adamyeyən, şücaətdə, döyüdə şöhrətə malik tayfa vardır; onlar hemişə gəlib bu diyan əhalib-çapırlar. Biz onların müqabilində dayana bilməyib dağlara, cengəlliklərə qaçıb özümüzü müdafiə edirik. Bele olan halda İspaniyalılar üçün burada qalmaq mümkün olmaz.

Kolumb cavabında dedi: Siz menim xahişimi qəbul ediniz, mən də elə bir qala tikərəm ki, sizin və İspaniyalıların sığınacaq yeri olsun və düşməndən müdafiə üçün bir qədər öz qoşunumdan, top-tüfəngdən də qalada qoyaram.

Sadədil şah Kolumbun dediyinə razı oldu və belə xəyal etdi ki, İspaniyalılar onu himayə etmək üçün göydən gəlmış bir destədir. Kolumb on gün içerisinde kiçik bir qala tikdirib adını Milad qoydu. Qalanın ətrafinda dərin xəndeklər və ağac hasarları ilə əhatə olunmuş, bir istehkam düzəldirdi. Sınnmış gəmidə olan böyük topları həmin qalaya gətirtdi. Cəzire əhli də sadəqəblilikdən qalanın qurtarmasına can-başla çalışırdılar. Onu başa düşmürdülər ki, onların esir olması üçün bu birinci binadır.

Bundan sonra Kolumb İspaniyalıların döyüdə biliyini və rəşadətlərini cəzire əhline göstərmək istədi.

Cəzirə sakınlarından bir dəstə hazır olan kimi Kolumb məşq etmək bəhanəsilə bir müharibə planı tərtib etdi. İspaniyalılar qılinc ve nizəni işe saldılar.

İspaniyalıların demir əslehələr işlətməsi cəzirə əhlini heyrotə saldı, çünki onların qılinc və oxları ağacdan qayırılmış, uclarına isə balıq sümüyü bərkidilmişdi. Ucu yandırılmış, itiləmiş uzun ağacları nizə ovozına işlədirdilər. Belə bir vaxtda cəzirə əqli İspaniyalıların qılinc və nizə ilə vuruşmada olan cəldliklərinə toccüb edirdilər. Birdən top-tüfəngin gurultulu partlayışı yero lərzə saldı. Qara tüstü göyün üzünü bürdü. İldirimin çaxmasından emələ gələn od kimi parlaq şolə tamaşaçıların gözlərini qamaşdırıldı. Yerlilərin hamısı bu dəhşətli mənzərdən gözlərini və qulaqlarını tutub yere yixildilər. Onlar yəqin etdilər ki, bir nefər də olsun bu tayfanın zərbəsinə davam gətirə bilməz. Bunlar göy adamlarıdır, partlayış və od da öz əllərindədir...

* *

*

Kolumb, döyüşde işlətdiyi məhərəti və özünün cəzirə sakınlarına göstərdiyi ehtiram və məhəbbəti onlara bildirdikdən sonra zadəgənlardan olan Diqu-Arad adlı bir şəxsi qalanın naziri təyin etdi. Qalanın mühafizəsi üçün nazırın ixtiyarına daha 37 nəfər verərək, öz rəislerinə hər bir cəhətdən qulaq asımlarını; cəzirə əqli ilə yaxşı münasibətdə olmalarını onlara tapşırıdı və dedi: "Xatircəm olun, mən sizin sədaqətli və yaxşı xidmətlərinizi İspaniya şahı və onun arvadına yetirib iltifat göstərməsini xahiş edəcəyəm.

Əgər sizin üzərinizə düşmən hücum edərsə onunla müharibə edin, amma ixtiyarı tamamilə Xaqanqarının əlinə verib özünüzü fəlakətə salmayın. Mən İspaniyaya gedib çoxlu tədarük, qoşun və gəmi götürüb tezliklə qayıdaram..."

Kolumb 1493-cü miladi ilində gəminin yelkənini qaldırb Milad qalasından şərq tərəfə yola düşdü. Hərəketi zamanı Kloumb cəzirənin şimal tərəfində olan limanları bir-bir nəzərdən keçirərək her birisine bir ad qoydu.

İki gün sonra Martin Penisonun gəmisi Kolumbun gəmisinə rast gəldikdə o, Kolumbdan üzr istədi.

Kolumbdan qabaq və icazəsiz olan hərəkətini o belə izah etdi: "Dənizdə firtına qopduğundan əks istiqamətə esen külək sizin ardi-

nızca getməyə mane olub, bizi başqa tərəfə apardığı üçün bu müddət ərzində sizdən ayrı düşdüm".

Kolumb düşüncəli adam olduğundan, bu vəziyyətdə onunla başqa cür rəftar etmək münasib olmadığını məsləhət bilib, yersiz üzrə əhemməyyət vermədi və ona qarşı olan keçmiş münasibətini davam etdirdi. Kolumbdan ayrı düşdüyü altı həftə içərisində Martin Penison homin cəzirənin bir neçə körfəzini keçmişdi. Olduğu yerlərin sakinləri ilə müəmmilə və mübadilə yolu ilə aldığı qızıldan başqa qiymətli bir iş görməmişdi. Kolumb yanvar ayının 11-də bu cəzirənin içərisindən çıxaraq sürətli böyük okeana üz qoydu.

Gəmi zədələnməsin deyə və gəmidə olanların tələsməsini nozərə alaraq gemini böyük sürətə süründü, belə ki, heç bir zərər görmədən fevral ayının 14-nə kimi 500 mil məsafə qət etdi. Bu zaman birdən hava pozuldu, qorxulu tufan qopdu, şiddətli iti külək əsdi. Dənizdən qalxan firtına elo şiddətli idi ki, gəmidə olanlar özlərini itirib naşə və fəğan edir, əllərini qaldırıb Allaha dua edərək kömək isteyirdilər.

Əcəl tufanı onların həyatını ucsuz-bucaqsız dənizdə tələf etməyə hər dəqiqə hazırlı idi. Kolumbun ağıllı, bılıkli və hünərli olmasına baxmayaraq, qorxu onu xilas olmaq ümidiyi itirib çətin bir vəziyyətə düşmək dəroğasına gətirdi. Kolumb öz işinin aqibətini hiss edərək, yeni tapılmış ərazinin necəliyini və necə tapılmasını ceyran dərisi üzərində müxtəsərcə yazaraq möhkəm bir qutu içərisinə qoyub dənizə atdı. Bunu etməkdə onun məqsədi dünyaya məlum olmayan və heç bir kitabda qeyd edilməyən bu qəribe işi xalqa bildirmək idi. Bu qutunun sahile çıxacağı və elin üçün onun çəkdiyi bu qədər zəhmətin püç olmayacağı və xalqın ondan istifadə edəcəyi ümidinde idi.

Bir qəderdən sonra firtına sakitləşdi. İkinci gün axşamçağı quru bir yer göründü. Amma Kolumb harada olduğunu müəyyən edə bilmədi. Bir qədər yaxınlaşdıqdan sonra məlum oldu ki, bu yer qərb dənizində Portugal dövlətinə məxsus Mərimiyyə cəzirəsidir.

Kolumb bu cəzirədən ərzəq və başqa lazımlı olan şeyləri əldə etdi. Martin Penisonun gəmisi şiddətli tufanda Kolumbdan ayrı düşdüyü üçün Kolumb gəminin qərq olduğunu və ya İspaniyaya gedib özündən əvvəl bu qəribe hadisəni onlara xəber verəcəyi və qazanılan şöhrətə şorik olacağı haqqında düşünürdü. Buna görə getməyə tələsdidi və bu cəzirədən İspaniya sahilinə tərəf getmək üçün gəminin yelkənini qaldırdı. Sahilə yetişən vaxt ikinci şiddətli tufan başladı. İki gün tufan

gəmini o tərəf bu tərəfə qovdu. Nehayet Kolumb bu tufandan xilas olmaq üçün Naqa çayının dehnəsinə pənah getirdi.

Portuqal şahı Kolumbun gəlməsini eşidən kimi onu Lissabon şəhərinə çağırıldı.

Portuqaliya dövlət başçılarının qəflət və nadanlığı üzündən bu şöhrət İspaniya dövlətinə qismət olduğuna baxmayaraq, Kolumba öz iltifat və xoş münasibətini göstərdi. Kolumb öz səfəri və yeni tapdıği ərazi haqqında ona məruzə etdi. İspaniyaya getməyə tələsdiyinə görə 5 gündən artıq Lissabon şəhərində dayanmayıb yola düşdü.

Martin 15-də ilk dəfə yola düşdüyü Palus limanına qayıtdı. İspaniya əhalisi Kolumbun gəlməsini eşidərək ölkənin hər tərəfindən dəstə-dəstə axışış onun görüşünə gelir, şadlıqla onu salamlayırdılar.

Bilik, bacarıq və elmdə özüne qədər və özündən sonra olanların hamisindən üstün olduğu üçün, onun şərefinə kilsələrdə zəngler çalınır, qalalarda bürclərdən atılan topların səsi minalı günbezlərdə guruldayırdı.

Kolumb şahlığa layiq dəbdəbə və cəlal ilə gəmidən çıxıb sahilə gəldi. Adamlar onu görməyə tələsirdi, onlar heç bir gözün görüb, quşluğun eşitmediyi yeni dünya adamlarına, müxtəlif heyvanlara, quşlara və başqa ecaib şeylərə tamaşa edirdilər. Xülasə, Kolumb öz qoşunu ilə bir baş kilsəyə getdi. Allahın hədsiz iltifat və mərhəmətinə qarşı lazım olan şükrü yerinə yetirdi.

Axşamüstü Martin Penisonun gəmisi də gəlib çıxdı.

Kolumb bütün vəziyyəti və başına gelən hadisəleri təsvir edib, bu zaman Barselonada olan şaha və onun zövcsəsi Izabellaya gönderdi.

Şah və Izabella bu fövqaladə və ecaib hadisəyə həddindən artıq təcəccüb edərək, Kolumbun erizəsinə böyük zövq və həvəslə cavab yazıb onun gördüyü işlərin gedisini ətraflı dinləmek məqsədilə yanlarına çağırtdılar. Barselona gedən yolda adamlar hər tərəfdən dəstə-dəstə Kolumbu görməyə gelir, öz bacarıq və biliyi sayəsində dünyada belə bir şöhrət və ad qazanmış şəxse tamaşa edirdilər.

Ferdinandın və Izabellanın əmrilə Kolumbun gəlməsi münasibətən şəhər bəzəndi. Şəhər əhalisi Kolumbun şəninə layiq geyinib bəzənərək onu təntənə ilə istiqbal edirdilər.

Kolumb öz adına mexsus bir vüqarla onların qarşısından keçirdi. Yeni dünyadan getirilmiş çox qəribə və maraqlı cəzire adamlarını, heyvanları, quşları və digər şeyləri təntənə ilə qabaqda aparırdılar.

Xülasə, elə ki, dəstə sıraya yetişdi Ferdinand və Izabella hörmət elaməti olaraq Kolumba xüsusi libas geyindirib ona qarşı lazım olan izzət və ehtiramı göstərdilər. Kolumb rəsmiyyəti yerinə yetirmək üçün onların qarşısında diz çöküb dua etdi, onlara öz təşəkkür və minnədarlığını bildirdi.

Kolumbu qabaqcada hazırlanmış taxtın üzərində oturdub səfərin gedisi və baş verən hadisələr haqqında ona muxtalif suallar verməyə başladılar. O, şahlara məxsus bir dille, lovgalanıb faktları şışirtməden, bütün işin gedisini və hadisələrin cərəyanını düzgün və doğru olaraq, necə ki lazım idi, onlara nağlı etdi. Ferdinand və Izabella həqiqi vəziyyəti bildikdən sonra diz çöküb şükür etdilər ki, Allah belə bir səadəti İspaniyaya bexş etmişdir.

Şah və onun zövcsəsi tapşılan ərazini zəbt etmek və yeni ölkələr tapmaq məqsədilə Kolumbu ikinci səfərə hazırladılar. İşin başlanğıcında qoyulan şərtlərin qüvvəde qalmaması yenidən təsdiq və imza etdilər.

Bu maraqlı və heyrət doğuran xəber bütün Avropaya yayıldı. Bu iş haqqında müxtəlif dənişşiq və təsəvvürler var idi və eyni zamanda yeni dünyanın tapılmasına çox şad idilər. Qızıl medənləri, müxtəlif quşlar, cürbəcür ədvayıyatın o zaman Hindistana məxsus olduğu esaslanaraq Kolumb bu yeni ərazinin Hindistanın bir hissəsi olduğu nəzəriyyəsini irolı sürdü. Başqları da Kolumbun bu nəzəriyyəsini təsdiq etdilər. Buna görə də yeni dünyani Qərbi-Hind və onun əhalisini də hindli adlandırdılar. Bu yerin Hindistana heç dəxli olmadığı sonralar məlum olmasına baxmayaraq, birinci dəfə verilən ad qalaraq bu yeni dünyaya indi də Qərbi-Hind deyilməkdədir.

KOLUMBUN İKİNCİ SƏFƏRİ

Ferdinand, Izabella və Kolumb səfərə lazım olan şeylərin hazırlanması üçün çox çalışırdılar.

Əhalidən bir çoxunun həvəsi və arzusu Kolumb ilə bir yerdə getmək idi. Xülasə, az müddət ərzində səfərə çıxməq üçün 17 böyük gəmi və 1500 nefer hazır oldu.

Yeni dünya sakinlərinin ehtiyaclarını nəzərə alaraq müxtəlif peşə sahiblərinin yaşamasına və əkinçiliyə lazım olan istehsal vasitələrini özləri ilə götürdürlər...

Səfərə lazımlı olan şeyləri hazırladıqdan sonra Ferdinand və İzabella məsihi dininin xəlifəsi və özünü yer üzündə ixtiyar sahibi bilən Roma papasından Kolumbun səfərə getməsi haqqında icazə istəməyi lazımlı bildilər.

Bu haqda öz zəmanəsinin xəlifəsi VI Aleksandra yazdılar. VI Aleksandr insanlığa layiq olmayan hər cür nöqsan və eybdən arı deyildi. Papa Portuqaliya dövlətinə Kastil hökuməti üçün ərazi keşf etmək icazəsi vermişdi. Bu icazəyə görə keşf olan ərazi, tapan ölkəyə aid olmalıdır. Homin icazənin eyni də Kolumb üçün verildi. Papanın həqiqətən belə bir şeyə ixtiyarı yox idi. Hətta o bu yerlərin dünyada olmasından belə xəbərsiz idi.

Lakin məsihi dinini yeni dünyada intişar etdirmək niyyətile o, Kastil ölkəsinin baş keşifi Babla və bir neçə nəfər rəhbərlərinə da Kolumb ilə getmələrinə icazə verdi. Kolumb yeni dünyadan gətirdiyi bir neçə nəfəri İsa dinini qəbul etməyə teşviq etdi. Onlar da Ferdinand və onun oğlunun əlilə məsihi dinini qəbul etdilər.

1493-cü iyul ayının 25-də Kolumb böyük tədarük ilə Kaviks limanından gəminin yelkənini qaldıraraq hərəkət etdi və Qamir cəzirələrini keçəndən sonra conuba tərəf yollandı.

Bu yürüşə külək müsaid olduğundan Kolumb bir çox cəzireləri görməyə müvəffəq oldu. 26 gün müddətində Qamir cəzirələrindən keçib Kerribi cəzirelərindən birinin sahilinə yetişib bu yeri Ferirdi adlandırdı. Bundan sonra şimal-qorəb tərəfə gedən zaman bir çox cəzirələrə tesadüf etdi. Daşınqa, Marilandiya, Quvandanub, Antiqu, Partu, Riku və qeyrili o cümlədəndir.

Bunların hamisində Xaqanqarının tərif etdiyi xarani əhalisi yaşayırırdı.

İspaniyalılar bu tayfanın yaşadığı hər hansı bir yero gəldikdə onlarda olan şücaeti, yaşayış uğrunda olan mübarizələrini görürdürlər. Kolumb İspaniyol cəzirəsinə yetişməyə və orada qoyduğu qala adamlarının vəziyyəti ile tanış olmağa tölsirdi. Bunun üçün de xarani tayfasının yaşadığı yerləri öyrənməyə vaxt sərf edə bilməyib əsas məqsədi olan tərəfə üz qoydu.

1493-cü il oktyabr ayının 22-də Milad limanına gəldi. Qalada qoyduğu ispaniyalılardan və qaladan heç bir əsər görməyib təeccüb etdi, nəhayət sahile çıxdı. Cəzirə sakinləri bunları görçək qaçmağa üz qoyular. Qalanın dağlılaşmasından, topların və başqa hərbi ləvazimatın sırasından məlum oldu ki, ispaniyalılar həlak olmuşlar.

Kolumbun qoşunları öz vətəndaşlarına təziye tutub ağladıqları zaman cəzirə əmiri Xaqanqarının qardaşı Kolumbun yanına gelib ona dedi: "Siz gedəndən sonra qalada qoyduğunuz ispaniyalılar arasında intizamsızlıq əmələ gəldi. Onlar öz başçılarına itaöt etməkdən boyun qaçırtıdlar. Sibau əhalisinin malını, dövlətini orada olan çoxlu qızıl yerlərini talayib arvadlarının namusuna təcavüz etdilər".

Cəzirə əhli ispaniyalılara qaynayıb qarşıldıqdan sonra ispaniyalılar da bəşəriyyət qabilindən olub cəzirə sakinləri kimi yoxsul, möhtac və şəxsi mənfəət ardınca gedən adamlar olduğunu bildilər. İspaniyalıların göy adamları olduqları fikrindən daşındılar. Qasiq Sibau tayfasının İspaniya əhalisinin zülmündən cana gəldiyini görərək çoxlu adam toplayıb, ispaniyahların top-tüfənginə baxmayaraq, qalaya hücum etdilər. Qalanın ağacdən qayrılmış divarlarını yandırdılar. Qaladakıların bəziləri öldürüldü və bəziləri də qaçıb özlərini dənizə ataraq həlak oldular. Xaqanqarı öz adamları ilə qaladakıların köməyinə gedərək yaralanıb geri qayıtmaga məcbur olmuşdu. Amma bu Xaqanqarının günahsız olmasına bir dəlil deyildi.

Kolumb ilə olan komandirlərin ekseriyəti Xaqanqarının həbs edilməsini və cəzirə sakinlərindən de intiqam alınmasını tələb edirdilər.

Kolumb öz fərasət və bacarığı sayesində işi yoluna qoymaqla cəzirə sakinlərini özünə düşmən etmək niyyətində deyildi, eksinə, onlar ilə xoş rəstər edərək, lazımlı olan ehtiyatı əldən vermədi.

Böyük körfezin sahilində olan düzənlilikdə əvvəlkindən daha yaxşı bir şəhərin binasını qoyub, onun tikilməsini sürelə başa çatdırılmasına böyük səy və qüvvə sərf edildi. Bu şəhər yeni dünyada avropalıların yaratdığı birinci şəhər idi. Kolumb bu şəhərə İspaniya məlikesi İzabellanın adını qoydu.

Asanlıqla qızıl ələ getirmək ümidi ilə buraya gəlmiş ispaniyalılar şəhəri tikdikləri zaman eziyyət və zehmetdən cana gəlmisdilər, xüsusən zadəganlar torpaq və daş işlərindən daha artıq inciyib şikayətə başladılar. Əvvəlcədən qeyd olunduğu kimi, ispaniyalılar belə xəyal edirdilər ki, Sibau deyilon yer Marqulanın yazdıığı haman Sipanf və ya Afirdir. Guya Süleyman peyğembər öz səltəneti dövründə bu yerde çoxlu nəfis mallar ələ keçirmişdir. İspaniyalılar istədikləri qızılı asanlıqla ələ keçirə bilmədikləri və tamahlarının odunu söndürmek üçün topladıqları bir qədər qızıl da onları qane etmədiyindən Kolumbu tələf etmək üçün gizlice ona qarşı sui-qəsd hazırladılar. Kolumb bu işdən

xəber tutaraq onların bezilərini tənbəh etdi və bezilərini də İspaniyadan sursat və digər ləvazimat getirən 23 gəmili geri göndərdi. Göndərdiyi adamların başqa bir dəstə ilə evez edilməsini İspaniya hökumətindən xahiş etdi. Bundan sonra işsizlikdən fitnə-fəsadla məşğul olmasınlar deyə, Sibau etrafında olan cəzirələrin içərilərini yoxlamaq məqsədilə Alanzajidin başçılığı ilə bir dəstə göndərdi və özü də yerdə qalan qoşun ilə onların ardınca yola düşdü.

Kolumb cəzirə sakinlərini qorxutmaq məqsədilə böyük dəbdəbə və təmtəraq ilə gedirdi. Bayraqlar asılmışdı, musiqi hərb havası çalırdı. Bir neçə nefər atlı və piyada arxadan və qabaqdan onu müşahidə edirdilər.

Cəzirə sakinləri belə iti gedən qüvvəti heyvanlarının İspaniyalılara ram olmasına töccüb edirdilər, çünki bu yeni dünyada at yox idi. Kolumb cəzirə sakinlərini qorxutmaqla yanaşı, bir hiyləyə də əl atdı: cəzirə sakinlərine qarşı hər yerdə lazımı ədalət və məhebbət göstərdi.

Sibau ölkəsində həqiqətən, cəzirə sakinlərinin dediyinə görə, yağış yağan zaman dağlarda toplanmış xırda və iri danələrdən ibarət olan qızıllar sel ilə çayın axarına töküldü. Bu ölkə sakinləri tənbəllik və nadanlıq üzündən... qızıl mədenlərinin qazılmasına o qədər de girişmirdilər. Onlara lazım olan qızılı hazır halda yerin səthindən yiğirdilər.

Kolumb bir kiçik qala tikdirib adını da Fami qoydu. Qızıl tapmaq məqsədilə qazıntı işləri aparmaq üçün bu qalaya bir dəstə adam teyin etdi. İspaniyadan gətirilən azuqə getdikcə azalmağa başladı. İstinin şiddətdən azuqənin bir hissəsi çürüyüb zay oldu. Cəzirə əhli tənbəllik və bacarıqlılaşdır üzündən yalnız məişətlərinə kifayət edəcək qədər taxıl əkirdilər. İspaniyalılar da vaxtın azlığından əkin işləri ile məşğul olmağa vaxt tapmırlılar. Buna görə də yemək cohabədən çox əziyyət çekirdilər. Bundan başqa isti yerlərə məxsus olan müxtəlif xəsteliklər İspaniyalılar arasında günbəgün artırdı.

Qoşun əhli... Kolumbu danışayaq deyirdilər: "O özüne şöhrət qazanmaq üçün bu ölkənin tərifini həddindən artıq şışirdərək biz yazılıqları felakətə salmışdır".

Xüsusən özünü hürilər canışını hesab edən Babla adlı (rehban) iztirab, heyocan və heyasızlığa başladı.

Kolumb cəzirə sakinlərini sakit etmək üçün əlindən gələni əsirgəmədi də, heç bir fayda vermədi. Yalnız Sibau qızıl mədenlərinin tapılması onları sakit etdi.

BAŞQA ƏRAZİNİN TAPILMASI HAQQINDA

Kolumb öz adamlarını sakit etdikdən sonra bu ölkənin başqa bir ölkə ilə birləşib və ya özü özlüyündə ayrıca yeni bir aləm olduğunu bilmək isteyirdi. Bu niyyətlə şəhərin ictiyarını öz qardaşı Viyaqoya, qoşun başçılığını isə Partir Marqaritaya verdi.

Bundan sonra cəzirənin bütün yerlərini gezip əhalisini İspaniya dövlətinə tabe etmək qərarına geldi.

Kolumb təyin etdiyi adamlara bir-birilə rəftəri, işdə qanun və qaydalar haqqında tapşırıq və nəsihetlər verdi. 1494-cü miladi ilində o, aprel ayının 24-də, bir böyük və iki kiçik gəmilə yola düşdü.

Beş ay ucsuz-bucaqsız dənizdə üzərək müxtəlif əziyyət və zehmətlərdən sonra İmayaqa cəzirəsindən başqa heç bir yeri görə bilmədi.

Kolumb Kuba tərəfə yola düşdü. Bir çox böyük və kiçik cəzirələri keçərək, bunlara Kraliyo və Pertoqrad adını verdi. Bu ərazidə onun gemisi daşların arasına düşdü. Əks istiqamətdə əsən külek gəminin irəliləməsinə mane oldu. Dəhşətli tufan, göy gurultusu və ildirrim çaxmağa başladı.

Kolumbun qoşunu səferin əziyyətindən, azuqənin azlığından təngə gəlməmişdi. Ona görə Kolumbu öldürmək üçün üsyən etdilər.

Ağır zehməti və məşəqqətli səfər, öhdəsinə götürdüyü vezifənin gece-gündüz icra edilməsi, adamların ağılsızlığı üzündən əmələ gəlmış ziddiyyət və düşməncilik Kolumbun şiddetli qızdırma xəstəliyinə mübtəla olmasına səbəb oldu. Qızdırmanın şiddətdən o, çox vaxt bihş olurdu.

Sentyabr ayının 27-də onlar Izabella şəhərinə qayıtdılar. Özü kimi hünor və istedada malik, on üç il bir yerdə yaşıdığı, indi Ferdinand və Izabella tərəfindən buraya azuqə getirən üç gəmi ilə göndərilmiş qardaşı Varfulamı gördü. Onun gəlməsi Kolumbu çox sevindirdi və xəstəliyinin az müddət ərzində tamamilə sağalmasına səbəb oldu.

İSPANIYALILARI DƏF ETMƏK MƏQSƏDİLƏ HİNDLİLƏRİN ÜSYANI

Varfulamın buraya gəlməsi, azuqənin yetişmosinin Kolumba böyük bir dayaq olmasına baxmayaraq, işdə olan intizamsızlıq o dərəcəyə çatmışdı ki, onu islah etmək mümkün deyildi, çünki Kolumb gedəndən sonra İspaniyalılar Marqaritaya tabe olmaqdan boyun qaçırmışdır.

Bunlar dəstə-dəstə gedib cozirə etrafına yayılıb hindlilərin malaralarını qarət etmiş, arvadlarının namuslarına toxunmaqla bərabər onları incitmişdilər.

Ölkənin ab-havasının pis olması hindliləri bədənəcə zəif etmişdi. Hindlilər ekin işlərilə az məşğul olub götürdükləri cüzi məhsulla kifayətlənirdilər.

İspaniyalılar, ümumiyyətlə, az yeyən hesab olunurdular, amma hindlilərin arasında belə deyildi ki, guya bir hindlinin bir ayda yediyi xörəyi, ispaniyalı bir gündə yeyir. Ona görə də bunlar hindlilərdə elə bir təsəvvür oymışdılar ki, guya ispaniyalılar yalnız achiqdan, azuqə tapmaq moqsədilə dünyanın hər torəfinə yayılmışlar.

Hindlilər ispaniyalıların zülmüno və pis rəftarlarına sobr edərək deyirdilər: Bolx, ispaniyalılar səyahətə gəlmışlər. Hətta bu məqsədə də onları məhsul çox olan yerlərə aparırdılar. Amma bunların şəhər, qala tikidirmələrini və burada həmişəlik yaşamaq niyyətində olduqlarını bildikdə, bütün cəzire sakinləri birləşərək ispaniyalılara hücum edib onları məhv etmək qərarına gəldilər.

Kolumb öz keşfiyyatından geri döndükdən sonra ispaniyalıların tərefini saxlayan Xaqanqaridan başqa, bütün cəzire sakinləri və onların Qasıqları (başçıları) ispaniyalıların əleyhinə çıxdılar.

Onların topu, tüsəngi olmamasına baxmayaraq, sayca çox olmaları ispaniyalıları qorxuya salmışdı. Hindlilər bu vəziyyətdən çox pərişan olduqları üçün dilbir olub Kolumbun himayəsində olan əraziyə hücum etdilər: Kolumb, qan tökmək istəmədiyi halda, onların hücumunu dəf etməyə məcbur oldu.

Havanın istiliyindən bu günə kimi ispaniyalıların üçdə iki hissəsi tələf olmuş, yerde qalanlarının da çoxu bədənəcə zəiflədiyindən döyüş bacarıqlarını itirmişdilər.

Kolumbun bütün qoşunun sayı 200 nəfər idi. Bunlardan təqribən 10-20 nəfəri atlı idi...

Ispaniyalılar üzərində qələbə qazanmaq üçün hindlilər dağlarda vuruşmalı idilər, amma onlar strateji cəhətdən bacarıqsız olduqlarına görə Viqriyal adlanan düzənlilikdə vuruşmalı oldular...

Kolumb cəddlik göstərib cəzire sakinlərinin vuruşa girmesinə aman vermedi. O, qəflətən gecə hückuma keçdi. Müharibə meydanında top və tüsəngin ildirim kimi səpilen şölesi qaranlıq gecəni gündüzə çevirmişdi. Müharibə meydanından qalxan alov yanana bir xərməni xatırladırdı.

Hindliləri vəhşət bürdü. Kolumbun qoşununun qarşısında dayana bilməyib qaçmağa üz qoydular. Onların bir dəstəsi qılınc və nizədən keçirildi, başqa böyük bir dəstəsi də əsir alındı. Bu böyük məglubiyətdən sonra onlar heç bir müharibə haqqında daha düşünə bilməzdilər...

Bu cəzirələr istiqlaliyyət baxımından ispaniyalıların ixtiyarına keçidkən sonra Kolumb hindlilərə xərac təyin etdi. Hər bir tayfadan 14 yaşına çatmış kişinin hər biri 4 ayda iki ovuc qızıl ovuntusu verməli idi. Qızıl madənleri olmayan yerin sakıntıları qızıl əvəzinə çoxlu pambıq əkməli idi. Nəticədə az bir müddət ərzində yerli əhalinin üçdə biri tələf oldu.

Əvvəller hindlilər üçün təyin edilmiş xərac öz qaydası ilə davam edirdi, amma sonralar bu xərac o dörcəyə çatdı ki, xərac verməyə onların daha gücü çatmadı.

Hindlilər üçün qoyulan bu xərac Kolumbun xasiyyətinə zidd olsa da o belə bir xəracı qoymağa məcbur idi.

Kolumbu istəməyənlərdən Marqarita, Babla və başqları dövlət sarayında onun əleyhinə işləyirdilər. Kolumbun xidmət və şöhrlərinin qiymətləndirmədilər, xüsusən hindlilərin işinə baxan keşif (rehban) Qunsaq Kolumbu istəməyənlərdən biri idi. O, Kolumbun haqqında eşitdiyi hər sözü yoxlamadan və əldə sübut olmadan onun əleyhinə holl edirdi.

Bu kimi işlər Kolumbu hindlilərə verdiyi güzəşt və vodlərindən əl çəkməyə və eyni zamanda, onda olan insanperver, necib xasiyyət əleyhinə olaraq, öz tutduğu xətti-hərəkətdən vaz keçməyə məcbur etdi.

O, günü-gündən hindlilərdən daha çox qızıl tələb etməyə başladı. Bunun nəticəsi olaraq özü əleyhinə olanların dilini bağladı, eyni zamanda Ferdinand və İzabellanın da meyillərini özünə cəlb etdi.

Həmişə azad həyat keçirən hindlilər bu qədər xərac verməkdən təngə gelib, belə bir vəziyyətdən çıxış yolu axtarır, eyni zamanda müharibə yolu ilə düşmənə qalib gəle bilməyəcəklərinə də omlı idilər.

Nehayət onlar ekin əkmekdən boyun qaçırdaraq düzənliliklərdən keçib dağlarda və keçilmesi qeyri-mümkün olan yerlərdə məskən salmağa məcbur oldular. Onlar çox yeməyə adət etmiş ispaniyalıların taxılın azlığından tələf olacaqlarını güman edirdilər; lakin İspaniyadan göndərilen azuqə onların salamat qalmalarını təmin etdi.

Əksinə hindlilər özləri öz düşüncəsiz və bacarıqsızlıqlarının nəticəsində, taxılın yoxluğu üzündən, dağlarda və cəngəlliliklərdə həlak olmağa başladılar...

İSPANIYADA FERDİNAND VƏ İZABELLANIN KOLUMBA QARŞI MÜNASİBƏTLƏRİNİN DƏYİŞMƏSİ

İspaniyul adlanan cəzirədə havanın pisliyindən ispaniyahların müxtəlif xəstəliklərə, çətinliklərə düşar olmasını, cəzirə sakınlarına edilən zülm və işgəncelerin hamisini Kolumbun onlara qarşı amansız və pis rəftarı ilə izah edirdilər.

Kolumbu istemeyənlər hər cür sözlər danışdırlar. İş o yerə çatdı ki, Ferdinand və Izabella işi öyrənmək və yoxlamaqdan ötrü öz yaxın və xüsusi adamlarından biri olan Axvad adlı bir şəxsi Kolumbun olduğu cəzirəyə göndərdilər. Bu şəxs Kolumbun düşmənləri ilə əlbir idi. Axvad İspaniyul cəzirəsinə geldikdən sonra işin nə yerde olduğunu yoxlamaq əvəzinə Kolumbun əleyhina pis sözlər danışmağa başladı. O belə böyük işləri yoxlayıb məruzə şəklində təqdim etmək qabiliyyətinə malik olmadığından, Kolumbun bedrəftarlıq və etdiyi zülmü yalnız sözlə demək kifayətləndi. İspaniyalılarla cəzirə sakınları arasında olan bütün ziddiyyətlərin, çətinliklərin, hər növ bədbəxtliklərin hamisini Kolumbun boynuna qoyurdu.

Kolumbun haqqında cürbəcür iftiralar Ferdinand və Izabellaya xəbər verildirdi.

Kolumb işlərin tamamilə deyişdiyini və adamları arasında qarışığı gördükdə dayanmadan İspaniyaya gedib vəziyyət haqqında Ferdinand və Izabellaya məlumat vermək qərarına geldi. O, qardaşı Varfulamı öz yerində, Fransıqa Roldani də şəhər hakimi təyin edərək yola düşdü.

KOLUMBUN İSPANIYAYA QAYITMASI

Bu dəfə Kolumb əvvəller getdiyi yol ilə səfər etməyib, yolu yoxlanılmamasına baxmayaraq, şərqə tərəf yola düşdü. O bu yeni yolu cənub-qərb küləyi vasitəsilə şimala doğru en yaxşı yol olduğunu düşünürdü. Bu dəfə də əks istiqamətdə əsən küləyin təsiri nəticəsində o, çox çətinliklərə düşar oldu.

Dənizin üzündə üç ay sərgərdan qaldı. Azuqələri qurtarmaq üzrə idi. Belə bir vəziyyətdə gəmi əhli azuqəsiz qalmalarından qorxaraq ən az yeməyə qane olurdu.

Nəhayət ordu nəfərlərinin bəziləri özleri ilə apardıqları hindlilərdən bir neçəsini öldürüb yemek qərarına gəldilər. Ordu nəfərlərinin başqa bir hissəsi isə hindliləri dənizə atmaq yolu ilə ərzaq mallarına

qənaot etmək niyyətində idi. Amma Kolumbun insanperverliyi buna yol vermədi və o, hər iki teklifi redd etdi.

İspaniyalıların azuqələri həle qurtarmamışdı ki, İspaniyanın sahili göründü və onlar fəlakətdən xilas oldular. Kolumb Ferdinand və izabellanın görüşünə gedib hədiyyə alaraq özü ilə gətirdiyi qızıl, cəvahirat, qiymətli daş-qas, pambıq və qeyri şeyləri onlara təqdim etdi. Onlar da bədxahların iftirası nəticəsində Kolumba etdikləri pis rəftardan peşman olub ona layiq ehfiram və məhəbbət göstərdilər. Kolumbun arzusuna əsasən İspaniyul cəzirəsinin nizam-intizamı üçün lazımlı olan her şeyi hazır etdilər. Cəzirələrin abadlaşması üçün çoxlu arvad, kişi, sənətkarlar, əkinçilər və lazımlı olan ərzaq malları göndərdilər. Göndərilən ispaniyahların hər birinin istedadına və göstərdiyi xidmətinə görə dövlət xəzinəsi hesabına vəzifə təyin etdilər ki, ispaniyalılar əkinçiliklə məşğul olub, özlerinin keçinəcəyinə lazımlı olan hər bir şeyi hazırlaya bilsinlər və asudə vaxtlarında da qızıl və başqa şeylərin toplanmasına çalışınlar.

Ayri yerlərin arayıb tapılması üçün Kolumbun ixtiyarına hər cür ərzaq və digər ləvazimat ilə dolu daha bir neçə gəmi verdilər.

İspaniyul havasının isti və pis olması üzündən, çoxlu ispaniyalı tələf olduğundan, heç kəs öz razılığı ilə ora getmək istəmirdi. Kolumb həbsxanada olan bütün müqəssirləri və gələcəkdə de təqsiri olanları mədən qazmaq üçün İspaniyula göndərmək qərarına gəldi. Eyni zamanda Kolumb bu müqəssirlərin öz pis tərbiyə və bədbəxlaqlarına görə yeni dünyada fitnə və ixtiasha məşğul olub, yenə də onu müxtəlif bələlərə və çətinliklərə sala bilmələri haqqında düşünürdü.

Ferdinand və Izabella Kolumbun sefərə çıxməsi üçün əllərindən geləni əsirgəmirdilər. Amma buna baxmayaraq, bir tərəfdən ispaniyalıların tələsməmək adəti, digər tərəfdən həmin ildə ərəblərle olan müharibə Ferdinand və Izabellanın oğlunun toy xərci və bunlardan başqa da Kolumbun əleyhdarları tərəfindən onun işlerinin təxirə salınması Kolumbu elə bir vəziyyətə gətirmişdi ki, eger onun yerinə başqası olsayıdı çoxdan səbri tükenib bu işdən el çəkmışdı.

Hindlilər içerisinde nazimlik vəzifəsini daşıyan Quzek adlı rəhbərda müqəssirlərdən bəzilərinin daşınması üçün təyin edilmiş iki gəminin hazırlanması işində səhlənkarlıq edirdi.

Beləliklə, sefərə lazımlı olan şeylərin hazırlanmasını gecikdirərək Kolumbun səforunu təxirə salırdılar.

KOLUMBUN ÜÇÜNCÜ SƏFƏRİ

Hər cür lazımı və lazımsız ərzaq və digər şeylərlə dolu olması üzündən baş verə bilmək təhlükəni nezərə almadan, 1498-ci miladi ilində Kolumb üç gəmi ilə yene yola düşdü. O, Kanariyyə cəzirəsin-dən birbaşa cənub tərəfə gedərək müəyyən xətti keçdikdən sonra qərb tərəfinə dönmək isteyirdi.

Kolumb Kanariyyə cəzirəsinə yetişək, ləvazimatla dolu üç gəmini İspaniyula göndərərək özü Misxezradan cənub tərəfə horakat etdi. Kolumb dənizdə gedən zaman heç bir yer və ya bir hadisə onun nəzərini çəlb etmedi. Ekvatora yetişən kimi şiddətli istinin təsirindən özlərile apardıqları su və şərabın keyfiyyəti dəyişilərək azuqələri də çürüməyə başladı.

Gəmi heyəti qədimdə yazılınlara əsaslanaraq ekvator xəttindən keçməyin qeyri-mümkün olduğunu deyirdilər. İstinin şiddetindən gəmilər az qalırdı ki yansın. Bu əsnada güclü yağış gəmini yanmaqdan xilas etdi...

Gəminin heyəti Kolumbdan geri qayıtmagi tələb edirdi. Kolumb gecə-gündüz çəkdiyi zəhmətdən, dözlüməz herərətin nəticəsində taqət-dən düşdüyündən, malyariya xəsteliyinə mübtəla olduğunu, onların təklifini qəbul etməye məcbur oldu. Olduğu yerdə şimal-qərb tərəfə, yəni Kərbi ölkəsinin sahillerindən birinə yanaşmaq üçün istiqamət aldı.

KOLUMBUN GERİ QAYIDARKƏN PERU ƏRAZİSİNƏ GÖLMƏSİ

Kolumbun gəmisi avqustun əvvəlində bir cəzirəyə yetişdi. O həmin cəzirəyə Təslis adını verdi (indi də haman adla adlanır). Bu cəzirə Qəvayyanın sahilinə yaxın, Arınıq çayının ağızında yerleşmişdir. Adını çəkdiyimiz çay yeni dünyada ən böyük çay hesab olunur. Demək olar ki, bizim dünyamızda da bundan böyük çay yoxdur. Suyunun çoxluğundan, xüsusən sel zamanı okeana tökülen yerdə qorxulu bir gurultu qopararaq bir neçə mil məsafəyə səs salır.

Kolumb bu çayın keyfiyyətindən xəbersiz idi. Elə ki, gəmilər çayın axarına girdi suyun çaxnaşması və ləpelerin dalgalanmasının şidətindən az qala gəmilər batacaqdı. Onlar böyük əziyyət və zəhmətdən sonra bu beladan qurtara bildilər.

Bir çox yoxlanışdan sonra məlum oldu ki, bu yer çayın dəhnəsidir. Kolumb belə güclü bir suyun geniş bir ölkədən axlığı qərarına geldi, çünki cəzirədən belə böyük çay axa bilməzdi. Kolumb bu vaxt Peru və Qumani adı ilə məşhur olan ölkənin qərb sahilində yerləşdi. Dəfələrlə sahilə çıxıb burada yaşayınların sıfot, qiyafə və yaşayış tərzini etibarilə İspaniyul sakınlarına bənzədiklərini müəyyən etdi. Onların boyun və qulaqlarında xalis qızıl danələrindən qayrılmış sirgə və şaha layiq mər-canlar vardı.

Bu yerin sakıntıları diqqətlərini cəlb edən və xoşlarına gələn en cüzi Avropa şeylərini qızıl ilə həvəslə mübadilə edirdilər. Onların ölkəsində hər cür heyvanat, quş və çoxlu müxtəlif meyvələr var idi. Gözəl əraziyə, təmiz havaya, bol meyvə və çoxlu başqa məhsulata malik olmasından bu yerin cənnət olacağını güman edirdilər. Amma gəmilərin zədələnməsi, azuqənin azalması, özünün bədəncə əzif düşməsi Kolumba keşfiyyat işləri ilə məşğul olmağa imkan vermirdi. Nəhayət o, İspaniyul cəzirəsinə qayıtmaga məcbur oldu və yolda Qubaq və Marqarit cəzirələrini tapdı. Bir müddət keçdikdən sonra bu cəzirələr öz mirvarisi ilə məşhur oldu.

Bir az sonra Kolumbun xəstəliyi şiddətləndiyi üçün gəmi heyəti arasında böyük intizamsızlıq baş verdi. Belə bir intizamsızlıq Kolumba istirahətə və özünü müalicə etməyə imkan vermirdi.

KOLUMBUN İSPANIYAYA GEDİB QAYITMASI MÜDDƏTİ ƏRZİNDƏ İSPANIYUL ŞƏHƏRİNİN VƏZİYYƏTİ

Kolumb İspaniyul şəhərindən getdikdən sonra burada böyük dəyişikliklər üz verdi. Bu dəyişikliklərdən biri de onun qardaşı Varfulam, İzabella şəhərini cəzirənin ayrı və yaxşı yerinə köçürdərək onun yerində Daminqə adlanan başqa bir şəhər salması idi.

Bu şəhər uzun müddət yeni dünya şəhərləri arasında ən məhşuru olmaqla berabər, eyni zamanda Avropa gəmiləri üçün də liman olmuşdu. Bundan sonra o, Kolumbun getmədiyi cəzirənin başqa yerlərinə də səfər etmişdi. Bu səfər zamanı o, hindililəri özüne tabe edib, onlara xərac təyin etmişdi. Bu səfərdən Varfulamin əsas məqsədi ispaniyalıların bikar qalib fitnəkarlıq və araqatlaşdırmaq ilə məşğul olma-maları üçün onlara iş tapmaq idi. Hindililər əvvəldən onlara təyin edilən

xəracın verilməsindən təngə gəlmışdilər. Onlar İspaniyalıların müharibədə göstərdikləri bacarıq və ığidliklərini nəzərə almadan elliklə üşyan edirdilər. Bu üşyanda hindlilər əsləhə yoxluğu və müharibe taktikasını bilmədiklərindən möglubiyyətə uğradılar.

ROLDANIN ÜSYANI

Kolumbun qardaşı Varfulamin sefərdə olduğu müddət Roldan Kolumb tərəfindən şəhər hakimi təyin olunmuşdu. Bu müddət içərisində Roldan vaxtdan istifadə edərək üşyan etdi.

Roldanın fikrincə bu üşyanın törəməsinin səbəbi guya Kolumb ve qardaşının təkəbbür və bədrəftarlığı ilə İspaniyalıları gücdən salıb özlərinə tabe etmək və yeni dünyada müstəqil hakim olmaq iddiasına düşmələri idi...

Bele yersiz sözlər nəticəsində İspaniyahıların da bir çoxu onlarla əlbir olub üşyana qoşuldular. Əvvəlcə onlar şəhərdə olan azuqə ambarını zəbt edərək, qalaya hücum etdilər. Kolumbun qardaşının ağıllı tədbiri nəticəsində qalanın tutulmasına müvəffəq olmadılar.

Üşyançılar qalam tutmaqdən ümidi lərini kəsərək, çöllərə üz qoydular. Kasaraqu vilayətində yerləşib, hindliləri də Kolumbun qardaşı əleyhinə qaldırdılar.

Gəmi işçilərinin bacarıqsızlığı üzündən Kolumbun Kanariyyə cəzirələrindən göndərdiyi üç gəmi denizdə sərgərdən gəzdikdən sonra Kasaraqu vilayətine gəldilər. Roldan da öz adamları ilə burada idi. O, Kolumbun qardaşına qarşı olan düşmənciliyi gizlədərək, gəmi işçilərinin sahilə çıxmalarını təklif edib yeni əraziyə dəniz yolu ilə deyil, yalnız qurudan getmek mümkün olduğunu dedi.

Gələnlər burada dincəlmək niyyətliyə sahile çıxdılar. Gəmi kapitanı işdən xəber tutub yanında qalmış adamlarla Daminqa qalasına doğru yola düşdü. Bunlar Kolumbun Daminqaya gəlməsindən bir neçə gün sonra gəlib buraya çatdılar. Yolun uzaqlığı üzündən azuqənin çox hissəsini yemişdilər, yerde qalan az bir hissəsini də Kolumba təhvıl verdilər.

Öz pis hərəkət və rəftarı ilə məşhur olan İspaniya məhbuslarının buraya gelmesindən sonra Roldan öz həyasız işlərini əvvəlkindən daha artıq davam etdirdi.

Bu yaramazın öz hərəkət və pozucu işlərlə böyük qorxu yaratmasına baxmayaraq, vuruşma her iki tərəfin gücdən düşməsinə səbəb olub, onları cəzire sakınları qarşısında zəif salacağı üçün, nəticədə

Kolumbun bütün səy və zəhmətləri zay ola bilərdi. Buna görə də o, Roldanla vuruşmağa tələsmir, her cür vəd və nevaziş göstərərək, fitnə-fəsad tərədənleri sakit etməye çalışır və İspaniyaya qayıtmak istəyenlərə də icazə verirdi. Kolumb eyni zamanda Roldanı və onun yoldaşlarını əfv edərək, onları əvvəlki vəzifəsində saxlayacağına söz verdi.

Bu yol ilə fəsad tərədənlər tədricə Kolumba tabe oldu, qarışılıq aradan götürülüb əvvəlki kimi nizam-intizam bərpa edildi.

İspaniyahıların her cür dəstəsi üçün ətraf yerlərdə əkin sahələri ayrılması razılığına gəldilər. Hindli dəstələri onların işləməsi üçün ayırlan əkin yerlərində də yaşamalı idilər.

Qərara görə hindlilər her il əkin işləri ilə məşğul olmalı idilər. Bu vəziyyətin İspaniyalıları temin etməsinə baxmayaraq, keçmişdən irs qalmış zülm və tezyiq hindlilərin getdikcə tələf olmasına səbəb olurdu.

Üşyan nəticəsində İspaniyahıların yerli əhaliyə zülm və işgəncəsi İspaniyalıların xeyrinə qurtarmadı. Əksinə yeni ərazi tapmaq məqsədilə başqa yerlərə getmək artıq Kolumba nəsib olmadı. Xülasə, o, gəmi işçilərindən bir hissəsini bir neçə gəmi ilə İspaniyaya yola salmalı oldu.

Kolumb özünün səfəri zamanı baş veren gündəlik hadisələr haqqında qeydləri, o cümlədən kəşf etdiyi yerlərin xəritələrini, tapdığı yeni sahilləri yazaraq bir qədər qızıl, qas-daş və digər qiymətli şeylərlə birgə Ferdinand və Izabellaya göndərdi. Öz raportunda Kolumb müxalifətçilərin üşyan səbəbini də qeyd etmiş, nizam-intizamın bərpa edilməsi üçün hökm və qanunların daha da qüvvətlenməsi və müdafiəsi üçün onlardan telimat istəmişdi.

Roldan da bir şikayətnamə yazaraq öz yaxın adamları vasitəsilə həmin gəmi ilə şaha göndərdi. Bu məktubda o, Kolumbun özündən və qardaşından çoxlu şikayət yazmışdı. Təsadüfen Ferdinand və Izabella Roldanın yazdıqlarına daha çox inandılar...

YENİ ƏRAZİNİN KƏŞF EDİLMƏSİ ÜÇÜN BAŞQA DƏSTƏLƏRİN SƏFƏRLƏRİ

Kolumbun dövlət xəzinəsi hesabına yeni dünyada bəzi yerlərin kəşf edilməsinə müvəffəq olması, burada çoxlu qızıl və cəvahirat toplayıb İspaniya ölkəsində şöhrətlənməsindən sonra bəzi İspaniyalılar şaha müraciət edib öz xərclərile hələ kəşf edilməyən yerləri tapmaq qəsdi

ilə səfərə çıxməq üçün onlara icazə verilməsini xahiş etdilər. Belə bir keşfiyyat işinin aparılması üçün İspaniya dövlətində artıq vəsait yox idi. 1492-ci milədi ilində Kolumb ilə bağlı müqavilə üzrə, onun fikrini və razi olub olmamasını nəzərə almadan, daha yeni ərazinin keşf edilməsi üçün müraciət edən ispaniyalılara səfərə çıxmaga icazə verildi.

Eyni zamanda onlar bildirmişdi ki, hər kəsin ələ keçirdiyi qiymətli şeylər onların şəxsi malı olacaqdır.

Əvvellerdə Kolumbun səfər yoldaşı olan Avida böyük həvəslə ikinci dəfə olaraq səfərə çıxmayı qət etdi.

O, Savili tacirləri arasında böyük hörmət və etibarla malik idi.

Bu tacirlərdən biri dörd gəmi və səfərə lazımlı olan hər şeyi hazırlayıb Avidanı yola saldı.

Məlumat almaq üçün Kolumbun bütün xəritə və gündəlikləri Avidaya verildi. O, üçüncü dəfə Kolumb ilə getdiyi yol ilə gedib Peru sahilinə yetişdi. Bu yerin adamları ilə alver etdikdən sonra qərbə doğru yollandı. O, Kolumbun getmədiyi sahil boyu ilə gedib bəzi yeni-yeni yerləri gördü və yenə İspaniyaya qayıtdı. Mədaxilin xərcdən az olmasına baxmayaraq yeni ərazi tapdığı üçün o da şöhrət qazana bildi.

YENİ DÜNYANIN AMERİKA ADLANMASI HAQQINDA

Avida ilə səfərə gedənlərdən birisi də Filorenti zadəganlarından Ameriqo adlı bir şəxs idi. Rütbedə məşhur olmamasına baxmayaraq o, dənizçilik işində mahir idi. Buna görə də səfər yoldaşları dənizçilik işində onu daha üstün tuturdular. Onun seyi və hünəri sayəsində bu səfər daha müvəffəqiyyətlə başa çatdı. Ameriqo özü də İspaniyaya qayıtdıdan sonra keşf edilən yeni dünyanın vəziyyəti, əhalinin dolanışığı, adet və ənənələrinin bütün təfərrüatını seyyahlara məxsus dil ilə rəng-rövnəq verərək bəyan etdi.

Düzungün olmayaraq, yeni dünyanın keşfini Ameriqoya istinad edib bu yeri Amerika adlandırdılar. Bu ərazinin əsl keşf edən, böyük istedəda malik olan Kolumb isə belə bir şöhrətdən mehrum edildi.

ALANZA-NİZNANIN SƏFƏRİ

Kolumb yeni dünyanın keşf edilməsində, dənizçilik işində yalnız ispaniyalıları deyil, hətta onunla birlikdə səfərə çıxan adamların eksesiyətini hevəsləndirdi.

Bunlar dənizçilik işini tam məharətle mənimsəmişdilər. O cümlədən Alanza-Nizna üç dəfə Kolumb ilə səfər yoldaşı olmuşdu. O, Xristofor adlı şirkətdə bir gəmi düzəldirib Peru ölkəsinə doğru yola düşdü.

Zülmkarların hədsiz tamahkarlıq, özbaşınlıq etmələrindən və belə işdən faydalanaq yolunu tutduqlarına baxmayaraq şöhrət qazanmaq işində İspaniya dövləti həç bir fayda eldə edə bilmədi.

Alanza-Nizna yeni bir ərazi tapa bilməyib İspaniyaya qayıtdı. Onların ələ keçirdikləri qızıl və qiymətli daş-qasıların çoxluğu bütün İspaniyalılarda yene səfərə getmək hovesi oyadı.

PENSONUN SƏFƏRİ

Birinci dəfə Kolumb ilə səfər yoldaşı olan üç qardaşdan biri də Yans-Penson idi. O, 1500-cü milədi ilində Palus limanından yola düşdü. Müstəqil yol ilə cənub tərəfə yollandı. Ekvator xəttini birinci dəfə keçən Yans-Penson olmuşdur. Seyyahların hamısı yeni ərazinin Şərqi-Hind ilə həmhädüd olması barədə Kolumbun fikrinə şərık oldular.

BRAZİLİYA ÖLKƏSİNİN KƏŞFI

Həmin il Penson yenə yola düşdü. Yer kürəsinin yarısının vəziyyəti və yeni dünyanın Şərqi-Hind ilə bitişik olması fikri yayılmışdı.

Bunun müxtəsər icmali aşağıdakindan ibarətdir:

Həminin Şərqi-Hind xeyali ilə olan səfəri neticəsində yeni ölkə tapmaq fikri Portugal dövlətini əvvəlkindən daha artıq cəlb edirdi. Bu məqsədlə çoxlu gəmi hazırlayıb, böyük tədarük gördü. Yeni ərazi tapmaq və ona sahib olmaq məqsədilə Petr Alversinin başçılığı altında nəzerdə tutulan həmin yera göndörildi.

Afrika sahillərində bəzən şiddetli əsen küləklərdən, bəzən də küləyin heç olmaması səbəbindən Petr Alversinin sefərdə gecikməsi nəzərdə tutulmuşdu. Buna görə də o, yuxarıda deyilənləri nəzərə alaraq gəmileri cənuba doğru, olduqca uzaq məsafəyə, yəni on dərəcə ekvatorun digər tərəfinə sürmüdü. Burada o özünü naməlum bir yerin sahilində gördü.

Petr Alversin bu yeri dənizin qərb tərəfində keşf edilməyen cəzirolərdən biri bilib, sahillər boyu bir neçə gün gəzərək bu yeri təyin edə bilmədiyindən, buranın geniş bir ölkənin hissəsi olduğunu yəqin etdi. Bu təsəvvür həqiqətə uyğun idi.

Hal-hazırda Cənubi Amerikada olan bu yer Braziliya ölkəsi adı ilə məşhurdur.

Bundan sonra Alversin sahilə çıxıb oranın geniş sahəyə malik olduğunu, təbiətini, bol məhsulunu və bu yerin necə keşf olunduğunu bütünlükə yazdı.

Portuqal dövlətini bunların haqqında xəbərdar etmək məqsədilə o bir poçt gəmisi yola saldı.

Portuqal əhalisi yeni dünyadan keşfli ispaniyalılara həsəd aparırdı, çünki Kolumbun bu keşfi həddindən artıq ispaniyalıların şadlığına səbəb olmuşdu.

Heqiqətən Amerikanın keşfi yalnız Kolumbun möhkəm iradə və bacarığının nəticəsi idi. Əger Kolumbda möhkəm iradə və mətinlik olmayıb yeni dünyadan keşfi üçün doğru və düzgün yolu ayırib tapmasayıdı, başqları da belə böyük müvəffəqiyyətlərə nail ola bilməz, Yer küresinin ikinci yarısı olan bu parça bu günde kimi də bize məlum olmazdı.

Alversinin Cənubi Amerikada Braziliyanı tapmasını təsadüfi bir hadisə hesab etmək olar, lakin belə bir təsadüfi hadisəyə də Kolumb ilə yoldaşlığın nəticəsi kimi baxmaq lazımdır.

KOLUMBUN ADamlARININ İTAƏTSİZLİYİ VƏ ONA QARŞI OLAN BƏDGUMANLIQLARI HAQQINDA

Kolumb Roldan ilə barışandan sonra fitnə odunun bir qədər sənməsinə baxmayaraq, ara-sıra ispaniyalıların bir dəstəsi itaət etməkdən boyun qaçırib kömək axtarırdılar.

Nəhayət, Kolumb bir müddət öz qardaşı ilə cəzirənin ətrafinı gəzməyə çıxdı.

Sefərdə olduğu zaman üşyançı ispaniyalıların olduğu yerlərə golib onları nəsihət və ceza yolu ilə tabe olmağa məcbur edirdi. Onun belə işlərlə başı elə qarışmışdı ki, bu hadisələri ərizə və ya məktublar vəsiyyətə Ferdinand və Izabellaya bildirib, onların köməyi ilə bu cür üşyançı adamların şərindən xişas olmağa fırsat tapa bilmirdi.

Kolumbdan narazı qalan ispaniyalıların bir hissəsi işdən azad olub İspaniyaya getmişdi. Kolumbun özünün və qardaşının bedrəftarlıqlarından və digər hallardan iftiralar uydurub, şikayotlar edirdiler. İş o dərəcəyə çatmışdı ki, onlar Ferdinand və Izabellanı küçədə görərgərməz qabağını kəsib həyasızcasına qışkırmaga başlayırdılar. Başlarına gələn bədbəxtliklərin, çəkdikləri zərər və çətinliklərin hamisini Kolumbun etdiyi zülmkarlıqla bağlayır və onlara edilən zülmərin əvəzini tələb edirdilər.

Şahın sarayına yaxın olan Kolumbun bədxahları belə şikayətləri dəstavüz edərək onun haqqında mənfi fikirlər uyduraraq Kolumba qarşı yaxın münasibəti olan Ferdinand və Izabellanı tamamilə yoldan çıxartdırılar.

KOLUMBUN VƏZİFƏDƏN GÖTÜRÜLÜB HƏBS EDİLMƏSİ

Iftiraçı və qərez sahiblərinin dediklərinə əsaslanaraq Ferdinand və Izabella Kolumbu tənbih etmək qərarına gəldilər. Onlar 1500-cü milad ilində Bevadila adlı bir şəxsi İspaniyul cəzirəsinin vəziyyətini tehqiq etmək məqsədilə oraya göndərdilər. Ona tapşırılmışdı ki, əger Kolumb müqəssir isə onu işdən xaric edib özü onun yerinə otursun və ölkəni idarə etmək işini öz öhdəsinə götürsün.

İş heç bir vəziyyət nəzərə alınmadan Kolumbun müqəssirləndirilməsi, Bevadilanın hökümət başçısı olması ilə bitdi.

Kolumb bu günde kimi cəzirədə yaşayanlarla olan hər bir ixtilafi dəf etmişdi. İspaniyalılar və cəzirə sakınları lazımlıca ona itaət göstərərək mədənələrin axtarılıb tapılması və nəfis şeylərin elə keçirilməsi işində çalışırdılar.

Bevadila İspaniyula gələn kimi heç bir vəziyyəti nəzərə almadan və heç bir iş təhqiq etmədən ölkənin başçılığını öz elinə alıb Damınqa qalasında olan Kolumbun qərərgahında yerləşdi. Bu vaxt Kolumb sefərdə idi.

O bundan istifadə edərək Kolumbun bütün emlakını zəbt və onun hebs etdiyi adamların hamisini azad etdi. Öz təyinatı haqda olan şah fərmanını Kolumba göndərib, ona geri qayıtmağı təklif etdi. Kołumb Ferdinand və Izabellanın ona qarşı olan belə münasibətini qədirbilmezlək kimi qiymətləndirdi ki, bu da onun böyük kədərinə səbəb oldu. Amma bu vəziyyət Kolumbun gözəl xasiyyət, mərdlik və düşüncəsini dəyişdirə bilmədi. O, dayanmadan yeni hakimin, daha doğrusu can düşməninin hüzuruna gedərək itaətkar başını şahın yazdığını fərman üzərinə qoydu.

Bevadila onu öz hüzuruna getirtməyərək hebs edilib İspaniyaya göndərilməsini emr etdi.

Belə nəql edirlər ki, Bevadila Kolumbun istedad, hünər və bacarığını nəzərə almadan onun haqqında zülm və həyasızlıq əsirgəmədi. Onun və qardaşının ayaqlarına qandal vurdur. Belə qemli və pis gündə həmsöhbət olub bir-birinə təsəlli verməsinlər – deyə onları ayrı – ayrı gəmilərdə yığıldı. Heç bir əsası olmadan bir çox iftiraları da Kolumbun adına bağladı.

Gəmiler İspaniyuldan uzaqlaşdıqda, Kolumbu aparan gəminin kapitanı, insanpərvər, gözəl əxlaqa malik olan şəxs, Kolumbun yanına gəlib ona çox hörmət və ehtiram göstərərək ayağının qandalının açılması təklif etdi.

Kolumb dedi: – “Menim ayağım şahın əmrilə bağlıdır, bu vəziyyətdə də şahın qulluğuna gedəcəyəm, mənim hər bir vəziyyətdə ona itaət etməyə hazır olduğumu qoy bilsinler, fərmanın eksinə heç bir şeyi caiz bilmirəm”.

Bir neçə müddətdən sonra Kolumb İspaniya ölkəsinə gəldi. Ferdinand və Izabella Kolumb haqqında etdikləri bədrəftarlıq və onun gördüyü işləri qiymətləndirməmələrinin nəticələrindən qorxurdular. Kolumb kimi şöhrət qazanmış adlı- sanlı şəxs haqqında bu cür təhqir, pis rəftar və başqa kimi xəbərlərin ətrafa yayılaraq Avropa dövlətlərinin narazılığından, nehayət, Kolumbun tənəli sözlərindən baş verə biləcək hadisələrdən qorxaraq və bunların əvvəlcədən qarşısını almaq məqsədilə onun qandalını açmağa əmr etdilər.

Şahın hüzuruna gəlmədən əvvəl qiymətli libas almaq üçün Kolumba bir qədər pul da göndərdilər. Kolumb şahın hüzuruna gələcək şah və onun arvadı Izabella Kolumbun şənинə layiq bir tərzdə ona ehtiram, məhəbbət və nəvəziş göstərdilər.

Bir neçə gündən sonra təyin edilmiş vaxtda cəzirədəki vəziyyət, araşırışdırınlar və quldurların etdikləri fitnəkarlıq haqqında Kolumb olduğu kimi geniş surətdə izah etdi. Onlar isə deyirdilər: “Əsasən, Bevadilanın bu cür rəftarına biz razılıq verməmişik”.

Əvvəldə olduğu kimi yenə də bir çox vədlər verərək Kolumba sonsuz iltifat və məhəbbət göstərdilər. Öz təqsirlərini yumaq məqsədilə Bevadiləni işdən azad etdilər, amma əvvəldə Kolumb ilə bağlaşdırılan şərtlərin ziddinə olaraq, onun İspaniyula getməsinə icazə verməyib öz yanlarında saxladılar. Müxtəlif bəhanolərlə Nikolay Avanı İspaniyulaya getmeye vadar etdilər.

Onların belə hərəketlərinə görə Kolumbun sebr kasası daşdı, indiyə kimi öz dost və düşmənlərindən gizli saxladığı qəm-qüssəni artıq gizlətməkdən aciz idi. Hər yerdə Ferdinand və Izabellanın qədir bilməzliyindən, pis rəftarından danışmağa başladı. Kolumb haqqında edilən ədaletsizliyə qarşı camaat şaha hər cür tənə və narazılıqlarını bildirdilər. Qiymətli xidmətləri müqabilində ona edilən hər cür zülm və işğəncənin nişanı olaraq ayağına vurulmuş dəmir qandalı Kolumb evində saxlayırdı.

Kolumb belə zülmkar şahın tarix kitablarında bədnamılıqla yad edilməsi üçün vəfat edərkən haman dəmir qandalın onunla bir yerdə dəfn edilməsini vəsiyyət etdi...

Bevadila öz cahilənə hərəketləri və yersiz qayda-qanunların tətbiqi ilə cəzirənin işində həddindən artıq qarışıqlıq töretmişdi. Buna görə də onun işlərində heç bir nizam-intizam yox idi. İspaniyahların tikdikləri binalar xarabaltığa çevrilirdi.

Bevadila Kolumba qarşı olan rəftarının pis olmasını başa düşüb, cəzirədəki hemvetənlərini özündən razi salmağa çalışırdı. O bu yolla Kolumb haqqında etdiyi zülm və işğəncəni öz üzərindən atmaq və bunu da yaxşı ad qazanmaq fikrində idi. Cəzirə işlərini inzibati nöqtəyinənəzərdən möhkəmləndirmək və onlara lazımlıca diqqət yetirmək evezinə fitnəkarlardan, məhbuslardan heç birisinə təqsirinə görə müəyyən cəza tədbirləri görmürdü. Ölkənin vəziyyətini yaxşılaşdırmaq yolun-

da, Kolumbun qoyduğu qayda-qanunları dəyişə bilmədi. Biçarə hindlilərin haqqında isə heç bir ədalətə riayət etmədi. Onları bir qul kimi ispaniyalılar arasında bölüşdü. İspaniyahlar isə tətbiq etdikləri zülmədən başqa hindliləri gecə-gündüz başqa işlərlə yanaşı mədən qazmağa da məcbur edirdilər.

Bir tərəfdən ağır zəhmət, digər tərəfdən yemeyin azlığı və bədəncə zəif düşdükleri üçün hindlilərdən hər gün çoxlu adam tələf olurdu...

NİKOLAY AVANIN İSPANYULA GÖLMƏSİ VƏ YENİ QANUNLAR QOYMASI

İspaniyula sakın olmaq məqsədilə 1500 nəfərin mindiyi 42 gəmili yeni hakim həmin cəzirəyə gəldi.

Bu ölkə üçün İspaniya dövləti tərəfindən tərtib olunmuş qanun və qaydalar yerli hökumətə təqdim olundu.

Qoşunun köməkliyile Bevadila öz hakimlik vəzifəsindən xaric edilərək araqarışdırılan fitnəkarlarla birlikdə cəzalandırılmaq niyyətli İspaniyaya göndərildi.

Avan ispaniyalıların həyatını və digər qayda-qanunları yoluna qoydu. Bundan başqa gələcəkdə onların mülkünə sahib olmağa heç kəsin ixtiyarı olmadığını hindlilərə elan etdi.

Qul vəziyyətində olan cəzirə sakinləri quldurluq əsarətindən azad edilərək İspaniya dövləti təbəəsi kimi elan olundular. Artıq zəhmətə düşməmək üçün onlara tapşırılan işin də miqdarmı xeyli azaaltıdlar.

Cıxartılan qərara görə ispaniyalıların topladıqları qızıl dövlətin zərabxanasına verilməli idi. Qızıllar təmizləndikdən sonra onun yarısını xəzinə götürəcəkdi...

1492-ci miladi ilində Kolumbun yeni dünyanın valiliyi haqqında bağladığı müqavilə və onun tətbiqi üçün etdiyi səylər puça çıxdı. Ferdinand Kolumb haqqında bir çox bəhanələrlə deyirdi: "Get-gedə vüsət tapan belə bir geniş ölkənin ixtiyarını əger Kolumba versem o, müstəqil şah olub İspaniya dövlətinə itaet etməkdən imtina edər".

Buna görə də Ferdinand Kolumbun hakim olmasına razılıq vermirdi. Buna oxşar Izabellanın Kolumba olan münasibəti də dəyişildi. Kolumb bir il bunların yanında qaldı. Kolumba aydın oldu ki, işi haqqında etdiyi bütün səylər faydasızdır.

Tamahkar və işe qiymət verə bilməyən bir şahdan heç bir şey gözlemek olmazdı.

KOLUMBUN DÖRDÜNCÜ SƏFƏRİ

Ferdinandın Kolumba qarşı olan pis münasibəti və ya xidmətlərinin qiymətləndirilməməsi heç də onu yeni ərazi axtarmaqdan çəkindirmirdi.

O, qocalıq, xəstəlik və zəif düşməsine baxmayaraq dördüncü dəfə dəniz səfərinə çıxmak istədi. Kolumb bu dəfə Uzaq Şərqə, Peru və Hind Şərqi ölkələrinə portuqaliyalıların taplığı yoldan daha asanını və yaxımını tapmaq istəyirdi. Bu arzusunu o, Ferdinand və Izabellaya məlum etdi. Onlar böyük məmənuniyyətlə aşağıdakı səbəblərə görə razılıq verdilər:

I Kolumb həqiqətən hörmətə layiq bir adam idи, onlar tərəfindən qiymətləndirilməyib bu iltifatdan məhrum edilmişdi. Eyni zamanda o, bir tərəfdən sarayın xidmətində qalıb, digər tərəfdən öz arzu və xahişi yerinə yetirilmiş olurdu.

II Kolumbu saraydan uzaqlaşdırmaqla onun tədbirlərindən asude olurdular.

III Portuqaliyalılar Hindistandan avropalılar üçün çoxlu əmtəə malları gətirmək, əmeli olaraq ticarotin əsasını qoymuşdular və heç olmazsa asan yol tapmaqla portuqaliyalılara ispaniyalıların üstünlüyünü nail olmaq.

Bu səfərdən gözlənilən faydaya baxmayaraq Kolumb üçün dörd balaca gəmidən artıq gəmi hazırlanıa bilmədi. Kolumbun özünün də belə böyük vəzifədən o qəder də qorxusu yox idi, hər bir çətin işi öz bacarığı ilə asanlıqla həll edə bilirdi.

Kolumb səfərə lazımlı olan şeylərin azlığına ehemiyət verməyərək Varfulam və bir də ikinci oğlu Ferdinand ilə birləkde 1501-ci miladi ili may ayının 9-da Qadiksən yola düşdü. Qanariya cəzirəsindən keçdikdən sonra Peru ölkəsinə tərəf istiqamət aldı. Gəmilərindən

heç biri belə səfər üçün yararlı olmadıqdan İspaniyul cəzirəsinə gedib yeni hakim Avanın gəmilerindən birlə evez etmək qərarına gəldi. Dərinlər imanına yetişən kimi 18 gəminin İspaniyaya getmək üçün hazır olduğunu gördü. Özünün sahile gəlməsini, öz gəmisini buradakı gəmilerdən birlə evez edilməsi haqqında xahişini məktub vasitəsilə Avana bildirdi.

Kolumb nücum elmi vasitəsilə ve uzun müddət gördüyü dəniz təcrübəsi nəticəsində yaxın günlərdə dənizdə tufan olacağını əvvəlcədon hiss etdiyi üçün, özünü bir tərəfə çəkməklə səlamət qala bileyəcini biliirdi. Buna görə də səferin bir neçə gün təxirə salınmasını o, bəylər-bəyi Avana da məsləhət gördü.

Avan inad edərək onun məsləhətini qəbul etmeyib, onu yalançı və efsanevi adlandırdı. O deyirdi: Əhalinin işlərindən Kolumbun etrafı xəbəri yoxdur və heç kəs də gələcəkdə nə olacağını deyə bilməz. Həmin saat gəmiləri yola saldı və Kolumbun sahile çıxmamasına icazə vermədi.

Kolumb her hansı vasitə ilə olsa da özünü tufandan mühafizə etdi. Lakin İspaniyaya gələn gəmilərin yalnız üçü xilas ola bildi. Qalan gəmilər isə o dehşətli tufandan xilas olmayıb fəlakətə uğradılar.

Bevadıla və Roldan əsil fəsad tərədənlər olub, biçarə hindlilərə müxtəlif yollarla zülm edirdilər. Özlerini İspaniya şahına yaxınlaşdırmaq üçün çoxlu qızıl və qiymətli mallar götürmüştürlər. Lakin onlar çərxi-fəleyin hadisələrində öz omellərinin cezasını gördülər.

Kolumbun zəbt olunmuş malları da İspaniyaya göndərilən və xilas olan üç gəminin içərisində idi. Avam adamların çoxu Kolumbu, özünün xasiyyət və əxlaqına görə, bütün elmələre sahib olmaqdə bəşər cinsindən olanların arasında istisna təşkil edib öz düşmənlərdən intiqam almaq məqsədilə də onun bu tufanı cadugərliklə yaratmış olduğu fikrində idilər.

BİHÜDƏ AXTARIŞ VƏ KOLUMBUN HİND TƏRƏFİNƏ SƏFƏRİ

Kolumb İspaniyula cəzirəsinin vəziyyətini yoxladıqdan sonra başqa bir erazinin tapılması fikrinə düşdü. Çox qorxu və çətinliklə Qandrus cəzirəsinin yaxınlığındakı Quvanay ölkəsinə yetişdi.

Bu yerin sakinlərindən bir neçə nəfəri gəmi ilə Kolumbun yanına gəlib ona öz nəvaziş və qonaqpervərliklərini göstərdilər. Bunların güzerən və iş bacarıqları yeni dünyada olan tayfaların hamisindən yaxşı idi.

Boyunlarında xalis qızıldan qayrılmış boyunbağılar asılmışdı.

İspaniyalılar öz təbii adətləri üzrə həmişə qızıl ardınca yürürdürlər. Yerlilərdən qızıl mədənlerinin yerini soruşduqda, onlar qərb tərəfə işarə edərək deyirdilər: orada istədiyin qədər qızıl tapmaq mümkündür.

Kolumb, Meksikaya getmək və oradakı faydalı yerləri öyrənmək əvəzinə, buradan Hindistan ölkəsinə yol tapmaq məqsədilə şərqə doğru, Daryan körfəzinə tərəf yola düşdü. Gedərkən zəngin təbiətli, saf havalı bir ölkəyə təsadüf etdi. Buna görə də bu yeri Plu-visuya limanı adlandırdı.

Kolumb axtardığı yolu tapmaq üçün çox gəzib, çalışdısa nə yolu tapdı nə de Cənub dənizlə birləşən Meksika körfəzinə gəlib çıxa bildi.

Nehayət qızıl mədənlerinin çox olması haqqında yerlilərin verdikləri məlumatə əsaslanaraq o, qardaşını bir dəstə ispaniyalılar ilə bura-da qoyub, özü qoşun və başqa ləvazimat getirmək məqsədilə İspaniyaya qayıtməq istədi. Lakin qulluqçularının itaətsizlik və intizamsızlığı onun getməsinə mane oldu.

Qüvvə və hünərdo başqalarından üstün olan bu ölkə sakinləri ispaniyalıların həddindən artıq bədrəftar və tamahkarlıqlarına davam getirməyib onlarla vuruşmağa məcbur oldular. Neticədə ispaniyalıların çoxu qırıldı, yerdə qalanları isə müqavimət göstərə bilməyib qaçmağa üz qoydular.

Kolumbun keçirdiyi kedər üstünə bir neçə qəmlı hadisələr də əlavə olundu. Azuqə azlığı, şiddetli küləklər, bərk tufan, bunlar hamisi ispaniyalıları həlak olmaq qorxusu qarşısında qoyurdu. Xülasə, gəmilərdən biri zədələndi, ikincisi isə getmeye davamsız olduğundan Kolumb onu aparmadı. Qalan iki gəmilə İspaniyaya yola düşdü.

Şiddətli külək onun sahile çıxmamasına mane olub gəmilərini Kuba cəzirəsindən uzaqlaşdırdı. Ləpələrin şiddetindən gəmilər zədələndi. Onlar böyük zəhmət və eziyyətlə İməyqaya gəlib yetişdilər. Gəmiləri təmir etməkdən ötrü sahile çıxartdılar. Gəmilər həddindən artıq zədələndiyi üçün təmir edilməsi mümkün deyildi. Öz vəziyyətlərini

İspaniya əhalisinə bildirmək üçün vasitə tapa bilmədiyinə görə Kolumb cəzire sakinlərindən kömək istədi. Safürekli, mərhemətli, təmiz və sadə adamlar olan cəzire sakinləri onlara yazıçı gəlib 40 mil məsafəsi olan İspaniyaya getməkdən ötrü gəmi hazırlıb onlara verdilər.

Bu gəmiler sahili gəzmək məqsədilə qayırılmış içi yonulmuş böyük ağaclarдан ibarət idi. Bunlar böyük səfər üçün davamsız idilər. Amma Kolumbun dəstəsində ona qarşı sədaqətli, adlı-sanlı İspaniyalılar da var idi. Bunlardan Mendis və Feixayda bu vəzifəni öz öhdələrinə götürüb min cür çətinlik və qorxu altında beş gündən sonra haman gəmilerlə İspaniyulaya yetişdilər. Doqquz ay burada qaldılar. Bu müddət ərzində Kolumb və onun yoldaşları xilas olmaq üçün heç bir yol tapa bilmədilər. Zülümkar Avan çətin vəziyyətə düşən belə bir şəxsin qayığına qalmış əvəzinə, öz hökmü altında olan bir ölkəyə belə onların gəlməsinə icazə vermadı.

Uzun müddət keçdi, amma İspaniyaya gedən yoldaşlarından heç bir xəbər olmadı. Gəmi heyəti böyük iztiraba düşərək özlerinin həlak olacaqlarını düşünürdülər.

Bu qorxulu girdabdan xilas olmalarını qeyri-mümkün hesab edən İspaniyalıların hamısı Kolumbu danışdı, məzəmmət edildilər. Nəhayət onlar böyük həyəcanla həlak olmalarına səbəb olan Kolumbu öldürmək fikrine düşdülər. Bu zaman gəmi heyətindən bir dəstə bu diyarın əhalisindən alınmış on gəmiyə oturub İspaniyaya tərəf yola düşdülər. Bundan sonra Kolumbun vəziyyəti daha da ağırlaşdı. Yerli əhali İspaniyalıların burada uzun müddət qalmasından cana gelib onlarla çəkişməyə başladılar. İspaniyalıların ehtiyacı üçün onlara verilən ərzaq və digər malları azaltdılar. Hətta İspaniyalıları tutduqları yerdən xaric etmək və ya onları tələf etmək qərarına gəldilər. Əger cəzire sakinləri İspaniyalıları göydən gelmə mütəddəs adam hesab etməyib Kolumb haqqında istediklerini icra etmiş olsaydılarsa, o zaman Kolumbun vəziyyəti daha da qorxulu olardı.

Kolumb nücum elminin köməyi ilə sabah gecə Ayın tutulacağını bildiyi üçün ikinci gün yerlilərin başçılarını öz yanına dəvət etdi, onlara müraciətə dedi: – “Biz göy adamlarıyız, sizin bize qarşı etdiyiniz bədrəftar və üşyan göyün qəzəbinə səbəb olmuşdur. Bu da onunla isbat olunur ki, bu gecə Ay öz bərəkətli işığını sizdən gizlədəcək və qəzəb əlaməti olaraq qırmızı üzünü size göstərəcək”.

Gecə Ayın tutulması zahir olan kimi o sadəürəkli adamları həd-dindən artıq qorxu bürüdü. Canlarının qorxusundan özlerini Kolumbun ayaqlarının altına salaraq bu bəlanın döf edilməsini ondan xahiş etdilər.

Kolumb onları bağışlayacağına söz verdi. Onlar hər bir cəhətdən Kolumba itaat edəcəklərini bildirdilər.

Bundan sonra Kolumbun tapşırıldığı hər hansı bir vəzifəni onlar canla-başa icra edirdilər...

IZABELLA VƏ KOLUMBUN VƏFATI

İzabellanın ölüm xəbəri Kolumba yetişdi. O bu xəberden çox qəmli və perişan oldu, çünki Izabella həmişə onu müdafiə edirdi. Təbiotında insaf və mürüvvət olmayan Ferdinand isə Kolumba qarşı mehriban deyildi.

Kolumb artıq Izabelladan sonra Ferdinandın köməkliyi ilə məqsədinə çata biləcəyi ümidi itirərək məyus oldu. Xülasə, Ferdinand Kolumbun xəstəliyini və ömrünün son günlerini yaşadığını nəzərə alaraq, onu müxtolif yalan vədlerlə avara qoyur, səbəbsiz üzr və bəhənələrle Kolumbun ərizəsinin cavabını təxirə salırı.

Ferdinandın Kolumbun son günlərini yaşaması haqqında olan fikri həqiqətə çevrildi. Müxtəlif xəstəliklər, şahın onun xidmetlərini qiyamətləndirməməsi üzündən aldığı kədərlər toossürat, məşəqqətli dəniz səfərlərindən çəkdiyi eziyyət və ezbələr nəticəsində nəhayət Kolumb 1506-ci il may ayının 20-də Vladolid şəhərində vəfat etdi.

AMERİKA QITƏSİNİN DİGƏR YERLƏRİNİN KƏŞFİ

Kolumbdan sonra başqaları tərəfindən tapılan yeni dünyanın ayrı-ayrı ölkələri haqqında geniş yazmış olsayıq, bu, oxucuların yorulmasına səbəb ola bilərdi, ona görə biz burada bunlar haqqında çox müxtəsər məlumat verməkla kifayətlənirik:

1525-ci miladi ilində geniş əraziyə malik olan Meksika ölkəsi keşf edildi.

1533-cü miladi ilində Peru ölkəsi keşf olundu... Nəfis şeytlərə dolu olan bu bərəketli və dövlətli ölkənin keşfindən ispaniyalılar xəberdar oldular.

Fransa, İngiltərə, Hollandiya, Portuqaliya və başqa dövlətlər müxtəlif əsrlərdə Amerikanın qalan cəzirə və yerlərini də keşf etdilər¹...



¹ A.Bakıxanov "Keşfiil-Qeraib" əsərinin ikinci hissəsinə Şimali və Cənubi Amerika ölkələri haqqında – Peru, Meksika, Kanada, Florida, Panatna, Amozon, Braziliya, Praqvay, Çili, Yeni Şotlandiya, Yeni Britaniya... ölkələrinin ərazi səthi, əhalisi miqdarı, körfezler, dağlar, çaylar, ab-hava və s. haqqında olduqca qısa məlumat verir. Onun verdiyi rəqəmlər XIX əsrin birinci yarısına qədərki dövri shato etdiyi üçün ancaq coğrafiya mütəxəssisleri üçün maraqlı ola bilər (*mütərcim*).

...Əmma bəd pabəsteyi-səlasili-möhnət və giriftari-zindanı-məhəbbət.*

FƏRD

Besteyi-damı-aləm, pamalı-ənduhi-molal,
Bülbülü-gülüzari-möhnət Qüdsiyi-şuridəhal

bu rəsmi dilaviz ilə firqeyi-ülul-əlbabə bəyani-mafılbal etmiş və əlvahizəmairi-ərbəbül-bəsaire bu şiveyi-zövqəngiz ilə qələmi-əlam yürütmüş ki, çün məzmuni-hikmet məşhənil-ərvahi-cümədi məcənnədə təarifi-minha etmədən və “Ma tekerrümiha” ixtilafi-dəlalet ilə xəleti-xilqəti -ışbah geymədən reqabeyi-zənciri-mehebbət çəkmişlər və riyazi-vücdü-bəşəriyyədə və “həndehül-insanü fəkanə zülmən cəhulən” misdaqince nihali-möhnət ekmişlər. Labüdd aləmi-suretdə iqtizayı-təbiəti-bəşəri oldur ki, hər kimse gərək bir növ mənzur ilə cilabəxş-i-dideyi dil olub, ovqati-şərifsi zaye və bihudə keçirməsin və bezmi-həvadisdə cami-qəflətdən təbi-talibi-hüşiyare badeyi-cəhl içirməsin.

Her dildə ki, yox nişaneyi-eşq,
Arayışı-qəm, fəsaneyi-eşq,
Əlbəttə deyil kəmalə qabil,
Ovqati keçər, vəli nə hasil?
Bibəhrə qalar bu müddəadən,
Təhsili-lazayizi-səfadən.
Ey dil, duta gör xəyal zövqin,
Ta dərk edəsən vüsəl zövqin.
Eşqilə cahanda biniyaz ol,
Amma rəvişinlə pakbaz ol!
Ol vəchilə ki, qılıbdır Əsgər,

¹ Ulduz (*) işarəsi qoyulmuş misra və mətnlər kitabın axırında şəhə edilmişdir.

Meyli-həvəsi-liqabi-dilbər.
 Dohr etsə əger cəfa iradə,
 Sindan kimi sextdir vəfade.
 Ver başına çalsa dəsti-matəm,
 Çakuc kimi çərx, çekməz ol qəm.
 Ah ilə olur dəhən yolu bənd,
 Lebrizi-şərare kuro manənd

Məzkrə olan aşiqi-sadiqi-suxtəcan və məztur olan dərd-məndimüstəməndi-hali pərişanın təlxisi-bəyani-hali və izhari-süluki-möhənətü məlali olur ki, Quba şəhərində Ahəngərzadə Əsgər adlı bir cavani-növəsü şirin şəmaili-dilfərib olub ki, hüsnü bəyani-məqaldə və səbahəti-suretdə camalda ədimül-misal idi.

Bir çeşmi siyahü afəti-dil,
 Bir qameti sərv, çöhrə gülnar,
 Bir kəc küləhi ki, zülfü kakıl,
 Boynuna salıb misali-zünnar.
 Hər lehzə qiya baxanda çeşmi,
 Asarı-qiyamət eyler izhar.
 Bülbül kimi sovtü lehni dilkəş,
 Xoş lehcə, sənəmlər içərə sərdar,
 O, qonçə dəhəndə cəm olubdur,
 Təsiri-sədavü hüsni-rüxsar.
 Zülmə xəti etirafnamə,
 Küftən fünnüni-mehrə inkar.

Əlqissə, ol cavani-suxtəcan həmişə rüəsi-mənabirdə və məcməi-əkabirdəvü əsağırdə mərsiyəxan, bəlkə kendisinin əvaqibi-ümurin yad edib həmqrəni-nałəvü əfqan olurdu. Və bu fənnədə ustad olan bir yeganeyi-ruzigardan ki, növhəxanlar sərxeysi idi, kəsbü təəllüm edərdi və gah-gah həromsərayi-icla脸上na məhrəniyyət yolu ilə gedərdi. İttifaqən ol şəxsin sədəfi-ismetdə bir gövhəri-şahvari və gülşəni-iffətdə bir laleyi-novxız gülüzəri var idi ki, zülfü-girehgiri sərgəstə aşiqlər mürğ-i-ruhin seyd etmək üçün türreyi-dam tək xəmdərxom, xalicanisitani ol dam içərə danə idi. Və çeşmi-kafər-nigahi-siyahi xəncəri-müjgan əldə dutub şiveyi-xunrizlikdə mütəressidi-bəhanə idi.

Bir dilarami-cahan seyrəti-hur,
 Afitabi-fələki-hüsnnü sürur.
 Dilberi-məhveşi-şirinhərəkat,
 Buti-siminbədən hur süfat,
 Qəddi bir sərvə-rəvan, mayeyi, naz,
 Ki bülənd ondan olur payeyi-naz
 Vəh nə qəmet, nə qiymət, nə füzün!
 İstiqamətdə əilə tek mövzun*.

Bəlkə serrişteyi-erbəbi-nicat,
 Voh nə zülfü nə sovadi-giysu!
 Sünbülli-pürşikənəi ənbərbu,
 Mərhəba əbrüyi-xəm şəkli-hilal,
 Zibiboxşı-şofoqı-arizi-al.
 Vəh nə qaş! – sərxəti-məhbubeyi-naz,
 Lacərem guşeyi-mehrəbi-niyaz.
 Vəh nə göz! bəlkə qəzali-vəhşi,
 Nigəhi-şuxi, misali-vəhşi.
 Müjələr hər biri bir xəncəri-tiz,
 Qotlı-uşşaq üçün olmuş xunriz,
 Dutub ol qədr cəmalı zivər,
 Ki, deyil hövsələyi-hüsni-bəşər.

Əlqissə, ol iki atəşparə bir-bire yetmək ilə atəşini məhəbbət nairə-əfruz olub xərməni-dili dini yandırıdı.

Ol iki əsiri-zarü məhcür,
 Bir camdon oldu məstü məxmur,
 Eşq ilə tutub kəmal peyvənd,
 Zənciri-bələde oldular bend.
 Serrişteyi-eqlə tab düşdü,
 Canü dila iztirab düşdü.

Gün-gündən asarı-ülfətü cəzabati-məhəbbət ziyadə olub rəsmi-istiyaq bir məqamə yetdi ki, zövqü aləmdə güya iki cismdə bir ruh oldu. Bu əsnada müəllimi-mövsuf aləmi-həvadisdən qəti-rəvəbatı-əlayiq edib, həmağuşı-erayışı-hura və neşəyabi-sağəri-şərabən təhura oldu (rəhmətullahi-əleyh) və əhli-beyti-naşunasın, xüsusən Hüseynü Abbasın və müxəlləfatdan əmmamə, pustin və əbasın, cübbe, şano,

misvak ve ridasın, küləcə, şalı-kəmərbənd və qabasın ol cəvənə vagüzar edib yerində canışın etdi. Ol dəxi kemali-iftixarü nişatü nəhayət sürurü inbisat ilə məhrəmeyi-hərimi-visal olub zövqilə-ruzigarın keçirirdi.

Xoşa ol aşiqi-dilxune kim zövqü sürur ilə,
Nigari-gülüzəri lütf üzündən mehriban olmuş.
Deyib məşuqi kim tərk eyləyim cövrü cəfa rəsmiñ,
Edib bir dəm tərəhhüm kim, yaziqdır bağlı qan olmuş.

Ta ki, müruri-zaman ile firqeyi-eybcu və taifeyi-tənəcu yəni əgyarı-dilazarü sitəmşüar bu hale vaqif olub zəbani-teərrüz açdilar. Cün növgüli-çəməni-ahəngər aşiqi-dilxun Əsgəri-müzətər gördü ki, sureti-haldan xəlayiq müttəle olub məcali-visal imkani mehal oldu və minbəd bəhanəsiz ol yere getmək mütəəzzirdir, dəmbədəm ahü naşeler çəkib deyirdi:

Ah, kim dövri-fəlekde ixtiyarım qalmadı,
Alemi-dunperver içrə etibarım qalmadı,
Ruzigarım xoş keçirdi dövləti-dildarile,
Ayriñq hongamıdır, ol ruzigarım qalmadı.

Bir gün əgyardan məxfi özünü ol şuxi-gülgün üzərə yetirib dedi:
– Ey yarı-mehriban! Ey arami-dilü can! Vey nazikbədən, gülpiyəhən! Ey şəkerləb, şirinsüxən! Ruzigari şöbədəbaz və zəmaneyi-hiyəlesaz fitnelər ağaz edib, dövləti-vüsələ möhnəti-fəraq yetirmək istər. Nə çaro edim?

Dövrəni-fəlek nədir ki, bilmən,
Bivəch bizimlə oldu düşmen.
Təfriq üçün ah kim demadəm,
Təmbid qılın vəsaili-qəm.

Ol, şəkerləb, şirinzəban bu sözləri eşidib, çaki-giribən edib, üzini-nü atasının qəbrinə tutub, şivən ilən sesləndi: – Ya əkəllühhələvat! Ey atacañ! Bir baş qəbirdən götür! Biz pərişanruzgar, tırəbəxtlərə nəzər qılı! Bivefa erdəbillilər əlində necə zarū sərgərdan qalmışq!

Dilxun qəribi, bize bir yar tapılmaz,
Qəmxar tapılmaz.
Bir həmdəmű həmrəzü həvədar tapılmaz.
Ənsar tapılmaz.
Düşmənər edər tənə, dutar rəsmi-cəfasın,
Bu dərdi-nihani,
Yoxdur bize bir rehm qılan sahibi-namus,
Səd ah, sed əfsus!
Bu şəhridə bir möməni-dindar tapılmaz,
Gər var, tapılmaz.
Dil qane dönüb teneyi-əğyar qəmindən,
Xəlqin sitəmşəndən.
Şəhhi-qəm üçün fırseti-izhar tapılmaz,
Didar tapılmaz.

Ah, bunları bu hal ilə görüb və desti-müsibət başa vurub kim goldi?

BEYT

Hüseyn! Hansı Hüseyn! Dudmanın şorəsi,
Desəm dürüstünü əhli-zəmanə naxəlef,

dedi:

– Bacıcan! Nə əmri-hadis bu ənduhə bais olubdur?

Dedi:

– Ah! Qardaş, kaş sənin kimi naxəlef öle idi, bu günləri görməyə idi:

Nə tab edim belə bidadə ya əxul-idbar,
Alub qərarımı dövri-sipehri-gəcrəftar.
Nevayı-eşqile ney tek dolub quru cismim,
Zaman-zaman çəkərem bəs ki, ahi-ətəşbar.

Qərez, onlar ağlayıb nalo edirdilər. Əsgəri-biçarə gəlib qolların məşuqəsinin boynuna salıb və üzündən öpüb dedi:

– Ey arami-camim! Fikr elə ki, atandan qalan əmmaməni başına qoyub, əbasın çıynımə salub və qəbasın qucağıma alıb bir nifrin elə-rəm ki, düşmənlərimizdən biri də yer üzündə qalmaz.

Çün eşq odu əger dutuşa canı yandırar,
Bir şolədir ki, cümleyi-dünyanı yandırar,
Mezlam aşiqin əger ahi bülənd ola,
Yeddinci göydə xərməni-Keyvanı yandırar.

Xülasə, ol mezlumə dedi:

– Ey aşiqi-mehribanım! Bu sözler fayda vermez. Bir fikir elə ki, sən bu yerə gəlmək üçün əlində bəhanə olsun və xalq bəd güman etməsin.

Dedi:

– Ey yarı-mehribanım! On şahi pul sənə verim, amma məni rədd etmə, hər vaxt gəlib ol məbləği mütalibə eylesəm bir bəhanə ilə təxir et. Bəlkə bu vəsile ilə bir-birimizi görmək müyəssor ola.

Cümlesi bu rəyi-dürüstü qəbul edib, bir müddət dəxi ovqat keçirdilər:

Aşıqda gerek fünnuni-hiyla,
Ta eyləye vəsl üçün vəsile.

Nagah bir əmməz sükənçin bu sürəti-macəranı əla macəra varıb ol məhəllo rəisini məlum etdi. Ol rəis dəxi müvəkillər təyin etdi ki, hər yerdə ol aşiqi-dilxuni görsələr tutub şikonceyi-siyasətə yetirsin-lər. Əsgəri-müztərdən nəqlidir ki:

– Çun rahi-çarə hər tərəfdən məsdud oldu və rəis ilə saziş etməkdən başqa çarə görmədim və dedim:

Zülmü gör kim, ayrılıqdan canə yetdim aqibet,
Çaresiz qaldım varıb eğyarə könlüm bağladım.

Axırül-əmr bir gün əlime bir paro nan alıb üstündə rovğəni-kəro tüşrə çıxdım. Roisi-məzkur mənə düçar olduqda təarif ilə ona verib dedim:

– Əgor həqqi-neməti fəramuş edib, mənə təərrüz qılsan, bu nan gözlərinə tutsun və səmumi-küfrani-nemet gülşəni-ömrünü xəzan etsin:

Məni həzinə gel Allah rızası cövr eləmə,
Ki, aşiq ahi tutar zalimin giribən.

Dedi:

– Ey aşiqi-miskin! Bundan sonra fariqülbəl olub bəzmi-vüsalə məhrəm ol, kimsədə cürəti-təərrüz sənə yoxdur:

Çekmə qəm ey – aşiqi-dilxəstə mən yarəm sənə,
Özgələr cövr eylədikdə mən həvadərəm sənə.

Əlgissə, bu tedaddan dəxi fariğ olub məşguli-işretü nedimi-mehfili-mesərət ikən:

Ol xəstecigər bəlayə düşdü,
Bir qüsseli macerayə düşdü.
Çorx cılədi dövri-namüvafiq,
Hicran sitəmi araya düşdü,
Aləmdə həmişə qüreyi-qəm.
Üşşaq günü qərayə düşdü.

Gərdişi-dövrəni-kəcərəftər və iyzai-sirqeyi-oşrar, toieyi-dilşənə-əgyar və sədəmati-həvadisi-ruzigardan aşiqi-suxtəcan ilə məşuqeyi-mehriban arasında müfariqət vəqe olub, biri avareyi-diyar, biri vətənində qərib, biqəmküsər oldu.

Necə tab etsin dili-şuridə canandan cüda?
Bisərü-saman qalır hər mülk sultandan cüda.

Aşıqi-biçarənin cismində can canan idi,
Necə şivən qılmasın kim cism olur candan cüda?!

Xülasə, ənvai-naləvü şivən ilə bir-birindən vida edib, məşuqə sefər qıldı. Və aşiqi-məhcür dideyi-xunbarılə bikəs qaldı. Guya mükərrər bu şəri oxuyub ağladı:

Sənsiz dili-xəstə zar olubdur,
Bimunisü qəmküsər olubdur.
Xunabə tutubdu rəngi-zərdim,
Bu gülşən üçün bahar olubdur,

Xunin cigerim bə sani-lale,
Əfsürdəvə dağidar olubdur.
Hicran sitəni alıb qərərim,
Gün nuri gözümə tar olubdur.
Hicrində düşüb bəlayə Əsgər,
Sergəsteyi-ruzigar olubdur.

Ol məzumneyi-qəmnak dəxi gündüzler seylabi-əşkibiqərərin dəlili-rah, gecələr şəmi-şəbistanın şöleyi-ah edərdi. Qafileyi-əşkü ahilə həmşəfər, dil pürətoşü didə tər, hər mənzilə kim virud edər bu novilə ağazı-sürud edərdi:

Ey mayeyi-eyşü kam, sənsiz,
Xunin cigerəm, müdam sənsiz.
Hər dəm mənə qasidi-fəraqın,
Qəmdən getirir pəyam sənsiz.
Eyb etmə sözüm müşəvvəş olsa,
Yox təbidi bir nizam sənsiz.
Seyri-çəmənə kəmali-işrət,
Əlduhim olur tamam sənsiz.
Dünyada hüslü-şadimanı,
Olmazmı mene haram sənsiz?!
Men bikəse küçi – möhnət olmuş,
Hicran gececi məqam sənsiz.

Zaman-zaman yadi eyyami-vüsəl etmək ilə gülü-seyrabını girib-ançak edərdi və lehza-lehza təmənnayı-zövqi-mülaqat eyləməkdən ləlesüfət dağı-həsrət sineyi-suzanə çəkərdi və bu şeri oxurdu:

Bülbül neçə gülzar etəyindən elin üzmez.
Şüvən dili-bimar etəyindən elin üzmez?!
Qanile boyar səfheyi-ruxsarımlı gül-gül,
Dil, dideyi-xumbar etəyindən elin üzmez.
Dil derdi-bəla çekmək ilə qəndən usanmaz,
Ol şuxi-cəfəkar etəyindən elin üzmez,
Göz pərdəsi xunabilə rəngindir, əmma,

Nəzzareyi didar etəyindən elin üzmez.
Əqsəmi-belavü qəmi-ənvai-müsibət,
Üşşaqi-cigərxar etəyindən elin üzmez.¹

Bilmərrə daməni-şəkib dəsti-iqtidərindən gedib tabi-fəraq etmədi və arizuyi-dövləti-didar qılıb bir müddət sonra yenə müraciət edib, mücaviri-kuyi-canın olmaq istədi. Qürbi-şəhərə yetdiyikdə aşiqi-məhcür kim ahi-cansuz çəkməkdən gülbərgi-üzəri ovraqı-xəzan tek saralmışdı və bari-müsibət həmlindən qaməti-movzunu xəm olmuşdu:

Təravəti-gülü-ruxsərəsi xəzənə dənənb,
Qədi xəmidələnib, qaməti kəmanə dənənb.
Sırışki-didə rəvan seyli-kuhsaran tek,
Cigər şorara tutub qəmədə, bağlı qanə dənənb.

Məşuqeyi-diların xəbəri-vürudin istimə etdiyikdə bəstəri-mərizdən durub, əlinə bir əsa alıb, haləti-zəfdə kəmali-qüvvət ilə şəhərdən tişrə çıxdı, guya bu sözləri deyirdi:

Söyle ey həmdəm, kərəm qıl hali-yarimdən mənə,
Haq rızası, bir xəbər ver gülüzərindən mənə!
Rövşən eylə rəhgüzərəm gel ey ahi-atoşin,
Tar olubdur ruzi-rövşən intizarimdən mənə.

Nagəh gördü kim karivani-Leyli, məhbublar sorxeyli yetişdi. Nəhayət şövqilə yığırüb özün onun ayağına salıb bu növ ədai-şükr etdi:

Lilləhül-həmd ki, çərx etdi müyəssər kamım,
Cövri-bidədilə hicr almış idı aramım.

¹ Başqa bir nüsxədə

Kakılın sevdası gün-gün biqərar eylər məni,
Arizuyi-arizin biixtiyar eylər məni,
Mütəsəl ahu şikari-mərdüm olmuş, türfə kim,
Tiri-müjganile bir ahu şikar eylər məni.
Məhfili-eşq içre yadi-çəşmi-məxmurın səni,
Cürenüsi-camı-zövqi nagüvar eylər məni.

Pəs, ol kim müsteməndi-cigerxun biri-birini qucaqlayıb sədayı-təhniyəti avazı-mübarekbad zəminü zamandan bülənd oldu, məşuqə nəzəri-həsrətılı baxub dedi:

– Ey aşiqi-dilxuni-müzətər, ey novgülü-çəməni-ahengər!

Bu nə haləti-mükəddərdir kim, müşahidə qılıram? Aya, gərdişi-dövrənə izai-əbnai-zaman sənə nə zülmələr etmiş ki, surəti-halın bu məqamə yetmiş?

Əsgəri-biçarə bu sözleri istima edib, seylabi-əşki-çəşmsarı çeşmindən cari edib dedi: Ey yarı-dilnəvəz, ey şuxi-işvəbaz!

Eye rövşənəyi-dü çəsmi-xunbar,
Aramı – dili – həzini-bimar!
Kami-dilü arizuyi-didə.
Asayışı-canı-möhñətasar.

Kim mənə izayi-hal etməyə qadir olur? Surəti-əhvalimə təərrüz qılır kim, bu növ dilxəstovü rəncur etsin? Və ya gərdişi-dövrəndən, aləmi-həvadisati-zəmandan nə bakım var ki, əncəmi-karim bu məqamə yetsin?

Monəm novgülü-bağı-ahengəri,
Menəm valideynin ezziz Əsgəri.
Mənəm kim, atam çakucundan səda,
Alır günbədi-çorxi-neyluferi.
Onun kurasından bülənd olsa gər,
Foləkdə şərər yandırar extəri,
Verir xelqi suri-Srafiltək.
Fənaya onun dəminin dəmləri*.
Əger Gavə tek rəyəti-rəzm aça,
İtaet qılar alemin əksəri*,
Onun sümtərəsi zibəs tizdir,
Edib-münfeil tiği ve xencəri.
Əger görse Rüstəm onun zerbini*,
Şücaətdə cylər vücudun bəri.

Amma senin dağı-fəraqindən bu növ pərişan olmuşam. Və həvayı-güli rüxsarindən qönçeyi-növxiztək bağlı qan olmuşam.

Sənin fəraqın alıbdır qərarü taqətimi,
Səmumi-qəhrilə bərgi-gülüm xəzan olmuş.
Edəndə yad o gün arızın enadiltək,
Həmişə virdi-lebim nalevü fəğan olmuş.

Məşuqəsi dedi:

– Ey canı-şirin! Mən dəxi sendən ayrı çəkdiyim belaləri şərh etsəm, bəisi-italeyi-məqal olur ki, ədəmi-izhar münasibdir. Hala bir tədbir et ki, səbəbi-müvəsiliət olsun.

Bir yan fələk cəfəsi mənimçün qəm artırır,
Bir yan zəmanə gərdişi min matəm artırır.
Bir yan həsud tənəsi bağrımı qan eder,
Bir yan qerib covri bəla hər dəm artırır.
Eşqin bələsi sineyi-pürxumə ah kim,
Her ləhze bir cerahəti-bimorhom artırır,
Bunlar qamusu səhldir, asan tədariki,
Hicran dili-həzinə qəmi-aləm artırır.
Bir çarə fikrin eylə məcali-vüsal üçün,
Hicrani-dövr daryeyi-əzəm artırır.

Və atan ovsafini bəyan etdiyindən, məderi-mehribanım dəxi ona töəşşüp yetirmiş. Nə ola əgər varub təcəssüsü-əhkəmi-şəriət edəsən, əgər caizü mübah olsa, məni sen alıqıdan sonra valideyni-namidərimi də ki, validi büzürgüvarın təzvici ilə şad qılaşan ki, əhli-beyt arasında təfriqə düşməsin. Və Abbas, Hüseyin bir-birindən ayrılmamasın və məcmu müxəlləfatı-mətrukatə malik olub validi-alimiqdərəm məqamında namül-bədəl olasan.

Bir daha qismət bizi ənduhi-hicran olmasın,
Xatiri-cəmiyyətim qəmdən pərişan olmasın.
Ta ki, təxti-gübən üzrə gül qoyar başına tac,
Könlümüñ şəhrinə sendən özge sultan olmasın!

Pəs, Əsgəri-biçarə dəxi bu məsləhətdən müləhizəyi-ümidi-xeyt edib, bir fazili-fərzənə və yeganeyi-dövri-zəmanə hüzurine varıb kəşfi-məal toriqilə istifsaq qıldı ki:

– Bir kimse əger bir səbiyyəni həbaleyi-nikahə gətirse, nagah validi-monguhə validəsindən təməttöji-təzvic almaq caizmidir?

Çün məzhebi-əşqdə bu suret meqamı-əşkal idi, ol fazıl məsələni fitvayı – piri – eşqə mühəvvəl qıldı. Hənuz kaşaneyi-uqdeyi-mətləb təviqdə qalmışdı. Bir gece kim, ərusi-cahanaray mehri-ənvari-zülmeti-şamdan zülfü-mişkin rüxsarın töküb hicleyi-rübdə aram buldu ve mahi-səbəfruz məclisi-sur mürəttəb edib ki, şəbi-tarı qeyrəti-ruz və sureti-Leyli tek zinətənduz qılıb dirhəmə dinar səvabitü seyyari-əflakdan təbəqlər doldurub nisar üçün amadə qıldı:

Mehr oldu büsati-çərxədən dur,
Mah aldı əlimə şəmi-kafur.
Bir türfə şəbü xüceştə fərcam,
Onun kimi görməmişdi oyyam.
Novruz günündən ol füzün qədr,
İzzətələ misali-leylətül-qədr.

Cüməxələyiş xabi-rahətde olub Əsgəri müzətər səri-təhəyyür balını-ənduhə qoyub, gah egypti-dilazar cövrin yad edib naləvü əfəgan çəkərdi, gah möhnəti-fəraqı-gülüzardan, seylabi-əşq səfheyi-rüxsarə tökərdi və deyərdi:

Qəm canimə qəsd eylər əlim yarə yetişməz,
Mətlubə nədəndir dili-biçarə yetişməz.

Hicran çəkerəm hali-pərişan, günüqara,
Ümmid əlim ol türreyi-tərrarə yetişməz.

Başlar dili-şuridə feğan yardon ayrı,
Bir bülbüla manend ki, gülzaro yetişməz.

Aramımı bir dilbəri-şirindəhən almış,
Kim, tuti dili ondakı köftarə yetişməz.

Hərçənd ki, var qönçədə yüz növ nəzakət,
Bihudədir, ol ləli-gövhərbarə yetişməz.

Guya tutalım hüsndə-məşhuri-cahandır,
Rüxsari-gül, amma güli-rüxsarə yetişməz.

Yansın bu necə tale varundu ki, Əsgər,
Ömrün tükdər hicrə, dildarə yetişməz.

Və geh fələki-kəcrəftardən şikayətlər edib bu sürüd ilə mütarənnüm olurdu:

Görəyim dövrü fəlek mən kimi naşad olsun,
Qoymadı əhli-vəfa qüssədən azad olsun
Dağılıb bir-bire dəysin bu rəvaqi-niyli,
Könlümün şəhri-kimi qübbəsi bərbəd olsun.

Və gah məhbubəyi-diləramı-cansitanının şahidi-xəyalini müxatəb qılıb söylərdi:

Yox səndə qəmi-əşqdən ey dust nişanə,
Men qəmzedənin sureti-halın ne bilirsən?
Sən bestəri-rahətde tutub təkyəgəhi-xab,
Aşıqlərin ənduhi-mələlin ne bilirsən?

Xülasə, ol qədər nəlavü şivən qıldı ki, bihuş olub, dideyi-zahirbini bağlanıb çeşmi-bəsirət açdı. Aləmi-röyada gördü ki, məğfuri-mərhum, müəllimi-məlum qəbrindən qiyam edib məscidə gəldi. Mənber üzrə çıxıb mövzələr qılırkən dedi:

– Handadır mənim canışının?

Pes, Əsgəri-xunincigər ləbbeykguyan ehrami-ixlas bağlayıb tehsili-səfaya səy edib, kendisin kəbeyi-məqsudə qurban vermək üçün məqamından durub hüzurinə getdikdə dedi:

– Ey nuri-dide! Dütəri-nikəxtərimi sənə təzvic etdim. Bundan sonra mənim malim və eyalim sənə məxsusdur. Amma gərəkdir ki, mənim Abbasımı əziz tutasan, nəvazişlər edəsən:

Yetim olan kəsə elbette qəmkürə olmaz,
Zəlili-əlem olur, izzü etibar olmaz.
Belalar içərə qılır derbədər, dəmi keçməz
Ki, bağrı qanə dönüb didə-əşkbar olmaz.

Ələssəbəh kim, talieyi-sübhi-sadiq bu məzmuni-zövq əfzayə müvafiq kəraneyi-üfüqdən zahir olub giriftarı-zülmeti-aləm olanlara tuzi-rövşəndən bəşarətlər vrdi. Əsgəri-müzətər bu röyayı-sadiqdən əhbabə hekayət qıldı və müsaidəti-əltəfi-zülçələlə talib olub, mütarəssidi-təvil oldu və bu rübənini virdi-zəban etdi:

Kərçi ahü naleyi-biixtiyar eylər könül,
Zikri övsafilə dəfi-intizar eylər könül,
Hicr eyyamində bes kim, qüssə tul əncam olur,
Səatin-ay, hər günün bir il şümar eylər könül.

Ümidvaram ki, inşallah təala ənqərib peyvəndi-müvasilət aralasında vaqe olub, ədai-təhniyat qılıb, mübarekbad edim və ol məzmunə nüsxeyi-cədid inşa qılım:

İlahi, bu duami müstəcab et,
Hüsuli-mətləbi-feyz intisab et!

Əlhəmdü livahibül-ətiyyə
Vəşşükr liyalıqıl-bəriye...
Kim, xameyi-mışk barım etmiş,
İzhar məratibi-əliyyə.
Bir türfə kitab edib mürətteb
Əhbab üçün etmişəm hədiyyə.
Tövfiqi-səadatilə olmuş,
İtmam: "Kitabi-Əsgəriyyə".
Şayəd ki, vəsileyi nicatim
Olsun bu ümuri-məneviyyə.



Ey düzlüyü sevən, eşqi gel eyləmə məzəmmət,
Zahidlikdə mən görmürəm nicat üçün əlamət.

Küfrilə din heyran qalıb, onlar kimi arayır?
Daraq, kimin mişk ətirli saçlarını darayırlar!?

Mon duyuram ruh oxşayan yar ətrini inanın,
Can mülkündən xəber verir iltifatı cananın.

Nəşə verdi yar camından nuş etdiyim hər damla,
Bir ad ilə bəzədim bu kitabımı inamlı.

Ki onum pak hümmətinin feyzi ilə hər zaman,
Parlaq günəş zühur edər adı qara torpaqdan.

Hər nə qədər tərifini mən söyləsəm var yeri,
Odur bizi kəşf eyləyen bilinməyən şeyləri.

O seadət günəşidir mənə odur nur verən,
Odur mənim hər zərremədə yüz möcüzə göstərən.

Bu canımızdır ancaq onun bir müşkatül-ənvəri,
Bu qəlbimin xəznesidir onun gənci-əsrarı.

Bu kitabda istəyirəm yazım onun sırrından,
Qoy “Mışkatül-ənvar” – deyə adlandırmı onu mən.

Qəribədir, tarixi də sanki doğmuş əsrardan,
Hasıl oldu can adı da bu “Mışkatül-ənvar”dan*.

Ey misilsiz cavan, çalış hümmət eyle hər işə,
Cavanbəxtsən, qoca kimi tədbirli ol hemişə.

Cavanlıqda dərdlər məni tez qocaltdı, durma get!
“Var”ın “yox”un cəfəsindən varlığıni xilas et!

Ey işıqsız gözlərə nur bəxş cyləyən gün kimi,
Ey zavallı aşıqların dərdlərinin həkimi.

Bu xostəyə qəmzədən lütf et bir dərman göndər,
Gülüşündən bu ölmüşə ruh ver, yeni can göndər.

Qüdsini sən bir səhrada qoyma qalsın sərsəri,
Öz yolunu itirənin axı sənsən rəhbəri.

Həqiqətə çatmaq üçün mənə doğru yol göstər,
Nədə bir səhv etsəm onu, bir mürəbbim ol, göstər!

BƏYANI-HAL

Badisəba, qurban olum, aç qapımı əsərək,
Mənə səndən başqa yoxdur bu dünyada bir kömək.

Yubanmadan gedib Selme adlı yara ver salam,
Söylə səndən başqa daha yox qelbimdə bir məram.

Dərd evinin bir küncünə düşüb qalmış xəstədən,
Şikayətlər yetər ona, söylə solub bu bədən.

Bəla məndən əl çekməyir, son qoymur bu hicranı,
Faniliyi alqışlarım qismət olsa bu cana.

Bu ayrılıq odu ecəb yandırıb yaxdı məni,
Ömrüm tamam puça getdi, yandı həyat xərməni.

And içirəm o hərəmdən qalxan müşkin qubara,
And içirəm bir an belə atmadığım ilqara.

Hər an onun xəyalilə döyünmüşdür üreyim,
Ondan başqa olmamışdır heç bir arzum, dileyim.

Səhər günəş qaldıranda bayrağını üfüqdən,
Yana-yana qəm ardınca qoşmadayam yenə mən.

Səhər kimi köynəyimi çak edirəm mən də bax,
Üreyimdən ah çəkirəm ara-sıra yanaraq.

Bütün günü belə keçir kədər dolu bu həyat,
Gecə olcaq bir zülmətə batır yene kainat.

Günəş göydən son nəfəsin dərib məhzun gedincə,
Səyyarələr gözlərindən qan axıdır hər gecə.

Ağlar, ağlar səmələr də bir matəmə bürünər,
Onun qanlı yaşlarıyla al boyanar üfüqlər.

Yüz ələmlə, yüz kədərlə nale-fəryad edib mən,
Əl qaldırıb asimanə söyləyirəm ürəkdən:

“Ey ilahi, ürəyimi parçaladı bu həsrət,
Gözlərimdə nurlu gündüz oldu qatı bir zülmət.

Yarəb, məni məhv eyleyir bu ayrılıq, bu hicran,
Şəbrim daha tükənmüşdir, kömək ol, ey yaradan!

Nə vaxtadək məhrum olum, dərdlə belim büküsün,
Nə vaxtadək piyaləmə ürək qanı tökülsün?!

Nə vaxtadək əzab çekim, qan-yaş töküm cahanda,
Nolar mənim üzümə də bağlı qapı açanda?!

Mən nə qədər gözü yaşı, qəlb odunda qovrulum?
Bu havadan torpaq kimi mən nə qədər sovrulum?*

Bu beytini ah nə yaxşı söyləmişdir bir şair,
Bu ləp mənim işgəncəli əhvalıma oxşayır:

“Ey ilahi, haradadır axı mənim nəsibim,
Mən həsrətdən can verirəm, hanı mənim təbibim?”

MƏQSƏDİN KƏŞFİ

Dostlar, mənim əhvalımdan siz olunuz xəberdar,
Görün mənim şadlığımdan qalmışdırı bir əsər?

O şəxsin ki, mehv olmuşdur hər arzusu, güməni,
Ağlamaqdan başqa nədir onun dərdə dərmanı?

Ürəyimdə çoxaldıqca hər isteyim, həsrətim,
Bir o qədər ümidi sönür, artır dərdim, möhnətim.

Dostlar, məni xatırlayıb saldınızmı yada bir?
Yoxsa belə bigənəlik size daha xoş gəlir?

Qəm əlində əsir olan bir qəribəm indi mən,
Bir şey yoxdur xilas etsin bu könlümü ələmdən.

Ömrüm keçdi möhnət içəre kəder dolu hicranda,
Gülüstanın çıçəkləri solub getdi xəzanda.

Mən bilirom ağlamaqdan faydalananmaz qəlbimiz,
Lakin yanın hər bir şeydən tüstü çıxar, şübhəsiz.

Bilirom ki, xilas etməz bu nalə, bu ah məni,
Neyləyim ki, mümkün deyil saxlamaq ah-naləni.

Heyrət etmə gözlerimdən seltek qanlı yaş axır,
Bil ki, qəlbim öz qanını gözdən çölə buraxır.

Bir zamanlar dönmüş idim bəxtiyara dünyada,
Həmdəm idim zülfü ipək, nazlı yara dünyada.

İndi belə sərgerdanəm, halim olmuş perişan,
Ağlım belə qalmış mənim öz işimə mat, heyran.

Dostlar, deyin bu dəndlərə varmı əlac, ya tədbir?
Nalə, fəqan etməkdən heç görünmədi bir təsir.

Tutulmaqdən neçin qorxsun tora düşmüş bir şikar,
Kaş ki, onu tutan ovçu olmayıdı zülmkar!

Bülbül əgər qarğı ile sahnsa bir qəfəse,
Bülbül cəh-cəh vurmaq üçün heç gələrmi həvəsə?

Təəssüflər bu ömrümüz boşça gedir anbean,
Nə xeyr işə sərf olunur, nə sevgiye, ah, aman!

Bu zəmanə saldı məni əcəb dərdə, möhnətə,
Ürək qanı çılədi bu çöhrəye, bu surətə.

Sanki mənə əzəl gündən olmuş idi bu xıtab:
İçim bulud, xaricimse olsun nurlu afitab.

Qan uddurur öz əlilə mənə zalim zəmanət,
Zahirdəsə guya vermiş mənə qızıl peymane.

Heç bir istək alınmamış bu kəcəftar fələkden,
Loğman belə olsan yenə qurtarmazsan kelekden.

Gözlərimdən qan selləri axır, qəlbim dağlıdır,
Qönçə kimi içim dolu, dodağımsa bağlıdır.

Çox sırlar bilirom mən, açmağasa yox imkan,
Desəm belə kimdir mənim əsrarımı anlayan?

İbn-əl Fərid kimi fürsət tapa bilsem mən hərgah,*
Xalqı yeni xəberlərdən eyləyərdim mən agah.

Çıxmışsa da işlərimin ixtiyarı əlimdən,
Uzaqdırısa məndən əgər indi, əziz yar, vətən.

Yenə də bu sonsuz ələm, qüsse ilə hər zaman,
Xoş günlərə ümidlərdir məni xoşhal yaşıdan.

Eşq əgər öz zövqü ilə məni həmrəh eyləsə,
Varlılıqdan, kasıbılıqdan məni agah eyləsə.

Qəlbim onun qəmisi ilə elə güler, şadlanar,
Şadlığım qəm, qəmim isə dönüb şadlıq adlanar.

Məhəbbətdir bu dünyada gözlerimə nur verən,
Odur mənə həqiqəti açıq, aydın göstərən.

Ey ilahi, Qüdsiyə sən qüdsiyyətdən bir can ver,
Onun ağır dərdlərinə öz elinlə dərman ver!

Gizli şeye baxan zaman görsün onu aşikar,
Hər işində dadına çat, sən özün ol ona yar!

FİKRİN İZAHİ

Ömür keçdi boş-boşuna, etdik daim ahu-vah,
Keçdi xoşluq zamanları, çatdı bəla günü, ah!

Ey saqi, ver piyaləni, mey qızdırınsın bu camı,
Belkə şadlıq bir də olsun qəlb evinin mehmanı.

Əl tutmasan, qəmlər moni məhv eyləyər, yaxşı bil,
Ona görə verdiyiñ su adlanıbdır səlsəbil.

Ey saqi, gel atəsimə bir su çilə çat dada,
Qızışdırınsın ateşimi o su mənim daha da.

Qəlb evinin təmizliyi o şərabdan pay alar,
Su deyilir ona, lakin bir atəşdir aşikar.

Ey saqi, bu ruzigardan mən də bir kam almadım,
Bir bədə ver, ənber içən çağırlınsın qoy adım.

Belkə o mey nicat verə mənə sonsuz kədərdən,
Ruh çiləsin torpağıma cana gəlim bir də mən.

Ey saqi, bir ayna ver ki, dünyani seyr eyləyim,
Tut qarşısında, sənə gözəl bir macəra söyləyim.

Tütü ayna görən kimi məlumdur ki, dil açar,
Sən də sudan bir ayna tut, sırlar edim aşikar.

Saqı, mənə abi-heyat peymanəsi etə et,
Əşrlərin günəşilə bu dərdimə dəvə et!

Qoy yarımnın surətini mən göstərim bədədə,
Əhsən desin bu qüdrətə yar da, mən də, bədə də.

Bu dünyada hər kəs olur bir vəchlə kamiran,
Xızır-zülmətdən, mənse güneş çeşməsindən, hər zaman*.

Ey saqi, mən dərd içinde avaroyom ruzü şəb,
Heyranlığın sehrasında dolanıram təşneləb.

Susuzluğa bir çarə qıl, ürəyimi sirab et,
Sən bu suyun xassəsini anlat mənə, səvəb et!

“Cami-mey” ki, söyləyirlər, bu sözde nə hikmət var?
Açı bədə içinde də, nə qəribə halət var.

Nəzərlərdə saf, gül rəngi görünür o hər zaman,
İçəriye çökən zaman neçün olur qızıl qan?

Deyirlər ki, huşyar edər içənləri bu bədə,
Bəs neçin məst, zəlil edir, verir həyatı bədə?

Gözə bir cür görünen bu mayedə min sıfət var,
Onda şoran duzu, həm de Fəratdan da şərbət var.

Sənə qurban olum saqi, sakit qalma, yənə dur,
Sən hərəkət edən zaman məclisimiz sən olur.

Dolu şərab bədəsi ver, unudum hər dərdi mən,
Belkə bir az can qurtarılm mən ağlımin elindən.

Ürək şənlik məclisinin çıçəklənən bağıdır,
Ağıl isə quldur kimi vurub onu dağıdır.

Dünyaları eks eyleyen saf aynadır bu ürek,
Ağıl tozu örter onu çirkli qara pərdə tek.

Lütf et, saqi, məqsədime çatım bəlkə birtəhər,
Bihuş olub qələm çekim huşyarlığı bir qəder.

Ürek azad olan zaman işgəncədən, əzabdan,
Bəlkə ona gizli sirlər olacaqdır nümayan.

Biləcəkdir bu badənin xoş səfəsi nə imiş,
Her bir işin ibtidası, intihası nə imiş!

Əger mənə kömək olsan ümidim var nəhayət,
Sənin gözəl niyyətinlə kəşf edilər həqiqət.

NƏFSİN QORUNMASI

Qüdsi meydən qüdsi nəşə istəmişdir hər zaman,
Hər kəs olar məclislərdə bu nəşeylə kamiran.

Bir mey ister, qüvvət verə o mey dinə, ağila,
O mey yox ki, onunla din, ağıl, hünər dağıla.

O şorabı istəmez ki, şer ab olmuş ləqəbi,
Zatında bir fitnə vardır, qarışdırar əsəbi*.

Ele şorab istəmez ki, etsin cana bed əsər,
Nəşəsindən qəm yaransın, xumarından dərdi-sər.

Deyirlər ki, yüz xətaya olar daim mey bais,
Ona görə ad vermişlər ona “ümmül-xəbais”.

Ağlısız baş şorab ilə qızışarsa bir daha,
Bada gedər bir gün içrə hörmət, edəb ve həya.

Bu uğursuz nəfsin hökmü qarışarsa hər işə,
Ağlasığmaz pislik olar insanlara bu peşə.

Nəfsin olsa can mülkündə saygısız bir hökümdar,
Əvvəlcə o öz həyanı ortalıqdan qaldırır.

Bu sözlərdən yol açılar belə dərin mənaya:
Ki, din əldən gedər əgər tanımasa üz həya.

Heyə yoxsa, həvəs içrə baş qaldırar rəzalet,
Zalim nəfsin istəyi də verər min bir fəlakət.

Mən bu fikri nəql etmirəm başqasının sözündən,
Öz başıma gələn işdir, qoy nəql edim özümdən:

MƏTLƏBİN TƏDRİCLƏ AÇILMASI

Cox zamandı üreyimdə dolanırdı bu sual,
Görəsən ki, içən zaman necə dəyişir əhval?

Mey nəşəsi barəsində hər kəs bir cür vurur laf,
Saf şerəbin xassəsində vardır böyük ixtilaf.

Biri onda gəzir şadlıq, fərəh, hər cür xoş halet,
Bir başqası deyir: “Şərab töredir min fəlakət”.

Biri sübut etmək üçün getirir bir çox dəlil.
Deyir: “Heç nə mənfeətdə bu şəraba tay deyil”.

Başqası da başqa dəlil göstərir çox mötəbər,
Ki, mey şeytan sıdiyidir, haqdan gelmiş bu xəber.

Hər kəs bir cür fikir edib durur fikri üstündə,
Min ixtilaf töredirlər meyin zikri üstündə.

Bunu görüb geldim belə qərara ki, mən əgər,
İsteyirsəm biləm meyin xeyir-şərin, bir qədər.

Gərək içim, baxım mən də, nə cür olur al şorab,
İçməmiş kim edə biler tərifini intixab?!

Mən bu fikrə düşən zaman gülümsədi xoş bahar,
Güllər açdı, çəmənlərdə oldu hər yer laləzar.

Səba yeli vurdı artıq gülüstana min bəzək,
Çəmənzarın simasına ənlik vurdı hər çıçək.

Nəsiməni ətir vermiş gül cöhrəli bu gülşən,
Ya ki, nəsim öz ətrilə eyləmişdir gülü şən?!

Hər tərəfdə kef əhlindən etmək üçün bir xahiş,
Yarpağını kağız edib göndərdi gül sifariş.

Bu gülşəndə bir saqidir al geyinmiş bir lalo,
Almış ələ o gül rəngli jalə dolu piyale.

Səhər çağı nəğmə deyir quşlar böyük həvəslə,
Səba yeli ürək açır xoş ətirli nəfəslə.

Nəhayətsiz forəh, şadlıq çəmənzara sığışmaz,
Sanki felək asimanda şurə gəlib çalır saz.

Çəmən, səhra başdan-başa nə xoş gəlir nəzəre,
Ruhu oxşar, könül açar hər görünən mənzərə.

Yoldaş olub neçə nəfər çekilərək guşəye,
Eyşü-işrət süfrəsində dalmış olar nəşaya.

Mən də neçə hal əhlilə, ariflərlə bərabər,
Çəmənin xoş bir yerində məclis qurduq müxtəsər.

Gül yanaqlı saçı tutub eldə gulgün peymanə,
Meyində var öz üzündən, ya da guldən nişanə.

Xoş avazlı xanondəyilə elindəki bərbət, çəng,
Könülləri oxşamağa olmuş necə həməhəng.

Badə gərək nəşə versin, olsun dadlı xoşgüvar,
Xüsusilə bahar fəsli, yanında da bir nigar.

Ağillilar bu zamanlar verməz əldən fürsəti,
Mey nə qədər saf olarsa, artar onun ləzzəti.

Qarşımızda elə şərab vardı bizim ərğəvan,
Rəngi, ətri utandırır gulləri də hər zaman.

Şöhrətində o mey sanki ruh açan bir reyhandı,
Əşli Firəng yurdundandı, ləqəbi də Şampandi.

Bütün gözəl şərablardan şöhrətlidir, adlıdır,
Hansı şərab onun kimi ləzzətlidir, dadlıdır?!

Həyat verən yar ləbi tək o mey şirin, təmizdi,
Sözü kimi acıda, mənfəəti hədsizdi.

Dəniz suyu acısa da xeyir verər o bize,
Ona görə şərabı da bənzədirirlər dənizə.

Bəllidir ki, şərab silir ürəklərdən aləmi,
Unutdurur qəm-kədəri, unutdurur aləmi.

Bunlar aydın rəvayətdir, danışmağa yox həvəs,
Nələr gəldi başımıza sərxoşluqdan bizim bəs!?

Şərab içib getdikcə çox, sərxoşluğa düşdüm mən,
Ürəyimin etəyi də çıxdı tədbir əlindən.

Hərisliyim çoxalrıqca açdı şərab üzümü,
O sildikcə qəm tozunu, çasdırdım hər sözümüz.

Sevinərək mən özümü hesab etdim o zaman,
Tacım-təxṭim olmasa da həşəmətli hökmürən.

Yenə içdim, hey içdikcə içməyi çox xoşladım,
Dilsiz idim, birdən-birə natiqliyə başladım.

Elə bildim söz mülkünün mənəm qadir sultani,
Söz düzəmkədə təkcə mənəm öz əsrimin Söhbəni*.

Qafıl idim söylediyim sözlərdən yavaş-yavaş
Qəlbimdəki şirlərimi eyləmişəm tamam faş.

Xəyalimdən tamam çıxdı sayıqlıq və ehtiyat,
Mey apardı iradəmi, düşmən açdı qol-qanad.

Bu məsəli yaxşı demiş dünya görmüş atalar,
Öz başını qorumağa sərroxş nədən güc alar?

Mən yenə də başa çəkdim bundan sonra neçə cam,
Sərroxşluğum rəqs etməyə verdi bu dəm sərəncam.

Bu qaydadır sərroxşların rəqsə meyli çox olur,
Çünki şərab təsirilə vüqar, təmkin, yox olur.

Mən, elə ki, rəqs elədim ləp pozuldu əhvalım,
Nəyim vardı getdi əldən, itdi ağlım, kamalım.

Sonra yenə başa çəkdim neçə dolu bədə mən,
Keflilikdən çərənlədim, tamam getdim bədə mən.

Hər yetənlə dalaşaraq söyüb təhqir eylədim,
Yaraşmayan işlər gördüm, cəfəngiyat söylədim.

Hərçənd ki, sözlərimdən bir az oldum xəbərdar,
Lakin əldə deyil idi heç iradə, ixtiyar.

İllər boyu sinadığım sadıq o can dostları,
Candan əziz o səmimi və mehriban dostları.

Qaba sözle mən incitdim, təhqir etdim bir anda,
Yaman sözdən yaman bir şey yoxdur, bilin cahanda,

Hər dillərin sırlarını keşf eyləyen babalar,
Demişlər: "Dil yarasına heç bir dərman etməz kar".

Sədi yaxşı demiş: "Susmaq yaxşıdır pis söhbətdən,
Pis söz salar söyləyəni xalq içinde hörmətdən..."*

Xeyir işlər təlqin edən o Məhəmməd peyğəmbər,
Demişdir ki, haqqın üzü xoş kəlamda görünər.

Firon belə küfrə düşüb Allah dedi özünə,
Lakin cavab tapmadı o, Musanın haqq sözüne*.

Atalardan qalma məsəl xatırladım sənə gel,
Dilə girov baş özüdür, açar başa dil engel.

Xalq nə bilsin axı sənin ürəyindən keçəni,
Söylədiyin sözlər ilə tanışacaq o səni.

Gah şadlandım, gah qəmləndim bu yaramaz dil ilə,
Yarəb belə yaman dilim kaş dibindən kəsile!

Hər nə isə ağlum itib eyləmişəm gör nələr
Yaraşmayan işlər tutub töötmişəm fitnələr.

Heç özüm də bilməyirdim nədir bunun sebebi,
Gah ağlayır, gah gülürdüm, xeyli küsgün, əsəbi

Mən qusmağa başladığda halim tamam pozuldu,
Huşsuz düşdüm cəsəd kimi, dilim isə lal oldu.

Başağısı sərsemliyim eyləmişdi məni xar,
Bu zavallı həli yalmız düşən bilər, anlayar.

Ayrılıqda ətrafında görmədim bir dostumu,
Ar da getdi, pul da getdi, şərabdağı kef bumu?

Etibardan dəm vurmağa haq verirmi bu halət?
Allahdan da, bəndədən də mən çəkirəm xəcalət.

ƏSİL MƏQSƏDİN BƏYANI

Ey könül, sən ibret götür öz başına geləndən,
Başqası da ibrot alsın bu yol ilə qoy səndən.

Mey məstliyi uzun sürməz, davamı da azdır, az,
Ayılandek təsir qalmaz bir nəşesi duyulmaz.

Günahını bağışlatmaq diloyırsən, dilə gəl!
Haqq yoluna dönənlərə bağışlanır pis eməl.

Çoxlarını most eleyir var-dövləti dünyanın,
Gözlərini kor eyleyir bu var-dövlət insanın.

Bu dünyani sevən demək faniliye aldanmış,
“Fəəğşeyna” ayəsilə gedib olsun qoy tanış*.

Öz ömrünü sərxişluqda keçirərsə hər cahil,
Başağısı bir an belə rahat qoymaz, onu bil!

Xumarlanmış gözlərini açan zaman yuxudan,
Görəcəkdir günəş çıxmış, işıqlanmış bu cahan.

Hər emələ ədalətlə cəza verər haqq özü,
O əyriyə əyri deyər, düzə çıxarar düzü.

* *
*

Aləm nədir sinəsində çaxnaşmalar, qovqalar,
Sərmayəsi: şöhrət, qürur bundan başqa nəyi var?!

Bu dünyanın arzuları: sonsuz ələm, məşəqqət,
Köpük kimi suda üzür, itib gedir nehayet.

Var-yox bütün əfsanədir, mənasız bir xəyaldır,
Bu xəyaldan özə nə var, dərk eylemək mahaldır...

Cox məşhurdur Səba şəhri gözəlinin dastanı,
Ki, dalğaya bənzətmüşdi şüşədəki damlanı*.

Həqiqətdən sen uzağa çox düşmüsən, əzizim,
Yoxluğa bir varlıq deyə səhv etmişsən, əzizim!

Bu dünyani duymaq olmaz xəyallara dalaraq,
Aləm nədir? Nədir onda belə lezzət, bu maraql?

Arzu kamdan çox uzaqdır, birləşməzler heç zaman,
Muzdurluqdur bu yaşamaq, dünya böyük bir zindan.

Məşəqqətlə özür sürüb, rahatlanmaq dilərik,
Əlimizdə olan dövlət: ehtiyacla köləlik.

Təəccübə baxıram mən mal toplayan hərisə.
Yığdığını alacaqdır ya tufan, ya vərəsə.

Beləliklə, qəribədir hər bəşərdə bu xislet,
Hərisliyi tuğyan edər, şərə düşər nehayet.

Sübut üçün Qurandakı bir ayəni oxu, bil,
“İnnəl-insan” ayəsinin hikmətləri boş deyil!

İşrət nədir? Etibarı olmayan bir həvəsdir,
Zəmanənin əhli kimi vəfəsizdir, əbosdır.

Gecə deyək xoş keçindik, bir az keyə baxaraq,
Gündüzlərin əzabından bəs necə can qurtaraq?!

Bir loğmanı axşam yedin, kef kökəldi, bu bəlli,
Axı gündüz achığına bu olarmı təsəlli?!

Keçənlərdən boş xatırə qalacaqdır dünyada,
Röyalarda gördüklerin bir xəyaldır bil o da.

Hökmlənlər nədir? Nəfsə məhkumluqdur mənası,
Azadlıqdan həmişəlik məhrumluqdur mənası.

Mənsebindən səmər nədir: sonsuz cədəl, qalmaqal
Başın qovğa içindədir, öz işinə yox macal.

Artar hər an təşvişlərin, üreyində təlaşın,
İşlerinə baxmaq üçün fürsət tapmaz öz başın.

Hər tərəfdən hücum edər düşmənələr və paxıllar,
Bir az keçməz xasiyyətin dönbə itdən pis olar.

Yavaş-yavaş tinətində görürən bir qəddarlıq,
Sarsılıraq viranəyə döner səndə bu varlıq.

Zülm edərsən, günahını heç boynuna almazsan,
Qan tökmək də gözlərinə görünəcək çox asan.

Zənn edərsən ki, filankəs sənə quyu qazır ha,
Özün quyu qazıb onu tez salarsan quyuya.

Nə özündən xəberin var, nə işindən, karından,
Qəfiət səni ayrı salar ən vəfali yarından.

Keçmişlərdə sənə bənzər bir məst kişi yaşardı,
Ki, mestliyin çoxluğundan mestliyini danardı.

HEKAYƏT

Bir kişinin dərd əlindən əhvalı çox çəşbaşdı,
Bazarda o gəzə-gezə bir ettara yanaşdı.

Dedi: Mənə bir həb ver ki, nəşə versin adama,
Pul verərək uddu həbi, gedib girdi hamama.

Xəlvət yərə girib palçıq sürtən zaman özünə,
Həbin güclü təsirilə baxdı bir an üzünə.

Dedi: Axı, dəyişmadı əhvalımı mənim həb?
Harda qaldı bəs şadlığım, yoxdur nəşəm, nə əcəb?!

Verdiyim pul getdi bəda, hasilim bəs nə oldu,
Könlüm kədər, qəm əlindən daha betər pozuldu.

Belə halla çıxıb getdi o hamamdan bazara,
Utanmadan min qəzəble yaxınlaşdı ettara.

Dedi: Alçaq! Bəs həbinin hanı mənə təsiri?
Heç bir nəşə verməyibdir, özündədir təqsiri.

Düz bir saat söyüdү, onu, üstünə de atdı şər,
Nəşə ondan gedən kimi tutdu özündən xəber,

Eylədiyi qəbahətdən çəkdi sonsuz xəcalet,
Ah çəkdirdi, onu yaman peşman etdi bu halət.

Dedi: Aman, gör nə bəla gətirdim öz başıma,
Hansı üzlə nəzər salıb indi öz tay-tuşuma?

* *
*

Dostum əger təkəbbürdən sən keyfi saz olmusan,
Bu dünyanın eşqi ilə bir ədəbaz olmusan.

Olma pisi yaxşiların corgosinə qoyan sən,
Sərxoş ikən gəl özünü ayıq sanma, oyan sən!

LƏTİFƏ

Bir alimdən keçənlərdə sual etdi bir nadan:
– Heç divana bilərmi ki, məhrumdur o ağildan?

Bilərmi ki, o dəlidir, şüura da biganə?
Cavab verdi: Bilə bunu, demək deyil divanə.

CAN YAXAN EŞQİN İŞİĞİNDƏN .
BİR ŞÜA

Salam, sizə ey sevdanı bilən əhli-mərifət,
Səlamətlik guşesinə çəksin sizi məhəbbət.

Məhəbbətsiz bu dünyada nəşə yoxdur, bu şəksiz,
Eşqi isə duymaq olmaz, saf duyğulu ürəksiz.

Ürəklərin rahatlığı eşq ilədir hər zaman,
Hər kəs olmuş öz eşqilə bu dünyada kamran.

Bu dünyada yoxdur ancaq məhəbbətin ədəmi,
Başdan-başa o qəm, kədər olsa belə, nə qəmi?!

Onun qəmi ele qəm ki, çox üstündür şadlıqdan,
Onun bəndi içindəsə azad olar hər insan.

Dərd içində əger nalan qoysa belə o canı,
Unudarsan həmişəlik sən hər iki dünyamı.

Qəlbim sonsuz heyatı bu dərdə qurban edərdi,
Ürək çəksin qoy dərmandan yaxşı olan bu dərdi.

Bu xərabə yero düşüb can çəkişən hor insan,
Öz kədərli üreyini istər edə şadman.

Lakin yoxdur bir nəfər də bu dünyada bəxtiyar,
Şadlıq, şöhrət, xoşbəxtliyin ancaq quru adı var.

Hərənin bir dərdi vardır, deyin kimdə qəm yoxdur?
Bir fərq ilə: birində çox, o birində lap çoxdur.

Başdan-başa bu dünyadan işləri qəm, kədərdir.
Lakin insan bu işlərdən qafıldır, bixəbərdir.

Bu dünyada bir iş yoxdur, olsun tamam zərərsiz,
Bir şirin bal tapılmaz ki, olsun tamam zəhərsiz,

Hər bir işin mənasını axtarırlar səbəbdə,
Öziyyətsiz tapılmaz bu aləmdə bir səbəb də,

Cəhd eyləyir, hər kəs tapsın bir az şadlıq dəmini,
Şadlıq tapmaz, o daha da artırır öz qəmini.

Bu dünyada qəm, möhnetdən başqa yoxdur səadət,
Eşq olsun o aşiqə ki, ona gülür məhəbbət.

Bu qəmlərdən, kədərlərdən, işgəncədən, əzabdan,
Ancaq bir şey xilas edər ürəkləri hər zaman.

Olmasın qoy can evində yar qəmindən başqa qəm,
Dərd bir olsa tez tapar o öz dərdinə bir məlhəm.

Sənin dərdin o vaxt çatar istədiyin dərmana,
Ki, qovuşsun könül yara, can vəfəli canana.

Bu mətləbi yaxşı dərk et: Məhəbbətdir azadlıq,
Onun qəmi, kədəri də olar xoşluq və şadlıq.

Həqiqətdən bəhs edərkən yada düşdü bir məcəz,
Bir cavandan deyim sizə ki, olmuşdu eşqi baz.

HEKAYƏT

Misirdə bir gözəl vardı yanaqları al-əlvən,
Ölkədə o ezizlərdən sayılırdı hər zaman.

Camaltı nur çıleyirdi çıraq kimi hər yana,
Onun xalı atəşinə yanmışdı çox pərvana.

Yanağının kitabında yazılmış sətr arası,
Şərh olunur ona baxan zamanda “nur” ayəsi.

Dodağıyla can bəxş edər gözlərilə ovlardı,
Surətində yaradının sənəti canlanardı.

Kakılində görünərdi ümid, qorxu əseri,
Ayı iki parçalardı qaşlarının xəncəri.

Qara zülfü kemənd kimi halqa-halqa buranda,
Vurğun qəlbini tora salıb ovlayardı bir anda.

Gülşənində yanaq kimi bəsləyirdi bircə gül,
Ona nəğmə oxuyardı yüz şur ilə min bülbüll.

Ona aşiq olanlardan birisi də əttardı,
Hər xəstəyə dərman verib özü xəstə yatardı.

Öz yanında xoş etirli dərmanları var ikən,
Yar zülfünün qoxusunu axtarardı sübh erkən.

Bu dərd ilə zaman ötdü, aylardan il düzəldi,
Günlər keçdi, bahar ötdü, xəzan keçdi, qış geldi.

Bir görüşə möhtac idi o binəva, müxtəsər –
Bu görüş də o yazığa olmayırdı müyəssər.

Bir gün o ay aşıqların nalösündən incəldi,
Aşıq qanı tökdüyündən canına bir dərd geldi.

Ya da nəzər oxu ile vurduguyun yaralar,
Bir bədnezər zərbəsi də ona axır etdi kar.

Təbib onun mərezini yoxlayarkən nəhayət,
Dərman üçün yazdı ona meyvələrdən bir şərbət.

Təsadüfən bu şərbəti hazırlamaq zamanı,
O ettarı getirdilər düzətsin bu dərmanı.

Əttar yarı görən kimi zəferantək saraldı,
Çırpinaraq qəlbini birdən onu sonsuz dərd aldı.

Ciyərinin qanı ilə cuşa geldi həvəsi
Gözlerini qapayırdı yarın odlu nəfəsi.

Sinəsində tufanvardı sanki coşğun dənizdi,
Dodaqları bağlı idи, heyratindən səssizdi.

Huş gedərsə, dodaq səssiz, hərəkətsiz dayanar,
Gül önündə bülbüll qəlbini çırpinaraq odlanar.

Bəli, əsil aşiq odur öz yarını görendə,
Varlığınu unudaraq dili düşsün kəməndə,

Gözlərini açıñ ancaq yar üzünə her zaman,
Ancaq yarın söhbetini eşitsin o anbaan.

Camalının xəyalilə o qəlbini xoş tutsun,
Canı oda düşsə belə varlığını unutsun.

Varlığından olub düşsə çəşqinliqə, heyrətə
Od içinde sizləməyi sığışdırmaq qeyrətə.

Nə isə, o hazırladı meyvələrdən bir şərbət,
Atəş üstə qoyan zaman artı onda hərəret.

Eşqin əcib təsirindən olmuşdu çox pərişan,
Sərəxos idi məhəbbətin şərbətindən bu zaman.

Bulayaraq qarışdırıcı barmaqıyla şərbəti,
Bu şərbətdə yandı əli hiss etmədi o qəti.

Dilber onun halın görüb qandı o da aşiqdır,
Öz eşqində fədakardır, məhəbbətə sadıqdır.

Min könüldən aşiq oldu ona məşuq olan yar,
İstədi ki, daim olsun ona yaxın həvədar.

Aşıq əger öz eşqində göstərərsə sədaqət,
Məşuq ona aşiq olar, budur əsil həqiqət.

Eşqin çətin imtəhanı titrətsə də əsəbi,
Bil məcazi məhəbbətin budur axır tələbi.

Sədaqətli aşıqlorin budur həl, bil bunu,
Burda Leyli daha artıq tələb edir Məcnunu.

Yarla aşiq, vəsl ilə hicr, gəldi müvafiq ədəd,
Sal yadına ki, nə dedi: "Qül hüvəllahü əhed".

Müddəəni sübut üçün eldə gözəl misal var,
Artıq sözər küfrə döñər, burda sözü gel qurtar!

Son özünü tanımadan, necə mümkün bu əməl,
Bu hikmətin əsrarını anlayasan mükəmməl?!

Öz halim o uşaqla tutuşdurub sal yada,
O, günoşı görməmişdən inanmazdı dünyada.

HEKAYƏT

Qaranlıq bir ev içinde doğulmuşdu bir uşaq,
Evlerində bir ustaddan clım öyrəndi o ancaq,

Tanımadı şamdan başqa işiq veron atəşi,
Bir an belə görmedi o gözlərile günəş.

Müəllimi hər nə qədər söylədişə aşikar,
Ki, dünyada hər bir şeydən işiqli bir günəş var.

Uşaq ona inanmayıb hey deyirdi ustada,
Ki, bu şamdan işiqli şey ola bilməz dünyada.

Bir gün səhər çölə çıxdı, uşaq heyran dayandı,
O günəşini görən zaman bu sözlərə inandı.

Bədənin bir evə bənzər, camın ona bir əşdir,
Ağlın nurlu şama bənzər, eşq isə bir günəşdir.

Sən bilmirsən əbədiyyət mehri nədir, ey nadan,
Ağılçatmaz hər bir şeyi mahal sanma hər zaman.

Bu sözlərin yeri deyil, yersiz sözdən çəkin, qaç,
Məhəbbətdən bir söz söyle, aşıqlikdən söhbət aç!

DÜZLƏR MƏSLƏKİNİ İZLƏYƏNLƏR DASTANININ DAVAMI

Bu aşıqlıq, bu məşuqluq əvvəlinci mənzildir,
Eşq əhlinin kami-dili bu mənzildən hasildir.

Birdən artıq çoxluğa üz qoyan dəmdə bu vəhdət,
Görüşündə, xasiyyətdə yarandı bir ziddiyet.

Vəhdət durur öz başına, heç asılı olmadan,
Görünüşdə, xasiyyətdə həm əyandır, həm nihan.

Kainatın öz sırrı var baxma ona havayı,
Hər şey doğub məhv olmada birce ondan savayı.

Çoxluq təzad yaradırsa əsrarəngiz vəhdətə,
Aşiq-məşuq ad verildi bu əzəli hikmətə.

Hər bir işdə nazu niyaz tələb edir bu dövran,
Bu cür ancaq işlərdəki nöqsan qalxar aradan.

İsteyirsən gizli sırlar sənə olsun aşikar,
Qurandakı "Allahü nur" ayəsini et təkrar.

MUŞTULUQ XƏBƏRİ

Bu rəmz ilə xitab etdi Xəlilullah insana,
Ona şahid ayla, günəş, odur Allah insana*.

Yemək, sevgi arzusuya yaşamaqda bu bəşər,
Ulduz kimi bu arzular başı üstə cilvəgər.

Şərafətə minor insan artarsa onda şühr,
İnsan idrak sayesində günəş kimi saçar nur.

Bir baş daha yüksələrsə dönüb olar bir mələk,
Günəş kimi ondan işiq alar sonsuz bu fələk.

Məhəbbətlə günəş dildə bir adlanır mehr, mehr*,
Əbədidir günəş kimi məhəbbət də, deyil sehr.

Məhəbbətdə dərk eyləyer insan özü-özünü,
Sevgi, sevda, məhəbbətlə başlayar hər sözünü.

Qurana bax, genişsə də mənaları, məzmunu,
“Bey”lə “sin”lə başlanaraq bitir, yaxşı bil bunu!*

Məqsəd belə aydın iken bu tekrarə nə hacət?
Düz demişlər, ariflərə bir işarə kifayət.

EŞQDƏ TƏMİZLİK HAQQINDA

Məhəbbətdə sanma küfre, nə də dinə uyan var,
Rindlik, məstlik olan yerdə ayınlərə kim uyar?

Fisqile zöhd insanlara qurulmuş bir duzaqdır,
Huşyar olan şübhəsiz ki, bu kələkdən uzaqdır.

Səfsətədir hər müddəə, fikirləri müəmma,
Məsələlər məlum olmur, hər şeydə var bir əmma.

Aşıqlerdə təqlidə heç olmaz zərrə etimad,
Ancaq vardır hər bir işdə öz gücünə etiqad.

Bos laqqırtı nəyə lazıim, xoş gəlsə də hər avaz,
Göz gördüyüün qəbul edər, quru sözə inanmaz.

Eşq hədisi başqa şeydir, diqqətlə bax ona sən,
İbrət alaq indi biz də bu hikməti hədisdən.

Sözə yeni məna, yeni şəkil versin fikrimiz.
“İstincəni”, “İstibrəni” başqa cür şərh edək biz.*

Bunlar nədir ki, bunlarsız taət haram sayılır,
Onlar olsa insan qəflet yuxusundan ayılır.

Burada gel bu sözlərin izahını eşit bir,
Fazillərin müəllimi Şeyx Bəhai demişdir:

Yaramazlar! Bu eməldən, hərəkətdən utanın,
Ki, istinəcə daşlarını gizlərsiniz şeytanın.

İstincədan qərəz budur—ürək temiz olmalı,
Alçaq tiynət mehv edilib paklıq əziz olmalı.

İstibrəsa o deməkdir, gizli saxla hər sözü,
Sırr deyilən xəzinəyə sahib olsun qəlb özü.

Şərab içsən, şərabla da apararsan xumarı,
Su olmasa bəs təmizlik nə cür olar, bil barı!

Əbediyyət badəsilə sərxoş olan bir adam,
“Vellezine-amənu”dən alar qüvvət və ilham.

Bu söz ilə təmizlənsə hər ürəyin qubarı,
Camahında şəfəq salar könüllərin ilqarı.

Bu bədxahlıq, yaramazlıq, xəbisliklə, ey cahil,
İbadətin mənasızdır, qəbul olmaz duan, bil!

Bu hərəket çox benzəyər dərgahında üsyana,
Zahirdə heqq, batındəsə bağlanmışan şeytana.

Bu riyakar itaətdən susmaq daha yaxşıdır,
Asi olmaq müşriklikdən hər menada yaxşıdır.

Pis sıfətdən çəkin, heqqə istinad et ey insan!
Bir an belə üz döndərmə “gəl-gəl” deyən Allahdan.

Alın açık hər işini eşqə bağla həmişə,
Qoy eşq olsun dil əzberin, sənə yüksək bir peşə.

Məhəbbətdən başqa yoxdur sənə düz yol göstərən,
Odur xeyir işe çəkən, sənə cürət, güc verən.

Ey qəfəsdə çırpınan quş, təmbəllikdən iş aşmaz,
Sən qartalsan, milçək işi qüdrətinə yaraşmaz.

Öz nəfsinin məhbəsindən qurtar, azad qanad çal,
“Leysə lili-insanı illa ma sea”dən ibret al!*

Əqlin varsa puç eyləmə ömrünü, qıl ehtiyat,
Qoyma boş-boş kefcilliyyə hədər olsun bu həyat.

Bir düşünsən əbədiyyət dövlətinə sahibsən,
Müvəqqəti ləzzət üçün vermə onu elindən!

Asılıklə oziz ömrü göydən yerə salmasan,
Qocalmisan, uşaq kimi çirk içində qalmışan.

Ürəyini azadlıqdan özün saldın zindana,
Yaradılış mənasından xəbersizson, qansana!

Həq yaratdı özü kimi səni, verdi min ziynət,
Bu qamətlə dedi bize etməlisən itaət.

Onda olan əlaməti, o cələli istəsən,
Sidq ürokla, doğru dillə züləcələlli istə sən!

Xəlvətdən bir menzil verdi sənə möhkəm, mükəmməl,
Sonra dedi öz eqlinla bize təref qayıt, gal!

Lakin indi bunları sən unutmusan, ey insan,
Heyif olsun sənə heyif, yaziq sənə, bir utan!

Bəzen guya meyl edirsən ibadətə, xaliqə,
Pərdə olur öz varlığın itaətə, xaliqə.

Cəhənnemin qorxusu, ya behşit üçün ibadət,
Etməz haqqın dərgahında sadıqliyə dələlet.

Çünki bu nəfs istəyidir, xudporəstlik deməkdir,
İtaətin əvəzinə qurulmuş bir kələkdir.

Behaidən yenə düşdü yadıma bir rəvayət,
Bu yerde çox münasibdir, qoy eyləyim hekayet.*

O demişdir: İtaətdən əvəz almaq istəsən,
Bu korluqdır, muzdurluqdır, əl çək bətə adətdən.

Aşıqlarə məqsəd ancaq yar vəslidir hər zaman,
Cənnət şövqi, ya cəhənnəm xovfi bilməz o bir an.

Kimdə olsa yar sövdəsi de nə qəmi var onun?
Öz behşti, öz dəhşətli cəhənnəmi var onun.

Kafirlərin küfrü, həm də dini hər bir dindarın
Ürəyində bir zərrəcik dərdə bənzər ettərən.

Hər şəxsin ki, olsa bu cür yüksək ali hümməti,
“Əssabiqun” ayesindən alar gücü, qüdreti.

Candan keçib çatar o dəm cananının vəslinə,
Əzəliyyət aləmилə qovuşar, bil, o yene.

MƏHƏBBƏT VƏ VƏFA ŞƏRTLƏRİNİN ŞƏRHİ

Ey müxatəb, eşqə meyl et, dərdlərinə ver dərman,
Allah eşqin bəslasile edir bizi imtəhan.

Eşq aləmdir, işgəncədir, nəhayətsiz macəra,
Aşıq gərək əzablara dözməyi də bacara.

Alşərab ki, bu lozzotı bize bir az tanıdır,
Aşıqların göz yaşdır, ya da ürək qanıdır.

TƏMSİL

Yaranmışdır qan dənizi içinde bir inci tək,
Ya kənarı tikən dolu incə, lətif bir çiçək.

Qızılğülü dərə bilməz tikanından çəkinən,
İncini kim əldə edər dənizlərə girmədən?

Canan qəmi can mülkünü dağıdan bir afətdir,
Lakin əsil menada o sənə candır, nemətdir.

Bu səhrada can nə imiş, onun qədri nə imiş,
Candan keçmək olmalıdır hər aşiqə əvvəl iş.

Ölmekdən çox nəfs öldürmek çətindir bu dünyada,
Bənzəyirlər biri böyük, biri kiçik cihadə.

Bu hikmətə sübut üçün lazımlı gelsə hekayət,
Qoy söyləyim “Məsnəvi”dən bir münasib rəvayət*.

“Ölüm” adı gələn kimi hər kəs gələr vəhşətə,
Bu qovm isə rişxənd edər belə yersiz dəhşətə.

Derde düşüb çəkən zaman intəhasız iztirab,
“Ölüm” sənə meydan oxur, olar sonda kamiyab.

Bu dünyaya bağlılıqsa əgər sənde ixtisas,
Sanma qəmdən olacaqsan ölüm ilə sən xilas.

Torpaq səni udanadək özün dönüb torpaq ol,
Ya torpaqdan təmizlənib, çirkinlikdən uzaq ol!

Sözsüz, səssiz bu mənanın əsrarını gel öyrən,
Sən ölmekdən əvvəl yaşa, bir an qorxma ölümündən.

Hər kim belə sifətlərə malik olsa dünyada,
“Ölüm”, “həyat” qəmlərindən azad olar daima.

Hər kəsin ki, mədəsində doldu min cür zir-zibil,
Ya qəlbini əsir etdi min cür kədər, qüssə, bil!

Gözü açıq olsa belə batar dərin yuxuya,
Aram olmaz, qan-yaş tökər, düşər sanki quyuya.

Gözlerinə zülmət çökər, minbir xeyal görünər,
Yuxuları xoflu olar, min dəhşətə bürünər.

Əger dərdsiz, qəm-qüssəsiz uyuyarsa bir insan,
Ayıqlıqdan daha da şən yuxu görər hər zaman.

İndi sən də qiyas ele seç özüne doğru yol,
Nəfsin, həm də bu aləmin məhbəsindən xilas ol!

Bu əzabdan öz “ölümün” etsin səni qoy azad,
Gelişlə qoy eyləsin bircə dəfə səni şad.

Qoy aparsın səni ruhlar aləminə durmadan,
Oradaca bilərsən ki, bu dünyadır bir zindan.

İstəyirsən biləsən ki, düzgünmüdür bu xəber,
“Son əvvəldən xeyirlidir” ayesinə sal nəzər.

MƏSLƏK YOLÇULARINA ŞADLIQ XƏBƏRİ

Sakit durma, ey sərgəstə könül işe başla sən,
Dünya və din matəmini saxla belə vaxt ikən.

Sərxoş ikən huşyarlıqdan dəm vurursan nə üçün,
Bütpərəstkən dindarlıqdan dəm vurursan, nə üçün?

Pay umursan qapısından məhrəm bilib hər kəsi,
Quzğunlardan istəyirsən sən bir hüma kölgəsi.

Zənn edirsen ki, filankəs səni dilşad edəcək,
Ya da qəmdən, işgəncədən səni azad edəcək.

Bilmirsən ki, onun dərdi səndən də laelacdır,
Bu dəbdəbə, şöhrətılı o, səndən də möhtacdır.

Öz başının hayınladır, gücsüz qalmış cahanda,
Başqasına nə cür kömək göstərəcək bu anda.

Get Qurandan oxu yenə sidqi-dillə bir aya,
Belkə "malik" ayəsindən düşə sənə bir sayə.

Odur hakim nə istəsə edər, hökmü rəvandır,
Padşahi gəda etmək onun üçün asandır.

TƏMSİL

Sən olsan da aciz, küskün, zəif, gücsüz, xaksar,
Vücudunda lakin vardır: iradə hər ixtiyar.

Xalıq sənə bəxş etmişsə görən göz və əl-ayaq,
Bu nemətdən istifadə etməlisən bir sayaq.

Acizliyə biganədir, o qüdrotlı, qadir şah,
De ki, xalqa sən özünsən arxa, pənah, ümidgah.

Öz mülkündən o her kimə yer verərsə hörmətlə,
Onun başı somalara yüksələcək şöhrətlə.

Sonsuz qüdrət sahibidir, elçatmazdır bu celal,
Lütfü hədsiz, mərhəmeti sonsuz, hökmü bizeval.

Kam istəyən bəndəsinə deyər: İstə, verim mən,
Bütün dünya pay almada onun nemət bəhrindən.

Hər kəs doğru bir ürəklə dua etsə basovab,
Hüzurunda şübhəsiz ki, dərhal olar müstəcab.

Bu sözləri yazan zaman xəyal çatdı dadıma,
İt haqqında bir əhvalat gəlib düşdü yadıma.

HEKAYƏT

Ev sahibi öz itini dam üstündə bağladı,
Onu daim bağlı qapı arxasında saxladı.

Bir həftə ac, susuz qaldı orda yazıq it naçar,
Gündüz fəqan qoparardı, gecələri ahü-zar.

Günələr keçdi, qalmadı heç onda, qüvvət, güc daha,
İtə olan bu zülmələr xoş gəlmədi Allaha.

İtə başqa çarə yoxdu qapı bağlı, ev zindan,
Rəhm eylədi ona bağlı qapıları açdırın.

Qəzadan bir alov düşdü ev alışdı sübh erkən,
Qapı yandı, it də xilas oldu ölüm cəngindən.

Əfsus olsun ele nəfəsə, o alçaqdır itdən də,
Güzaranı pərişandır düşüb möhkəm kəməndə.

Ne nələsi əsərlidir, ne duası müstəcab,
Əməlləri tersinədir, günahları bihesab.

Dərgahından alar bir pay hər hünərli, hünərsiz,
Özlərisə qalar daim macəradan xəbersiz.

Haqqın böyük kərəmindən məhrum qalmaq yararmı?
Kərimlərin paxıllarla nisbətləri de varmı?

Qüdsi, mütləq sənə addan, şan-şöhrətdən fayda yox,
Tale küskün, bəxtin zəbun, seadət yox, nələ çox.

Bir cazibə istə qüdsi aləmdən ey Qüdsi zar,
Ta isteyin təxəllişə uyğun gəlsin aşikar.

İndi belə olsan əger sən nəfsinə qul, yene,
Yəqin bil ki, dərman olmaz ürəyinin dərdinə.

ALÇAQ NƏFSDƏN ŞİKAYƏT

Alçaq nəfsin dad əlindən verir mənə min əzab,
Odur verən ürəyimə sonsuz kədər iztirab.

Cananımın dərgahından uzaq salır o məni,
Onun zalim əllirlə alışır can xərməni.

FİKRİ SÜBUT

Bir mötəber kitabda mən gördüm belə bir xəbər,
İt ayağı dəyen yerə qədəm basmaz mələklər.

Neçin bəsit Əshabi-Kəhf ilə kaha girərek,
Dördüncü ya səkkizinci hesab oldu o köpək*.

Neçün gelib tapmadılar mələklər o kahanı,
Bu hədisin dəllilləri, həqiqəti bəs hanı?!

İt bəlkə də alçaq nəfsi timsalıdır insanın
Bəlkə ən şum, ən murdar bir xilqətidir cahanın.

Həq nurunu örtür, qəlbini boğur zülmət içində,
Kim gecələr günəş görmüş bu kainat içindo?!

Binəvadır o adam ki, sevgilisi böylədir:
Vəfasızdır, can alındır, işi riya, hiylədir.

Bu zalim yar salır hər an məni dərdə, möhmətə,
Min günaha düçər edir, salır böyük zillətə.

Nə etməli, çarəsizəm dərdlər isə aşikar,
Gözüm varsa baxmaq üçün, yoxdur əldə ixtiyar.

Gah kor edir, ağlın gözü tapmaz olur işiq, nur,
Gah beynimi mögrurluğun küləyləsovurur.

Mən filanam, filankəsdən neçin qalım bəs dala?
Ya filankəs neçin belə çatmış cahü celala!?

Ağıl məndə, özümdədir dünya malı, dövlət də,
Kimdən əskik yaranmışam istedadda, cüretdə?!

Belə boş-boş xülyaların əsiri hər eqli kəm,
Gecə-gündüz xiffət edib kədərlənir, çəkir qəm.

Lakin edir özü kimi yüzlərinə köləlik,
Bu ölümə heyat deyir ölməsə də hələlik.

Ömür keçir çox mənasız boş-boş xəyal içində,
Aciz ikən üz göstərir saxta cəlal içində.

Edir çılgın ehtiraslar könlüməz tarımar,
Gün keçdikcə rəzalətə sürükləyib edir xar.

Malu dövlət, ya da şöhrət arxasında hər zaman,
Həftə-həftə, ay-ay, il-il dolanırıq sərgərdan.

Tamahkarlıq varlılara el açdırır bax sene,
Eşidirson hər alçaqdan min sərzəniş, min tənə.

Arzu, tamah tükənməyir, bitmir tələb, iztirab,
Bu minnət, bu tənələrə olmayırsan kamiyab.

Hirsə əsir o yolcuya bənzəyir bu, eşit, qan!
Əl açaraq utanmadı el-obadan, Allahdan.

HEKAYƏT

Bir kişinin vəziyyəti pisləşəndə bir qədər,
İstədi ki, işlərini sahmanlaşın birtəhər.

Pul götürüb çölə çıxdı ki, korlara paylaşın,
İstədi ki, ehsan üçün o korları haylasın.

Bir gözlü də qaça-qaça gəlib ona açdı əl,
Yalvararaq pul istədi, dedi: "Məni qovma gəl!"

Kişi dedi: "Mən korlara pul verirəm, çəkil get,
Sən gözlüsən, heç olmasa öz boyundan həya et!"

Gözlüfərə pul paylamaq adət deyil heç zaman,
Reddit ol sənə bir pay düşməz mənim ehsan pulumdan".

Yoldan ötüb keçirdi bir dünya görmüş əhli-dil,
Bu sözləri eşidinco durub güldü dedi: "Bil.

Lap madərzad korlardan da daha kordur bu adam
Ondan neyçin sən umursan heysiyyətə ehtiram?!

Əgər o kor olmasaydı yolculuğa getməzdi,
Sendən kərəm gözleyerek, Allahı tərk etməzdi.

Bu da kordur ki, pay umur özü kimi bəndədən,
Bu gözlünü o korlardan ayırsan nahaq sən".

ŞİKAYƏTİN SONU

Zalim nəfsin min başı var, min rəngi var dünyada,
Hər an başqa cilvə ilə üz göstərir bir əda.

O hər kesdə bir ayrı cür zühur edir hər zaman,
O gah qızğın ateş olur alovlanır onda can.

Bu fikrimi sübut üçün, bax "kitabi-Məsnəvi",
Əsərində nə kəşf etmiş alicənab Moləvi.

Həris nəfsin yüz başı var, hər başında bir eməl,
Əl çatmayan asimandan yer altına atmış əl.

Birisinin uşaq dərdi, dövlət dərdi, mal dərdi,
Gör "innəma əmvaləküm" necə düzgün xəbərdi.

Biri kefə düşkün olub arxalandı zoruna,
O birisi əsir düşdü çirkin şəhvət toruna.

Bir başqası şirin nemət həvəsilo yaşadı,
Birisi də elvan xolət həvəsile yaşadı.

Bir digəri cahu cəlal axtardı hey durmadan,
Birisi də kölgəsindən qorxub oldu hərasan.

O birisi lezzət aldı nökərçilik etməkdən,
Başqası da ad qazandı elm ardınca getməkdən.

Bir başqası hiylə qurub, göldi xalqa min kələk,
Zöhdü təqva toru qurdı hər an misli-hörümçək.

Hər birisi məqsədinə çatmaq üçün çalışır,
Öz ömrünü puç eyleyir, boş işlərə alışır.

Boşa çıxır əməlləri, kəsilirsə əlacı,
Bar vermisə arzusunun, istəyinin ağacı,

Hiylə qurub bidad edər ister qanlı intiqam,
Qərez ilə, qəzəb ilə tutmaq istor bir məqam.

Hər cür rəzil vasiteyə el ataraq o qəddar
Hər vəchlo zalim nəfse çıxməq istor tərəfdar.

Bilməz sonra nə zərbələr doyəcəkdir nəfsinə,
Bəlkə birdən işlər tamam çevriləcək əksinə.

Zülmü hösəd hiylə ilə bu dünyada iş aşmaz,
Hər bir işin bir ziddi var, qafıl olmaq yaraşmaz.

Bu baredə xatirimə düşdü gözəl hekayət,
Hər eməlin mükafatı verilecek nəhayət.

HEKAYƏT

Hindistanda bir şah vardı ədaletli, bəxtiyar,
Dünyaları fəth edərdi bu qüdrətli hökmər.

Sonsuz idi qəzəbi tek onun lütfü, şəfqəti,
Hər tərəfə yayılmışdı adı, şanı, şöhrəti.

Etiqadca atoşpərəst olsa belə hökmər,
Xudpərəstlik badəsili məst deyildi heç zaman!

Bütpərəstlik etiqaddan doğur aydın, aşikar,
Onda nə nəfs istəyi var, nə də nifrət, qorxu var.

Xudpərəstlik-dinsizlidir, kaferlikdir bil, inan!
Məslək gedər, düzlük itər, yoxa çıxar din, iman.

Çox yazıqdır öz nəfsinə əsir olan dünyada,
Axır ömrü puç olacaq, çatmayacaq murada.

Çatmaq üçün arzusuna nəfsə uyan hər insan,
Öz işini salar daha çətinliyə anbaan.

O yazığın işi daim olar həsəd, sitəm, kin,
Bu dünyada halı budur nəfs ardınca düşənin.

Layiq deyil belə alçaq sıfət məncə heç kəsə,
Xüsüsile ünvanına şah deyilən bir şəxsə.

Şahın hökmü olmalıdır xalq rəyinə müvafiq,
Elə bir iş tutmalı ki, xalqa olsun o layiq.

Ölkəsində qəddarlığa, zülmə etsə şah adət,
Heç bir zaman xalq içinde hökm sürməz ədalət.

Şah bir etsə zülmü, onun xadimləri yüz edər,
Gedər elin iqtidarı, hörməti də tez itər.

Bu halları görən zaman söyləmişlər atalar:
Ölkədə şah zalim olsa, xadimləri can alar.

Viran edər öz yurdunu zülm eyləyen hökmər,
Həqiqəti yox eyləyer, puça çıxar din-iman.

Şah kafer də olub əger ədaletlə görse iş,
Rəhmet ilə yad olunar, versə elə asayış.

Küfrilə zülm olan yerdə dövlət olmaz payidar,
Bəsdir, zülmü küfr haqqında səhbətini gəl qurtar!

Xülasə o padşahın var idi bir vəziri,
Ölkəsinə düzəldərdi onun işi, tədbiri.

Hər kəs əger döndərseydi xaqandan üz arabır,
İşlətər etmək üçün çalışardı o vəzir.

Qəzəblənib xaqan versə ədaletsiz bir fəman,
Onu yanlış fəmanından döndərərdi hər zaman.

Vəzirdən çox razi idi xaqan ilə rəiyyət,
Hər bir işdə onun sözü kəsb edərdi qətiyyət.

Hökmdarı xeyr işlərə eyləyərdi o vadər,
Hökmdara sadiq idi, rəiyyətə havadar.

Bir gün xaqan xəstələndi, göründü son sefəri,
Fələk onun boğazına tökdü ölüm zəhəri.

Bu durumsuz dünyada bir boşluq oldu qisməti,
Bu qanundur: Gərək hamı içərəm ölüm şerbəti.

Səltənətə varis onun birçə oğlu var idi,
Onun da nə qanacağı, nə də ağlı var idi.

Cıxb şahlıq taxtına o fərehləndi, oldu şən,
Lakin sonra zəiflədi həm səltənət, həm vətən.

Vaxt keçdikcə düşmənləri baş qaldırıdı hər yandan,
Dostlar isə yavaş-yavaş döndərdilər üz ondan.

Hər yetəndən hiylə, kələk işlətməkçin dərs aldı,
Ölkə içəri inamsızlıq günü-gündən çoxaldı.

Biri xoşa gəlmək üçün yaltaqlandı gülərək,
Biri qurub kef möclisi işə saldı min kələk.

Biri dedi: – Sənin kimi ləyaqətli sərdara,
Sənin kimi hökmədara, şücaətli sərdara,

Layiq deyil ömr eyləyə min-bir qovğa içində,
Şah olmalı daim kefdə, eşqü sevda içində.

Biri dedi: filankəsin qızı-gözəl bir afət,
Günəş çəkər cəmalının qarşısında xəcalat.

Bir yol ilə bu saraya düşməlidir o peri,
Yalnız sənə layiq görmək olar elə gövhəri.

Başqasısa deyirdi ki, bir nəşədir mey cana,
İçib məst ol, kefli-kefli sarılı nazlı canana.

Biri dedi: Bir cavan var, çalan zaman o rudu,
Gözol şaqraq neğməsilə heyran qoyar Davudu*.

Məlahətli səsi ruha misilsiz bir qənimət,
Süleyman şah cəlalından çox üstündür bu nemət.

Püstə ağızı, saz səsili oxuyanda bax ona,
Avazının hər cəh-cəhi dəyişilməz cahana.

Xülaso, şah elə daldı sonsuz cys-işrətə,
Ki, unutdu şahlığını, laqeyd oldu millətə.

Hökmdarlıq qüdrətini verdi yelə, tufana,
İşə düşdü saqi, şərab, saray oldu meyxana.

Əvvəl əgər məhrumdusa düşüncədən, ağıldan,
İndi daha dəlidən də dəli oldu o nadan.

Şahın kefi məmləkətə bir dözülməz matəmdir,
Birisinin yersiz kefi minlərinə dərd-qəmdir.

O ağılli vezir işə olmayıb bir an rahət,
Bu qayğısız padşaha hey verirdi nosihət.

Cahillərə əsər etmez nəsihət də, tədbir də,
Doldursan da havayıdır su qalarmı qəlbirdə?!

Şah işini qanmirdısa, vəzir yaxşı qanırdı,
Şahın axmaq işlərinin atəşinə yanırı.

Çalışırı ifşa etsin, hər hiyləni, qerezi,
Təbib kimi o sağaltmaq istərdi hər mərəzi.

Düşmənlərin kələyindən o deyildi xəbərdar,
Bilməzdi ki, düşməninin məhv eylemək qəsdi var.

VƏZİRİ MƏHV ETMƏK ÜÇÜN FİTNƏKALARIN TƏDBİRİ

Bir gün bədxah, paxıl, nacins və hiyləger adamlar,
Vəziri məhv etmək üçün birləşərək nə ki, var –

İşlətdilər hiylə-kələk, uydurdular min yalan,
Qaldırmaqçın manəəni tezlik ilə aradan,

Hər birisi bir yol tapdı, bir söz dedi hər biri,
Axtardılar hansı yolla məhv etsinlər veziri.

Axır biri dilə gəlib dedi: "Tapdim yolunu,
Ancaq belə üsul ilə məhv edərik biz onu:

Lazımdır ki, bir kahini əvvəl elə alaq biz,
Əlbir olsaq işə kömək göstərər o, şübhəsiz.

Çünki xalqda kahinlərə ehtiram var, inam var.
Dində, dövlət işlərində onlardadır ixtiyar.

Tədbir töküb, yaxşı-yaman nə söyləsə kahinler
Dedikləri söz-söhbəti inam ilə xalq dinlər.

Kahinlərə inanacaq yəqin sarsaq hökmran,
Hakim olluq, veziri tez qaldırsaq biz aradan”.

Bu fikirle sirdəş olub onlar tədbir gördülər,
Bir kahinə dil tökərek ona daş-qas verdilər.

Kahin ilə əlbir olub bir cəbhədə durdular,
Bu işə bir çarə üçün ince kəlek qurdular.

Savadsızın hiyləsi də vermez böyük xəsəret,
Kahin əgər hiylə etse baş verər min felaket.

Bu hikməti yaxşı öyrən, bunda dərin məna var,
Bu barədə gözəl sözər söyləmişlər atalar.

Demişlər ki, kim ders alsa pis adamdan dünyada,
Elə bil ki, bir kəsərli qılınc verdin cəllada.

Bir gün saray əyanları geniş məclis qurdular,
Sərkərdələr təkəbbürle ön sıradə durdular.

Şah məclisin baş ucunda oturanda taxtına,
Yaltaqlar dil tökən zaman cavan şahın baxtına.

Təzim edib irəliyə qədəm atdı bir qoca,
O pirani, alimsifat şeytan əvvəl bolluca

Şahı tərif eyləyərək dedi: “Ömrün çox olsun,
Baxtin, taxtin şöhrətlənsin, düşmənlərin yox olsun”.

Dünen gecə mən yuxuda gördüm mərhum atanı,
Gördüm bir nur bürümüşdür nehayetsiz dünyamı.

Mərhum cənnət bağlarında gəzir düzü-düzüne,
Çoxlu nemət qapıları açılmışdı üzünə.

Təbəssümlə dedi mənə: “Sabah qalxıb tezə get,
Bu tonhalıq dərdimi tez şah oğluma bəyan et!

Ona de ki, bu cənnətdə bütün nemət olmuş cəm,
Lakin təkcə çatışmayıb bir həmsöhbət, bir həmdəm.

O dünyada vezirimlə birgə qelbim çox şaddı,
Könlüm onun söhbətilə qəm-qüssədən azaddı.

Dost olmasa, oxşayıb bax zindanlara bu cənnət,
Əgər oğlum isteyirsa daha olum mən rahat.

Qoy yandırıb vezirimi tez yanımı göndərsin*,
Bu cənnəti daha da şən bir alomə döndərsin”.

O hiyləger koramallar onu təsdiq etdilər,
Söylədilər hərə bir çox uyğun gelən xoş xəber.

Nadan şahsa inanaraq, baş açmadı hiylədən,
Dedi: “Gerek tez yetirim yerinə bu emri mən”.

Vəzir işi belə görüb itirmədi özünü,
Səbr edərək gizli qoydu qəlbindəki sözünü.

Bildi ki, çox hiyləgerdir düşmənleri nə ki var,
Ancaq idrak və səbr onu bu beladan qurtarar.

Təzim edib vezir dedi: “Əzəmetli xəqanım,
Mən də belə yuxu gördüm, artı maraqlı, həyəcanım,

Düşündüm ki, desəm atan dəvət edir yanına,
Düşünərsən: “Qulluq yatmir vezirimin canına”.

Bundan qorxub mən susdum, ah, bunu duyan hökmədar,
Başqa dostun dili ilə etdi hökmün aşikar.

Öz əmrini icra etdi bu kahinin dilindən,
Bu yol ile xilas etdi məni əzab əlindən.

Böyük xaqan xilas etdi meni ağır təlaşdan,
Belə fəxri bir dəvəti şah bildisə bu zaman.

Gərək versin yubanmadan icrasına tez qərar,
Mənse bəlo bir dəvətçün eyləyirəm iftixar.

Lakin uzun illər boyu qul olmuşam size mən,
Şahim mənim yanmağımı indi qərar verirkən.

Gərək məni yandırmasın həqarətlə, nifretle,
Yola salsın ehtiramla, nəvazişlə, hörmətlo.

Vida edib ayrılkən sizin kimi “dostlardan”,
Gərək məni təntənə ilə yola salsın hökmran.

Şah sebr etsin gərək məni yandırmağa neçə gün,
Ta ki, meydan hazırlansın mərasimə büsbütün.

Palıd şimşad gotirilsin, ocaq tonqal çatılsın,
Gül, zəfəran, müşkü onbər od üstüne atılsın.

Böyük meydan mərkəzində yandırılsın bədənim,
Ki, qalmasın bu dünyada bir arzum da qoy mənim.

Belə hörmət ehtişamla yanmaq necə gözəldir!
Belə yanmaq özü böyük bir arzudur, əməldir”...

Oradakı əyan-əşrəf tərif-tohsin eylədi,
Gurultuya vəzirə çox aferinlər söylədi.

Sonra xaqan təyin etdi yandırılmaq gününü,
Dedi: “O gün elan olsun bir mərasim düyüni”

VƏZİRİN TƏDBİR İLƏ TƏHLÜKƏDƏN XİLAS OLMASI

Vəzir evə dönen kimi bir guşədə qaldı tek,
Düşündü ki, bu boladan xilas olsun o gərək,

Lağım atan çağırtdı öz yanına o gecə,
Ona bütün macəranı nəql elədi gizlice.

Gələcəyə vədə verdi, şirnikdirdi qaş-daşla,
Dedi bir an vaxt itirmək olmaz, işə tez başla!

Bir lağım at həmən yerden ortasına meydanın,
Boş yerə heç keçməməli bu iş üçün bir anın.

Usta Hümmət kəmərini bağlayaraq hünerlo,
Lağım atdı, dayanmadan çox sürətlə, zəfərlə.

Cox çəkmədi istənilən hazır oldu ter-tomiz,
Bu tədbirdən, bu əməldən hamı qaldı xəbərsiz.

Vozir özü odun yiğdi etibarlı adamla,
O meydanın ortasında qalatdırdı nizamlı,

Məharətlə örtdü otla gizli yola bacarı,
Xəber verdi şaha artıq çatdı yanmaq zamanı.

Bu xəborlo guruldadı, böyük şəhər bir anda,
Yayıldı son surətlə bu macəra hər yana.

Kişi, qadın, uşaq, böyük toplaşdırılar durmadan,
Baxmaq üçün çoxlarına qalmadı heç bir imkan.

Yer yox idi küçələrdə izdihamın əlindən,
Tərənnümək do olmayırdı xas, avamın əlindən.

Gözləyirdi saray əhlı qızışdıqca od ocaq,
Görsünlər ki, vezir necə diri-diri yanacaq.

Səf çəkerek durmuşdular sərkərdələr, əyanlar,
Vəzir geldi cəsaretlə, üz-gözündə min vüqar.

Böyük inam, iftixarla şaha təzim edərək,
Ətrafinı istehzalı baxışlarla süzərək,

Dedi: Şahım, qoy dövlətin artsın sənin dəma-dəm,
Bəxtin sənə qoy yar olsun, qulun olsun bu aləm.

Məni şahın qulluğuna apararkən bu səfər,
Soruşsa o əgər sonin əhvalından bir xəber,

Nə söyləyim! Şah dedi ki, məni əzir, de hicran,
Qoy ona bir məktub yazım, qoy oxusun şadiman.

Sonra o bir məktub yazdı baxa-baxa cəmaət,
Hər şeydən az xəbor verib tamam etdi, nehayet,

Təqdim edib dedi: – Apar, atamı sən salamla!
Qucaqlaşış yola saldı vəziri ehtiramla.

Vəzir girib odunların arasında oturdu,
Bədxah olan fitnəkarlar odunlara od vurdu.

Atəşperəst dini necə deyirdi – etdilər,
Vəzir “yanıb kül olan tok” dönüb evə getdilər.

Lakin vezir asimanı yüksələndə od tüstü,
Nicat tapıb gizli yolla evə getdi əlüstü.

Günler, aylar keçdi, vəzir gizli qaldı nəzərdən,
O, ölkədən xəbərdardı, şah xəbərsiz xəberdən.

O, ölkənin halını çox izləyirdi xəlvəti,
Bir gün üçün müntəzirdi, gözleyirdi fürsəti.

İşin sonun gözləyirdi maraq ilə hey vəzir,
İsteyirdi görsün nə bar verəcəkdir bu tədbir.

Müxtəsər ki, o həriflər bu kələkden xoşdular,
Rahat nefəs alıb, daha əl-qol açıb coşdular.

Nə istədi hər kəs etdi, nə bir hesab, nə kitab,
Ölkə xarab oldu, xalq da çəkdi böyük iztirab.

Hər tərəfdə zülm o qədər artdı xalqa anbaan,
Çox çəkmədi ölkə oldu əhaliyə bir zindan.

Dövlət işi clo bərbad hala düşdü, nehayot,
Hətta nadan şah da qandı nə yerdədir veziyet.

Lakin o nə əlac etsin bu sağalmaz dordinə,
Bu dolaşış işi necə sahmanlaşın o yene?

İndi bildi etmir emri vəzirsiz heç bir təsir,
Atılan ox geri dönmür, getmiş əldən o vezir.

Çox təəssüf elədi, oldusa da peşiman,
Peşmançılıq fayda vermez, qalmış idi o heyran.

VƏZİRİN GERİ QAYIDIB DÜŞMƏNLƏRİ CƏZASINA ÇATDIRMASI

Vəzir gördü daha gedir ölkə əldən, el əldən,
Səltenetin bünövrəsi sarsılmada təməldən,

Kahin vardı xalq içində çox hörmətli xoşnəfəs,
Hamı onu tanıydı – din adamı, müqəddəs.

Vəzir ona gönderərək gecə gizli bir xəber,
Çağırtdırib qızıl verdi, etdi böyük vədələr.

Dedi: “Sabah şah yanına o tələsik gedərək,
Öyanların yanındaca şaha təzim edərək,

Desin: – Dünən gecə gördüm mərhüm şahı yuxuda,
Qəm-qüssədən asimanə çıxmış ahı, yuxuda.

Dedi no sohv elədim mən düşünüb tek özümü,
Öz əlimlə başsız qoydum əziz iki gözümü.

O vəzir ki, tədbirile yüksəldi məmləket.
O vəzir ki, hünerlə qurulurdu səltənet.

Bele mahir bir vəziri mən ayırdım oğlumdan,
Zəiflədi səltənetim, qaldı ölkə, yurd viran.

İndi daha son qoymaqçın xəyanətə, böhtana,
Vəzirimi göndərirəm kömək olsun xaqana.

Get xəbor ver qoy çıxınlar pişvazına bu axşam,
Təntənəylə qarşılıyb eyləsinlər ehtiram.

Söylə həmən yerdən vəzir yene əyan olacaq,
Getirdiyi fərman ilə hər şey bəyan olacaq”.

Şah eşitcək çox şad oldu, səs yayıldı hər yana,
Əyanlarla axşam çağrı üz qoydu şah meydana.

Gördü vəzir yanın kuldən baş qaldırdı nagəhan,
Haman paltar, qiyafətdə, qaldı şahla xalq heyran.

Vəzir açıb qollarını cəld atıldı meydana,
Tezim edib nəvazişlə gülümsədi xaqana.

Hökmdarın atasından uyduraraq yüz yalın,
İftixarla öpə-öpə verdi şaha bir fərman.

Şah da öpüb o fərmanı əvvəl sürdü üzünə,
Məzmununu çox müvafiq gördü o gün özünə.

Oxudu ki, şah vəzirə hörmət etsin həmişə,
O, vəzirin sözlərile əməl etsin hər işə.

Yazmışdı ki, nccə olsun, ölkə, saray, məmlekət,
Sonra neçə qəzəbli söz yazmış idi. Nəhayət,

Demişdi ki, kömoyinə göndərirəm veziri,
Çətin işdə əsas olsun sənə onun tədbiri.

İndi gorək tək qalmayım incitməsin qəm, kədər,
Saraydakı şənlik sevən əyanlardan beş nəfər,

Göndərərsən mən də burda onlar ilə olum şən
Qoy bir az da onlar ilə məclis qurum burda mən.

Qoy bu qəmlı ürəyimi onlar ilə edim şad,
Daha aydın olsun deyə bax yazıram adbaad.

Şah tələsik yiğdi bütün əyanları həvəslə,
Atasının fərmanını elan etdi gur səsle.

Sonra da şah əməl edib bu aldığı fərmana,
Göstərilən adamları toplatdırdı meydana.

Onlar necə hicqıraraq etdilərsə nalələr,
Bu nalələr şah qəlbine eləmədi bir əsər.

Üzürləri rədd edildi, xahişi boş sandılar,
Şəhin qət hökmü ilə başdan-başa yandılar.

O fitnəni töredənlər qurban getdi özləri,
Həyatını fitnələrə qurban etdi özləri.

* *
*

Bəli, belə olmuş dünya – ne tökərsən aşına,
Öz tökdüyüñ çıxacaqdır axırda öz qarşına.

Çox yerində deyilibdir ataların bu sözü,
Özgələrə quyu qazan düşəcəkdir bil özü.

Nəyi rəva bilmeyirsən özünə sən ey filan!
Başqasına onu rəva görməyəsən heç zaman.

Çalış daim başqasına yaxşılıq et dünyada,
Ki səni də yaxşılıqla salsın hamı qoy yada.

YOLU AZMAQ

Öz arzuna çatmaq üçün etsən kimə sən nifret,
Bəsləyirsən ürəyində ona min cür ədavət.

Sonra da bu ədavətdən dərdə dəvə umursan,
Ürəyində fitnə-fəsad atəşinə cumursan.

Könlündəki qızğın atəş varlığını məhv edir.
Bundan böyük, vahiməli əzab varmı de məgər?

Bu zəhmətle öz ömrünə son qoyursan bil tamam,
Nə var, nə var düşmənindən alacaqsan intiqam.

Bilmeyirsən kinli düşmən nə fikir, nə haldadır,
Bəlkə tale bu əməldə, yaziq, səni aldadır?

Bil ki, iki tərəfə de zərərlidir kin, qisas,
İnsanlarda bədəxətlilikdir xəbis duyğu, ehtiras.

Yolumuzun üstündəki toru niyə görərək,
Özümüzü bu təleyə atmış olaq biz gərək?!

Azğın nəfsin tələbidir, fitnə, fəsad, hiylə, qan.
Aqıl adam uymaz belə xəyallara heç zaman.

TƏMSİL

Nəfsin elə bir ağacdır, zəhərlidir hər barı,
Cəhennəmdən gətirilmiş bil ki, onun tumları.

Ondan qaçıb öz canını qurtar, əger ağlın var,
Unutma ki, zəhərlidir verəcəyi bəhər-bar.

Peşmançılıq meyvəsini yeyəceksən sən bir gün,
Həyatını zəhərləyər bu meyvələr büsbütün.

Ey ilahi, özün yaziq Qüdsiyə bir imdad et,
Belə alçaq duyğulardan ürəyini azad et!

Öz eşqinin kədəriliə fərəh verib hər zaman,
Qurtar onu öz nəfsinin əlindən, ey yaradan!



SUALLAR

Ey sağlamlıq bəxş edən məriz Şəhab,
Pak ruhlusan, gəl sorğuma ver cavab*.

Cəmiyyətdə qolbım olmuş pərişan,
Tən mülkündə ruhum tapmir aşyan.

Axtardığım əsrarı kəşf edərək,
Torpağından gözlərimə sürmə çək!

Mənə gizli qalanlar bihesabdır,
Yol azana yol göstərmək savabdır.

Nə dənizdir ki, görünmür sahili?
Zahirindən məlum olmur daxili.

No damladır, həm donızdır, həm bulud?
Mömin kimdir, kəbr kimdir, qıl sübut!

Biz kimik və nə deməkdir sən və mən,
Biz yoxuqsa, bəs nədir bu əncümən?

Həqiqətdə yoxsa əgər küfrü din,
Bəs nə üçün hərə tutmuş bir ayın?

Əgər kitab təkcə doğru yoldursa,
Hərə bir yol tutmuş neçin dünyada?

Sağda, solda duran əshabələr də,
Neçin getsin cəhənnome, behiştə?

Deməli bəs “Sabiqundur” əfsanə,
Hüzurunda müqərrəbdən mənə nə?

Mümkün də yox ortalıq da, vacib də,
Bəs nə fərq var mümkün ilə vacibdə?

Əyandırsa əger ona bu aləm,
Ölüm, həyat görünmürmü bəs mübhəm?

Hər kəs “Allah mənimlədir” – deyərsə,
Onun lütfü addirse her kəsə,

Kimdir bəs yar, egyptimiz o zaman,
Nədən doğmuş nazü niyaz, vəsl, hicran?

Təfəkkürdən taət üstünsə əger,
Heyrat içrə qaldı neçin peyğəmbər?*

Aşıq qəlbə bir qətrə qandır, bilməm,
Necə sığır onda bütün bir aləm?

Əger varlıq əbədisə, ədəm nə?
İnam varsa, şübhə nədir, qəsəm nə?

No haldır ki, dinsizləşir bir insan,
Sudan quru çıxa bilmir hər zaman?

Əger hamı bir badədən sərxoşdur,
Neçin biri dilli, biri xamuşdur?

Aşıq nədir, məşuq nədir, et izhar,
Doğrudan da, necə şeydir düz ilqar?

Rəmz ilə ləb, göz, xal necə deyilir?
Üzə gündüz, zülfə gecə deyilir?

Məgər gecə görərmi heç gündüzü?
Parlar amma zülf içində yar üzü.

Şadlıq doğar kəderdən, nə deməkdir?
Bu yol üçün nə azuqə gerekdir?

Hansı qəmdir ki, ovudur hər kəsi?
Nə atəşdir yüz şölə hər zərəsi?

Meydən nədir məqsəd, kimə o əşdir?
Soyuq suya deyirlər ki, atəşdir?

Lütf edərək sorğuma ver sən cavab,
Əziz canım sənə qurban, ey cənab!

HÜSNƏ EŞQİN ZÜHURU

Boh, o necə yerdir ki, bəslənir orada can,
Həmişə o saxlayır ürəyi şux və cavan.

Nəzərlərdə hər yeri ürək açan gülzardır,
Yay zamanı belə, o səfali bir bahardır.

Nəsimi xoş ətirli hər dərdə derman verir,
Oxşayaraq ruhlara başqa cürə can verir.

Ağaclarda hər zaman quşlar gəlir feğana,
Çaylar başqa gözəllik verər bu gülüstana.

Saf suların aynası parıldayıր gör necə,
Gündüz güneşək yanır eks edir ayı gecə.

Bu cözelilik cismidir, odur ruhu vicdanı,
Mənasızdır bu hüsnün onun mehri-tabanı.

Cəmlenmişdir vücudda sözlərdəki lütfələr,
Səndədir hər gözəllik, bir özünə sal nəzər.

Yarob, vücud xəznədir bəxş etmişən insana,
Dünyada hər neməti, var verdin sən ona.

Hüsn desəm ona mən, nədir onun təsviri,
Eşq desəm, necədir onun cismə təsiri?

Məcnun rüsva olduqda eşqində yana-yana,
Leylininse dəvəsi üz qoydu biyabana.

Bahar vaxtı bülbüllər qoparanda şur, feğan,
Güller isə parçalar yaxasını durmadan.

Ağlı bəndə düşərək burada mat dayandı,
İşraqı, məşsailər, doğub belə yarandı*.

İşraqılər dedi ki, işiqda çox hikmət var,
Hüsün işıqlanması eşqi etdi aşkar.

Məşsailər dedi: "Söz cismədir el-əlbət,
Bu nurdandır vücudda hər təsir, hər lətfət".

Şübə düşdü araya, işlər dolaşdı bütün,
Yunan hikmətılı də açılmadı bu düyüñ.

Bir xəyaldır yunanın fəlsəfəsi, hikməti,
Çatmir eşqi-izaha bu hikmətin qüdreti.

Ey Qudsi, sən qəlbinin gözlərilə dosta bax,
Qəlbin sənə nə desə, onu qəbul et ancaq.

Sən vahid bir vücudu gör ki, odur həqiqət,
Onun hüsni zahirde, batindəsə məhəbbət.

ƏRZİ-ƏHVAL

Ey şuridə bülbül sənsən bize yar,
Aşıqlorə təkcə sənsən havadar.

Sənsən ülfət gülzərinin məhrəmi,
Sənsən ülfət əsrərinin həmdəmi.

Məhəbbətde xar olursan bax, sən de,
Tikan batır sinənə hər gülşəndə,

Bir az da gəl mənimlə ol həmzəban,
Öz qəmimdən söyləyim bir dasitan.

Gel dərdləşək, bir az edək biz səhbət,
Edim sənə zəmanədən şikayət.

Sənsən könül quşuya həmaşıyan,
Eşqə, qəmə şərikimsən hər zaman.

Qanad çalıb düş Şirvana yola sən,
Xəbər apar gülüstana, qəfəsdən.

O gülüstən ürəyimə ruh verər,
Güllerilə olur bu can müəttər.

O yerdə var yüz lətfət, yüz bəzək,
Görüşünə can atmada göz, ürek.

Ərz o yerlə göylərdən möhtərəmdir,
Bir qismi də gülüstani-irəmdir.

Gülləri şad olar daim büsbütün,
İşıqlıdır ulduzları o bürcün.

O gül üçün qana dönmüş ürəyim,
O ulduzdan pozulmuş hər diləyim.

Ağzım ahla dolu, nərsuz – gözlərim,
Ondan uzaq gecədir – gündüzlərim.

Hüzuruna gedib çatan kimi sən,
Mətləbə bir fürsət tapan kimi sən,

Ciyər qanı axıt torpaq gil olsun,
Bir ah çek ki, qəlbə yanib kül olsun.

Səhv etdim, yox, dəymə bir az könlüne
Vəfada bir könül çatmaz könlüne.

Qoy fələyin büryan olsun ürəyi,
Qan etməsin o hər məsum ürəyi.

Sonra dil aç göstər ona bəyanı,
Ona çatdır bizim bu xoş dastanı.

Söylə etdin sən ağlımı perişan,
Ey könlümə işiq verən ezziz can!

Var bir həyat ləzzətindən binəsib,
Öz könlündən ayrı düşən əndəlib.

Deyir, mənim bir halima nəzər sal,
Əhvalimdən xəber tut bir haya qal!

Mən “göz” desəm bir “göz” çıxar haman dem,
Ruzigarın dönüb olar cehənnəm.

Gündüzümlə gecəm fərqli deyildir,
Yuxusuzluq göz nurumu əskildir.

Gözlərimdə eks eyləyir camalın,
Məni bir an tork etməyir xəyalın.

Neçin deyim ki, ürəyim al qandır?
Sənə ki, hər dördü qəmim əyandır!

Əzab verir mənə gözümlə ürək,
İstərom ki, şövqilə bir görüşək.

Sonin kuyun mənə verir səadət,
Zərərin də olur mənə mənfəət.

Qəmlərində var idи bir dilşadlıq,
Sən verirdin bu ruhuma azadlıq.

Gülməkdəydi üzümə xoş səadət,
Dilimdə heç yox idi bir şikayət.

Kuyində mən ömr edərdim şadiman,
Olmuşdum hər işdə kamil, hökmran.

Nə bilim ki, yaramazdır bu fəlek,
Həyatımı belə alt-üst edəcək.

Səlamətkən bir gəmide bir nəfər,
Bilməyirdi qədrini o bixəber.

Bir az sonra dəniz gəldi xruşə,
Civə kimi titrədi, gəldi cuşə.

Dalğalar da hücum etdi durmadan,
Gəmi dolu piyalə tək o zaman –

Oynayırdı dalgalarda ürəklər,
Çör-çöp kimi atılırdı dileklər.

Xəbor yerim o zavallı adamdan,
Olmuş idi qorxusundan yarımcan.

Birdən düşdü dənizə o gəmidən,
Boğazından tutdu əcəl çox erkən.

Bir az batıb-çıxdı yazıq naəlac,
Təsadüfən keçdi ələ bir ağac.

Ağacla tez atdı sular sahilə,
O, ac-susuz qalsa da xeyli belə.

Şükr edirdi bu hala təkrar-təkrar,
Dərman qədrin bilər xəstə olanlar.

Məni də xoş gündən qafıl görərək,
Onun kimi hala saldı bu fəlek.

Xoş günümü buraxaraq əlimdən,
Gördüyün bu yazıq güne düşdüm mən.

Bilmirəm ki, sonum necə olacaq,
Bir ümidiyle yaşayıram mən ancaq.

Deyirəm ki, Qüdsi, etdin çox qəflət,
Gec anladın nədir əsil seadət.

XƏYALIN UÇUŞU

Cox gəzmışəm mən seyahət edərək,
Rusiyadan – Lehistanə gedərək,

Bir neçə ay Varşavada qalmışam
Hər cür eyşü işrətdən kam almışam.

Cox adamla tanış oldum mötəbər,
Həvəs əqli, hər bir işdən baxəbər –

Şəxslərlə məclislərdə oturdum,
Hər mədəni cəmiyyətə baş vurdum.

Bu diyarın Saları çox tedbirli,
Şahın yaxın naibi bir əmirdi.

Paskeviç! Bu adda böyük şöhrət var,
Öz adıyla meşhur olmuş bu salar*.

O hər gecə şən məclislər qurardı,
Bu məclisde hər kəsə bir eş vardi.

Görünürdü hər gözəl bir xoş rənglə,
Cılvelənib dururdu min bezəklə.

Ruh verirdi o gülşənin hər gülü,
Hər bir gülün yanında öz bülbüllü.

Hər dilber bir odlu baxış, bir nazla,
Aşıqını arayırdı niyazla.

Ram olub hər vəhşi ahu aşikar –
İsteyir bir ovçu etsin o şikar.

Yer etdikcə camal gözdə, könüldə,
Haldan hala düşürdü bu könül də,

Ürək çalmaq buralarda adətdir,
Məhəbbətdən söhbət adı söhbətdir.

Gözəllikdə olmaz onlara çatan,
Eşqi belə qaldırmışlar aradan,

Bu şəhərin bağlı cənnət bağlıdır,
Hər görüşdə əlemləri dağdır.

Hər gözəllik bu şəhərdə olmuş cəm,
Bu yerlərin təsvirində acizəm.

Tərif etmək mümkün deyil söz ilə,
Görmək lazımlı bu şəhəri göz ilə.

* *

Mən bir gecə xəstələndim, qəfildən,
Evdə qalıb, uzaq düşdüm məclisdən,

Xəyal olcaq həmdəmim öz başında,
Sakit oldu hər bir işdən başım da.

Nə aləmdir, bəh-bəh xəyal aləmi!
Nə gözəldir xəyalın bu xoş dəmi!

Dedim, xoflu, xoyalıma, “Gəl dile,
Bu gecəni qoy keçirim səninlə”.

Dedi: "Kimdir məndən yaxşı sənə yar?
Sənəsə mənə etmeyirsən etibar".

Dedim: "Necə mən səninlə dost olum?"
Dedi: "Budur haqqa gedən düz yolum.

Badəmi iç, məst ol, getsin dərdü qəm,
Önündə şam yandır, ələ al qələm.

Açıq deyim hər fikrimi qulaq as!
Bil ki, vardır hər şadlığa bir əsas.

Əvvəl deyim sənə uca evlərdən,
Düzdür, onlar düzəlmış ağ mərmərdən.

Tikilir çox zəhmətlə hər imarət,
Bilinməz o kime çatar nəhayət.

Gəl məclisdən vo sərvətdən danışaq,
Bəzək, çalğı səadətdən danışaq.

Xoşdur məslis, neğmə, şadlıq hər zaman,
Bunlar qoymaz ürək olsun perişan.

Lakin olsa məclisbazlıq bir adət,
Boşdur ona çəkilən hər məşəqqət.

Bu nazənin, pəri üzlü hər nigar,
Şirin dilli, xoş səhbətli, nazlı yar,

İşə salıb minbir kələk, hiyləni,
Məhv edərlər onlara meyl edəni.

Canan deyil, cana dərddir hər afət,
Onlarda yox mehribanlıq, sədaqət.

Bunca bəzək, zinət deyil nöqsansız,
Hər kəs onu daşımıdı həycansız.

Hor nə qədər kamil olsa, kəsri var,
Lap yaxşını pis söyləyər düşmanlar.

Yadımdadır bir şux gözlü bir gecə,
Özüne çox bəzək vurdur gizlice.

Bu bəzəyə zəhmət çəkdi çox zaman,
Sonra dedi zər ver, zivər alasan.

Lakin lağa qoyuldu tez o nigar,
Bu bəzəkdə min cür nöqsan tapılar.

Xoş geyinmiş, xoş bəzənmiş, xoş gülən,
Dostlar gördüm dildə tez-tez "can" deyən.

Üzdə sanki səadət var qanında,
Fikri iso öz xeyrinin yanında.

Üzdə deyir: "Dostam sənə ürəkdən",
Həqiqətdə olur qatı bir düşmən.

Yüz hiyləyə əl atıb bir ovçu tek,
Tora salır səni qafıl edərək.

İndi özün insaf ilə yaxşı bax,
Yaxşıdırımı belə qafıl yaşamaq?

Bu da haman eyş-işrətdir ay filan,
Şürurunu alıb etdi sərgərdan".

Mən cəitcək bu kəlamı çəkdim ah,
Dedim: "Necə gör həyatım keçdi, ah!

Məni yurddan ayrı saldı bu səfər,
Dostlarımdan qaldım necə bixəber!

— Mən firəngə bir səyahət eyləyim*,
Elmü fəndən kəsbi-lezzət eyləyim

Deyə, düşdüm boş xəyala mən aman,
Dəmir zərlə örtülübmüş nə yaman!*

Bu fikrim coşdurdu tez xəyalı,
Çox tünd oldu, dəyişildi əhvəl.

Söylədi: "Ey sözü, işi boş, nadan,
Dərdə düşüb dərmanını tapmayan.

Hər ifratdan mən etmişəm səni mən,
Aşdın niyə hüdudunu belə sən?

Haqqın tamı, ona eylə riayət,
Bu səfərdən gəl heç etmə şikayət.

Səfer sənə tanıdır bu dünyani,
Öyrədir o sənə elmi, ürfəni.

Yadindamı Rum elində, İranda,
Bir düşkünlük görmüşdün hər insanda.

Xəbərsizdi onlar bütün ələmdən,
Yabançıydı onlara hər elmü fən.

Düşünürdü tək özünü hər biri,
Olmuşdu öz tamahının esiri.

Fəxr edirdi hər kəs varla, nəsəblə.
İşti yoxdu təhsil ilə, edəblə.

Bir məqsəddi dövlət yiğmaq hər kəsə,
O dövləti sərf etsin boş həvəsə.

Axtarıb bir mənsəb tapsın özüne,
Zorla xalqı təbe etsin özüne.

Dəm vuraraq onlar həsəb-nəsəbdən,
Kenardılar hər bir hūner ədəbdən.

Yadindamı o zaman bu söhbətlər,
Ürəyinə salırdı min qəm, kədər.

Buna görə sən eyledin seyahət,
Bəlkə bir az qəlbin ola fəraigət.

Daraxdı bəs burda niye ürəyin?
Başqa bir yer olmuş indi dileyin.

Pərişanlıq qoymaz sən kam alasan,
Bir yerdə sən durub rahat qalasan.

Artıq sənin ömrün keçmiş hədərə,
Çox dolandın bu aləmdə dağ-dərə.

Hər tayfayla elədin sən çox söhbət,
Aldığın ne oldu bundan nəhayət?

Qəflet içəri uyumuşdur kamalın,
Aynılmadın bax indi də; xəyalım-

Çox mənalar mənə izah eyledi,
Yatmış idim, sanki bidar eyledi,

Dedim: "Sən ey mayasızlar mayası,
Müflislərin sənsən derdə davası.

Sayəndə çox dərdə əlac tapılar,
Təxtü tacısız şaha döñər gədələr.

Mənsəbindən məst olanı sən haman,
Ayıldırsan mənasız, boş xülyadan,

Kim özünü yüksək bilsə hər kəsdən,
Öz həddini qandırırsan ona sən.

Bir yol göstər mənə, oldum biçarə,
Bu dünyada istəksiz bir avarə.

Söyle nə cür mən də çatım murada,
Nə iş ilə məşğul olum dünyada?

Nə etməli ki, asudə olum mən,
İslam ilə Firəng çəkişməsindən*.

Söyle varmı bu dünyada bir imkan,
Ki orada ürək olsun kamiran?

Burda xəyal ayrıca bir surətdə,
Məni haldan-hala saldı sürətlə.

Tam unutdum varlığımı mən bu dəm,
Bilmədim ki, haradayan, mən kiməm?

Çox qəribə hala düşdüm, nagahan,
Gözlərimdə cilvələndi bir məkan.

Bəh, nə gülşən, bəh, nə əlvan mənzərə!
Gəlin kimi bəzənmişdi, dağ, dərə.

Şirittiylə axır hər yan çeşmələr,
Sularda gül göz yaşıtək eks edər.

Əlvan paltar geymiş necə bu diyar,
Səf-səf durub bax meyvəli ağaclar.

İki yandan çay axmada sürətlə,
Ad qazanmış bu yer böyük nemətlə.

Yüksək bir dağ öündə mavi dəniz,
Hər ikisi ləzzət verir şübhəsiz.

Dağ başında qar ağarır hər zaman,
Qülləsində soyuq hava biaman.

Qarşısında günəş belə baş eyir,
Sayəsində bir aleme vermiş yer.

Mavi rəngli dənizmidir bu, aman,
Ya da yerdə vardır başqa asiman?!

Orda gəzen gəmidə var bir cəlal,
Sanki göydə gəzir aydın bir hilal.

Gur çayların arasında aşkar,
Çox soğalı yerdə gözəl bir kənd var.

Bağı, cənnət bağının bir kənarı,
Göz yaşıtək duru axır suları.

Bülbülləri cəh-cəh vurur bıqərar,
Havasında bu yerin gül etri var.

Evləri, bax yaşıllığa bürünür,
Sanki göydə nurlu ulduz görünür.

Hər tərəfi yaşıł, sarı rəngli kərd,
Birləşmişdir sanki qızıl, lacivərd.

Cöldə sürü gəzdirir, bax hər çoban,
Neylərində bir səda var ruh açan.

İşsiz qalmaz nə ki, qadın, kişi var,
Bu yerdə bax hər kəsin öz işi var.

Burada kin, həsəd bilməz bir insan,
Qardaş kimi bir-birinə mehriban.

Ayrıca bir ev gördüm arx başında,
Bir doğmalıq var idi hər daşında.

Çox da gözəl deyildisə imarət,
Saraydan çox onda vardi şərafət.

Ətrafında güllər açmış gülşəndi,
Bu evin hər mənzərəsi çox şəndi.

Həyətində hovuz, önü xiyanət,
Bir tərəfdə bağı vardı al-əlvan.

Gördüm ki, çox cəlallıdir bu bina,
Dedim burda gərək olsun kətxuda.

Sonra tanış olmaq üçün əhvalla,
Mə bu evə daxil oldum xeyalla.

Ev sahibi evdə idi, sübh ikən,
Yatağında yatmış idi xeyli şən.

Yanındaca öz qadını şadıman,
Bir bədəndə biri ruhud, biri can.

Sonra qəhvə içirdilər kədərsiz,
Ömürləri keçirdi xoş, xətersiz.

Söhbət edib gülürdüler anbaan,
Hər sözləri xoşdu, gözəl, mehriban.

O bir sada paltar geyib tez durdu,
Gəlib başqa bir otaqda oturdu.

Bu otaqda xeyli kitab var idi,
Hər suala orda cavab var idi.

İslamın ve Firəngin hər əxbarı,
Sülhün, həm də davənin hər əsrarı.

Zahirdə bir guşənişin görünər,
Lakin verər Hind, Rum, Çindən o xəbər*

Gah oxurdu kitabları xoş səsle,
Gah da əsər yazardı min həvəsle.

Neçə saat belə məşğul olaraq,
Sonra etdi başqa işə o maraq.

Gəlib tapdı onu neçə həmdəmi,
Söhbətinin vardi başqa aləmi,

Kətxudaya, xəlqə o xoş niyyətlə,
Çox xeyirli sözlər dedi hörmətlə,

Qoydu işi öz yoluna əlbəəl,
Her kəsə o verdi dəsturul-əməl

Bir az sonra məhsulundan alaraq,
Məclis qurdu, süfrə açdı bir sayaq,

Ki, üstündə görünmədi heç nöqsan,
Neçə nefər yeyib doydu fıravan,

O yeməkdən sonra neçə saat də,
İstirahət eylədi bir xəlvətdə,

Axşam üstü çıxdı o bağ seyrinə,
Dincəlməkçin, yüngül ayaq seyrinə,

Nozər saldı güllərin xoş üzünə,
Qüvvət geldi beyninə ve gözünə.

Bağbanına göstərişlər verərok,
Dedi: "Gəl bu ağacı sən belə ək",

Sonra da gah süvari, gah piyada,
Məşğul oldu şikarla xoş havada.

Gece oldu qayıdaraq evinə,
Dağdan enib, evə çatdı o yenə.

Arvadiyla söhbət etdi könlü şad,
Həyatından razı qaldı, şon, azad.

Onun gözəl həyatını görəndə,
Pərişanlıq saldı moni kəməndə.

Sual etdim xəyalımdan hemin vaxt,
“Kimdir azad ömür sürən bu xoşbəxt?”

Müyəssərdir ona bütün diləyi,
Camı sağlam, kədərsizdir ürəyi.

Paxılılığım tutdu, necə tok adam,
Toplamış din, dünya zövqün belə tam.

Mənsə oldum kamı-dilçin dərbədər,
Gəzməkdəyəm bu dünyani sərbəsər.

Mən fəleyə deməyimmi biaman,
Mən nakamam, olsa belə kamiran.

Xəyal gülüb dedi: “Anla, ey qafıl!
Paxılığın özünədir yaxşı bil!

Heyrət etmə cəhalətlə sən buna,
İp bağlamış nəfsin bil öz boynuna*.

Pislik edən pislik görər, bu bişək,
Buna nə xalq müqəssirdir, nə fələk,

Cəsaretlə bu qorxunu gəl burax,
Gözünü aç, bir özüne yaxşı bax.

Bu gözəl kənd, bu bina, bu nazlı yar,
Səninkidir, cəhaləti et konar,

Bu ki, sənsən, bu da sənin həyatın,
Bunlar sənin öz halın, öz büsatın.

Bir bax, hər şey burda hazır, sən uzaq,
Sənin könlün öz nəfsinə uyaraq,

Səadəti verib burda əlindən,S
Axtarırsan, uzaqlarda onu son.

Bir əhd etdim xəyalımla bu axşam,
Bu səfərdən əger mən sağ qayıtsam,

O guşədə sakit qərar tutaraq,
Yaşayaram qovğalardan mən uzaq.

Qalan ömrü keçirərəm firavan,
Şükr edirəm Allahıma hər zaman.

Qüdsi, xoşdur Əmsar adlı məskənin,
Şəhərlərdən çox üstündür öz kədinin.

FİRƏNG MƏCLİSİ

Ziyafətdə bir gecə oturmuşdu bir cavan,
Eşqin məngənəsində gördüm onu xəstəcan.

Sakit qalıb dinmirdi, damışqdan qaçırdı,
Lakin onun sırrını göz yaşları açırdı.

Dedim ki, ey zavallı, nədir səndə bu əhval,
Yatmışsanmı, ya səni aparmışdır bir xəyal?

Dedi: “Görmürənəm ki, ap-ayıqdır gözlerim,
Sanki girdabə düşmüş bir qayıqdır gözlerim.

Belə vəziyyətdə heç xəyalə dalmaq olar?
Unumuşam özümü, qalmamışdır ixtiyar”.

Eşitdikdə bu sözü əhvalına yandım mən,
Ürəyimin atəsi alovlandı təzədən.

Düşdü mənim yadımına gənclik illəri haman,
Ki, bir yarın zülfünə bənd olmuşdum o zaman.

Vermiş idim könlümü bir insafsız dilbərə,
Unutmuşdum dünyamı, cəmiyyəti bir körə.

Baxdım yazıq cavana mən do yazıq baxışla,
Şəkiltək səssiz qaldıq, sonra dedim: “Bağışa!”

Toxundumsa qəlbini qəbul et üzrümü gel,
Barı, ürek dərdini mənə söylə müfəssəl.

Axi mən də sənin tek aşiq idim bir zaman,
Dərd əhliyəm, çəkinmə, macəramı et bəyan.

Sənə kömək eyləmek gelməsə də əlimdən,
Heç olmasa qəminə bir şərik olaram mən”.

Dedi: “Əsla etmərəm öz sırtımı aşikar,
Heç kim mənim dərdimdən olmamalı xəbərdar.

Sırtı gizli tutmağı tələb edir məhəbbət,
Ticarətdə xoş olar çənə-boğaz, söz-söhbət.

Sevgilimi hər kəsə necə tərif edim mən?
Rəqibimdir bəlkə də sözlərimi dinleyən”.

Sonra dözməyib dedi: “Yoxdur onun nəziri,
Kim o yarı görərsə dərhal olar esiri.

Dil biləndir, gözəldir, mələk kimi canandır,
Şux gözləri süzərkən, işvəsi can alındır”.

Dedim: “Mənə söyləmə lətfəti necədir,
De insafı, exlaqi, ləyaqəti necədir”.

Dedi: üzü kimidir davranışlı, ədasi,
Heyran qoyur insanı onun gözəl sədası.

Əger nöqsan varsa da yarımında aydın, açıq,
Mən ki, görə bilmirəm o nöqsanı azacıq”.

İnsafını soruştum, dedi: “Onu bilmirəm,
Xasiyyəti mənə də qalmışdır hələ mübhəm.

Mənə nə lütf edibdir, nə göstəribdir cəfa,
Mənə nə vədə vermiş, nə vədə etmiş vəfa.

Nedən bilim o gözəl zalımdır, ya mehriban,
Hələ yaxın görüşə olmamışdır bir imkan.

Ürəyindən bu qədər xəbərim var, o dilbər,
Məni görən zamanda üzümə salmaz nəzər.

Neçə gün bundan qabaq qonaqdım bir evdə mən
Yığılmışdı oraya bir çox sevən, sevilən.

Hər eşqbaz dolanır bir güləndəm başına,
Necə ki, pərvanələr dolanar şam başına.

Hamısı rəqs edərək oxuyub şadlanardı,
Bəd nəzərdən iraq, bu məclisdə şənlik vardı.

Biri açıb eşqini edirdi bir-bir bəyan,
Gizli işvə edərək nazlanırdı o canan.

Hər cür söhbət gedirdi eşqin hərarətindən,
Ən çox xumar göz ilə, zülfün lətfətindən.

Mən ki, eşqə nabələd, xam bir yeniyetməyəm?
Deyirdim bəs nə üçün mən arzuma yetməyəm?

Gözlerinə bir qızın deyirdim ruh çalandır,
Yox, yox onun saçları daha çox can alındır.

Bəh-bəh, bunun yanağı qızılğültək necə al,
Xoşdur deyən o birin dodağında qara xal.

Qəlbim hərdən cürbəcür fikirlərə dalırdı,
Hər an halım dolanır, başqa bir rəng alırdı.

Özüm də heç bilmirdim baxım hansı tərəfə,
Bağlayım öz qəlbimi hansı pəri surətə.

Bu arada gözleri xumarlanmış bir gözəl,
Kirpiyilə oxladı ürəyimi əlbəəl.

İldirim tek nəzəri çaxdı üzərimə düz,
Varlığımı yandırıdı o atəssiz, tüstüsüz.

O dünya gözəlləri, canlar alan cananlar,
Ürəkləri ovlayan xumar gözlü ceyranlar.

Cümə bir an içində silindi gözlərimdən,
Necə uledüz yox olar günəş tulu ederkən.

Elə sərxoş eylödi bu badənin buxarı,
Fərq etmədi mənə nə aşağı, nə yuxarı,

Mən məclisi unutdum, tam itirdim özümü,
Birçə onun üzünə zilləmişdim gözümü.

Yenə dəqiq baxmaqla görmədim o camalı,
Tək, başına gelənlər başa düşər bu hali.

Kim günəşə baxarsa gözləri tez qamaşar,
Onu yaxşı görmədən bəbekləri oynasər.

Bir də gördüm o dilbər qozəbləndi nagahan,
Camalını bir hiddət buludu aldı haman.

Qızışdı ol nazənin, dəyişdi gül siması,
Sanki atəş üstündə göründü su daması,

Lale kim qızardı camalı öz-özünə,
Jale kim düzüldü tər daması üzüno.

Bu hiddəti görünce o gözəl simada mən,
Heyranlıq yuxusundan ayıldım sanki birdən.

Sezdim ki, baxır bize kənardan bir bədənəzər,
Buna görə sən demə hiddətlənmiş o dilbər.

Sonra, heç olsun deye rəqiblərin töhməti,
O bir hiylə işlədib pozdu bu vəziyyəti.

Arvad min hiylə qurar qısa zaman içində,
Hər nə könlü istəsə çatar bir an içində

Arvad dediyin məxluq hər bir işə qadirdir,
Ürəkləri çalmağa xüsusilə mahirdir.

Arvad mövcud olduqca eşqbazlıq qalacaq,
Aşıqını hər zaman dərdə, qəmə salacaq.

Xülasə... hiddətlənib canan qalxdı yerindən,
Bir ayna qarşısında gedib oturdu həmən.

Təsadüfen tuş idi aynaya mənim üzüm,
Camalını orda da buraxmayırdı gözüm.

Bəh-bəh, necə deyim ki, gülerek yavaş-yavaş,
Necə burdu saçını, göz vurdı, oynatdı qaş,

Sonra nazü qəmzəyle o can alan nazənin,
Musiqilə bir nəğmə başladı həzin-həzin.

Pəsdən elə oxudu ruh uçdu təsirilə,
Gözlə qulaq girdilər bəhsə biri-birilə.

Sonra rəqsə başladı qonaqlığa gələnlər,
Başqa bəla üz verdi qəlbimizə müxtəsər.

Hərə bir nazəninlə, mən də o xoş nəfəslə,
Hərləndik ortaçıda min bir şövqü həvəslə,

Fürsəti fövt etmədim, zəiflərkon roftarı,
Möhkəm qucub belini çəkdirəm özümə sarı.

Ovcumdağı əlini yavaş-yavaş sıxaraq,
Baxdım onun gözünə məftun aşıqlər sayaq.

Nəzərimə düşəndə o dilbərin nəzəri,
Göründü al üzündə eşqü sevda əseri.

Asta-asta girişdik piçiltıyla söhbətə,
Yavaş-yavaş yetirdik söhbəti məhəbbətə.

Əl çatmadı mətləbə, gecə keçib gec oldu,
Arzuları qəlbimin açılmadan tez soldu.

Şərh olmadı isteyim, lənət dedim baisə,
Bu söhbətin mabədi qaldı başqa meclisə,

O getdi, men qayıtdım evə suyu süzülmüş,
Gözü yaşılı, qəlbini qan, dodaqları bütülmüş.

Çəkilmədi gözüməndən bütün gecə xəyalı,
Məni heyran qoymuşdu onun günəş camalı.

Oyaqlıqda, yuxuda o idi tək amalı,
Ancaq onun haqqında düşünürdü xəyalıım,

Sehər durub hər yeri dolandım neçə saat,
O cananın evindən xəber tutdum nəhayət.

Ancaq indi öyrendim nədir onda nişanə,
Onu görmək qəsdilə axtardım bir bəhanə.

Öyrendim ki, özündən çox qoca bir əri var,
Zəncir olub, zülfü tək kərdəninə dolanar.

Bir məsəl var deyirlər hər işdə var bir müşkül
Xəznə olmaz ilansız, tikansız da qızılıgül.

Bu yolda mən çalışdım qurum ince bir hiylə,
Axtardım çıxış yolu mətləb üçün vəsile.

Bir az sonra yetişdi bayram – istədiyim gün
Şəhər əhli toplaşıb çölə çıxdı büsbütün.

Hərə bir nazəninə vermiş idi baş-başa,
Həqiqətdə ecebdi bu misilsiz tamaşa.

Mən də bu vurhavurda deyirdim kaş o afət,
Gəlib yazılı aşiqə verəyi bir səadət.

Görünmürdü gözümə nə bayram, nə izdiham,
Dörd gözə dolanırdım, tutmurdu qəlbim aram.

Gördüm çətirlə durmuş bir guşədə nagahan,
Ay üzüllü o nazənin, şirin dilli o canan.

Ürəyim əmr edirdi, get yaxınlaş, qorxma sən
Lakin qorxum çox idi, vüsahına ümidi dən.

– Bəlkə biri çıxaraq saldı qovğa, cədəli,
Dedi kimsən, haradan tanırsan bu gözəli?

Huşyar olmaq gərəkdir hər əməldə, hər işdə,
Götür-qoy zerər verməz hər hünərlü gedişdə.

Lakin eşq olan yerdə ağıl olar əfsanə,
Ağlılliya deyərlər onda dəli, divanə.

Cumdum onun yanına heç bir şey düşünmədən,
Salam verib dil tökdüm, söz açdım həveslə mən,

Yadındamı, soruştum o məclisdə, o zaman,
Ki, yamanca rəqs etdi filan qız, filan oğlan.

Yadındamı oxudu xoş səs ilə bir nəfər,
Otaq yaman dar idi, adam çoxdu... müxtəsər.

Bu sözləri aramsız yağıdırırdım ki, birdən,
Qonşu evdən ər çıxdı, sanki girdim yerə mən.

Dedi: filan evə biz indi qonaq gedirik,
Teləs, yubanma, tez ol, yamanca gecikirik.

Baxa-baxa gözlərim verdi onlar qol-qola,
Şadlığımı puç edib tezçə düşdülər yola.

Yazıq ağlım yenə də oldu yerində çəşbaş,
Üroyimdon od çıxdı, gözlerimdən axdı yaş.

Bir az keçdi, heyranlıq dəmindən oldum aram,
Birdən düşdü yadıma o evlə mən də dostam.

Oraya mən də gedib bir kündə eyleşərəm,
Bəlkə yenə o yarı görüb him-cimləşərəm.

Gedib, bəh-bəh, nə gördüm, qurulmuş xoş ziyaflət,
Orada qadın, kişi toplamb var qiyamət.

Qulaqları kar edir ərgənen və saz səsi,
Hər kəsin bir şügli var, hər kəsin bir peşəsi.

Bir neçəsi rəqs edir aralıqda şadiman,
Başqaları həvəslə varaq çekir durmadan.

Başqası bir cananı çəkibdir bir xəlvətə,
Hər şeyi unudaraq qızışmışdır söhbətə.

Ev sahibi görünçə məni gülüb oldu şad,
Razılıqlar eyləyib, göstərdi çox iłtifat.

Sonra ondan ayrılib yarı gəzdim biqərar,
Gördüm ki, tek oturub bir guşədə o nigar.

Anladım ki, dalğındır, pərtdir o nazikbədən,
Ehtiyatlı addımla yaxınlaşdım ona mən.

Əri bir az kənarda qızışmışdı qumara,
Əhəmiyyət vermirid o gözləri xumara.

Gəlib durdum onunla qarşı-qarşı, üz-üzə
Yalvarışlı səsimlə belə başladım sözə:

“Ah, bu gecə nə gözəl, nə şadiman gecədir,
Gündüzdən də işıqlı bir kamiran gecədir.

Nə xöşbəxtəm bu gecə ki, önungdə dururam,
Sənin şirin sözünlə dərdimi unuduram”.

Dedi: “Mən də çox şadam, çox məmnunam ki, bu dəm,
Sənin kimi bir cənab, olmuşdur mənə həmdəm”.

Bu cür yenə qızışdı aralıqda xoş söhbət,
Ehtiyatı unutdum qızışdıqda məhəbbət.

Dedim: “Axşamçağı mən bir məclisdə dərixdim,
Ancaq sənin eşqinlə gəlib buraya çıxdım.

Oradakı cananlar bir-birindən gözeldi,
Ki, hər biri dünyaya sanki bir bəla geldi.

O pərilər içindən çıxbı geldim bura mən,
Bəlkə yenə pay alım can bəxş edən ərindən.

Ta oturum səninlə bir anlıq, ey məhliqa,
Bəlkə mənim dərdimə sən verəsən bir dəvə”.

Yumşaldı o dilbər, dedi: “Cana minnet var,
Kaş ki, belə məhəbbət daim olsun payidar.

Kaş ki, aşiq eşqinə göstəroydi sedaşət,
Ürəyi qızdırayı həmişə bu məhəbbət”.

Mövqeyi xoş görünçə söhbət açdım ərindən,
Evindən xəbor aldım ki, öyrənim dərindən.

İstədim bəlkə məni dəvət etsin evinə,
Tənha bir gün mənimlə xəlvət getsin evinə.

Mənə könül verirdi bic-bic gülürdü amma,
Təklifsziz danışındı hər sözündə müəmmə.

Artdı qərim, kədərim, söndü ümidim yenə,
Elo bil asimandan düşdüm yerin dibinə.

Qəlbimə hücum etdi yenə min dərd, min sual,
Hər sual min xəyaldı, hər xəyal min ehtimal,

Düşdüm bu eşqə, söyle, bu dərdə nə əlac var?
Nədir bu afətdə bəs belə qəribə hallar?

Gah qıqqacı baxmaqla alır mənim canımı,
Gah etinasız qalıb tökür ürək qanımı.

Gah öz şirin sözüylə ümidi verir, şad edir,
Gah ülfətdən çəkilib ümidi bərbad edir.

Əgər məni sevirse, evə çağırırmır nədən,
Görmürmə sevdasında məhv oluram belə mən?

Zahirde söhbətilə vədə edir səadət,
Sonra da üz çevirir, gözəldə bu nə adət?

Gah deyirdim: "Səbr elə, məna var hər nəzərdə,
Bica deyil bu işvə, bu dərmandır hər dərdə.

Səbəbsiz olmaz onun etdiyi hər bir əmel,
Belə şikayətləri öz bəxtindən etmə gəl!

Evə dəvet etmeyir, axı onun ori var,
Belə qorxur ərindən bu sevimli gülüzər?!"

Əqlim mənim hissimə verirdi min nəsihət,
Dedim özüm özüm: "bəsdir belə şikayət".

Reqət dəvet eylədim cəsaretlə nagahan,
Qəbul edib önmədə hazır dayandı canan.

Yenə tutub belindən, sıxdım özüme sarı,
Dolandırdım həvəslə ortaqda o nigarı.

Zənni çasdırmaq üçün sonra da mən bir qədər,
Oynadım başqasıyla ki, çəkişsin bədnəzər.

Gece yarı olanda məclis dağlıdı birdən,
Hərəmiz bir tərəfə yola düşdük o yerdən.

Bu gecədən sonra mən tapmadım daha fürsət,
Ki, onunla yenə də görüşüb edim söhbət.

Çox zaman dolandım ki, ona tanış evlərdə,
Bəlkə təsadüf edim, yarla görüşüm bir də.

Küçələri dolandım, gəzdim bir-bir evləri,
Kolgə kimi ardına düşüb oldum sərsəri.

Qaldım işdən avara, dolandım divanə tək,
Daim boşça gedirdi sərf etdiyim hər əmək.

Axır bir gün eşitdim xəstədir o məhliqa,
Məclislərə gelməyə imkanı yoxdur dəha.

Belə dehşətli xəbər çatınca sevgiliimdən,
Səssiz yanən şam kimi şölə qalxdı dilimdən.

Ah çəkdir, nala etdim oda düşdü şirin can,
Lalə kimi qəlbimə dağ basıldı, ah, aman.

Belə oldu neçə gün, gəzdim başı bələli,
Sonra xəbər tutdum ki, yaxşılaşmışdır halı.

Yenə doğdu üzümə günəşi ümidiimin,
Yenə vüsəl haqqında düşündüm şirin-şirin.

Yenə hara getdi msə xəyalıma o geldi,
Gözlərimin önünde bir ay kimi yüksəldi.

Onun söhbətlərini salıb tez-tez yada mən,
Öz ömrümü verirdim bu sevdada bada mən.

Gətirdikcə nazını, qəmzesini nəzərə,
Danlayırdım özümü hər saatda min kərə.

Deyirdim ki, ay axmaq, heç yoxunmu səbatın,
Neçin yara sən əsil mətləbinə açmadın?!

Filan sözdən sonra sən filan sözü desəydin,
Məramını bilincə razi olardı yeqin.

Söz verdim əger bir də yar görünse gözümə,
Bütün isteklərimə zinət verib sözümə,

Ona açıb deyərəm ürəyimdə nə ki, var.
Heç şeyi gizlətmədən açıq, aydın, aşikar.

No edim, eşqin budur öz qaydası, qanunu,
Qədim zamandan bəri, aşıqlor bilir bunu.

Hicrana düşən kimi bülbül kimi dil açar,
Min söz düzəldib yarın ünvanına od saçar.

Lakin vüsal çağında unudar hər sözünü,
Dili tamam tutular itirərek özünü.

Xülasə, mən sabahı gün çıxmadan oyandım,
Gedib yarın evinin ətrafında dolandım.

Gördüm evin divarı, qapısı, pencəresi,
Yarın günəş üzündən xəbər verir həresi.

Baxırdım hər tərefə sanki röya içində,
Qəlbim təşvişlə dolu, başım sevda içində.

Birdən gördüm o dilbər gəlib keçdi önmədən,
Elə bil ömrüm keçdi, qocaldım bir anda mən.

Huşum getdi, yerimdə donub qaldım bir qədər,
Sanki röya görürdüm mən özümdən bixəber.

Arzularım məhv oldu, puç olub getdi xəyal,
Qəlbim gəldi gözümə, dilim donub oldu lal.

O zalim yar deyəsən əhvalımı bilərək,
Gülüb baxdı üzümə, keçib getdi xəyal tək.

Baxışında var idi xoş ümidi, vədələr,
Gülüşündən yağırdı istehzalar, şübhələr.

Mən biçarə yenə de qaldım vüsələ həsət,
Öz istək və arzumdan yenə çəkdim xəcalət.

Gah düşündüm baxışı gəl dedi iç-in-için,
Gülüşüsə rədd edib get söylədi, nə üçün?

Yoxsa mən yanılıram, bunlar bir bəşarətdi,
Vüsəlino dəvətçin bəlkə bir işarətdi!?

Gah deyirdim gülüş və baxış ilə o rəna,
Heç yazığı gəlmədi, etdi mənə istehza,

Guya dedi ki, səndən çıxmaz vəfali aşiq,
Sənin kimi xamlara bu ad deyil müvafiq.

Bele üzlə necə sən mətləb deyib durursan?
Yardan qafıl xəyalda min bir aləm qurursan.

İndi bax, bele keçir mənim günüm, əhvalım,
Getdikcə artan qəmlə, de, necə sakit qalm?

İndiyədək arizum, xəyalım bir görüşdü,
O vaxtdan ki, təsadüf bəxtimə bele düşdü.

Gördüm boşdur ümidim, xəyallarım məhaldır,
Bu eşqdə nəsibim sadə bir ehtimaldır.

Halim tamam pozuldu, qalmadı tabü təvan,
Vəslə ümid yox iken ezir qəlbimi hicran.

Ölüm daha xoş olar belə həyatdan mənə,
Bax məhəbbət oduyla yanana cana, bədənə,

Ölüm de məndən qaçı, boşmuş ümidvarlığım,
Bir vəfasız yolunda məhv oldu bu varlığım".

Sözü bura çatanda hönkür-hönkür ağladı,
Onun bu yaziqliğı üreyimi dağladı.

Susdu, dili tutuldu, gözləri süzülərək,
Düşüb qaldı duyğusuz divardakı şəkil tək.

Mənə derin bir kədər üz verdi bu nağıldan,
Kədər nedir başqa bir aləm üz verdi haman.

Düşündüm: "Bu zavallı yaziq cavana bir bax,
Ömrünü sərf eyləmiş mənasız eşqə ancaq.

Sərxoşdur bir şövqilə, qoribədir onda qəm,
Onunçun boş görünür eşqində iki aləm.

O rahatdır yene də, boş da olsa, eşqi var,
Men isə avarəyem, nə məhəbbət, nə də yar.

Nə bir yerdə qərarım tutur, dərdim bihesab,
Nə işim var, nə gücüm, nə də bitir iztirab".

Çox düşündüm daşındım bəlkə mən də birtehər,
Bir yol tapım ki, məni dərd əzməsin bir qəder.

Çox axtardım ki, bir iş məşgül eləsin məni,
Unudum bəlkə bir az bu qəmi, bu qüssəni.

Özümü unutmağa tapdım birçə çare var,
Xilas edər bu dərddən məni ancaq eşqi-yar.

Axtardım bir ilqarlı, sədaqətli nigarı,
Bəlkə qəlbim dincələ, baxam bir yara barı.

Dedilər: "Eşq dərmandır hər bir dərdə, anla sən,
Eşqə düşən dünyada qurtarar hər fitnədən".

Düşündüm ki, bu yerde gözəl pərilər çoxdur,
Onları tapmaqda da heç bir çətinlik yoxdur.

Gözəl dolu küçə, bağ, naz, qəmzəli mehriban,
Baxa-baxa qalırsan hüsne, camala heyran.

Allah-Allah, nə gözəl ruhaçan yerdir bu yer,
Ürəklə göz bu yerdə rahatlanıb dincələr.

Desəm ki, bir gülgardır çiçək açmış burada,
Nisbəti yox, çünki çox təfavüt var arada.

Çünki bahar zamanı çiçəklənir gülüstan,
Bura isə gözəldir hər fəsildə, hər zaman.

Desəm bura müqəddəs, əcaib bütxanədir,
Bele xəta hökmələr yersiz bir əfsanədir.

Bütər axı durğundur, hərəkətsiz şəkildir,
Bu bütlərsə can verib can almağa qabildir.

Desəm ki, Çin vadisi kimi ruhu çalandır,
Nisbəti yox, çünki bu mənasızdır, yalandır.

Bir tayfadan ibarət deyildir bu xoş diyar,
Bu səfah ölkədə axı, bir çox tayfa var.

Bu ölkədə yaşar çex, rus, alman, rum, firəngli,
Her birinin paltarı bir çeşidli, bir rəngli.

Xumar gözlü ceyrandır, hərəsi bir nəsildən,
Ovlamaqçın ovçunu gəzirələr üzləri şən.

Yırtıcı vəhşiləri edirlər bir anda ram,
Qan içən aslanları tora salarlar müdəm,

Xülaso, çox düşünüb, daşındım mən, nəhayət,
Yüz xəyal, yüz ümidi tətdüm qəlbimdə niyyət.

Ürek narahat oldu yenə etdim ahü vah
Qolbim bir Müştəriydi, qarşısında Mehrü Mah*.

Herdəm bir xumar gözlü atırdı sinəmə tir,
Qəlbimin ayağına zülfü olurdu zəncir.

Gah bir gözəl nazılə eşqə işiq saçırı,
Gəzib niyaz əlini, ürəyini açırı.

Bir başqası oxurdu məhəbbət təranəsi.
Eşqi qızışdırırı onun odlu nəğməsi.

Mən heyrətdə qalmışdım, kimə verim qolbimi,
Nə edim, sevmək üçün intixab edim kimi?

Yar hesabsız dövrəmdə, mənimse bir qəlbim var,
İşim çoxdur, vaxtım az, indi nə etmək olar?!

Düçar oldu ürəyim bir gözələ nəhayət,
Verdim ona könlümü, dedim tapdım səadət.

Lakin bərk yanılmışdım, az keçməmişdi ki, mən
Anladım hər bir işi onun hərəkətindən.

Ardına düşüb bir çox eşqbaz pəhlivanlar,
O da sevir hər kəsi yoxdur ona etibar.

Sən demə, mən də onun aşnasından biriymə,
Vüsal üçün ardına düşüb bir pay dilərəm.

İxtiyarım yoxdur ki, edim ondan şikayət,
Əgyar ilə görüş də onlara olmuş adət.

Mən çox razı qalaram yarım cəfa etməsə,
Lakin cybi yox imiş əhdə vəfa etməsə.

Mən də guya hər kəsə meyl eləsəm yeri var,
Hər ikimiz bu işə verməliyik ixtiyar.

Nə o, nə mən deyilik bir-birinə bivofa,
Bu bir adı şey imiş saxlasayıq aşına.

O da gəzir özüyünün, sən də gözib kef elə,
Ona da belə xoşdur, sənə də xoşdur belə.

Səndən yaxşı tapınca etibarı unudar,
Yaxşısını tapdımı, çıxdı əlindən o yar.

Vəfanı bilən təmiz, saf ürekli yar hanı?
Ki, ona qurban edim dərdə düşmüş bu canı!

Huri kimi bəzənmiş bu gördüyüüm gözəllər,
Yolkesəndir quldurdu, biri birindən betə.

Bir zavallı bilmədən ürek verso onlara,
Tora düşmüş ov kimi, qəlbinə dəyər yara.

Ov yaxşıdır, sehv etdim, bəzən ov qalar rahət,
Düşdürü tor içində edər gah istirahət.

Lakin belə pərives, şeytan ürekli dilbər,
Yaxşını da, pisi do bir anda məhv eylöyər.

Onlar eşqi bənzədir mənasız bir həvəsə,
Qarğa ilə bülbüllü salırlar bir qəfəsə.

İndi ki, belə oldu qınamayın siz məni,
Nə üçün mən dost tutum həyatıma düşməni?

Nə yaxşıdır qoy mən də eşq, sevda duymadan,
Ürəyimi vermedən hər gün tapım bir canan.

O cavan yazıq idı ümid edib murada,
Hiyləyo aldanaraq ömrünü verdi bada.

Neçin məni onun tək məhv eləsin boş xəyal,
Neçin yarı görəndə, dil tutulsun, olum lal.

Heç olmasa bəlahı, işgənceli bu anda,
Bir rahatlıq arayım vəfali bir cananda.

Hanı o dilbər, hanı, eşqimə olsun layiq,
O mənə tam vəfali, mən də o yarə sadiq?!

Aman, vermə qəlbini o cəfakar dildara,
Ki, əri ola-ola gözləri yar axtara.

Aşna tapan tək yenə onu ata gülərək,
Bir başqa yar axtarıb, qura ona min kələk.

Arxasınca gezdire aşıqları qədərsiz,
Qoya o yaziqları bir-birindən xəbərsiz.

Bu cür gözəl görünən cananda olmaz vəfa,
Onlar səni dərmansız dərdə edər mübtəla.

Bəsdir daha, ey Qüdsi, qurtar bu hekayəti,
Gözəllərdən çox etmə bu qədər şikayəti.

Getirdim bu misah bəlkə olsun bir örnək,
Məqsəd burda deyildi eşqə xələl gətirmək.

Eşqə ziyan yetirər, onu salar rövneqdən,
Əgər hüsnü duymasan bütün təmizliklə sen.

Həqiqət axtarana lazımdır möhkəm dəlil,
Haqqı redd ya qəbulla anlamaq mümkün deyil.

Yaxşıya da, pisə də bir pordə çəkilmişdir,
Özgəye ayıb tutmaq özü də ayıb işdir.

Təsəvvürdə, təftişdə zənn etmə düz yoldasan,
Təkcə sən öz oqlına arxalanma heç zaman.

Ağılla dərk edirik nöqsan cəhətləri biz,
Nöqsanımı dərk edən ağıllıdır şübhəsiz.



HİKMƏTİN FƏZİLƏTİ

Qədim bir kitabda verilmiş xəbor –
Iranda bir həkim varmış mötəbər.

Ümidi yox ikon onun sabaha,
Belə bir sıfariş göndərdi şaha:

“Onun üzüyünü böyük hökmdar,
Ən müdrik adama versin yadigar”.

Şah bu vəsiyyəti icra edərkən,
Ehtiyat edirdi divanələrdən.

Çünki hər dövlətli, kasıb, hər gəda,
Özünü ən müdrik bilir dünyada.

Nohayet hamını çağırtdırdı şah,
Onları mətləbdən eylədi agah.

Dedi: Üç suala istərem cavab,
Kim daha düz desə olsun intixab.

Əvvəl – ən xeyirli nədir müxtəsər?
Təməhkar olanlar dedilər ki, – zor!

Vergi toplayanlar dedilər: xərac!
Tacirlər dedilər: alver və rəvac!

Şah dedi: Uzaqdır bunlar mətləbdən
Orada bir qoca durmuşdu, hemən.

Söylədi: hər şeydən xeyirli – hünər!
Hünərsiz heç bir şey olmaz müyəssər.

Şah qəbul eylədi, soruşdu yenə:
Dünyada hər şeydən yaxşı deyin, nə?

Yüksəldi müxtəlif səsler saraydan:
Şahın razılığı... şadlıq... firavan.

Yenə də o qoca dedi bu sözü:
Hər şeydən yaxşıdır, yaxşılıq özü.

Çünkü yaxşı sıfət olarsa səndə,
Aferin söyləyər dost da, düşmən də.

Şah dedi: Ən lazıim nədir insana?
Yenə də çox fikir çıxdı meydana.

Şah isə qocaya edirdi diqqət,
Dedi: Ən lazımlı şeydir – həqiqət.

Həqiqət olmasa, olmaz intizam,
Dünya həqiqətlə dolanır müdəm.

Şah qalxıb qocaya eylədi təzim,
Üzüyü hörmətlə eylədi təqdim.

Əmr etdi saraydan getməsin bir an,
Ki, alsın bu işdə məsləhət ondan.

Nehayət oldu o şahın vəziri,
Ölkəni düzəltdi onun tədbiri.

Nə yaxşı olardı hər ölkədə ah,
Olaydı belə bir vəzir ilə şah.

Ey Qüdsi, hikmətdən varsa xəberin,
Yaxşı adamlarda olsun nəzərin.

HAQ SÖZ

Yadımda deyildir nə vaxt və kimdən,
Belə bir hekayot eşitmışəm mən:

Bir gənc padşahın bir yarı vardi,
Hüsndə dünyani heyran qoyardı.

Peri tək gözəldi o tamam-kamal,
Şirin damşardı o huri camal.

Saçından gözəllik alardı sünbül,
Üzünün odundan rəng alardı gül.

Bir gecə padişah eşitdi xəlvət,
Bir arvad o yara edirdi töhmət.

Deyirdi: “Nə oldun hüsniünə heyran?
Təkcə bir hüsnilə yaşamaz insan.

Camalın nehayət heçə enəcək,
Qaş kimi dərtılma, qırılma saç tək”.

Gözəli bu tənə qızardı, birdən –
Zülfü tək qırılıb cavab verdi: “Sən

Yersiz təhqir etmə hüsni bu qədər,
O hansı dövlətdir hüsne bərabər?

Bundan da böyük bir delil istərsən?
Ki, şah haqqın yerde sayəsi ikən,

Onun fermanına baxarkən cahan,
Özü də hüsndən almada ferman”.

Söylədi o arvad: “Ey qafıl gözəl,
Hüsnlənə bu qədər lovğalanma gel.

Dünyada səltənət çox alçaq şeydir,
Sadə, şən yaşamaq ondan çox yeydir.

Şah qafıl yaşasa xalqdan, dövlətdən,
Zövq alsə oancaq eyşü işrətdən,

Cilovu versə o sən tək gözələ,
Dövlətin əsası verilər yelo.

Hasili boş olar, ölkəsi xarab,
Dünyada məşəqqət, üqbada əzab.

Dünya, din işinə baxarsa yəqin,
Düzələr ölkəsi, rövnəq tapar din,

Adına deyilər ədalətli şah,
Ona kömək edər hər işdə Allah.

Şahın vaxtı keçər qovğalarda tam,
Yediyi heç olar, yuxusu haram.

Bələ şah gözəldən gözləməz fərمان,
Heç onu görməyə tapmazsan imkan.

Əsl şah gösterib xalqa ədalət,
Kəndlidən daha çox çəker eziyyot”.

Bu sözü eşitcək cavan hökmədar,
Ürəyi titreyib oldu biqərar,

Dili söz tutmadı, ciyəri yandı,
Bir zaman şəkiltək cansız dayandı.

Dedi öz-özünə: “Kişidir adın,
Sənə yol göstərir amma bu qadın”.

Taxtından, tacından el çəkdi sultan,
Qurtardı şahlığın ehtiyacından.

Ey Qüdsi, bu halda necə hikmət var,
Onunçun şahlıqdan keçdi hökmədar.

Utanıb bir ibret almışan nədən,
Qırımırsan köləlik zəncirini sən?

ÜMİDİN BOŞA ÇIXMASI

İş bilən, ağıllı, qoca bir dehqan,
Bir gecə söylədi belə bir dastan:

Ki, Həsən adında bir kəndli vardı,
Bağbanlıq edərək rahat yaşırdı,

Dünyanın qəmindən ürəyi azad,
Əkindən başqa şey eyləməzdi yad.

O, məhsul alardı, cüzi, bir qəder,
Xərcinə çatardı güclə, bir təhər.

Xeyirxah bir qerib Həsəni gördü,
Ona çox qəribə bir toxum verdi.

Həsən əkdi onu, çəkdi çox zəhmət,
Yetişdi bir neçə alma nəhayət.

Heç kes belə alma görməmiş yəqin,
Onda etri vardı gözəl gülərin.

Bir yanı qırmızı, sarı bir yanı,
Var idi fərehdən, dərddən nişanı.

Aşıqlə məşuqdur guya bu sayaq.
Birləşib oturmuş qucaqlaşaraq.

Həsən çox dəyərlı gördükde barı,
Bilmədi nə etsin bu almaları.

Əqlinə gəlirdi onun min xəyal,
Gah dedi: "ver yesin qoy əhli-əyal".

Gah dedi: "gəl göndər dosta ərməğan,
Qalsınlar belə bir almaya heyran".

Gah da pul qazanmaq geldi niyyətə,
Dedi ki, sataram baha qiymətə.

Axırda o geldi belə qərara:
"Layiqdir bu alma hökmdarlara".

Qəlbini bəzədi min rəngli xəyal,
Sudakı köpük tək coşdu ehtimal.

Zənn etdi sevinər buna hökmdar,
Eleyər ölkədə onu bəxtiyar.

Belə xoş ümidi, yüksək xəyalla,
Yonəldi şəhərə, gördü cəlalla

Şah çıxır səfərə, tələsik Həsən,
Şaha təqdim etdi almaları şən.

Şah fərman verdi o, sarayda qalsın,
Qayıdan zaman bir mükafat alsin.

Lakin xadimleri bədcinsdi tamam,
Həmişə avara, nəməkbəhəram.

Nə xalq, nə də dövlət düşürdü yada,
Bir qızıl-gümüşdü məqsəd dünyada.

O uca qapıda çox alçaqdılar,
Xidmotdə daima zalim, cəfakar.

Belə alçaqların əlində ikən,
Gör nece bələya rast geldi Həsən.

Saxlayıb müxtəlif evlərdə miskin,
Evindən saldılar onu didərgin.

Yorulub belə bir işdən nəhayət,
Zindana salaraq oldular rahət.

Həsən, o binəva, o yazıq Həsən,
Sonsuz əzab çəkdi, qəlbində şivən.

Gün keçdi, ay keçdi, geldi hökmədar,
Həsənin halından olub xəbərdar.

Əmr etdi hüzura gəlsin o bağban,
Təəssüf eyləyib bu işə sultan.

Hökm etdi açsınlar ta xəzinəni,
Salsınlar oraya təkcə Həsəni.

Könlü nə istəsə götürsün dövlət,
Belkə yaddan çıxa çəkdiyi zillət.

Girdi xəzinəyə tək-tənha Həsən,
Heyrətə düşdü o bu xəzinədən.

Birçə şey alsayıdı ömrüne bəsdi,
Lakin daş-qışlardan tamahı kəsdi.

Götürdü iki şey ancaq oradan:
Biri balta idi, biri də Quran.

Bu xəber çatdıqda şaha qaldı mat,
Çağırıb danladı, etdi iltifat.

Dedi: "Ey divanə, bu fırsat bir də,
Əline düşərmi sənin ömründə?

Sonralar bu işdən olsan peşiman,
Bir fayda gətirməz bu sənə, inan!

Fürseti itirmez ağıllılar bil,
Qayıt xəzinəyə gözlerini sil!

Qiymətdə ən böyük bir cəvahir al,
Gedib öz dərdinin əlacına qal”!

Şaha təzim edib söylədi Həsən:
“Bunlardan özgə şey istəmirəm mən.

Baltayla kəsərəm ağacı əvvəl,
Ki, odur getirən başıma əngəl.

Deyərəm and içsin nəslim Qurana,
Ümid bağlamasın heç bir sultana.

Nə arzu etmişdim, noldu nəhayət,
Qoy onlar halimdən alınlardır ibrət.

Kim razı qalmasa öz xoş halından.
Varına qənaət etməyən insan,

Tamahla, həsədə yaşasa ancaq,
Şadlığı doyişib əzab olacaq”.

Ey Qüdsi, sən də gəl bundan ibrət al,
Bu sonsuz arzunu bir hüduda sal.

Gel etmə bu mənsəb, cəlala nezər,
Kim çatdı arzuya sonuna qədər?!

Belə tamahkarlıq nəyə gərəkdir?
Səadət əlinə düşməyəcəkdir.

Özünə nə lazım bu zülmü sitəm,
Çox pay istəyənə razi olar kəm,

Qaç bu pozğunluqdan, canını qurtar,
Yaşamaq şeklinde ölümdür bunlar.

Üzünə məcazi olan bu dastan,
Həqiqət qapısı açın hər zaman.

Həsən bir ruh idi, ağac da xislət,
Qəribə bar verər üzə gülsə bəxt.

Sonra bu bar sənə məğrurluq verər,
Qəflət zindanına çekib gətirər.

Yoxsulu sinayan xəznəni atsan,
Xislətin ağacı kəsilər asan.

Qurana and içsən, dilşad olarsan,
Qulluq həlqəsindən azad olarsan.

QARI VƏ HARUN

Bağdadda bir qarı yaşırdı küskün,
Taleyi ömürtek zavallı, düskün.

Harun sarayına yaxın yaşırdı*
Viranə qalan bir daxması vardi,

Saray genişlənib düzülən zaman,
Lazımdı sökülsün bu ev də, haman.

Qarıya nə qədər əvəz verdilər,
O dedi: “Daha çox qiymətə dəyər”.

Daha on min qızıl verdilər ażi,
Yenə də rədd edib, olmadı razı,

Hər yandan dedilər: “Dəlisən, nəsən,
Getmirsən bir ucuq boş viranədən”.

Dedi: “Mən dəliyəm, bəs Harun niyə,
Belə çox pul verir bu viranəyə?”

Ey Qüdsi, dövlət bir pərdədir, inan,
Onunla örtülür cinayət, nöqsan.

Bir məsəl dedilər, dövlətə bağlı,
Harunun nöqsanı, qadının ağlı.

KƏLƏKBAZLIQ

Misirde bir nəfer Rinud kəndindən,
Gedib bir şəhərdə sərbəst gəzərkən,

Yolda düçər oldu ona bir cavan,
Ki, onun hüsnünə qaldı mat, heyran.

Gizlədib qəfəsdə o can quşunu,
Qorxusuz soruşdu kim olduğunu.

“Məhəmməd” – deyince adını həmən,
Onu qucaqlayıb öpdü üzündən.

Cavan qəzəbləndi, hay-haray saldı,
Dərhal ətrafinı əhali aldı.

Bir çoxu qəzəbdən qırıb catına,
Çekib apardılar şahın yanına.

Çığrıdı qəzəblə padşah ona,
– “Nə üçün zülm etdin, – dedi, – cavana?”

Kendli üzr istəyib dedi: “Şəhriyar!
Bu işi tutmuşam lap biixtiyar.

Bilen tek adıdır onun Məhəmməd,
Huş getdi əlimdən qalmadı taqət.

Eşqin bilirsənmi xasiyyətini,
Məcnun öpmədimi Leyli itini?”

Əmr etdi padişah vermedən ara,
Bir nöker çağırıdı üzü qapqara.

Surəti eybəcər, çirkin, müdhişdi,
Sanki cəhennəmdən çıxıb gəlmışdi.

Şah dedi: “Məhəmməd adlanır bu da,
Öp görüm, aşiqsen eger bu ada”.

Rind dedi: “Ey dinin pənahı olan,
Sənsən bu dünyada adil hökmən.

Doğrudur, adlanır bu da Məhəmməd,
Təkcə mən deyiləm burada ümmət.

Qoy onu başqası öpsün bu anda,
Ta ki, feyz aparsın bir müsəlman da”.

* *
*

Nə xoşdur aman, bu gözəl macəra,
Bənzeyir bizdəki hala, rəftara.

Bize nə xoş gəlsə, biz də o saat,
Adına deyerik təqva, ibadət.

Qüdsi də belədir, yeri gələndə,
Deyir ki, itaət edirəm mən də.

DUA VƏ TƏVƏKKÜL

Abbasilər dövləti hökməndi,
Bu vaxt düşdü bərk quraqlıq Bağdadda.

Hərərətdən ürek yandı, dil yandı,
Susuzluqdan Dəclə gəldi fəryada*.

Qadın-kişi ağlayaraq bu zaman,
Biyabanda el açıdalar səmaya.

Yalvardılar. Etdikləri ah-aman,
Heç bir təsir göstərmədi xudaya.

Bu maraqlı əhvalatı görərək,
Məcnunnüma Behlul bir dəm açdı dil*.

Söylədi ki, sərf etmoyin boş emek,
Ey avamlar, bu yalvarış düz deyil.

Nə çıxar bu yersiz ahü nalədən,
Bu nə dua axı, bu nə həyecandır?

Dərdə əlac yolu deyil bu şivən,
Bize gizli şey – Allaha əyandır.

Biz bağlarken qapımızı gecələr,
Açar niyaz qapısını yaradan.

Gece xelvet tapar hər sahibnəzər,
Çətin dərdə gecədir ən xoş dərman.

Gece sakit, kəsiləndə səs, səda,
Təsir edər dualar bil, daha da.

Gece hissələr açıqdır tamam, kamal,
Haqq demişdir: "Gecəleri olma lal".

İnandılar, toplaşdılar sərasər,
Məcnunnüma Behlul ilə berabər.

Üz qoydular səhraya gecə yarı,
Bağ yanından düşdü bu dəm yolları.

Behlul döydü o qapını nagahan,
Ta ki çölə çıxdı təlaşla bağban.

Dedi: "Nədir bu vaxt belə iztirab?"
Behlul isə verdi ona tez cavab:

"Nə yatmışan qəflətdə ey filani,
Durub bağa sən bir az su versənə".

Bağban dedi: "Ey aləmin nadanı,
Sənə əbəs demədilər divanə.

Bu nə yersiz təklifdir, məni gecə,
Hay-küy salıb qaldırırsan ayağa?!

Bağban özü yaxşı bilir ki, neçə,
No zamanda su verəcək o bağı".

Behlul baxıb camaata məstənə,
Dedi ki, ey ağıldı dəm vuranlar,

Kimdir deyin indi dəli, divanə,
Bu işlərdən etmək lazım sizə ar.

Bu bağbandan ibrət alın, de məgər,
Allah bilmir işini bağban qəder?!

Ey Qüdsi, bax biz eceb biçarayık,
Dünyadan və dindən də avareyik.

Nə tevəkkül bacarıraq dünyada,
Nə də ağıl gelir bize imdada.

AVAMIN NÖQSAN AXTARMASI

Eştdinmi, bir kişi öz oğlu ilə bahəm,
Eşşeyinə minərək gedirdi yolu bigəm.

Hər kim onu görürdü, edirdi çoxlu töhmət,
Rişxənd ilə gülürdü, tənəsə binəhayət,

Utanmayır yaşından, – deyirdi – bir buna bax,
Özü minib eşseyə, piyada gedir uşaq.

Kişi xəcalət çəkib öz-özünə deyindi,
Tez oğluna söylədi: "Min eşseyə sən indi".

Töhmətlə söylediler görünce başqları:
"Qoca gedir piyada, cavan işə süvari".

Tez atıldı kişi də yenə eşseyə mindi,
Başqa biri onları belə görünce dindi:

Dedi – "Bəh, yaziq eşşək necə getirsin davam,
Zülmdür bir eşseyə minərsə iki adam".

Hər ikisi düşdülər, piyada yol getdilər,
Yenə görənlər gülüb çox istehza etdilər.

"Nə axmaqdır, – dedilər – bu kişi, bir buna bax,
Eşşək boş qala-qala piyada gedir uşaq".

Kişi gördü qalmamış əldə başqa imkanı,
Buraxdı eşseyini, təki qurtarsın canı.

Yenə xalq əl çəkmədi, başladılar töhmətə,
Dedilər: "Bir baxınız axmaq bifərasətə.

Bu cür gözəl eşseyi müftə verirlər bada,
Nə qəribə axmaqlar var imiş bu dünyada".

Qoca nə eylədisə lağ etdilər hey ona,
Axırda tengə gəlib söylədi öz oğluna:

"Bu eşşək əcəb bizi qalmaqala salıbdır,
Töhmətdən qurtarmağa bircə çarə qalıbdır.

Eşseyin qol-qıcıını möhkəməcə bağlayaraq,
Mindirib dalımıza güle-gülə aparaq.

Gəl mənfəət güdmədən edək bunu imtahan,
Xalqın acı dilindən qurtarayıq bəlkə can".

* * *

Ey Qüdsi, sən ibret aʃ bu kişidən ayıq ol,
Xalqın tənələrindən qurtarmaqçın, sayıq ol.

Onlar, nə etsin, yenə tapacaqlar bəhanə,
Edəcəklər səni bil oxlarına nişanə.

Qulaq assan tənəyo, ya da yersiz mədhə son,
Elə bil ki, dalına bir eşşək mindirmisən.

XEYİRLİ İŞİN FAYDASI

Bir qocam gördü cavan bir emir,
Ki, bağında zəhmət çəkib qoz ekir.

Gülüb dedi: "Ey zavallı bilesən,
Dərd qalacaq sənə bunca zəhmətdən.

Başqa ömür lazımdır ki, bu ağac,
Meyvə verib, dərdinə olsun əlac?".

Qoca dedi: "Eyşöhrətli hökmdar,
Başqları əkdi, yedik, nə olar?

İndi də biz zəhmət qəbul edorok,
Nəsillərçin qoz ağacı becorok.

Yaxşılığın budur rəsmi dünyada,
Yaxşılıq et, səni salsın el yada".

Əmir onun sözlerini xoşladı,
Neçə dinar çıxarıb bağışladı.

Qoca dedi: "Çoxu əkdi və illər
Gözlədi ki, əkdiyi versin səmər.

Mən əkirdim başqaların, güldü baxt,
Məhsul aldım zəhmətimdən əkən vaxt.

El üçün kim girişərsə bir işə,
Özü dəxi xeyir görər hemişə".

Qüdsi, bu boş sözlərin nə xeyri var,
Dediyini işdə eyle aşkar.

MƏŞVƏRƏTİN ŞƏRTLƏRİ

Mona gülşəninin ustadı yenə,
Belə gullər sepdı öz gülşəninə:

Bir zaman Şirvanda bir əmir vardı
Zahiri, batını xoş hökmardı.

Vücudi əzizdi, hümməti yüksək,
Lakin xudpəsənddi, hər zaman gerək,

Hər işdə sarayda olan adamlar,
Onun dediyini edəydi tökrar.

Əksine çıxmazdı onun bir insan,
Getdikcə qalırdı ağlına heyran.

Məsləhət zamanı bir şəxsi-fazıl,
Əmirin sözünü eyləyib batıl,

Dedi: "Həqiqəti danmayınız bir,
O iş başqa cürdür, belə deyildir".

Əmir çox söylədi, o eşitdi az,
Dedi ki, düz sözü rədd etmək olmaz.

Nəhayət, qızışış qışqırkı əmir:
"Ədəbsiz, nə hədlə elədin təhqir?

Unutdun ki, mənəm burda hökmən,
İcra olmalıdır verdiyim fəman!"

O fazıl əmire cavab verərək,
Söyledi: "Hər şeydə bir düzlik gərek.

Danişma, heç bir şey görmə – əmr etsən,
Susaram, yumaram gözlərimi mən.

Əmr etsən anlama! Əfv et, hökmədar,
Bu işdə elimdə deyil ixtiyar"**.

Əmir dediyindən oldu peşiman,
Sonra dedikləri vermədi ziyan:

Düzlükdən qüdrətli bir bövlət yoxdur,
Ey Qüdsi, düzlükdə səadət çoxdur.

Düz iş yoxlanarsa nə qorxusu var,
Düşmən də düz işi eyləməz inkar.

Deyək heç yoxlayış olmayıcaqdır,
Düzlük özü qəlbə möhkəm dayaqdır.

MƏLAMƏT ƏLAMƏTİ

Çox gözəl həkayət yadına düşdü,
Ya da bir şikayət yadına düşdü.

Bir fəqir gələrək yüz ahü zara,
Şikayət edərək bir hökmədara.

Dedi ki, bu kənddə var bir bostanım,
Onunla dolanır bil, xanimanım.

Qonşumun camışı girib bostana,
Onu ayaqlayıb edib virana.

Hakimsə danlayıb yazılıq kişini,
Dedi: "Sən tutaydın möhkəm işini.

Bir hasar çekmədin bostana nədən?
Tikanla örtmədin hasarını sən".

Dedi ki, camışa bunlar nə edər,
Hasar, tikan ona edərmi əsər?

Dırnağı, buynuzu möhkəmdir onun,
Zoru çox, şüru çox kəmdir onun.

Dağdır önünə nə çıxsa haman,
Özünə yol açar bu qanmaz heyvan.

Qüdsi, heyrətdəyəm ki, hər bişür,
Hər şeydə işlədir qanmazlıqla zur.

Soxulur önüne çıxsa ev, bostan,
Tapdayıb eyləyir yer ilo yeksan.

Dindirsən deyir ki, qorxan deyiləm,
Yəni ki, camışam, insan deyiləm.

SƏLAMƏTLİYİN QƏDRİ

Səbəbsiz hekimi vurdub bir hakim,
Hekimsə eylədi şükrilə təzim.

Soruşdum: "Təşəkkür yersiz olarmı?"
Söyledi: "Bundan çox yaxşılıq varmı?

Ki, bu güc, bu idrak sahibi əlan,
Verə də bilərkən qotlime fəman.

Vurmaqla göstərdi mənə iltifat,
Deməli o mənə bəxş etdi həyat".

Döz Qüdsi, üz versə nə cüre zillet
Çünki var ondan da betər əziyyət.

SAĞLAM İKƏN MÜALİCƏ

Dcyirlər xoyalı uyan bir adam,
Xam iken püxtəyəm deyərdi müdam.

Düşündü: "Səbəbi nədir səhhətin?"
Tapdı: -- lüzumudur bu təbiətin.

Hər bir xəstəliyin bir səbəbi var,
İllətsiz xəstəlik olmaz aşkar.

Altı şey vücudə çox lazımdır bil,
Dörd şey də eləyir mərəzi təhlil*.

Bu şeylər birləşsə bir yerdə yəqin,
Pozulmaz heç zaman hali səhhətin.

Deməli, mərəzdən kim görse belə,
Etmiş öz-özünü derdə mübtela.

Ağıllı, xəstəlik hələ gəlməmiş,
Çalışar vaxtında görülsün hər iş.

Elə ki, hüdudu aşdı bir ixlat,
Bədəndə töreyər xəstəlik, fəsad.

Vücudun səhhəti pozulub gedər,
Yüz illət bədəni səmigun edər.

Sağlamkən gerekdir edəsən elac,
Ki, vücud olmasın dəvaya möhtac.

Xülasə, bir mərəz tapdı nəhayət,
Tapdı sonra ona neçə əlamət.

Guya ki, mərəzin öünü alıdı,
Özünü gör neçə belaya saldı:

Əvvəlcə işlətmə içdi o dərhal,
Boşaldı qarnını o tamam, kamal.

Yay idi yanrıdı aləm istidən,
Əridi hərəret içində bədən.

İşlətmə canına vəlvələ saldı,
Sağlamkən canını naxoşluq alıdı.

Qorxduğu başına gəldiyi zaman,
Az qaldı zavallı təslim edə can.

* *
*

Ey Qüdsi, az belə əfsanə oxu,
Zəmanə əhlinin avamdır çoxu.

Xeyal aləmində qalıb sərgərdan,
Cahilkən dəm vurur ağıl, şüurdan.

“Kamaldan naqısdır hər kəs”, – deyəndə,
Barı foziotdən dəm vurma sən də.

TƏDBİRİN GÖZƏLLİYİ

Əmr etdi nədimə sultan bir səhər,
Ki, hazır eyləsin qalın bir dəftər.

Ölkədə nə qədər deli-axmaq var,
Yazsin adlarını aydın, aşikar.

Dəftər hazırlanıb verildi sabah,
Lap başda görünco öz adını şah.

Dedi: “Ey yaramaz, ey həzzrə insan,
Nə üçün adımı bura yazmisan?”

Dedi: “Bir şəxsə ki, mal dövlət verdin,
Uzaq bir ölkəyə onu göndərdin.

Vətənsiz bir quldur o adam ancaq,
Söz yoxdur, o bir də qayıtmayacaq.

İndi o azaddır əlində dövlət,
Kef çəkib yaşayır şad-xürrəm, rahət”.

Şah dedi: “Qayıdib gəlsə o zaman,
Yəqin ki, onda sən axmaq olarsan”.

Söyledi: “Eybi yox gələrsə həmən,
Bir adda yazaram bu dəftərə mən”.

* *

Ey Qüdsi, ibrətlə bax bu gedİŞə,
Ağilla şuru et son də her işə.

Əqlə istinadın mənası çoxdur,
Bəxt üz döndərsə də zərəri yoxdur.

Nakam yaşasa da şüurlu insan,
Yaxşıdır xoşbəxt bir nadan olmaqdən.

YERSİZ MİNNƏT QOYMAQ

Eşitdim: pul verib təbibə səhər –
Bir xəstə üstüne dəvət etdilər.

Xəstənin qüvvəti getmişdi tamam.
Hərərat içində yanrıdı müdam.

Qürurla soruşdu ondan kef, əhval,
Xəstəyə verdi o bir neçə sual.

Nəhayət, guya ki, o tapdı dərdi,
Xəstədən qan almaq əmrini verdi.

Yazığın qolundan alındıqda qan,
Qanıyla bərabər axıb getdi can.

Qorxuya, təşvişlə olsa da, hokim,
Deyirdi: "Nə yaxşı oldu tədbirim".

Nə yaxşı qan aldıq, dincəldi bədən,
Qurtardıq xəstoni bu ağır dərddən".

Bizim əsrə də belədir: əyan –
Döşünə döyərlər hər alanda can.

Her kəsin bir işi düşsə əlinə,
Pozaraq o işi, öyünər yenə.

Bu cür minnət qoyub, can almaq, həmən,
Yaxşıdır yenə boş vədə verməkdən.

Deyirlər: Bir kəsdən edəndə xahiş,
Düzeltsin birinə bir əməl, bir iş.

Əzəldən düzünü söyledi o kəs:
"Ki, ümid olmayın siz mənə əbəs,

Elo bu sizə çox hörmətdir ki, mən,
Avara qoymuram öz işinizdən".

Ey Qüdsi, buraxma düzlüyü sən də,
Hörmətsiz olarsan yalan deyəndə.



Qəzallar

1

*Gözlerin kim aşiqə məxmur şəklin göstərir,
Əhli-fəqrə mərdümi, məğtүr şəklin göstərir.

Bəs ki, çəkdim qamətin yadılə ahi-ateşin,
Xatırim nari-şəcərdən Tur şəklini göstərir.

Nəşeyi-meyxarə bais nolduğun bildim kunun,
Bir porivəş can era məstur şəklin göstərir.

Kuyi-canandan cüda aşıqlər əhvalın desəm,
Dəşt ara bikəs qalan rəncur şəklin göstərir.

Qamot üzrə taqı-geysudən asılmış, həqqi var,
Dil ənəlhəqq söyləsə Mənsur şəklin göstərir*

Asimanda kövkəbi-səd olsa Əsəd yerdədir*,
Bu səbəbdən yer savadi nur şəklin göstərir.

Töhfeyi bəbi-Süleyman söyləsəm, Qüdsi, nolur,
Bu qəzəl rani-mələxlə mur şəklin göstərir*.

* Birinci misraların qarşısında qoyulmuş (*) işaretisi onun Bakıxanov tərifindən azərbaycanca yazıldığını gösterir.

Gördüm o gözəl türreni rüxsar arasında,
Benzetdim onu əfiyə gülzar arasında.

Rüxsaro düşən türreləri çökmo kənarə,
Bu rəsmidə əfi dolanar nar arasında.

Seyd cylədi zülfün məni bu gözlərə, ey yay!
Qaldım nə yaman bu iki bimar arasında.

Ey didə, məger neyləmişəm mən sənə axır,
Qoydun məni sən yar ilə əgyar arasında.

Göz yaşam ilə bəsləmişəm canıma minnet,
Peykanlarını bu dili-xunbar arasında.

Gördüm səni əgyar ilə ey mah, məsəldir
Bayqu tutar, əlbəttə, vətən bar arasında.

Könlüm quşuna dam qurub çeşmi-xumarın,
Qafımlı gəzər kimsəni əyyar arasında,

Gər guşeyi-çeşmində tutub can quşu məskən,
Bayqu tutar, əlbəttə, vətən bar arasında

Rüxsarın ora sofhə kimi vəsməli qaşın,
Bir dağlı düşüb cədvəli-zəngər arasında

Eşq əhlinə daim yetişir möhnəti-cövrün,
Zahid, qalasan kaş səni dar arasında!

Dəysin başına səktəsiz ol həmdü səlatın,
Kimsən gəzəsən aşiq ilə yar arasında.

Əfsanə dəxi söyləmə, it bir nəzərimdən,
Var sən kimi yüz xər belə bazar arasında,

Qüdsi, nə yaman bağladı bu gözləri sahir
Yüz sən kimi sərkəştəni bir tar arasında.

* Arizu eylər könül dildar gəlsin, gəlmədi.
Zülfü kafer, gözləri xunxar gəlsin, gəlmədi.

Hər pərivenç cilveyi-hüsն eyləmiş, mən gözlədim,
Dilrubalar fövcinə sordar gəlsin, gəlmədi.

Canə geldim bivəfalar ülfətindən, isterəm,
Bir vəfa rəsmində sabit yar gəlsin, gəlmədi.

Derd-möhnet keçdi həddən, bəs ki, çəkdim intizar,
Gözledim ol şux gülrüxsar gəlsin, gəlmədi.

Ləhcəyi-canpərvərindən şur salsın aləmə,
Əndəlibi-şaxəyi-gülzar gəlsin, gəlmədi.

İstədim, Qüdsi, deyim vəsf-i-camalın dilbərin,
Kuşış etdim, zinəti-göftar gəlsin, golmədi.

* Çox gözde sūrmə, əldə həna, üzdə xal olur,
Nisbət bu qaşü bu gözə bənzər məhal olur.

Qafi – qaşın, tayı – telin, lami – ləblərin,
Aləmdə əlbir eyləsə, billah qital olur*.

Lövhi-xəyalə her necə təhr eyləsəm qaşın,
Gəlməz xəyalə axını məhzi-xəyal olur.

Sirri-dəhani sordum o şəkər dodaqdən,
“Pünhan damış bu sirri – dedi, – qılıq qal olur”.

Görcək o atəşin üzünü intiqam oldu lal,
Qüdsi, cəres düşəndə oda, zəngi lal olur.

Bivəfa yarə könül versə vəfadar əbəs,
Əhdü peymanı yoxa verdiyim iqrar əbəs,

Dərdi-dildən səni çox eyləmək olmaz agah,
Qıldığım nale, qələt, etdiyim izhar əbəs.

Gül kimi beş gün imiş söhbəti-əbnayi-zaman,
Eylədim ömrümü zaye, özümü xar əbəs,

Çeşmi-cadunigəhin məsti-meyi-xab ikon,
Ah kim, eylədim ol fitnəni bidar, əbəs.

Bulmasa feyzi-nəzer kəsb-i-kəmal etməz hüsn,
Yarı-aşıqdən əgər gizləsə rüxsar, əbəs.

Aşıqi-paknəzər vəslini hicranda sanır,
Eyləməz arzuyi-dövləti-didar əbəs.

Qönçəvü laləni gördüm, qəmə batdım, Qüdsi,
Eylədim meyli-tamaşagəhi-gülzar əbəs.

*Gün üzrə ay tülüimi ya gün kəmanıdır,
Ya qaşdurur bu cümləsi aşiq gümanıdır.

Cami-cahannüməyə düşüb əksi-asiman,
Xalın səvadi əxteri-bəxtim nişanıdır.

Göstərse, yox əcəb, yədi beyza Kelimi-təb*,
Hala ki, şaxi-guldə təcəlla zamanıdır.

Badi-səba əbirfişani-çəmənmidir,
Ya bustani-hüsн ruxün busitanıdır?

Şövqi-torana, qüvvəti-pərvaz olurmu hiç,
Ol əndəlib üçün ki, qəfəs aşyanıdır?

Dilber bəyani-halim eşitməzsə,yox əcəb,
Pərva qılurmu əhli-cünun dastanıdır.

Qüdsi, üzari-zərdimi eşk etdi laləgun,
Bu gülşənin baharı, zəmani-xəzanıdır.

* Dil eşq yolunda zar olubdur,
Bir gül həvəsində xar olubdur.

Xunabə dönübdü rəngi-zərdim,
Bu gülşən üçün bahar olubdur.

Dövrani-fələk müxalif olmuş,
Can düşməni-rüzigar olubdur.

Dilbər qəmi, dustlar fəraqı,
Dərdim bir ikən həzar olubdur.

Mən etmə kəlamım olsa dilsuz,
Söz mənşəi pürşərər olubdur.

Xunin ciyərim bəsəni-lalə,
Əfsurdovü dağıdar olubdur.

Qəm bihədü dərd bənihayət,
Möhnet dəxi bişümar olubdur.

Hicran sitəmi akib qərarım,
Gün nuri gözümüzde tar olubdur.

Hicrində düşüb bəlayə, Qüdsi,
Sərgəştəvü biqərar olubdur.¹

¹ "Kitabi-Əsgəriyyə"də bu qəzelin 5 beytindən istifadə edilmişdir (M.S.)

Bu qaranlıq gecə yareb çəkecekdir nə qədər,
Olacaqmı bitə hicran, gülə nuranı səhər?!

Bir ömürdür çəkirəm nələ ömür yazında,
Bəlkə tutsun ürəyimdən o gözel yar xəber.

Aman ey badi-səba, sal yada bu halimi sən,
Ol vəfasız yarımin kuyinə gər düşsə güzor.

Sevginin ovlağı çox qorxulu bir sahə tutur,
Orda qartalı vurar bircə oxu ilə nəzər.

Düşdü töhmət toruna qəlbimiz, ey yar gərək,
Zülfün olsun bize rəhbər ki, keçə bəlkə xətər.

Təkyə verdimsə yarın zülfünə, zahid, qınama,
Sevginin yorğunuyam, başqa xəyal etmə hədər.

Ol xumar gözlə üzün əldən alıb taqətimi,
Çıxmaz eşqin ürəyimdən də çalışsam nə qədər.

Nuh kimi kuyinə düşsəm o sitemkar gözelin,
Qorxuram göz yaşın axır məni siylaba verər.

Qüdsi, ömründə tutub guşeyi-ismet daim,
Qanı axsıñ hədəre çıxsa bu ismetdən əger.

Hüsən mülkündə saçın tapdı böyük bir şöhrət,
Bu qəra üzlüyə bax gördü nə ali hörmət!

Gözlerin keçmiş idi, yar, qanımdan, niyə bəs –
İntiqam almaq üçün indisə vermir möhlet?

Eşq rahində itən qəlbimi mən tapmayıram,
Görünür çoxdu bu yollarda itən cəmiyyət.

Zülfünü mənzil edibdir özünə mürəlli-dilim,
Qəribin mənzili daim olur axşam zülmət.

Saqiya ver mənə bir bədə içim fürsət ikən,
Bu orucluq ayı sonra mənə verməz fürsət.

Qara xal məhrəm olubdur dodağın guşesinə,
Qara hindu nə gözəl yerde olubdur rəhət!

Çoxları cəhd eylədi vəsf edə bu hüsnünü yar
Xoş kəlam Qüdsiyə oldu belə nemət qismət.

Kuyindən alır daim rövnəq gülü bústanılar,
Torpağını ol kuyin təşkil elçiyir canlar.

Ruxsarımlı eks etmiş, sanki gülü bülbül bax,
Gülzarda güler hər gül, bülbül edər əfəganlar.

Leyliyə deyən dəmdə Məcnundakı bərqi-eşq,
Əfsanə kimi gəzdi dillərdə bu dastanlar.

Məşuqə vo aşiqçın varlıq ilə serxoşluq,
Həm ruzədir, həm bayram açılsa giribənlər*.

Yar zülfünün hər bəndi san qəlbimi gizlətmış,
Hər həlqəsinə guya bağlamada çovkanlar.

Hər guşəsi bu qəlbin bənzər çöle, səhrayə,
Sığmaz ona bu üzdən səhravü biyabanlar.

Saqı, nə gözəl, mey – xoş, əğyar gözündən dur,
Qüdsi, belə keyf olmaz dövr eyləsə dövranlar.

Hər zülmün rahatlıq bəxş edir inan,
Şövqindir qəlbimi işıqlandıran.

Hər yerdə cəmalın bir gözəlliklə,
Gözlərim öündən çəkilmir bir an.

Qəbulun şübhəsiz bəxtiyarlıqdır,
Olmadım lütfündən mənsə kamiran.

Bəs hanı mənzilin, sənə yol hanı?
Geriyo qalmışdır bizim karivan.

Nakamlıq özü bir kam oldu bize,
Bu imiş eşqdən bize erməğan.

Əlində xəncərdir, ləbində gülüş,
Qəribə qatılmış bizim canalan.

Qüdsi, heyrətdəyəm, məni rədd edən,
O gözəl olmuşdur indi mehriban.

Qəlbimi, dinimi aldı gözəlin hicrəni,
Dəlilik zənciri saldı saçına bu canı.

Qafilem mən gecə-gündüz özümün halimən,
Bir qarantalıq bütünyüb sanki bütün dünyamı.

Mən ki möhkəm deyiləm dinimə, qorxum budur ah,
Axırı səcdə edim bir bütə mən pünhanı.

Hər cəfana dözürəm kaş ki, məni atmayanın,
Sevməsən barı düşün, kin ilə bu nalani.

Qorxmuram eşqdə töhmətdən, usan ey naseh,
Danlağın tərif edər məndə olan peymanı.

Qayıdır qasılıdən Leyli olar bir Məcnun,
Xosrovu Şirin olar dergahının dərbəni.

Qüdsi, tərk et bu yolu, burda əziyyət çoxdur,
Deyəsən sözlərinin yox daha bir payanı.

Könlümü bağlamışam zülfünə, ey laləüzər,
Qalmamış qəlbədə heç tabii təvan, sebrü qərar.

İstədim meylə yuyam dəftərə yazdıqlarımı,
Eşq təsiri etdi məni əqildən bizar.

Bu riya əhli məni sağıdı elo şurişə kim,
Edirəm rindliyi, rüsvallığı men indi şuar.

Eşq əgər olsa qəzadan biza qismət nə üçün –
Bu qədər hüsnü vecahət alıb ol nazlı nigar?

Hamı ol zülfü pərişan ki, məni bəndə sala,
Qoya bu canimə minnət edərək məstü-xumar.

Heç kəsin sağərinə tökməz inan mey bu fələk,
Özü peymanesini döndərib etmiş xunbar.

Bu əcəbdir ki, tapılmaz yenə də, ey Qüdsi,
Belə bir dilberi-şirinsükənү gülrüsəxar.

Saqı, yuyub apar yuxunu didədən bir an,
Gün tek şərəbe cilvə verib parlat hər zaman.

Örtəndə sən niqabı tapır qəlbimiz ümid,
Bu pərdəni yaxar deyirik atoşı-dəhan.

Qaşla üzün nə əcayib qiyamət etmişdir,
Vermişdir aləmə günü ay ilə bir nişan.

Yaqtumudur dodaqların, aya, bəyan elə,
Ya canə qut mudur de ki, ol ləli-dürfəşan.

Dün məclis içəri gülüb verdi vədlər,
Heyrətdəyəm bu vədi kimə verdi mehriban?

Eşqə düşən, bəlayə düşər, bilmışəm bunu,
Bəs kim edib bu can evini eşqə aşiyax?

Ey Qüdsi, bax cigər odu yandırıdı qəlbimi,
Eşqinlə bu kəbabə çilə duzlu su hər an.

Hər kim edərsə vərdiş eşqü səfayı-yarə,
Əvvəlcə ixtiyarı atsim gərək kenarə.

Bizdən ərzü təmənna, rəddü qəbul yordan,
Bu işlərin nə xeyri var imiş intizarə?!

Ənbər saçan o zülfün aşütfə olmasından,
Verdin bir asudəlik bu qəlbi-biqərəre.

Bu eşqin aləmində vardır behişt-cəhənnom,
Baxsan fəraqı-yarə, ya vəsli-gülüzərə.

Bağban icazə versə bağə girim, nə fayda,
Dözmək olarmı, aya, gülçinə, zülmə-xarə?!

Bülbülləri salardım qəfəslərə bir anda,
Dağıdırıb son qoyardım xəzənə, novbaharə.

Qüdsi, bu xoş çəməndə bir laleüz həvası,
Xakə salıb qan etdi, dağ çekdi qəlbi-zarə.

Bica yerə etmir qaşına səcdə hər əhbab,
Çünki sayılır qible her an guşeyi-mehrab.

Heyrətdəyəm, aya, nə edir bəh münəccim,
Basmış ki, sənin qul dağını alnma mehtab.

Dövlət diləyirsənsə, burax dövləti, varı,
Bu ali yer olmaz sənə başqa cüre icab.

Pak eyle ürək qanını qelbdən nə ki, gözdən,
Dağlarda tutulmaz yolu, artar daha silab.

Üzdən görünər batını hər aşiqin əlbət,
Dağ aldı dəvadən necə gör laleyi-sirab.

Dəvət eləmə sən məni artıq o behiştə,
Mən istəmərəm ol yeri, var orda da xunab.

Qüdsi, nə qəmi yansa cəhennəmdə bu cismin,
Od vurdu mənim qəlbimə bir mehri-cahantab.

Əqlim olursa mane bu eşqi-purhicabə,
Gəlməz fəqət bu eşqin sevdaləri hesabə.

Eşqin müqabilində gücsüz qalır düşünce,
Şam da işiq verərmi heç nurlu astabə?!

Dostun yanında bir dəm, başım həvasız olmaz,
Gözəl düşər məlalə, qəlb isə iztirabə.

Yuxuda da rahatlıq yoxdur o zülfü xaldan.
Qoymazlar ki, bu gözlər getsin bir azca xabə,

Xanəndənin sədası, mey camı, bağ səfəsi,
Bir od vurər bu canə, necə ki, od kəbabə.

Vəslində heyrətdəyəm, hicrində intizarda,
Kim rast gəlib bu halda bir eşqi-kamiyabə?!

Qüdsi, bu eşq ürəkdən çıxmaz, nahaq çalışma,
Qoy eşq omr versin artıq bu dilxərabə.

Əldə mey, üzdə gülüş gəldi nigarım bu gecə,
Pis nəzərdən uzaq, ol çeşmi-xumarım bu gecə.

Yar üzü meylə qızarmış, meyi etmiş üzü al,
Nə meharət eləmiş saqiyi-yarım bu gecə!

Mən bilirdim ki, kimə lütfi və ya nifreti var
Almasayıdı əger o səbrü qərarım bu gecə.

Üzünü yad eleyib gözlərimə axdı qanım,
Batinü zahir olub güllü baharım bu gecə.

Qaşla üz, ayla günəş misli çıxıb bir yerdə,
Nə qiyamət eleyir laləüzərim bu gecə.

Kuyinə düşmək üçün sinəmi yırtmış könlüm,
O çəmənzəri dilər bülbüli-zarım bu gecə.

Kakılindən hələ mən bircə dügün açmamışam,
Tökülür, Qüdsi, qələmdən nəki varım bu gecə.

Seher ki, badədən aldı üzün bu rəngilə tab,
Şəfəq utandı, günəş ruyi üstə çəkdi niqab.

Məhəbbət əhlinə verdi o zövqi qomzə ilə,
O yar gözlərinin təsirilə axdı şərab.

Cahanda şöhrət alıbdır etirdə Çin mişki,
Onun saçı bu sözə qırılıb da verdi cavab.

O gülüzar vüsali xəyale geldikdə,
Nədənse gözlərimi bağladı bu yersiz xab.

Tükəndi səbrü qərarım vüsali-eşqində,
Ürək bu intizarə necə səbr edib gətirsin tab?!

Zavallı könlüm onun zülfü içrə bəndə düşüb,
Nə qədər axtarıram tapmiram, olub nayab.

Şikayət etməyirəm, eşqdən bir an, Qüdsi,
Üfürdüyücə odu şölələr edər portab.

Yarəb, bu od nə oddur kim, düşdü cismü canə?
Od düşdү bir ürekden bax cümleyi-cahanə.

Qorxum budur, nəhayət, qiyamətə şur salar,
Bu fitnə ki, onunla qarışdı bu zamane.

Tufan gərəkdir indi gül şaxəsin sovursun,
Orda ki, miskin bülbül salmışdır aşiyənə,

Bağban ilə o gülçin nə mənfəət görəcək,
Bir yazdan ki, oxşayır hər tərefi xəzane?

Hər könül ki, bəladan qorxub geri qaçmadı, –
Mərdanə qarşı durdu bu zalim asimanə.

Mən susmuşam, etmərəm dərdlərimdən şikayət,
Amma bu dəndlərdən ki, bənd vurmuşdur zobano.

Qüdsi, əcəb bənzərəm o zavallı bülbülə,
Ki, əzilmiş qanadla atar can gülsitanə.

Gül yanağın mişk ilə ənbər tutub,
Bax gümüşün haşiyəsi zər tutub.

Mur oturub təxti-Süleymanə, ah,
Hind qoşunu Şərqi sərasər tutub*.

Pozdu camal səfəsini indi xət,
Dadımı səndən o dilavər tutub.

Xirməni-pərvanəni yandırıdı şəm,
Bax özü də şöleyi-azər tutub.

Aşıqi-dilxəstə işiq gündüzü,
Gör nece zülmətə bərabər tutub!

Naz eləyər indi sənə aşiqin,
Çünki o bir başqanı rəhbər tutub.

Qüdsi, cahandan bir ümid gözləmə,
Çünki o da surəti-digər tutub.

Min bir bəlaya düşdü, budur əhli-ruzigar,
Bir saqidir edən məni dünyada payidar.

Heç gizlədə bilərmi könül yar eşqini?
Etmiş bu dordi çaki-girbanım aşikar.

Sakit deyil könül ki, onun ahu gözleri,
Etmiş xədəngi-tir ilə bu qəlbimi şikar.

Bir ömrdir ki, verdim ona xəstə könlümü,
Mən bilmədim ki, yoxdur ona zərrə etibar.

Daim qəm içrə düşdüm onun vəslin axtarıb,
Oldum əbəs o qaniçənə mən ümidvar.

Verdim firib qəlbime xabü xeyal ilə,
Bəlkə bir az keçə yüngül bu intizar,

Yada salarmı heç bu əsr bülbüllü o şux,
Gülzar içində yan-yana minlərcə Qüdsi var.

Demə ki, ayrılığın ey nigar asandır,
Senin məhəbbötün axır bu cism üçün candır.

Min il yazarsam əgər mən, fəraqı qurtarmaz,
Bu namənin sonu yoxdur, tükonməz ümməndir.

Canı fəda edər olsam, deyinmə ey naseh,
Bu sirlor sənə axı, həmişə pünhandır.

O şah ki, nəfsinə tabe olub, o qafildir,
Onun əlaltısı xain, diyarı virandır.

Kirpik içində onun qarə gözləri sanki,
Çəmən içində gəzən xəttü-xallı ceyrandır,

Ürək olubdur əsirin zavalı Yusiftək.
Züleyxa qeydində düşmiş əsiri-zindandır.*

Təəccüb eyləmə, Qüdsi, cirib giribanın,
Zavalı cşq yolunda həmişə nalındır.

Könlümdə nə şandır, nə də ki, namü nişandır,
Pojmürdə edən xatirimi muyi-miyandır.

Hərçənd ki, zülmündən usandum nə edim ki,
Bu dideyi-qəmdidə, yolunda nigorandır.

Heyrət çölü içərə özünü bax ki, itirmiş,
Bu namü nişandır, bu nə namdır nə də şandır?

Can zülməti içərə görorok abi-həyatı,
Bildik ki, ələ az düşəcək, vəhmü güməndir.

Bax hüsnü məhəbbətdə olan nazü niyazə,
Qaib və əyan içərə onun ruhu nihadır.

Hər kim ki, bu dünyada daılıb həşmətü cahə,
Söylə ona vaz keç ki, bu aləm güzərandır.

Xalində düşüb dame budur can quşu, Qüdsi,
Zənn etmə onu bənd cəleyən zövqi-cahandır.

Aman ki, ol zalim canan əgəreti-can edib getdi,
Bu sinəmi bir şuridə qələ, zindan edib getdi.

Fəraqında işıqları, yuxuları aldı gözdən,
Gün-geçəni aşiqinə necə yeksan edib getdi.

Canan getdi yanından ah, mən əl çəkdim canımdan ah,
Ruhum onun arzusuyla belə kövən edib getdi.

Qəlbim onu görmək üçün gəlib çıxdı gözüm üstə,
Əteyimi qan yaşıla bir gülüstən edib getdi.

Belə çətin vəziyyətdə heç xatirim cəm olarmı,
Ki o pəri şanlı məni çox porışan edib getdi?!

Gözlə ürək abü tabi almış qəhrü kərəmindən,
Bir şam üzlü məni necə ağlar, xəndan edib getdi.

Bu sadəlövh Qüdsini yar vəslə ümid vero-verə,
No hiyləgər məharətlə bəndi-hicran edib getdi.

Ah ki, o itmiş gözəldən pirəhən peyda deyil,
Pirəhən yox, bəlkə bir beytül-həzən peyda deyil*.

Benzodibdir gülşəni bütxanəyə bu lalə, gül,
Laləüzlü, gülsifət bir bütşikən peyda deyil.

Mən çəmənzar içərə bu abi-rəvani neylərəm,
Burda ki, bir səbzəxət, şirin dəhən peyda deyil?!

Şaxəsindən güllərin mən almaram peymanəni,
Əldə sağər saqiyi-nazikbədən peyda deyil.

Səbzə örtmüş ruyini bir təzə pərdəylə, neçin,
Səhnəsində bir gözəl xoş yasomən peyda deyil.

Bülbülün avazəsi gülüzaridə verməz fərəh,
Çünki, bir canlar alan şirinsüxən peyda deyil.

Sevgisi bir nəqşdir könlündö Qüdsinin inan,
Orda bişək hiyləgər bir Əhrimən peyda deyil*.

Çəməndə sərv də qalibdir heyran,
Nazlana bilmir o utandığından.

Nazənin qamətlər gələndə rəqse,
Könül, göz olarmı rahət bir zaman.

Ömür tək keçirlər sürətli bir-bir,
Bu lütfü görməyə qalmayırlı imkan.

Uçurlar həvaya pərilər kimi,
Heç uça bilərni həvayo insan?

Hər yanda can alan bir nazənidir,
Əlində xəncəri verməyir aman.

Yusif köynəyini Züleyxa yırtdı,*
Başqadır məzmunca bizim bu dastan.

Qüdsi, bu güllərə əl vurmaq olmaz,
Baxmaqçın yaratmış onları dövran.

İndi şohərimiz əmin-amandır,
Hər kəs öz işində bir kamirandır.

Başqa cür zülm olur burada xalqa,
Dadrləs tapılmır, bu iş yamandır.

Nə bilim bu yolda kimdir yoldaşım,
Baxıram bir yoldur, bir karvandır.

Bir eşqə qalibdür ümidiñ ancaq,
Başqa şey qelbə dərd, cana ziyandır.

Əgyardan nə qorxum şahin öündə,
Çibinlər çox miskin və natəvandır.

Canan vüsalını istor xüdpərest,
Eşqdən dəm vuran həvəsdən yandır.

Bir günün qəmindən yüz il deyərdim,
Heyif ki, bu ömür tez cansitandır.

İndi zəmanə içrə fəzilətlə olmur intixab,
İşlər dolaşmış, oylə ki, yox işdə haqq-hesab.

Hər kəs nə istəyir eləyir, yox sənəd, sübut,
Guya ki, en zəif şey imiş dünyada kitab.

Axırda boş xəyal ilə bir iddia olar,
Kim göydə heç də dövr eləmir mahü afitab.

Bir fiqhə bağlıdır görürəm işlər ah, əsəf,
Hər kəs özün görür, başa düşmür günah, səvab.

Şöhröt adıyla hökm edilir, ədlə yox baxan,
Düzlükə əyrilik qarışib, artmış iztirab.

Connet içində də elə bil əyrilik düşüb,
Allah şərıkidir deyəsen orda hər cənab.

Axtarma Qüdsi, sözdə dəlili sualtı sən,
Küfrə gedib çıxar sonu hər verdiyin cavab.

Yol saldım onun zülfünə sevdası gözeldir,
Hər şeydən onun gün kimi siması gözeldir.

Geyusi gözəl, lale üzəri gülə bənzər,
Məşşatə nə lazım ki, hər ezası gözeldir.

Hər acı sözü yarın olar qəndə bərabər,
Bəh-bəh, nə əcəb şivəsi, qovğası gözoldir.

Zəncirə düşüb rahət olar bu dəli könlüm,
Çünki, yarımin zülfü-çəlipası gözeldir.

Bir sərv kimi cilvələnor qaməti gözdə,
Çeşmə yanında onun qaməti-rənası gözeldir.

Ulduzmudur aya, xalı ol lebləri üstə,
Ya hindli edir səcdə, tamaşası gözeldir.

Tus əqli olan Qüdsi tapıb feyzi o yerdən,
Bu Bakılı Qüdsi deyir ixləsi gözeldir.

Ey bəxt, nədir səndə bu əhval, bu halet,
Yoxdur sənə dünyadan eçin azca fəraigət?!

Gah Qaf dağına çıxmadayam, gahi cahanda,
Avarə dolannam da vilayət bə vilayət.

Gah Qırçıqaya, gah Rumə, gah İranə gedib mən,
Gah da edərəm Rus, lehistanə ezimət.

Mən bixeber oldum bu cahandan, o da məndən,
Bir itmişə bundan da gözəl varmı əlamət?

Qürbətdə bu bəsdir ki, tapılmaz elə insan,
Yaxşı, pisimi eyləye təhsinü məlamət.

Bir xeyr yoxmudur ki, nə qürbet nə vətəndən,
Bihudə olur ömri-giranmaya də əgarət.

Bundan bələ bir künci-xərabata düşərdim,
Qurtarsam əgər, Qüdsi, bu dəm canı solamət.

Cəfa etsə gözəl bir mehribandır,
Açıq rəddi yeqin cəzbi-nihandır.

Canı qurban ele cananə hər dəm,
Bu cür ölmək heyati-cavidandır.

Hər Azerden Xəlil olmaz cahanda,
Əger olsa, hor od bir gülsitandır*.

Əcəb mənəsi var reyhani xettin,
Demə hər səbzəyə kim, bizabandır.

Bu yerlə göy ki, bir arpaya dəyməz,
Hər arpanın özü yer asimandır.

Əger dərdən xilas olmaq dilərsən,
Əlacı bil şərabi-ərgəvandır.

Olanda məst açarsan eşq rəmzini,
Bəli, Qüdsi, ki, məstlik sərr açandır.

Xoş ol qəlbə ki, hər mövqe ona bir eşq rəhbəridir,
Odur həm Cəbrailü vəhy, o Qurandır, peyğəmberdir.

Əger aləm desə aşiq olubdur kafer, eyb etməz,
Bu sözlər macərayı-haləti-Selmanü Buzərdir*.

Yeqin məslək cahanında bulunmaz xasü am əsla,
Ədalət – imana, zülmü sitəm – küfrə bərabərdir.

Bu ince nöqtə həll olmaz ağilla, mey gətir saqi,
Sənə ta kəşf edim halı, bu dəm hər şey müqəddərdir.

Əlindən yaxşı bir iş çıxmayan kəslər deyil mömin,
Həqiqət və ədalətdən kənar hər kəs də kafərdir.

Əməksiz bil bu aləmdə iş aşmaz, ruzi bəxş olmaz,
Bizimdir hor əməl, hor iş, bizə bunlar müyəssərdir.

Nə çatsa dostdan, ey Qüdsi, təşəkkür eylə, razi ol,
Ki, hər qəmdən sora şadlıq bu dünyada müqərrordır.

Bu alemde feyzdən bir pay almış xasū am,
Onunladır roxnalor, onunladır hər nizam.

Nə vüsal, nə də hicran aram etməz könlümü,
Mənə bu zindəganlıq əbədi olmuş həram.

Bu dünyada var iso birçə təselli əgər,
O da ancaq tutmaqdır əldə meylə dolu cam.

Məhəbbət bazarında naz satma çox, əzizim,
Burda çox Əzizi-Misr dağlanıb olmuş qulam*.

Ovçum, gülüstan mənim yürüyimə dar gəlir,
Bir tora sal könlümü, bəlkə tapım orda kam.

Fırladır boş-boşuna məni dolanan ay, il,
Məger mümkün mü mən də bu alemde şad olam?

Bəsdir daha, ey Qüdsi, sözlərini xətm elo,
Nə qədər desən yenə söz qalacaq natəmam.

O zərər ki, xəzandan dəymışdır gülsitano,
Söyle nəsim, nə ctdi bülbüllərə zəmanə?!

Payız derdi, əzabı güldərənin, bağbanın,
Bir fəsli hanı ki, rahat keçsin zavallı canə?!

Xəzan xoşdur, ardınca vardır bahar ümidi,
Sən şadsan ki, gül geldi, son qoyuldu xəzane.

Dəm vurursan eşqdən səlamətlik eşqinə,
Candan keçmək yoluyla çatmaq olar cananə.

Heç bir təsir etmədi daş qəlbine bu ahüm,
O ah ki, rəxnə salmış bu yeddi asimanə.

Qol qanadın sindirib buraxdın bir quşu ki,
Qəfəsinçin əlvida etmişdir aşiyano.

Qüdsi, bu dilbərlərdən sən könlünü geri al,
Çünki, onlarda yoxdur sədaqətdən nişanə.

Qolbim bəndə düşübdür yar zülfündə, a dostlar,
Əsir könül özünü hesab edir bəxtiyar.

Meyxanələr yolcusu çəkməz dövlət qəmini,
O da duyur özünü kələlikdə hökmdar.

Naseh, sevda yolunda mənə vermə nəsihət,
Nəsihəti dinləməz bələdan zövq alanlar.

Sən özünü duyarkən, mən qafıləm özümdən,
Özündən xəbərsizə nə ümid, nə etibar?

Vofadarlıq yolunda can verənə qulam ki,
Yarında hər iki alomdən olmuş kənar.

And olsun dost canına, dostdan başqa dostum yox,
Dostumdan xoş dünyada bir vəfali dostum var?

Qönçə kimi Qüdsinin dili bəndə düşübdür,
Yar ağzının sırrını etmək istər aşikar.

Eşqdən zərrəcə yarımda nişan vardır? Yox,
Ya vəfa etməsinə azca güman vardır? Yox!

Sevməyə söz verərək zülmü cəfa eylərdi,
Dildəki ilqarına şərhü bəyan vardır? Yox!

Yüz ümidiə bu yerə dane səpərdi könlüm,
Ortada meyveyi-ümmidi eyan vardır? Yox!

Eşqi fariq elədi qəlbimi bu dünyadən,
Mənə bu fitnə elindən bir aman vardır? Yox!

Boş yerə şöhrət üçün cəhd eləmə son demdə,
Sabah olduqda bu şöhrət, bu cahan vardır? Yox!

Ömrümün mayəsi sevdayı-səri-zülf oldu,
Soruşursan ki, bu sevdada ziyan vardır? Yox!

Qüdsinin şeri dönüb şəkkərə vəsfində sənin,
Başqasında belə bir şeri-rəvan vardır? Yox!

Öyrəşib bu qürbətə, oldum vətəndən bixəbər,
Qomlərə düşmüş könüldən getdi ümmidi-səhər.

Mən ki, dərddən etmirəm bir an şikayət, dinmərəm,
Ki, neçin ovçum unutmuş torda, etməz bir nəzər.

Vardı qəlbimdə ümidim, arızum, ancaq nedim,
Oldum avarə, bu ömrüm, ah, keçdi çox hədər.

Mən salıb yadə keçən xoş günləri dostlar ilə,
Ağlaram fəryad ilə qolbimdə sonsuzdur kədər.

Yar yanında dərdi mən bir an da duymazdım aman,
Gör ki, bu zahim fələk etdi mənə nə zülmər?!

Gər zaman bundan sonra gülse məne mənası yox,
Bir balıq çıxsa sudan başqa nəvaziş nə cdər?

Mən daha bir an bele vaiz sözün etməm qəbul,
Tiflisin küncündə bu ömrü keçirəm bəxtəvər.

Düşübür eksi-ruyin al şərabə,
Qəmər möhtac olar cün afitabə.

Alarkən odlu busə yar lebindən,
Düşər qəlb şurişə, can iztirabə.

Kənar ol zahida, eşqin hədisi
Sığışmaz tutduğun dəftər, kitabə.

Salubdur gülşəni yüz rongo guya,
Cəmali-yar salmış eks abə.

Günəş gizləndisə qarə bulutda,
Ruxi-canan işiq saldı türabə.

Salıbdır laləyo sünbüldən örtük,
Üzə bax ki, özün salmış niqabə.

Bu bəzmə, Qüdsi, sən biganəsənmiş,
Seni burda alan yoxdur hesabə.

Bu könlümüz daima yar üzünə mayildir,
Bundan başqa ne varsa, cümlesi boş, batıldı.

Sinəmdəki atəşin tüstüsü yox, nuru yox,
Birçə sözlə bu sırrı şərh eyləmək müşküldür.

Canla canan eynidir, qəribə deyilmə ki,
Can mənimlə cananın arasında hayıldır.

Öz işinin üstündə olmalıdır hər bir kəs,
Özündən xəbərsizlik ancaq bizi şamildir.

Ağlı yüz cür manəə töredir bizi hər an,
Divanəlik eyleyir hər şəxs ki, aqildir.

Kim mənfoot arasa, sevdayə meyl etməsin,
Çünkü onun çəkdiyi hər bir əməl zayıldır.

Hər kəs ondan özünə layiq bir murad aldı,
Təkcə Qüdsinin qəlbini bu feyzə naqabildir.

Fitne-fəsad düşəndə şurişlə bu cahane,
Tecridə meyl edərmi yaziq əhli-zəmanə?!

Məqsəd zühur isə, bəs nədir məscid, kəlisa?
Qoşqa düşüb bu üzdən dərslərdə hər dəhanə.

Bir yerdə ki, bulutdan atəş yağır yağış tek,
Yer üzündə olarmı hasilatdan nişanə?!

Hər kos bir yol tutubdur qışqırı ki, haqq mənəm,
Başqası da ayrı cür düzəltməkdə bəhanə.

Vücud isə bağlıdır eşqə, nəfse, ağrıla,
Hər üçü də bunların çəkilmiş asimanə.

Xət yarı saldı dərde necə ki, Ali-Sami
Yafəslə Ham nəslə gətirmişdi fəğanə*.

Səhrada, dağda, Qüdsi, öz ömrünü bitirdin,
Varismison Fərhada, Məcnuni-natəvanə?!

Başda ki, yox şüurun neçin,
Yara vurulmusan əbəs,
Əhdil pezan nigar üçün,
Bunca kədər, fəğan əbəs?!

Cilvə edər məhəbbətə,
Pərdə çeker sədaqətə,
Sendəki bu şərafətə,
Rəşk edər asiman əbəs.

Yerdə belə qəmərliqa,
Yaratdı sənəti-qəza,
Azer edərmi bir daha,*
Sənətinini əyan əbəs?!

Rahibü şeyxə sal nəzər,
Hər biri eyni söz deyər,
Bir-birindən edib həzər,
Olurlar bədgüman əbəs.

Səfadədir zövqi-vəfa,
Eşqdə xoş olar belə,
Xoncori çeksə aşına,
Axıb getməz bu qan obos?!

Ey təbinə dövlət verən,
Dünya dolu qüdrətindən,
Bəs nə üçün özünü sən,
Qəni verdin nişan əbəs.

Qudsi, sənə deyil mübhəm,
Ki, sonsuzdur bu dərdü qəm,
Şikayətlə neçin bilməm,
Verdin xalqa ziyan əbəs?!

Bir mey gəmisinə olmuşam möhtac,
Tufandan çıxmağa tek budur əlac,

Nə hissələr iş görür, nə ağıl, çünki,
Refrəfsiz deyildir, mümkün bu merac*.

Hüsnün ləşkərini belə düzəlddi,
Yardakı xalü xət, gözlə qara saç,

Ki, aşiq məst olub öz varlığını,
Eyləsin eşqinin yolunda tarac.

Səndədir hər şeyin əsil mənası,
Özünü dərk elə, əzizim göz aç!

Həmişə dolaşış işdən kənar ol,
Ox atan heç daşı edərmi amac?

Yaraşmaz çıxasan sən öz evindən,
Et Qüdsi, rəqibi evindən ixrac.

Feqrlə tapdım özümə mən əlac,
Qalmadı dərmanə daha ehtiyac.

Bax ki, bu dərgahda duran bəndələr,
Səltənat almış, özü bitəxtü tac,

Şəhd-i-ləbindən acı sözler belə,
Ruhə verir ləzzətü zövqilə bac.

Gözlə ürəkdən əcəb aldın təvan,
Almamış heç kəs bu cüro bir xərac.

Mənfəət axtarma bu bazarde,
Qəlb yolu tapmaz belə yerdə rəvac.

Piri-Muğandan dilədim hümməti,
Söylədi dərddir yene dərdə elac.

Cami-mey al dəstinə, ey Qüdsi, son,
Gizli qalan sırları dünyaya aç!

Bir seher vaxtında birdən gəldi hətifdən nida,
Müjdə olsun zöhdən, dindən qaçan her insana.

İndi ki, yoxdur ağılda, nəfs əlində ixtiyar.
Yox olur başlanmadan hər eşqə bağlı macəra.

Dur getir, saqi, o meydən kim, verər zövqi-əbəd,
Bir odur qəlbə təsəlli baxş edən bu dünyada.

Etibar olmaz budaqda gülərin dövrənina,
Soldurar badi-xəzan, bu dövlətə yoxdur vəfa.

Eşq mülkündə əcəb qanun qoyulmuş müntəzəm,
Bu sarayda zülm – adət, qan – mubahdır daima.

Gözlərin min işvə ilə öldürür min aşiqi,
Heç kəsin qalmaz məcali, dəfini bilməz rəva.

Qüdsinin hər nəgməsindən yarın ətri pəxş olur,
Bir adındır boxş edən ətri onun asarına.

İsa nəfəsitək bəxş eyləyər can*,
Səherin badəsi, nazənin canan.

Dün gecə səssizcə söylədi bir söz,
Açıdı gözlərimdə bir sırrı-nihan.

Dedi: "Mey həlaldır gözəl verərsə,
Heç həram olarmı meyi-ərgəvan?!"

Ağlı sərf etmə eşqin işinə,
Ki, ağıl qarışsa verəcək ziyan.

Ey zahid, sən indi özün tövbə et,
Şağlama nə lazım bu cüro dərman?!

İlahi, nə gözəl yarın kuyu var,
Her günü bayramdır, hər yanda qurban.

Ey Qüdsi, sən çox da kamal axtarma,
Bu yerde dərrakə görünər nöqsan.

Mən paxılıq edirəm quş və qarincayə müdam,
Ki, xoş, asudə yatırlar yuvada hər axşam.

Belə sonsuz görünən göydə də bir vüsət yox,
Bəlkə orda ola bir azca bu könlüm aram.

Saqiya, bu gecə ver badələri peydərpey,
Ta ki, qəlbimdəki bu dərdlərimi yarə aćam.

Belə məclisdə necə dinü bilik əldə edim,
Ki, ədəb qalmamış əsla bu gözəllərdə tamam.

Yarımın surəti cənnət kimidir, zülfü ləbə,
Kolgə salmış, biri baldır, o biri vermədə kam.

Zülfünün hər bükümündən görünür bir göz bax,
Zülfü olmuş necə gör bixəber aşıqlorə dam.

Qüdsi, təbin pozular, nəfsinə uysan, aysi ol,
Su tapıb cirki təmizlə, elə bu nəfsini ram.

Pisleyirsən gözəli sən necə hər an, ey şeyx?
Bu necə əql, nə insaf, nə iman, ey şeyx?

Sevgini xəlqə həram etdin əzəldən, lakin,
Qəlbini çaldı sənin huriyi-qılman, ey şeyx!

Hər nadən məst olursan, nə təfavüt, məstsən,
Məstliyinlə bizi sən eylədin heyran, ey şeyx!

Nə üçün inciyəsen üzr varındır, bişək,
Olmusan cümlə təriqətlərə nadan, ey şeyx!

Bir baxaq, biz içirik, məst oluruq bir meydən,
Söylə verdik bu işlə kimə nöqsan, ey şeyx!

De görək ki, nə olub hasilin ol məsciddən,
Nə verib ömrünə bu naləvü-əfəgan, ey şeyx!

Qüdsiyə vermə nəsihət bu pərişan hal ilə sən,
Onu almış ələ bir zülfü-pərişan, ey şeyx!

Bəh necə hüsndür ki, can bəslər,
Ürəyi daima cavan bəslər.

Solmayan gənclik ona yaraşır,
Cənnət içərə bir ərməğan bəslər.

Qəddini fikrinə salıb bağban,
Gör necə sərvə-bustan bəslər.

Dilberin surətilə saçından,
Gülü sünbüldə bir nişan bəslər.

Haq yerə feyz vermək üçün,
Göydə bir nurlu kohkeşan bəslər.

Qara torpağə bir işiq saçaraq,
Günəşti yerdə hər zaman bəslər.

Qüdsi, tərif üçün nigarını, bax,
Ağzı içərə şirin zəban bəslər.

Dordim elo bir dord deyil izhar ola bilsin,
Ya hər sənəmə taqəti-didar ola bilsin.

Qorxum budur axır mən edim çəki-giribən,
Axır canıma qəsd edəcək yar, ola bilsin.

Kuyində fəqət hüsni təcəlla edər hər an,
Bir yer daha yox kim, bələ aşkar ola bilsin.

Hər guşə tikansız gül ilə dolsa baharda,
Kim gördü xəzan içərə də gülzar ola bilsin?!

Qurban gedib aşıqlər əgor bunda cəfa yox,
Mümkünmü o canbəxş cəfakar ola bilsin?!

Xudbin əgor olmazsa o bihus düşən şeyx,
Biz mey vurarıq ruyinə hüşyar ola bilsin.

Çox olalar mahruler əvvəl-əvvəl aşına,
Lütflər izhar edib də görsənərlər dirlüba.

Öylə ki, gördü səni bəndə salıbdır eşqdo,
Ülfəti atib səbəbsiz ayrılarlar daima.

Hor gözəl simayə baxımaq səhvdir sevda ilə.
Üzde hər hal göstorir kim əhdə etməzələr vəfa.

Gülşən içərə bülbülün şuri deyilbihudə heç,
O mənim dildarımı tərifə qaldırmış səda.

Mən necə üz döndərim bir astandan, kim budur
Orda dünya şahları üz sürterək olmuş gəda.

Güllə bülbül şur ilə, mütrüblə saqi saz ilə,
Yar bozmin süsloyib daim deyərlər mərhəba!

Xoş olar meyxarəlik zahirdə də, batındə də,
Qüdsiya, zahidlər cylər hər əməldə bir riya.

Ahim göye aşikar qalxar,
Ondan fələyə şərər qalxar.

Qoy bir gözələ verim bu canı,
Bundan ki, bir ahü-zar qalxar.

Yarın üzü, eşqi cilvələnse,
Yüz fitneyi-ruzigar qalxar.

Rahatlıq üçün xəzan gözeldir,
Yazda bütün ixtiyar qalxar.

Bağbanı görünce gül dərəndə,
Bülbüldən her iqtidar qalxar.

Aşıq qanıdır çəməndə bir bax,
Hər lalə ki, dağdar qalxar.

Bir qönçə kimi qışılma, Qüdsi,
Bir gün aradan bu xar qalxar.

Xumar gözlə mənə bir dəm baxarsa nazənin canan,
Tənim titrər hərərətdən, düşər min dəhşət içrə can.

Onun nazi salıb şurə bütün xalqı bu aləmdə,
Amandır bir də mey şuru əlavə salmasın həycan.

Xəyalı hor yana baxsam edər cövlən xəyalımda,
Necə kim dalğalı suda edər ay şöləsi cövlən.

Rəqiblə söhbət eylərkən yarın didarına getmək,
Ona benzər ki, bir təşnə su axtarış tapa tufan.

Bu dünya çox sitəmkədir, onun heç rəhmi yoxdur kim,
Həmişə od salıb eylər bir aşıq qəlbini büryan.

Ne qədri mən sağam səndən kəramət gözlərom dilbər,
Öləndən sonra mahini nə xeyri var, suya atsan.

Əger bəxt ulduzum gülsə sənin qarşında, ey Qüdsi.
Düşər xako günəş göydən, olar torpağılə yeksan

Gözlerim üzüne nəzaro istər,
İstəməz nə günəş, nə nurlu qəmər.

Kimdir ki, qəminin şərəsindən,
Yanmasın tənində onun can, cigər?!

Aşıqlıq iddia edən gərekdir,
Axtarsın dünyada vəfəli dilbər.

Gözəllər əgər çox sevərlər nazi,
Nazın da bir həddi olmazmı məger?

Hünərə heç kosdə bir rəğbət yoxdur,
Cəmaət axtarır ancaq simü zor.

Qapında bəndəlik eyləyir Qüdsi,
Bu dövlət etmişdir onu bəxtəvor.

Biganə əgər xoş gələn iş görse də zinhar,
Fikr eylə, ürək vermə ona, olma tərefdar.

Ömrüm də keçər, gül də keçər, saqi do, mey də,
Mümkünmü cahanda əbədi iş ola təkrar?!

Lütf ilə məlahət deyə fəxr eyləsə her kəs,
Ancaq gülü bülbül deyərək düzmədə oşar.

Kim gördü bu gülşəndə deyən incə kəlamı,
Bülbül kimi cəh-cəh vuraraq qalmaya bikar.

Silabə verib didələri can ala canan,
Könlüm necə dözsün belə bir zülmə, a dostlar?

Ta bilməyə əgyar onun kövrini, susdum,
Xoşdur mənə, bu kövr-cəfa, olmasın izhar.

Nəfsin İsgəndər olub zülməti-tob içrə, a Qüdsi,
Eşq oldu həyat çəşməsi, Xızır oldu həvadar.*

Gözəllər qəmzəsi xunxar olubdur,
Sevənlər vasili-didar olubdur.

Nə məqsəd oldu bilməm ortalıqda,
Ki, gözlər sübhədək bidar olubdur.

Vurublar surətə yüz rənglə zinət,
Xəyaldan güzgüsə aşkar olubdur.

Verildi qəlbə əhdə sadiq olmaq,
Nigarın çöhrəsi gülnar olubdur.

Olub fərvərdinə dey bir bozək kim,
Çiçəklər zinəti-gülzar olubdur.*

Olub can xərməni oddan kənarə,
Ki, canan atəşin rüxsar olubdur.

Tutub Qüdsi sorağ dünya və dindən,
Nişanı xaneyi-xümmar olubdur.

Xəbersizə xəbəri mahiranə verməliyəm,
Rəqibimə ki, deyil aşına, nə verməliyəm?

Zəmanədən görərək min cəfa, vəfa tapdim,
Bu sırrdən yarıma bir nişanə verməliyəm.

Sənin məlahətinin misli yoxdur aləmdə,
Kimin ki, şübhəsi var imtahanə verməliyəm.

Gedək bağa bizi görsün o şeyda bülbüller,
Ki, canımı gülə mən aşiqanə verməliyəm.

Sənin bu hüsnü lətfətlərinə bir dəstur,
O qönçə ilə bu sərvi-rəvanə verməliyəm.

Səninlə söhbət edib, ləzət aldığım ami,
Bütün bu ömrə və ya bir cohanə verməliyəm.

Bu çırkli xırqəni Qüdsi, təmizləmək lazıim,
Onu sırişk ilə abi-rəvanə verməliyəm.

Afitab iqbal Şerqindən çıxıb güldü høyat:
Gülşənin eşqilo mürğı-dil yenə açdı qanad.

Bu nə haldir Allah, Allah, asiman dönmüş nədir?
Hər zaman bir başqa şonliklə qurur yerde busat.

Bir zamanlar mars qalib heyrətdə keçdi ömrümüz,
Çüt şəş atıb tapmışam indi ələmdən mən nicat.*

Bir yerim vardır ki, burda dincəlib Nuh bir zaman,
Qorxmuram indi əger dəryaya dönsə kainat.*

Bu gədaliqda əcəb yüksək məqamü rütbe var,
Tac qoyar qeyşlərin başına zərdən qəlbə şad.

Rindlərə tənə vuran ol zahidi gəl indi gör,
Musiqi dinlər, şərabə mcyl edər, ister murad.

Bəndəlik azadəlikdir, anlayar bu rəmzi bil,
Qüdsitək hər kim başından keçsə, göstərsə səbat.

Bu dövrəndən bize məqsəd olar hasil? Bu şəksizdir.
Onunla qəlbimiz yare olar vasil? Bu şəksizdir.

Deyirlər ki, ömür durmaz keçər surətlə, ah-əfsus,
Bu surətlə görən axır çatar mənzil? Bu şəksizdir.

Ölümdür aşiqin hali ona dirlik nə lazımdır?
Edərmi bəs qana qəltən onu qatil? Bu şəksizdir.

Onunçundur səvar olmaq ki, təz asan bité yollar,
Olan varmı gözəl atla buna nail? Bu şəksizdir.

Yüz işkəncə çəkib dövlət qazansan da sonu yoxdur,
Açılmış bir kəsə aya, ağır müşkül? Bu şəksizdir?

Bir an içrə gedir bədə ömür yarın həvəsilə,
Olarmı bəs bu xoşbəxtlik bize şamil? Bu şəksizdir?

Sözo qiyət qoyan yoxsa cahan içrə, görən Qüdsi,
Bu şairlik məqamında olar kamal? Bu şəksizdir.

Mey rəngi yarın lalə üzündən alar hər an,
Ney də od alar sizlayaraq odlu baxışdan.

Aləmlərə yüksəldi məlahetləri yarın,
Ulduzlar arasında salıbdır cədəl hər yan,

Bir boş dəvə səhradə gedərkən, nə əcəbdir,
Ardınca düşüb qafılətək getdi, könül, can.

İsmət əteyin yırtdı Züleyxa, bu səbəbdən,
Oldu onun öz pərdəyi-namusu pərişan.

Bülbül yuva tikmək diləyirken bu çəməndə,
Yaz keçdi, çəmən soldu, gəlib çatdı zimistan.

Sordun ki, nədir vəslinə naz, hiçrinə nalə,
Heyfa yarılə olmadı bu işlərə imkan.

Qüdsi, bu cahan dövlətinin payəsi yoxdur,
Kavusi-Keyin halına bax, ibrət al ondan.*

Həvayı-zülfü qoy olsun başında hər ovqat,
Başım gedərsə bu yolda mən etmərəm fəryad.

Bu ömrüm içrə əsirəm, cəzası qatilimin,
Odur ki, axırı bir bəndə eyləmiş azad.

Könül ki, duydu bu dünyada ləzzəti-təcrid,
Nə qəmlidir eziyyətdən, nə kamdən dilşad.

Rəqibə vermə könül, başqa könlü incitmə,
Budur bizim şəriətə ancaq iki əsil bünyad.

“Könül ki, vermedi bir kəs, o qeyri incitməz”,
Xoşam, bu sözləri öyrətdi bizlərə ustاد.

Bahar zamanı açar lalələr qara torpaq,
Şənin ki, bar yoxundur nəcə qoyaq sənə ad?

Nə ziövqi var qəfəsin, ya torun, düşün, Qüdsi,
Ki, quşları özünə gör nə cəlb edib səyyad.

Niqab düşdü, yarın xoş hilalı oldu əyan,
Ayı görüb dediler, bayram oldu, güldü cahan.

Busati-hüsнə məhəbbət sübutu söylədilər,
Unutdu varlığı gördükdə aşiqi-nalan.

Fəlek də bilse baxar tənə ilə öz-özünə,
Ki, nə məram ilə gəlmış bu alomo insan.

Gözəllərin şahı, zənciri-ədl edib zülfü,*
Məhəbbət ölkəsinə verdi ədlilə fərman.

Müəllim etmədi təlim eşqdən qeyri,
İlahi, sən onu saxla cəmii afatdan.

Nə qorxusu ola sərvin payız hücum etse,
Ki, barı yoxdur əlindən gedə qala üryan.

Cahanda heç bir adam doğmamış pəri, Qüdsi,
Bu hüsnə-dilbəri gördükdə qalmışam heyran.

Ruxi-alın necə nur saçdı bu şirinsüxəne,
Şöleyi-pürşərərin qalxdı ürəkdən dəhənə.

Nəzər ehlinde salıb şur sənin cilvələrin,
Gör nə hal üz verocokdır səni qelbdən sevəno.

Bu cahan içərə mənim başqa məramım yoxdur,
İstorəm ömr keçə şövqilə baxdıqca sənə.

Keyfə bax, fəsli-bahar oldu qənimət çağıdır,
Az zaman keçə xəzan rəxnə salar bu çəmənə.

Canan olmazsa nə lazım mənə bu canü ciger,
Kim nə qiymət qoyacaq onda bu cansız bədənə?!

Göz, ürək olmasa bil ləzəti-didar olmaz,
Necə ad qoymaq olar indi o peymanşikənə?!

Qüdsiya, səbr eləmək pirehənə bənzər kim,
İtmişindən gələrək çatdı o beytül-həzənə*.

Nigarımın rəftarı da hər ləhzədə bir rəng alar,
İndi budur mənə onun həddən artıq səxası var.

Nə lütfünə bel bağlaram, nə qəhrindən naraziyam,
Çünki omun nə lütfuno, nə qəhrinə yox etibar.

Məcnun halın soranlara bu məlumat kifayətdir,
Səhra, Leyli karivanı, vəhşilər və cismi-nəzar.

Yar qaməti bir şorvdır, sərvî çəmən ona məftun,
Bu qamətlə zühur etsə aləm ona heyran qalar.

Naseh, səni dirləyərək ağlım ilə iş görərdim,
Əgər bu eşq bir anlığa versə mənə bir ixtiyar.

Hüma quşu kölgəsi tek tale üzə gülse əger,
Səadətə çatar zülfü kölgəsində yaşayınlar.

Hər eyş ilə aram olmaz bu Qüdsinin ürəyi bil,
Ancaq sənin eşqin ilə tutar onun qəlbini qərar.

Əgər bir başda eşqə şur yoxdur,
Demek ki, ömrde mənzur yoxdur.

Nə hasil sevgisiz qalmış ürəkdən,
Nə fayda gerçi göz var, nur yoxdur.

Məhabbet cilvo cılór daima bil,
Gözəl sima üçün məstur yoxdur.

Məni zəncirə çəkməkçin darixma,
Torundan qaçmaq üçün zur yoxdur.

Nə üzri zahidin var eşqi mənə,
Budur təqsiri kim məzur yoxdur.

Yolunda gözlerimden su axıtdım,
Bu işdən qeyriyə məqdur yoxdur.

Səri-kuyində, Qüdsi, qaldı daim,
Onunçün cənnət içrə hur yoxdur.

Çox zamandan bəridir etdi fələk yarı cüda,
Saldı axır canıma gör necə möhnətlə bəla.

Yüz ümidlə səhəri gözlərəm hicran gecəsi,
Bəlkə peyğam getirə səndən o xoş badsəba.

Heç də şad olma əgər gülse sənə giovri-fələk,
Verəcək sonra yəqin min ələmə dordi sana.

Nə olardı o gözəl bir dəfə də lütf etsə,
Bu qədər ki, bacarız zülmü sitəm, cövrü cəfa.

Hər zaman bir tərefə sövq eləyir boxt məni,
Bilmirəm qosdi nədir, bu nə əməldir, nə cəza?

Ey deyə ki, kəsilib kuyi-dilaramə yolum,
Allaha yol tapar hər kes ki, tuta rahi-fəna.

Qüdsitek qaldı xəcalot axırı hər kəsdən,
O adam ki, sitəm əhlindən umar əhdə vəfa.

Qədi-dildarə aşıqlər hər an şümsəd söylərlər,
Bu boş təşbih edən şəxsə neçün ustاد söylərlər?

Her işdə bir nişan lazımlı, quru sözdə nə məna var,
Ayağı bənd olan servə neyə azad söylərlər?

Gözəl yarın cəfasında şikayətlər edər aşiq,
Əcəb haldır belə lütfən neçin bidad söylərlər?!

Ürəkdən yar eşqindən gələn hər qəm səadətdir,
Nədəndir bəs belə qəlbə hər an naşad söylərlər?

Məni mən eyləyir vaiz gedim mcyxanəye bir dəm,
Neçin qəlb dincələn mülkə xərababad söylərlər?

Yerə bica deyil, dünya üçün mərkəz deyirlər çün,
Hərə bir söz tapan dəmdə ona icad söylərlər.

Uyub sən zahidə, Qudsi, bu dünyada, dini tərk etmə,
Yolundan azmişə bəzen budur irşad söylərlər.

O zülfün üzde, a dildar, titrəşib tökülər,
Baxıb ona güli-bixar titrəşib tökülər.

Külək əsir, nə edim? Qorxuram ki, zülfündə,
Rahatlanan bu dili-biqərar titrəşib tökülər.

Lebin hədisi yazılsa mənim sözüm dərhal,
Qolomdə olmaz o asar, titrəşib tökülər.

Xumar gözüne baxınca itirmişəm özümü,
Əlimdə cami-mey aşkar titrəşib tökülər.

Yanar şamın ürəyi can verəndə pərvanə,
Onun da göz yaşı biixtiyar titrəşib tökülər.

Bahar hicrini bilcək çəmən gözellərinin,
Üzlərində bəzək hər nə var, titrəşib tökülər.

Cigər odu eridər qəlbimi necə, Qüdsi,
Yarın üzündə tər oynar, titrəşib tökülər.

Bihünər elleşəcek başqası bifer olsun,
İstəməz bəs nə üçün özu hünərvər olsun?!

Çox əziz var quyuya cahü cəlal ilə düşər,
Qeyrə aldanma əgər doğma bərader olsun.

Kami-dil söyle nədir? Yoxsa, şikayət kimdən,
Kimsəni istəmərəm qəmli, mükəddər olsun.

Yaxşılıq hasil ola zahiri çirkindən çox,
Qoy bütü məhv eləyən dəhrdə Azər olsun*.

Hilmü ehsan yaranar gözləri toxluqdan bil,
Rüşvətə meyl edər ol şəxs ki, müztər olsun.

Terinin dövrü ilə fitnə düşər yar üzüno,
Bavərim yox səbəbi kövkebü əxtər olsun.

Qüdsi, tərif edər idi səni gər bilse idi,
Necə bu hüsilə bu ruh müsəvvər olsun.

Dünyada hər kim aşiqi-rüxsareyi-gülgün olar,
Sarı rəngli üzü daim göz yaşından pürxun olar.

Bax məcnunun didəsində cilvelənən bu qan rəngi,
Leylinin al yanığının eksidir ki, ofzun olar.

Saçlarının zülmətində nurdan qaçan o şey nədir?
Bu zülmata öyrənenlər axı ona məftun olar.

Sevdalılar danlaq altda çatmaq istər bir rütbəyə,
Qəlbə sınmış aşiqlərin əhvalı çox məhzun olar.

Ünqa kimi bu dünyadan axtaracaq izlət küncü,
O adam ki, bəxti ona həmişə rəhnümün olar.

Sonsuz qəmdir dilşadlığın vasitəsi, çarə budur,
Xoş ona ki, həmişə bu dairedən birun olar.

Qəddin şerin ölçüsündür, nazü qəmzən qafiyəsi,
De burlarsız Qüdsi tobi, necə lətif, movzun olar?!

Az-az ruhun meyli artar, sonra dönüb sevda olar,
Dama-dama camləşərək axırda bir dərya olar.

Hər sübutu heçə vuran yarın qara zülfünə bax,
Ürəklərə hər bir teli şirazəli qəba olar.

Zahidlik və təqva mənim töhmətimə səbəb oldu,
Hər kəs yaxşı ad axtara axır belə rüsva olar.

Çox-çox şeylər gizli qalar aşkar olan əlamətdə,
Gizli olan ələmdəsə çox əlamət peyda olar.

Həqiqətdən heç bir nazın fərqə yoxdur, niyazlardan,
Məhəbbətdə xas sıfətdır ki, daim bipərvə olar.

Qəlb aynası arzunun gözəlinin cilvəsidir,
Çox göz var ki, birçə dəfə baxmaqdan nabına olar.

Qüdsi, şerin bir qədər də yüksələrsə qorxum budur:
Fəvvərə tək qalxıb düşər her zərrəsi yeqma olar.

Söz düşəndə qıvrım saçdan bilmirəm –
Neçin mənə hücum edir dərdü qəm?!

Qəmlo xoşam həsrət odu yananda,
İlk şolədən yanıb külə dönmüşəm.

Səbr etməli aşiq gərək, əsir quş
Çalışdıqca olar daha tor möhkəm.

Məlek bica tənə vurmur, bilir ki,
Hər bələni törətmədə bu adəm.

Belə fürset əsirə çox az düşər.
Qəfəs zəif, bülbül şurda, gül berhəm,

Öz ovundan yara almaq nə xoşdur,
Əvəz etməz bu ləzzəti heç mərhəm,

Yar qəməti qiyametdir sus, Qüdsi,
Qiyamətə düşdü deyən bu əlem.

Aləmə ol işi kim, ləşkəpi-xunxar eylər,
Birçə göz vurmağılə qəmzeyi-dildar eylər.

Müddəilər ki, bu rüsvalığı şərh eylərdi,
İndi gör bu hünəri düşmənim iqrar eylər.

Qəmimin şorhi nigarı daha sərt etdiə bəs,
Nə ümidiə bu könül hali-dil izhar eylər?!

Yarı əğyar ilə görmək ki, fəraqdan pisdir,
Kim qəfəsdə oturub fikri çəmənzar eylər?!

Can qəfəsdə, diləyen rahəti, ol quş kimidir,
Kim qəfəsdə oturub fikri çəmənzar eylər?!

Dilbərim vədə verer sevgiyə, eylər məhrum,
O vəfa eyləməyən bəs niyə azar eylər?!

Qüdsi istər ki, torunda düşə daim bəndə,
Bu duanı gecə-gündüz dili təkrar eylər.

Cahan əhlı bu iczilə özünü zənn edər sultan,
Sözü “düzlük” olar lakin oğurluqdur işi hər an,

Sənə möhtac olan dəmdə əger baş, qul olar, lakin,
Ona düşə işi dərhal vurar dəm kətxudalıqdan.

Başında bir papaq yoxdur, həmişə toxtu tac istər,
Saray, dövlət dilər amma gəzərkən ac, susuz, üryan.

Səhər durcaq deyər şahəm, mənimdir söyleyər aləm,
Günəş batcaq qapı-qapı gəzib istər çörək nalan.

Edər zükmü sitəm, lakin hüner söylər buna herdəm,
Gəzər işsiz ve avarə, deyər nə xoş keçir dövran.

Vüqar ilə dolansan sən təvazö göstərərlər bil,
Təvazö eylesən dərhal edərlər üstünə tügyan.

Sən ey Qüdsi, uzaş cəncəl bu dostlardan uzaq ol,
Nehayət, ömrünü bade verər bu hiyolog düşman.

Ey könül, müjdə sənə, arzu müyəssər oldu,
Fələk ol çekdi cezadən sənə yavər oldu.

Doğdu hicran gecəsindən necə gör sübhi-vüsəl,
Şürək olsun belə gün indi müqəddər oldu.

Son tutursan eməli, biz eməli ey zahid*,
Deməli, taətimiz döndü bərabər oldu.

Belə bir rəmzi də var: Kəbədə büt qırmaq üçün
Mustəfa ciyni Əli payına mənbər oldu.

O adam ki, bu vilayətdə verib dincə rəvac,
Ürəyi sidq ilə tək Allaha müncər oldu.

Qüdsinin isminə bax, çıxmamış əqlü dindən,
Her yerə qoydu qədəm şöhrəti digər oldu.

Qüdsi, Məcnunə düşüb Leyli cəmalindən işiq,
Cilvesindən necə gör dəhr münəvvər oldu.

Ah o gündən ki, fərəh yurdı bizim mənzil idi,
Necə tez keçdi o günlər ki, murad hasil idi.

Bilmədi qırṛələnən qəlb cavənlıq qədrin,
Bilmədi eşq nədir, fitnələrə əfənək idi.

Hanı ol şur ki, başında yaranırdı hədsiz,
Hara getdi o şətarət ki, mənə şamil idi?!

Yüz ümidlə aparır yar tərəfə şövq ilə,
O hevəs ki, aramızda görüşə hayıl idi.

Yoxdur əfsus bu xoş güzgüdə yarm əksi,
Noldu ol surəti-ziba ki, könül mayıl idi?!

Sürdü dəryadə gəmi söylədi tez-tez gəmiçi,
Hanı ol dalğa ki, hər zərbəsi xoş sahil idi?!

Qüdsiya, keçdi ömür, söndü deyən ilahamın,
Hanı ol nükte ki, təbin ona çox qabil idi?!

Sənin zülfündə bənd oldu könül tərk etdi dünyani,
Nədir azədlilik bilməz əsiri-bənd olub canı.

Deyilbihudə giryanhıq, yəqin bir sırr var bunda,
Bu sudur söndürən qəlbimdə çünki nari-suzanı.

Mənə qasid dodağından hədis nəql etmək iştirəkən,
Həmən dəm qönçətək bəndə düşüb bağlandı dastanı.

Könül istədi sevdadən bir az asudə olsun, ah,
Zavallı səy qıldıqca bir az da artdı həycanı,

Nigarım üzdən atdıqda niqabı bezimdə birdən,
Ucaldı asimanə hamının heyratlı əfəganı.

O əyri qaşların saldı cahane şurişü əvvələ,
Əcəb həycanə salmışdır o bal ləblər bu dövrəni.

Həmişə xalqa sevdadən nəsihətlər verən Qüdsi,
Özü möhtaci-pənd oldu, yetiş ey eşq sultani!

Hansı yerden görəsən afeti can gəlmədədir?
Unudubdur özünü, Allahi, yan gəlmədədir.

Beldə qas xəncəri, kirpik oxunu əldə tutub
Gözlərile tökəcək, indicə qan, gəlmədədir.

Zülfü Məcnun eləmiş könlümüzü sevdadə,
Kakılı etr saçib, sərv-i-rəvan gəlmədədir.

Bu gözəllik ola bilməz yarana torpaqdan,
Bu peridir ki, səmadən nigareñ gəlmədədir.

Ya nehaldır ki, bitib qemzə gülüstanında,
Ya maraldır dolanib külli-cahan gəlmədədir.

Fikri yoxdursa əger yandıra aşıqlərini,
Bəs neçin al yanğı lalənişan gəlmədədir.

Qüdsi, ol afəti-can cılve edir, qorxum var,
Eşq sərgəştəsinə verməz aman, gəlmədədir.

Mənim o məhliqa yarım hüsnü edib fəna gəlir,
Başdan-başa qarə geyib sanki tutub əza gəlir.

Sünbüldə dağıntı var, təravetdən düşüb gülü,
Baharının arxasından sanki payız, bəla gəlir.

Qarşımızdan keçən zaman gördük daha rövnəqi yox,
Her tərəfdən eşitdik ki,belə qərib səda gəlir:

“Şahlar şahı, gördük necə eldən verib təxtü tacı,
Qeribə hal deyilmi ki, indi misli-gəda gəlir!?”

Sultan ikən bəndə olub, zəlil olub əziz ikən,
Bəs nə üçün bu bazara belə üzü qara gəlir!?

Bu alemde çoxları var – zülmü cəfa sənetidir,
Şübhəsizdir nəhayətdə ona qəhri xuda gəlir.

Qüdsi, tam bu hamandır, saldı bəlayə alemi,
İndi, özü bəladədir aldı əcəb cəza, gəlir.

Gözlərimdə arızın hər dəmdə cövlən eylədi,
Hər yere baxdımsa ruyin qəlbi büryan eylədi.

Saçların heç də pərişan olmayırsa bəs neçin,
Saldı bəndə ruhumu hərdəm pərişan eylədi!?

Vesli-hicranın əger zahirdə zövqi-dərdi var,
Eşq, sevda onları gördüm ki, yeksan eylədi,

Təkyə qılmaq tətə bir bəndəlikdir, şübhəsiz,
Küfrdir zahid sənə hər kes ki, iman eylədi.

Ülfətin cəzbine bax ki, bağda bülbü'l naəsin,
Atəşi onlar bizə misli-gülüstan eylədi!*

Sən qiyas et yar üzün Nemrud oduyla gör necə,
Atəşi onlar bizə misli-gülüstan eylədi!

Yox təəccüb Qüdsiyə bir cami-mey verdikdə o,
Meykədə astanəsində canı qurban eylədi.

Yenə bülbüller əcəb başladılar şurū nəva,
Eşqdən qissə açıb söylədiler min məna.

Zahiri surətdə eşq əhli nəzər salmaz heç,
Üzünə baxmaq ilə qəlbədə görər başqa səfa.

Belə bir aləmə dil verməyin heç faydası yox,
Kimə dil verdi könül sevgilidən çəkdi cəfa.

Rəsmidir aşiqə rüsvaçılığı aləmdə,
Necə zahidlər üçün adət olubdur təqva.

Hicrə dözdüm gözəli vəslinə ümmid edərək,
Ortalıqda əzilib tapmadım heç dərdə dəva.

Onların ki, var idi dilbəri, çox gördüm mən,
Daha çox canlarını sardı qəmü dərdü bəla.

Qol-qanadsız bu ürekler ki, görürsən Qüdsi,
Uçdular eşq fəzasında əcəb misli-hüma.

Ləzzətin şövqilə hər kəs vəslı-canan istəyer,
Nafesini təmin üçün eşq əhli imkan istəyer.

Dostu yad etdikdə, düşmən qorxusu yaddan çıxar,
Çünki sərvərlik həmişə şövkətü şan istəyer.

Ruzigar cövrilə egyptən tənəsi, hicran odu,
Aşıqi Məcnun edib qəlbini al qan istəyer.

Ey, mənə “hər müşkül iş sebr ilə asandır” – deyən,
Eşq müşkül dərddir, dərmənə Loğman istəyer*.

Rəhnüma oldu, dəlilsiz çıxdı azərdən Xəlil*,
Çünki eşqin varlığı hər sırrı pünhan istəyer.

Qəlb yarandı, arzular doldu qəlbə, çünki eşq,
Atəşi-Nemrud içində xoş gülüstan istəyer.*

Verme işrət fürsətin əldən bacarsan Qüdsiya,
Eşq aşiqdən həmişə əhdü peyman istəyer.

Boylə qaşla qamete etsən nəzər,
San qiyamətdir olub şəqqül-qəmər.

Var gecəylə gündüzün bir adeti,
Olmaç onlar bir-birində cilvəger:

Ağ üzilə qapqara zülfü onun,
Gecəni gündüzlə etmiş həmsəfər.

Başqa alemdə gəzər aşıqların,
Gözleyər, bitməz gecə, gəlməz səhər.

Bağ, meşə, bostan, çəmən, gülşən ki, var,
Cümlesi eşqin suyundan dirçələr.

Mey içəndən öyrənin hüşyarlığı,
Sərxoş olmaqdən ayıl, bəsdir yetər!

Varsa, Qüdsi, cazibəyi-qəlbin sənin,
Yetgilən canana candan bixəber.

Mən özüm də bilmirəm işlər nə cür əncam tapar?
Xalq içinde hörmətim yox, həm də haqdan şərmsar.

Hər kəs haqdan el üzə, hərgiz qovuşmaz xalqa o,
Xalq ilə birləşsə olmaz heç zaman haqdan kənar,

Darda qaldıqda çalışdım, vermedi səyim səmər,
İstədim bir iş görüm, əngəl törətdi ruzigar.

Məşgül oldum eyş ilə bu dünyada qafıl olub,
İztirabü möhnət etmişdir məni zarü nizar.

Can uyubdur qəflətə, tən hissə olmuşdur əsir,
Gör şahın zəfin ki, bəndə əldə etmiş ixtiyar,

Gərçə eybim çox, hünər yoxdur, budur eyni hünər,
Olmuram mən lütfi-höqdən qeyriyə ümmidvar.

Fəxrü istığna zəlalətdir, inan, həm ehtiyac,
Qüdsiya, sən fəqrilə et qarşısında iftixar.

Bu nə zülfür bitmeyir söhbəti,
Ki, idrakin artır ona heyreti.

Bu üzdürmü, aydırı mən bilmirəm,
Yayılmış bütün aleme şöhrəti.

Qəza Yusif hüsнündə öz firçasın,
Edib imtahan çəkdi bu surəti*.

Dodaqlardakı rənglə hemrəng olub,
Çoxaldı onun hüsmünün zinəti.

Əqil, ixtiyar, iş görən bir deyil,
Ki, tədbirə yox, heç kosin cüreti.

Nə xoşdur əger bir yerdə olsa cəm,
Qoca hümmətilə, cavan qüdrəti.

İşi, Qüdsi, təmkinlə çatdır başa,
Tələsməklə toxır pezar niyyəti.

Qarşıda gül, müträbü mey, təmtəraq,
Sahibi-məclis oxuyur xoş damaq.

Bəh nə büsatdır bu sevinclə dolu,
Qoy ola bədgöz bu busatdan iraq.

Cılvelənir gül elə bir hüsnile,
Turdə Musa odudur sanki, bax!

Zülfü əra gül üzü, dilberlərin,
Sanki yanır zülmət içinde çıraq.

Bu nə nizamdır ki, nə sülh var, nə cəng,
Aləmi təşvişə salıb bir uşaq.

Ərz eləyək bəs kimə bu dərdi biz,
Hər gecəmiz keçmədə mehşər sayaq.

Qüdsi, sən israr elemə yara çox,
Zorla o dilberdə yaranmaz maraq.

Cövrün ilə ürəyim dopdolu qandır hələ də,
Eybi yoxdur belə cövrün mənə şandır hələ də.

İstemirsənse də yar olmağa herçənd mənə,
Çeşmi-biçarə yolunda nigarandır hələ də.

Tənədən qeyri sözü dinləmədim kuyindən,
Adı bu mərhələnin virdi-zəbandır hələ də.

Yaz ümidi olub nəğməsərə bülbüllər,
Duymayırlarmı məger fəsli-xezandır hələ də.

Mən ki, gənclikdə qocaldım, zəif oldum qəmdən,
Yüzü gər keçə də yaş, qəlb cavandır hələ də.

Nə sevindir ki, bu cür şur dolu məclisdəki şam,
Yanaraq ağlaşa da xəndəzənandır hələ də.

Qəlb dildar ilə birləşməsə, kam axtarma,
Qüdsinin qəlbini budur, yar hamandır hələ də.

Saqiya, dur yenə sübhün yaxası çak olsun,
Yandırıb suyla havanı yere sep pak olsun.

Məşəl axşam çağı yandır günəşin şəmindən,
Sübə saç nurini əflakə şərəmnak olsun.

Oxumaq zövqün əgər varsa oxu türfə məqam,
Dinleyib dərdli könül bəlkə fərəhnak olsun.

İstəsen öldürəsen abi-həyatdan ver içim,
Ya et azad yerim qul kimi fitrak olsun.

Bütlerin zülfünə tax holqeyi-zünnarı bu gun,
Rəxnəsindən dağilan səbhəvü misvak olsun.

Nə qədər bağlanacaqsan bu cahan qeydinə sən,
Qəlbini bənd eləyən dilbəri-çalak olsun.

Qüdsi, kami-dilü din istəmə dünyadan sən,
Qismətin bütkədə, ya mezrəyi-tak olsun.

Bilmirəm bu dili-zarimdə nələr var yenə də,
Hansi bir zülfə-pərişandan əser var yenə də.

Səpilir hər tərəfə gülşəni-kuyindən etir,
Bülbülün gülşənə fikrində səfər var yenə də.

Qulağım səsdedir əlan belə zənn eyleyirəm,
Yardən elçi gelib təzə xəber var yenə də.

Çəkirəm ah salib yadə o sərvin boyunu,
Vadiyi-eymən əra narü şəcer var yenə də.

Arxalanma belə bir yolda gözə, qəlbə Kəlim,
Bu cürə el ve əsa ilə xəter var yenə də*.

Qalx, mərdanə təpik vur ki, uçulsun bu hasar,
Qeybdən ta açıla sırrı dər var yenə də.

Qüdsi, idrak şamı az şölə verir, olmaya ki,
Bu qaranlıq gecədən sonra seher var yenə də?

Bu nə üzdür ki, şur salmış cahanə,
Salıbdır fitnələr cümlə məkana.

Veribdir bade bu xaki-tənimi,
Bu odlu qəlbən eşki-rəvanə.

Dünən yar kakilindən söhbət oldu,
Həvasindən təravət gəldi canə.

Bu nə zülmü sitəmdir qəlbə yaxdı,
Vurub xəncər salar od aşiyane.

Bu sevdadən çoxu olmuş xəcalət,
Gedib Sürxabi-Təbrizdə nihana*.

Nizaminin yeri eyvanda dardır,
Məgər Dehlidən heç qalmış nişanə?!*

Bax hüsnün cəzbine, təsiri-eşqə,
Necə Qüdsini də salmış fəğanə.

Hümmət heç durmaz həvəslə yanbayan,
Kim görüb şəhbəzi milçəkdən qaçan?!

Ey əsir quş, çırpınib, qır, azad ol,
Bil ki, yox şalxax qəfəsdə tab-təvan.

Eşq əqlin pəndinə möhtac deyil,
Bağlamaz coşğun seli çör-çöp, tikan.

Her kəsə gizlin qəribə halidən,
Gah olur bir çox əcayib iş oyan.

Kamrandır çox ləyaqətsiz rəqib,
Çox da layiq kəslər olmaz kamran.

Yandırar avvel ağacdə ateşi,
Sonra ümmidlə verər min ərməğan.

Qüdsi, axşam vaxtı yoldan azmişa,
Dərd olar zənglə uzaşsa karivan.

Ölərəm can verərək olmasa canan qismət,
Verərəm canımı olsa mənə o can qismət.

Yədi-beyza və esa göstərər hər sehrbaza,
Kimsəyə olsa bu cür zülfə-pərişan qismət*.

Əli boşluqda uçulmuş divarın qədrini bil,
Çünki olmaz sənə Keyvandakı eyvan qismət*.

Güldə gör əksin dilber üzünün şadlıq ele,
Olmamışdan xəzana böylə gülüstən qismət.

Yuva tikməkdə olan bülbüllə gül asta dedi:
Xoş olar olsa bu başlangıca payan qismət.

Bax, ölümündən də betərdir bu vüsalsız yaşamaq,
Nə ömürdür ola daim ona hicran qismət?!

Yağdan qorxmaz idim, Qüdsi, əger dostum ola,
Tənədən qorxmaram heç olsa giribən qismət.

Ey könül, dövləti – fəqrinlə dolan bəsdir, bəs,
Nə qədər varsa əlində güzaran bəsdir, bəs.

Şah gədədan belə bir kuyi də çox əskikdir,
Bəndəlik et, diləmə şövkəti şan bəsdir, bəs.

Varsa fikrin olasan qeydi-bədəndən azad,
Başa çəksən gülərək rətli-gəran bəsdir, bəs.

Soldurub badi-xəzan gülşəni, güldən yox əse
Sayə salsa başa ol sərvə-rəvan bəsdir, bəs.

Dutalım ki, sənə öldürməyə qəsd eyləyir o,
Razi olsan ona tapşırmağa can bəsdir, bəs.

Bizdə zahid kimi gər olmasa da yüz ümmid,
Eləse birçə nəzər, piri-müğən bəsdir, bəs.

Niyə söylərsən, a Qüdsi, hamıya qəmlərini,
Göz və qəlbən halına olsa nişan bəsdir, bəs.

Mən bilmirəm işimdə nədir xeyr ilə ziyan,
Öz arzumin eleyhinədir hər işim inan.

Bais olar təlaşə bu bihudə iztirab.
Hər bir əməl özü yetişər bildiyi zaman.

Cananım “öl” desə, ya da göstərse mərhəmət
Şükr eylərəm bu nemətə xoşluqla men haman.

Bir bivefa sənəm yolunda ömür getdi badə, ah,
Etdi xəcalət əhdimə sadıqlıyım aman!

Bel bağladım vüsalə, məni əzdi intizar.
Qəfətdə qoydu canımı bu hicrile güman.

Çoxdur çəməndə kunci-fəraigət, nə yaxşıdır,
Biz bir qəfəs tapıb onu etsəydik asıyan!

Qüdsi, tükəndi sebr daha yox ürəkdə tab,
Əksiltməyir cəfamı hələ vari-cansitan.

Dün gecə meykədədə bir belə səs etdi xruş,
Biliyi, huşu burax, al ələ et badəni nuş!

Məclisin əvvəli məst olsan əger heç qorxma,
İki cam içsən əlavə gelecek başına huş.

Hər təref cilvə edər bax əbədiyyət gözəli,
Hər terəfdən çatacaqdır sənə peyğami-sürüş.

Mey içən yarın üzü gül kimi verdikdə şəfəq,
Verdi qəlbimdə, gözümdə su ilə atəşə cuş.

Gündə min zülm edilir mərkü riyadən xalqa,
Degil insaf, ədəb şərti otursan xamus.

Xalqa səndən o şikayət eləyən vaizə bax,
Ki, çıxırdı özü meyxanədən axşam bihus.

Qüdsinin sözleri ətrafə etir saçmadadır,
Hər gecə çünki xəyalinlə olur həmağuş.

Nə cünundur ki, ağıl ondan alır ders müdəm,
Bu məhəbbət necə tordur ki, düşən tapdı nizam.

Əridib buteyi-həsrətdə sonin mehrin odu,
Aşiqin qəlbini bir ləhzədə etmiş aram.

Vəslinin incisini ağlamayanlar tapmaz,
İnci tapmaz dənizə cummayan aləmdə tamam.

Eşqdir əsl qərəz, bəzən olur bu yolda,
Xas olan dalda qalır, öndo gedir mestü avam.

Göz, qulaq, ağızım hamı bir-birinə oldu rəqib,
Bu vəziyyətdə necə şərh eləyim dərdimi tam?!

Göz ürek qanına batdı ürek ondan qan olub,
Qana-qan yazdı deyən müşhəfi-ruyində kəlam.

Qüdsiya, şam kimi aşiq gülərok ölməlidir,
Ki, bu yerlərdə qəbul olmaz inan aşiqi-xam.

Eşqdir can cövhəri, əvvəl odur, sonra həyat,
Eşqdir əсли-təbiət, yoxsa puçdur kainat.

Müskül isə qeyrən etmək kənar yar qəlbini,
Bəs neçünmiş onda bunca əhdü peyman, etimad?!

Yaxşımı pisdən ayırd et, ey əzizim, her zaman,
Yaxşı yolla get həmişə, pisdən eylə ehtiyat.

Sən nə məğrursan cəlalə, bir gəda mislindəsən,
Dövlətin uğrar süqutə, beşcə gün tutmaz səbat.

Vermək olmaz dil cahanda məhvə məhkum şeylərə,
Artıq olsa iş, çıxar yaddan ədayı-vacibat.

Qüdsiya, xofü xəterdən dəfələrlə söylədim,
Eşqdir can cövhəri, əvvəl odur, sonra həyat.

Xilqətindən insanların olmazdı hergiz can qərez
Olmasayıdı dünyada bir sureti-xuban qərez.

Şam alışdı od tutub pərvanələr yansın deyə,
Oldu güller şöhrətiyin bülbüli-xoşxan qərez.

Hər kəsin cismində can var, nisbəti cananədir
Can sözündən olmuş ancaq aşiqə canan qərez.

Gül üzündən qəlbimin ayinəsi tapmış cila,
Etmək olmaz bundan ayrı şey o məhrudan qərez.

Bir bütün var, bütpərəstin heyranam mən feline,
Kim neçin olmuş ona bu surəti-bican qərez?!

Hər kəsin dildarı görməkdə xüsusi fikri var,
Etməmişdir badəni bu məclisi məstan qərez.

Ta həvasü əql vardır, Qüdsiya, bil yoxdur eşq.
İntizami-məmləketdir, varsa sultandan qərez.

Küfrilə imanı yeqin,
Birgə yaratmışdır, xuda,
Kim xətti oldu dilberin,
Parlaq üzündə cabəca.

Tən fitnevə olmuş hədəf,
Can zülmile olmuş tələf,
Bu söz yayılmış hər tərəf,
Xeyrəl ümür ovsətəhal¹.

Her təbdə bir zövq olar,
Hər nəstdə bir fövə olar.
Ləbtəşnədə bir şövq olar,
Çayda su görse bərməla.

Qəlb eşqə olmuşsa vətən,
Qorxarmı heç bir fitnədən?
Min fəxr ilə ucub həmən,
O baş vurara tufanlara.

Xalı o cananın əger,
Olmaza gözdə cilvəgor,
Bir nöqtəvə bənzər nəzər,
Kim səfhədə düşmüş xəta.

İraqıller, məssailər,
Bos-bos dırub bəhs etdilər,
Yanlış vol ilə getdilər,
Eşqə olarkən asına.

Qüdsi, canın büryan olar,
Əqlü cünun yüksən olar,
Təbində sərgərdan olar,
Şeri bu cür etsən əda.

¹ Ərəb atalar sözüdür: Yeni hər işdə orta vəziyyət xeyrliidir (M.S.)

Çıxdı üzünə sənin cavan, xət,
Fitnə deyə yazdı asiman xət.

Ağzin kimi bir qəşəngcə nöqtə
Heç kimseyə etməmiş əyan xət.

Gün kölgədə salar həmişə alta,
Zülfünlə olubdu sayəban xət.

Gör bağda çəkib qılıncı səbzə,
İster ki, tökə yere o qan xət.

Hərdəm baş əyib qulağa söylər,
Keyfiyyəti-halını nihan xət.

Bənzər xəzanın başı bəhare,
Vermez o gözəlliye ziyan xət.

Dilbərlərin hər nə xətti varsa,
Qüdsi, hamısı ürəkçalan xət.

Mən ki, rüsva olmuşam, hər sırrimiz olmuş əyan,
Aşıqin qalmış ümidi Allaha naseh, inan!

Arzu etsən əger cənnətdə qəsri, yan oda,
Yar kuyində olan aşiq gərək yansın hər an.

Fərq edən canamı candan çox gözəl söz söyləmiş,
Qaç yaşançı nəfs elindən, qoy oda düşsün bū can.

Vəsli-yarə meyl edən aşiq şikayət eyləməz,
Çünki bir qəlbə sığışmaz mehr ilə qəhr heç zaman.

Saqiya, torpağıma su tök ki, od qalxın göyə,
Su dirildər hər şeyi, var onda ateşdən nişan.

Vəslə manedir cahanda gördüyü hər vasitə,
Yarımız da əhdinə qılmaz vəfa, verməz aman.

Qüdsiya, bir camdən canda bu od-atəş nədir,
Kim görüb seyyarəni olsun günəş, ya kəhkeşan?!

Bu nə məclisdir ürəkler açılır onda tamam,
Yox ikən cəngü müğənni olunur rəqs müdəm.

Qara saçdan gözəl üz başqa şüa almadadır,
Bu nə zülmətdir işıq tutmadadır onda məqam?!

Hər şeyin xilqətinin illəti eşq oldu, fəqih,
Niyə bəs mən eləyirsən bizi ondan ey əvam?!

İndi kef çək ki, haram oldu bu bayramda oruc,
Görünəndə təzə ay xalq eləyər toy-bayram.

Yetişər oylə çətin fəst nəhayət bir gün,
Bulutun dayesi tifli-çəmənə verməz cam,

Mən demişdim bu beladan çekilim bir kənara,
Mümkin olmur eləyim könlümü öz hökmümə ram.

Qorxmuram tənə edə bir dəli, aqıl olana,
Ya da, Qüdsi, qoca bir püxtəyə irad edə xam.

Bir niyaz ki, sonu puçdur, o niyazzdan nə çıxar
Sənə sırrı nə verim ki, edəsən sırrımı xar.

Qəlbi eşq ilə dolu şəxsə məlamət yaramaz,
Eşqi insana verib cünki böyük sənətkar.

Xətti-hikmətdə başım mərkəzə pərkar kimidir,
Mən qulam, sən isə bir hakimi-alimiqdar.

Sənə qurban olum ey saqi, ömür keçdi hədər,
Canımın xərmənini odla o mayeyle nolar!

Zülm edir gərçi zəmanə bizi yox eybi bunun,
Gel sənə ta ki, edim bir neçə sırrı izhar.

Dini atdıq neçə gör tərk elədik dünyani da,
Qoyduq hər pis şeyə şərin adını, etmədik ar.

Yar qəm versə yarar, neylərəm egyptar qəmini,
Qüdsinin qəlbini oxşar bu bədii eşar.

Düşüb çölə, daha lale ürəkdə min bir dağ,
Məgər itirmişi vardır ki, tutmuş əldə çirağ.

Gedib gül əldən, əcəb haldadır yaziq bülbül,
Nə hicrə səbr eləyir, nə edir gülünü sorağ.

Məlamət etmə mənə, yoxmudur sənin xəberin,
Nəsihətin sənə yükdür, mən isə ondan irağ.

Həmişə gözlərə ver yarın, hüsnü ilə cila,
Bu cür bənəfşəvü badanndır əlaci-diməğ.

O hansı güldür özündən hazırlayır gülşən.
O hansı sərvdir ondan bəzək tapıbdır bağ?!

Bu dövlətin hamısı bağlıdır qəra zülfə,
Hüma qanadlarını gör necə qırıb qara zağ?!

Şikayət etmə, şükür qılıb bu cövrə, ey Qüdsi,
Bu canını elə sən yar pəyaminə iblağ.

Heyfdır əhli-vəfa qəlbə bu gün çak olsa,
Heyfdır yar əgər zalimü bibak olsa.

Şəfəqindən bir üzün olmasa əlem rovşən,
Heyfdır ay ve günəş zinotı-əflak olsa.

Elə bir gözdə ki, min hiylə riya cılvelənir,
Heyfdır boylə gözə baxmağımız pak olsa.

Qoy ayaq qəlbimizə, didomizo, ey dilbər.
Heyfdır cilveyi-nazik hədəfi, xak olsa.

Öyle yer yox ki, qaçam, tapsam əlindən imkan,
Heyfdır ov asılıb sıqləti-fitrak olsa.

Qarşida bülbüllü gül, müträbü saqi, meyü cam,
Çox gülündür bu zaman qəlb ələmnak olsa.

Yaxşı məclis qurulubdur hamı şadlıqla gülür,
Heyfdır, Qüdsi bu cür bəzmdə qəmnak olsa.

Heyretlə baxır arif olanlar bu cəmale,
Həsrətlə düzülmüş yoluna nərgisü lalə.

Aşıqlarınə bax necə təşvişə düşübər,
Göz tikmədədirler hamı ümmidla vüsələ.

Bir cilvə qıl, ey nazlı mələk, gərçə bu cilvən,
Bais olacaq dünyada min cəngü cidale.

Göylərdə tamaşana məlekər düzülübər,
Heyran qalıram səndeki bu cahü cəlalə.

Hicrində həriflər qan içir mey əvəzində,
Məclisdə gəzir əldən-ələ qanlı piyalə.

Kirpikləri qan-qan deyir heç arxayın olmam,
Qəlbim deyən ondan gələcək gəlsə zəvalə.

Bir qiblədən ötrü belə sərgəştəlik etmə
Yet, Qüdsi, bu mehrabi-ibadətlə kəməle.

Vəsli-zövqün artırar aşıqlarə rəngi-fəraq,
Dönməmiş əvvəl hilə bədr olubdur ay haçaq?!

Qaş misalında nə varsa dünyada kəc görsənər,
Çünki bu ali bina əslində olmuş əyri tağ.

Çeşmi – səyyad, xalları – dən, zülfü – tordur, dilbərin,
Ovlamaqçın aləmi, qurmuş məharətlə duzaq.

Atdığım oxlar, nigara, qəlbimin dərmanıdır,
Verdiyin zəhr eyleyir aşıqları şirin mezaq.

Yar – saqi, mövsimi-gül, içməyim mey neyleyim?
Zahid, insaf et, bu mövsimdə necə biz boş duraq?!

Dost yatıbdır mey içib asudə, düşmən – bixəbər,
Fürsəti fövt eyləmə, çox az düşər bu ittifaq.

Yellədikcə atəşi yanğın daha şiddətlənər,
Çarə xamuşluq olur, Qüdsi, yananda iştıyaq.

Gün, üzünü gördü büründü səhab,
Ay üzünə çekdi buluddan niqab,

Hüsönüne nəzzarə müyəssər deyil,
Baxmağa çün mane olar afitab.

Qaldım uzaq vüsləti-didarına,
Fırqətinə qalmadı qəlbimdə tab.

Səbr elə, ey dil, bu acı hicrana,
Səbrilə gülərdən alarlar güləb.

Qəlb vuranda gel elə imtahan,
Göz və ürokden çekilir abü tab.

Söylə ki, təqdirə nə tədbir var?
Eşqə ağıldan ki, verilməz hesab.

Qüdsi, bu əyyamda umma məram,
Hər iş üçün birliyi et intixab.

Yarəb, nə edibdir mənə dövran Qarabağda,
Etmiş meni pamal bu hicran Qarabağda.

Tiflisde de mən günlərimi qəmlə keçirdim,
Olmuşdur halim indi pərişan Qarabağda.

Fərhad ilə dağdır gözümə görsənən hər şey,
Düşmür ələ Şirinlə gülüstan Qarabağda*.

Çox qorxuram el çatmaya ol daməni-yarə,
Olsun həm əcəl dəsti-giribən Qarabağda.

Qəlbimdə coşar qan, vətəni yada salanda,
Gündüzlə gecəm olmada yeksan Qarabağda.

Yarəb, sən özün eylə xilas – qurbətə düşdüm,
Olsunmu günüm şami-qəribən Qarabağda?!

Bizarem özümdən dəxi, Qüdsi, darixib mən,
Çəkdim bu qədər ah ilə efgən Qarabağda.

Yıldız deyil elbəttə, bu ahi-dili-ğəmnak,
Dağdır basılıb sinesinə, parlayır eflak.

Bil meydən alır ziynəti gülzari-təbiət,
Gül, lale bəzərmi çəməni olsa susuz xak.

Ey göz, de görüm gülşənə tez-tez niyə baxdın?
Sellər yolunu heç tuta bilməz xəsü xəşək.

Hər şux gözəlin feline uyma bu cahanda,
Rəngdən pas alar şübhəsiz ayineyi-idrak.

Hər bir gözəlin köynəyi çak olsa yox eybə,
Bilməm niyə bəs köynəyim ondan olunub çak.

Zünnar daşıram, çünki o keysuyo çox oxşar,
Qalsın başına təsbih ilə şanəvü misvak.

Qudsi, çox heyifdir sənə ömrün keçə yarsız,
Ondan da betərdir naz edə dilberi-bibak.

Bu nə xalü bu nə xətdir ləbi-canana yaxın,
Belə kafir nə səbəbdən olub imanə yaxın?!

Buraxıb əqlü tənəv canı yapış Allahdan,
Ki, olarsan belə bir karilə yəzdənə yaxın.

Ey ürək, hər yana getsən aylıq ol, eyle həzər,
Ki, yolun düşməyə ol zülfə-pərişanə yaxın.

Ele bir hal alıram mən səni yad etdikdə,
San qəfəs bülbülyəm səhni-gülüstənə yaxın.

Çəsmü xalü rüxü kakıl töredər xofu xeter,
Ay düşər əqrəbə, Mərrix də ki, Keyvənə yaxın*.

Misrdən Yusifinin ətrini tez hiss elədi,
O adam ki, quyunu görmədi Kənanə yaxın*.

Qüdsi, canana hicab oldu sənin intizarın,
Vəslin ümmidi həmişə olur hicranə yaxın.

Ey qürrələnən tacə, tacdan nə olur hasil?
Məzumların ahından olma bu qəder əafil!

Şəksiz ayağın altda can vermək olur asan,
Lakin yaxa qurtarmaq səndən görünür müşkül.

Etdim nə günah sevdim bir sən kimi cananı,
Yüz parça da etsən ger qəlbim sənədir mayıl.

Geysulerin ey dilber, zənciri-ədalətdir,
Xosrovlar içərisində sən tək hanı bir adıl?

Addimbaşı zənglər tek fəryadə gəlir qəlbər,
Cəmmal, bu vadidə ahistə yürüt məhmil.

Həngameli qovğadır, her yanda tamaşadır,
Üşşaq kəfən geymiş, xəncər siyirib qatıl.

Qüdsi, nə utammasan indi dediyin sözdən,
Qabil sözün ustası lazımdır ola kamil.

Deyil bu derdimə dərman, əbəs fəğan nə edim?
Rəqib əzir məni, dost olmayırlar, həyan, nə edim?

Nə cür bəhanə ilə mən vüsali-yare çatım,
Yetirdi canə məni dövrü-asiman, nə edim?

Müradə çatmır əlim, həm unutmuram onu mən,
Yetirdi canə məni dövrü-asiman, nə edim?

“Veten”, – deyib, gəzirəm qurbət eldə avarə,
Bu qurbət ölkə mənə oldu xaniman nə edim?

Düşür bu dəhrdə hər şəxslə derd, qədrincə,
Bu sırrı dostlara bəs etmeyim eyan, nə edim?

Rahatlığın səbəbi dövlət işi, mənde hanı?
Özün de, varmı belə dövlətə güman, nə edim?

Var oylə metləb onu fəhm edir ürək, Qüdsi!
Dil eyləməz belə bir qüssəni bəyan, nə edim?

Eşq üzrə bu sərdarlıq,
Bir söyle nədən, ey dil?
Olsunmu bu sər darlıq,
Bir söyle nədən, ey dil?

Darə çəkilən hər sər,
Öz-özünü faş eylər,
Oldun belə sən bifer,
Bir söyle nədən, ey dil?

Hər yerdə sən oldun faş,
Oldunmu belə ovbaş,
Dar üstünə qoydun baş,
Bir söyle nədən, ey dil?

Gəldin yera bipərdə,
Düşdün bu qədər dərdə,
Qırdmımu darı sərdə,
Bir söyle nədən, ey dil?

Oldun belə sən bəndə,
Düşdün belə sən bəndə,
Düşdün dara bəs sen də,
Bir söyle nədən, ey dil?

Qoş başını bir işlə,
Bir xeyirli iş işlə,
Yoxsan işə gelmişlə,
Bir söyle nədən, ey dil?

Qüdsi, belə olmazdin,
“Serdar” – deyə hey azdın,
Tək sözlə əsər yazdırın,
Bir söyle nədən, ey dil?*

Çek keyfini zəmanədən axtarma, umma kam,
Etmə uzun dileklər ilə ömrünü həram,

Xalq adətin əsiridir, hətta sübut üçün,
Əfsanəni hesab eləyir doğru bir kəlam.

Kəşf etməyə bu sırtı çox alım çalışdısa,
Baş açmayıb bu məsələdən qaldılar avam.

Zahid başında, mədrəsənin qeylü qalı var,
Heyran qalıb o cəhli-mürəkkəb içinde tam.

Yox doğru yol bu merifətə eşqdən sevə,
Hər kəs tapar onunla fəqət şöhrət məqam.

Varsa başında səltənətin zövqü, yoxsul ol,
Yüzlərcə ehtiyac doğurur hər bir ehtişam.

Qüdsi, pozarsa halını yar eşqi qorxma heç,
Hər iş pozulsa şübhəsiz axır tapar nizam.

Mən təmənna yolunu getdim ebəs yordum ayaq,
Yetmədim məqsədə mən hər necə etdimse soraq.

Qəlbimin həsrətini sözlə bəyan etdi dilim,
Nə xəbər etdiyə yarım, onu dərk etdi qulaq.

Hicrə düşmüş könüle bir də rəqib qorxusu yox,
Bu sebəbdən daha xoşdur mənə bu zövqi-fəraq.

Can alır qəmzə ilə, sonra verir can dodağı,
Bu yəqin möcüzədir, sehr ola bilməz bu sayaq.

Xülqi, xasiyyəti heyran eləyir insamı,
Buna insan demək olmaz, bu məlekdir ancaq.

Badədir bəisi, ya göz səbəb olmuş bu işə,
Üzünü görmədəyəm, mən ələ aldıqda ayaq¹.

Sən şikayət eləmə Qüdsi, rəqibdən, yordan,
Yaxşıdır bir dəfə də diqqət et öz eybine bax!

Başda çoxdan bəridir türfə xəyalım vardır,
Alıram zövqü men ondan gözəl halım vardır.

Vəhşi gözler nə ki, var ram olar efsunum ilə,
Görürəm ovlamağa türfə qəzalım vardır.

Tən edib müddəi, gəl sanma məni bikarə,
Belə bir işdə bir anlıq de məcalim vardır?

Mənim halımdan əger yox xəbərin mezursan,
Qəlbi əldən verən anlar ki, nə halım vardır.

Nə yuvam var, nə də yer yox qəfəsin küncündə,
Nə də gülşən sarı uçsam pərəm balım vardır.

İstərəm yarıma yetməkdə rəqibdən imdad,
Mənə bax, gör nə təmənnayı-mahalim vardır?!

Qüdsiya, bəndəliyimdən mən eceb dem vururam,
Bir kədakən həvəsi-cahü cəlalım vardır.

¹ Ayaq – burada: bədə

Neçə vaxtdır ki, fəraqında mələlim vardır,
Vəsildən qeyri güman etmə xəyalım vardır.

İltifatım mənə küstaxlığa cürət verdi,
Səndən, ey dost, mənim bircə sualıım vardır?

Niya bir yad eleyib halımı sormazsan heç?!
Yorğunam, bənzim uçub, Əməzədə halım vardır.

Allah-Allah, necəbihudə xəyal eyleyirəm,
Bu nə işdir, nə təmənnayı-məhalim vardır?!

Mən əbes hütf umuram indi o zalim yordan,
Mən kiməm, ya nəçiyəm, ya nə kəmalıım vardır.

Nə malım var edim uğrunda onun nəzrü nisar,
Getməyə bəzminə layiq nə cəlalıım vardır?!

Yaxşıdır xamus olub dinləyim hər an Qüdsi,
Gərçi bu barədə yüz dörlü misalıım vardır.

Başında xeyli zamandır həvəyi-yarım var,
Nigar zülfü tək aşüstə ruzigarım var.

O atəşin yanağından alışdı, yandı cigər,
Bu qəlbə dağ çəkən nazlı gülüzərim var.

Xilas qıl məni saqı, ağıl bəlaşından,
Mey içməsem, bunu bil zəhməti-xumarım var.

Günah zahidi, taətsə rindi etdi xəcil,
Mənimse hər ikisindən ziyanə arım var.

Yarın baxışlarına, zülfünə mən and içirəm,
Nə hicrə tab, nə də səbər iqtidaram var.

Həyat üçün on ezziz şey olan bu canımı mən,
Ayaqlarında fəda etməyə qərarım var.

Salanda Qüdsi yada gül cəmalını sanki,
Ürəkdə, gözdə ətirler saçan baharım var.

Neyləyim mat qalmışam mən öz işimdə serbəsər.
Gözlərim öz yarımın hicrində qanlı yaş tökər.

İstorəm gülşən salım, gözdən ona arx çəkdirim,
Bəlkə mən bir sərv ekəm yanında axır bir təhər.

Gülşən içərə bülbüł istərdi ki, qursun aşıyan,
Gül ona etdi təbəssüm öz budağından sehər.

Zülfü rüxdən yüz etir, yüz rəng saç ətrafə sən,
Ta xəcıl olsun cülüstən öz yazından bir qədər.

Etmez idim mən səlamətdən məlamət ixtiyar,
Əqlü din olsayırlar öz ixtiyarımda əgər.

Tünd baxmaqla gözəl bonzər acıqlı qartala,
Sanki, hiddətlə baxıb, itmiş olan bir ov gəzər.

Şeyx tesbih, Qüdsi eşar, bülbüł isə sur ilə,
Hər kəs halin yarına öz səbki ilə şərh edər.

Zahidin qəlbini salmışsa tora zülfə-nigar,
Bəs nə halə düşəcək görse onu aşiqi-zar?!*

Aləmə fitnə salan qüdrətə sal bircə nəzər,
Kim görübdür ola insanda pəridən asar?!

Xalqa təlim eyləyir seyr yarın didələri,
Cüt mələkdir quyuya nazıl olub sanki xumar*.

Kaf onun kakilidir, nun isə əyri qaşdır,
Nə məhəbbətlə yaratmış onu gör sənətkar?!!*

Eyüşü işrat dəmidir, fürsəti fövt eyləmə gəl,
Köhnə dünyaya bezek vurdu bu gün təzə bahar.

Gülü lale, meyü rüxsareyi-gülrəngə baxın,
Sanki, oddur alışib, yanmada sehni-gülzar.

Qüdsinin qüssəsini qıssədə söylər bülbüł,
Onun hər nəğməsinə qoşdu könül xoş eşar.

Sitəmkarım, neçin sən etmədin vədə vəfa bir an,
Məni aldatdın həm də öz işimdə eylədin heyran.

Xilafı-vəddən bədter eyib dünyada gördünmü?
Neçin bəs əhdini qırın, nə oldu verdiyiin peyman?

Dilə gəlməz sənə mən bivəfasan söyləyim hərgiz,
Özün bax vədinə və felino, ey bivəfa canan!

Nə qorxun var o bülbüldən, nə cür naz eylesən xoşdur,
Həmən səhnində ey gül, sən bacar min rəng ilə nazlan!

Niyazi-eşqə, nazi-hüsənə şahiddir sənin sinən,
Əzizim, bundan artıq varmidir aləmdə bir bürhan?!

O şirindillilərdən qəlbə bir dağ çökdü çox möhkəm,
Gerəkdir sənəmi mən dağ çapan tek eyləyim viran.

Bu adətdir vurarlar tənə Məcnuna, bari Qüdsi,
Özün öz namini rüsvaçılıqda elemə elan.

Gül xoş olmaz Həsənin hüsni nümayan olsa,
Həm benövşə utanar zülfü onun yan olsa.

Güneşin surətini tire edər bir anda.
Xali üstə Həsənin zülfü pərişan olsa.

Qönçənin qəlbə döñə qanə gülüstan içərə,
Həsənin al yanağı bircə direxşan olsa.

Surəti cilvələnen dəmdə batar müşkün iyi,
Ay sənər gərçi Həsəndən ona fərman olsa.

İsteməz başqa rəfiq vəhşi könül dünyadə,
Gər Həsən bircə kərə ruyinə xəndan olsa.

Her tərəfdən əyilir qiblənümə əqrəbitək,
Həsənin səmtinə hər mötəber insan olsa.

Hər kəs aləmdə tutar sevdiyi bir dost adını,
Mən "Həsən" söyləyərem hər nə qədər can olsa.

Nurunu almış üzündən ruzu şəb mehr ilə mah,
Söylə, heç vardımı bu mətləbdən artıq bir günah?!

Xeyli müddətdir bize kövr olsa da biz xoşdilik,
Eylər axırda ədalət ilə divan dadxah.

Bu nə gözdür, nə dodaq ki, azca zəhmət çəkmədən,
Qətl edər xalqı silahsız, mülk alar həm bisipah.

Hökmdən dönmək sanardım keçsən ismetdən əger,
Əhdə bərəks fərz edərdim məndən olmazsa günah.

Damənin bir əl, əlin damən tutardımı məger,
Udmasayıdı Yusifi-Misri o Kənan içəre cah?!*

Mən ölündən sonra qəlbim od tutub qəbrimdə də,
Bir qızıldan lövh olar bu çəkdiyim atəşli ah.

Bunca təkid ilə Qüdsi eyləmə erzi-niyaz,
Yox yeri, küstaxlığı sevməz hüzuri-padişah.

Eşq dərdi, atəşi-möhənətlə yanmışdır bu can,
Böyle qəmlə varlığımın bilmirəm varmı güman?

Arizusu yarımin gah güldürür, gah ağladır,
Sanki şiddətli küləkdə od tutub şamdır yanın.

Müxtəlif meylərdə keyfiyyətcə bir təsir olur,
Şurə gəlməşdir içən ərkək, qadın, pirü cavan.

Rəngi güldən rəng alıb, bülbüldən ahəng öyrənib,
Ondan ətr almış səba, dolmuş çəmənlə busitan.

Bir pəriveləş mahru olmuş gözümde cilvəgər,
Ol nigarın böylə hüsнündən işqəlanmış cahan.

Haşalillah ol perişeyker yəqin adəm deyil,
Bir məlekdir Allahın əmrilə salmış asiman.

Heç taparmı intizam bir gün cahanda intizam,
Qaşlarından bənd vurubdur işlərə, Qüdsi, zaman.

Vəqt-i-səbhə oldu bəs, badeyi-gülfam hanı?
Gündüzüm oldu qara, mahi-dilarəm hanı?

Gül üzünə, sərv isə qibtə edir qəddinə,
Güldə bu cür xoş etir, sərvdə əndam hanı?

Göz və qulaqdan sənə çoxlu şikayətliyəm,
Getmədə badi-səba, fürsəti-peyğam hanı?

Feyzi qənimət bilin xassə bahar çağı yar,
Əhdə vəfa etse də, arxayın əyyam hanı?

Boşlayaraq gülşəni, girmə qəfəs künçüno,
Ovçudan etmə giley, danə hanı, dam hanı?

Qorxusu var virdinin, çünki həyat dərəddidir,
Dərdin əger eşq isə, illəti-sersəm hanı?

Qüdsi, ümid bağlama, bu qoca dünyaya sən,
Nil çayını tərh edon, banii-ehram hanı?

Aləmi etdin əsir nərgisi məstanına
Sinələr oldu hədəf nəvəki-müjganına

Nisfini görəsə əger bayram edər oxşadar,
Xalq oruçluq ayın çəki-giribanına.

Alnıma basdı xahn dağ, qul etdi məni,
Oxşadıram halımı zülfə-pərişanına.

Yox məcalim söyləyim, çünki əzəldən məni,
Bülbül edibdir xuda səhni-gülüstənə.

Gər bu gözəlliklə sən gülşəni seyr eyləsen,
Səbzə ilə gül vurər çəngini damanına.

Bülbülü güldə bu cür nitqü təbəssüm hanı?
Qibtə edirlər sənin qönçeyi xəndanına.

Ahdən etmə həzər, Qüdsi, nəhayət bu ah,
Hicr gündündə olar şəm şəbistanına.

Yəqin göz yaşlarından islanardı gülşən, ey Qümri,
Sənin sərvin mənim sərvim tək olsayıdı şən, ey Qümri!

Sənin sərvin gilə bənddir, mənimse sərvim azaddır,
Və lakin zövq alır yarı o bənd etməkdən, ey Qümri!

Nişanı çoxdur eşqin, lafə, yoxdur ehtiyac hərgiz,
Budur boynundakı tovqun deyir: aşiqşən, ey Qümri!

Başım sərvin ayağında, ayağın sərv başında,
Deməz aşiq olan bu şivənə heç əhsən, ey Qümri!

Əgər hemsirrü hemdərdən, bizimlə birgə gəl şurə,
Əsirlər birgə xoşdur eyleyorsə şivən, ey Qümri!

Qiyyas etmək deyil mümkün səninlə bir quşu hərgiz,
Nə gülşən var ona, nə aşıyan, nə məskən, ey Qümri!

Girehləndi boğazda naleyi-Qüdsi susub qaldı,
Çəmən bülbüllerindən sən danış, sən dillən, ey Qümri!

Söylə nə lazım mənə sənsiz cahan,
Çünki xəcalet çəkirem hər zaman.

Xeyri nədir dünyada boş şeylərin,
Nurla günəş tapdı bu aləmdə şan.

Bağdakı quşlar hamısı lal olar,
Nəğmə desə bülbüli-şirinzəban.

Qorxuram axırda sənin işlərin,
Faydasız olsun da, çıxarsın ziyan.

Canlı və cansız neki var dünyada,
Məhv olacaqdır hamısı bigüman.

Heç yaraşarmı, özün insaf elə,
Azad iken qul olasan natəvan.

Tərif olunduqca sözün, Qüdsi bil,
Cılva tapar şeirlərin anbaan.

Xalq axtarır iş, gəlmeyir heç yerdə qərərə,
Tapdıqda bir iş həm, ələmir rəğbət o kare.

İmkansız olan yerdən ümid gözləyir hər an,
Məqsəd boşça çıxdıqda sanır taleyi qarə.

Dəhrin qəminin, eyşinin əncamı məlaldır,
Ey eşq, yetiş öyle ürək dağının çarə.

Yoxdur işim heç kəsle, xəlayiqdən el üzdüm,
Bağlandı bu divanə könül zülfü-nigarə.

Var olsun o sevda ki, o meydən içən ölməz,
Başqa meyin asarı edər qəlbimi parə.

Hər künçü qəfəs rahət olar bülbüle çünki,
Gülşəndə gələr rast o xəzana və bəharə.

Bais olacaq, Qüdsi, senin naləvü zarin,
Əğyar sevincinə və dərdi-səri-yarə.

Şəfəqqətli görmedi ol şux dilrübani,
Bu gündü eşqbazlıq bir qaydadır zəbani.

Bülbüsifət uçur qəlb gülşən tərəf vüsələ,
Fikr etmeyir bahardan sonra gələn xəzani.

Kimdəndir hüsne cəzbə, qəlbə edir nə təsir,
Yoxdursa ortalıqda təqdiri-asimanı?!

Bir növcavani sevdim, getdi cavanlıq əldən,
Umdum cavan edər o, bu piri-natəvani.

Ol şux bir tük ilə yüz qəlbə vurdub zəncir
Möcüzmidir bu, yoxsa bir sehri-riysmani.

Fırqətdə yar dərdi, vəslətdə xofi-əğyar,
Doydurdu canə moni bu səbk zindəkani.

Qüdsi, ağıl gücilə gəlməzsən eşqə şalib,
Çəkmə ebəs eziyyət verməzsən imtahanı.

Gəncliyimdə mən qocaldım ah, aman,
Mətləbim qaldı ürekde hər zaman.

Zahirən olsan da xoş, bir fitnəsən,
Zülm ədənsən, görsənirsən mehriban.

Ya mələksən, bənzeyirsen insana,
Ya ki, insansan, bəlayi-asiman.

Ya olub Nəmrudla Musa ateşi,
Ki, ağacdan od tutubdur bustan.

Məstə təsir eyleməz zahid sözü,
Dərdə dərman eyleyər dərdanlayan.

Sən kimi, dünyaya nifrət etmirəm,
Bizlərə bəsdir **bu** cami-erğəvan.

Qudsi, kimdir bunca terif etdiyin?
Vesfinin hər hərfidir bir dastan.

Nə qəlbde var taqət,
Nə vəslinə var fürsət,
Nə vəslinə var fürsət,
Nə qəlbde var taqət.

Yarəb bu günü heç vaxt,
Heç şəxşə rəva görmə,
Heç şəxşə rəva görmə,
Yarəb bu günü heç vaxt.

Varsa feğanına niyyət,
Əyləş mən ilə bülbül,
Əyləş mən ilə bülbül,
Varsa feğana niyyət.

Gül xarə ola qismət,
Görmək onu müşküldür,
Görmək onu müşküldür,
Gül xarə ola qismət.

Öldürdү məni həsrət,
Yol yox **bu** gülüstənə,
Yol yox bu gülüstənə,
Öldürdү məni həsrət.

Divarda görüb illət,
Lazımmı çəkim qorxu,
Lazımmı çəkim qorxu,
Divarda görüb illət.

Möhkəm dayanıb səbr et,
Qüdsi, çətin işlərdə.
Qüdsi, çətin işlərdə,
Möhkəm dayanıb səbr et!

Ey gözəllik çeməni içərə gülü-tazəbahar,
Ey məhəbbət bağının sərvı – gözəl, nazlı nigar!

Misli yox səndə olan gül yanağın, qamətinin,
Heyf, axır solacaqdır bu lətif gülrüxsar.

Bağladım bel o vəfanə inanıb bilmədim heç, –
Ki, cəfapişəvü bədşivəsən həm bədkirdar.

Qeyrə yar oldun əger eyb eləməz, cünki mənim,
Nazənin dilberimin dünyada çox şöhrəti var.

İncəsən, şuxü zərif sevgili bir afətsən,
Bələ dildar heyifdir eləyə zülmü şüar.

Nüktəperdəz, füsunkar, sərapa nazsan,
Gözlerin nərgisi də oldu əcəb badogüsər.

Qüdsi qəlbində yəqin ki, sənə yer verməyəcək,
Sonradan gərçə peşiman oluban gəlsən a yar!

Cəfadan başqa bir karın yoxundur,
Fələk bundan məgər arın yoxundur?

Nəzarən başqadır, cilvən də başqa,
Məgər heç şövqi-didərin yoxundur?

Mənə eyb etmə getdimse yanından,
Vəfəvü əhdə girdərin yoxundur.

Yığışdır sən bu xudbinlik mətəin,
Bu meydan içərə bazarın yoxundur.

Qəfəs künçündə ey bülbül, nə kam var,
Ki, gülşəndən həvadərin yoxundur.

Rəqibin cövrünə dözmək olarmı?
Köməkçin, bir yaxın yarın yoxundur.

Necə Qüdsi, fəraigət gözleyirsən,
Ki, dil varın və dildərin yoxundur.

Pis işden olursan əger peşiman,
Neçin bes ona sən verirsən imkan?!

Elə söz söylərsən ki, sığmaz əqlə,
Gezdiyin şeylərin hamısı pünhan.

Yazıq pərvanəni yandırdı şöle,
Nə şəmdir ki, olur fanusda suzan?

Torundan canquşu gəzməz uzaqda,
Nə üçün yazığı həbs etdin, canan!

Vüsalın hər kəsə bir pay verirsə,
Neçin bəs tək məni qovdun qapından?

Fəlek bir güzgütə bənzər, hər işi,
Orada tərsinə edər nümayan.

Hünərmi, ey Qüdsü, xalqa əziyyət?
Mərdəsənə, et xalqın dərdinə derman.

Qəsidalar

BAHAR VƏ XƏZAN

Geldi qış ləşkəri, ah, bağları viran etdi,
Tökdü gül palтарını, hər xolu üryan etdi.

Yığdı bağdan necə gör nəşə, fəreh məclisini,
Dostların yığnağımı mehv, pərişan etdi.

Bülbülü saldı necə sevdiyi güldən ayrı,
Gülşəni Yusifin hicrində cigerqan etdi*.

Yıldırıım ağladı göydən, gülə matəm tutaraq,
Buludu sərv qəmində gözü giryən etdi.

Bu fəlek rəhm nədir bilmədi, yağdırıcı dolu,
Gülşəni pozdu, əcəb qorxulu tufan etdi.

Nərgisin gözlərini yumdu əbəd xabi ilə,
Həm qərənfil tacını xakile yeksan etdi.

Yasa batmış kimi gör geydi bənəfşə qara don,
Yığdı asarını bir guşədə pünhan etdi.

Sünbülö, susənə bax tökdü üzə saçlarını,
Zülmdən nale çəkib çaki-giriban etdi.

Çəmenin sehnəsinə etdi hūcum Bəhmənү Dey*,
Bircə rəhm etmədi min zülm nümayan etdi.

Xoş onun halına kim guşeyi-xəlvətdə bu dəm,
Nazlı bir yar qucub könlünü xəndan etdi.

Məni xoş saxladı bir yaz gününün ümmidi,
Yanının hicri isə qüssədən heyran etdi.

Bağda bülbül dil açıb, nəğmə dedi şur ilə,
Onu bu etri-çəmən gör nə xoşəlhan etdi.

* *
*

Hanı güller, çoxalıb dəhrdə gülzar olsun,
Gözəlin al üzü tek rengi-çəmənzar olsun!

Lalətek cam tutub, səf çəkə dostlar gülərək,
Çəmənin bülbülü tek çoxlu sənətkar olsun.

Quşların nəğməleri şur sala hər yandan,
Açılib gül şəh ilə badəsi pərgar olsun.

Rəqs edənlər çəmənin otlarını tapdalasın,
Qoy çiçəklər dağılıb yero şərəbar olsun.

Biri gülzərə baxıb, başa çəkə qırmızı mey,
Ağac altında biri talibi-dildar olsun.

Sepə hər bir tərəfə badi-səba Çin etri,
Lalə yarpaqlarının hər biri bir narlı olsun.

Tökə aşiq kimi dil yalvararaq hər susən,
Nəğmələr içrə bir az dərdi-dil izhar olsun.

Nərgisin gözləri bir rind kimi badə içe,
Nəşədən can alıcı sərəxənə xummar olsun.

Çəmənin süfrəsinə lalə tökə peymanə,
Aşıqın daməni tek butəsi xunbar olsun.

Görünüb səbzəyi-ter, sünbülü nəsrin bir dəm,
Yar xəti, zülfü, üzəri belə aşkar olsun.

Yeni metlə açaram mən təzə bir qafiyədən,
Ki, bahar etri bu təbimdə xoş əşər olsun.

* *

Hanı yol ta üzümü mən də gülüstane tutum?
Baxaraq tazə gülə, dərdimi dərmanə tutum.

Səbrimi aldı əlimdən gözəlin vəsl həvesi,
Ah aman, bəs nə qədər könlümü hicranə tutum?!

Hər kimə mən baxıram kami-dil olmaz hasil,
Deli qəlbim diler üz dəştü biyabana tutum.

Göz yaşım, ahi-dilim verdi oda, söylə məni,
Bir dua etməyə el mən ulu yəzdənə tutum.

Deyim axır no qədər mən çəkim işgəncə, ələm,
Ömrümün yaz gülünü badi-zimistano tutum.

Nola bir yaz açıla, can güle min şadlıqla,
Lalə tok ta üzümü mən də o bustane tutum?!

Oturum güller arasında güzel yarımlı ile,
Hüsnüne valeh club, əldə də peymanə tutum.

Aparıb qəlbimi dilbər dilərem həsrətilə,
Nola zülfündə onun bir balaça xanə tutum?!

Gah öpüb lebəlerini, gah da baxım gül üzünə,
Gah onu can kimi mən sinədə mestane tutum.

¹ Od

Basaraq bağrıma bihuş qalım bir müddət,
Kam alım, yoxsa o cananımı bu canə tutum?!

Yoxsa yaddan çıxarıb, tərk eləyim arzuları,
Ya da bu xam təməni vahı bir əfsanə tutum?!

Qoy keçim başqa sözə, bir yeni mətləb qoy açım,
Şerimin didəsini surəti-canano tutum.

* * *

Xoş onun halına kim rədd edə bu dünyani,
Bir sözün metləi tək tez unuda sevdəni.

Bax gülün ömrüne kim təntənəsi beş gündür,
Payız olca boşalar xoş çəmənin meydani.

Lalə üzər sołaraq hüsn gedər bilmərrə,
Unuda sevgililər verdiyi hər peymanı.

Sən könül vermə, gözüm veslətə ya hicranə,
Şad clo qəmlə keçən ömrü bir az pünhanı.

Şirin olmaz sənə bu zəhr dolu cami-həyat,
Yada sal Fərhadı, ol aşiqi-bihəmtanı.

Bax cahan keçmədədir, aqıl olan bişübhe,
Keçici dövrə inanmaz, yaşayar xudmani.

Bağlamaz bel bu öter şöhrətə, atmaz vətəni,
Anı bir ləzzət üçün tərk eləməz məvanı.

Bədbəxt oldur ki, yeyə xuni-ciyrə, dərdə düşə,
Lalə tək qan qusa və olmaya bir dərmanı.

Yetişəndə eçəli can quşu bir gün susaraq,
Tərk edər can evini, odlu dili-şeydanı.

Tapmadım mən də yol ey vah ümid gülşəninə,
Min təessüflə keçirdim bu gözəl dövranı.

Yaz odur ki, ona əl gəzdirməz bir də xəzan,
Bu çəmən içəre olan yazda mətinlik hanı?

Qudsi canda arayır solmayacaq taze bahar,
Çünki saf olmalıdır söz deyənin vicdanı.

GÜNƏŞDƏN BİR ŞÜA

Gül üzündən əxz edib gövhər günəş,
Saçlarımla örtülübdür hər günəş.

Ey xuda, nə ali şövkətdir bu ki,
Bir hüma tək bəxtə açmış pər günəş.

Zülfədə görçək üzün oldu xəcil,
Başına şəbdən salıb məcər günəş.

Aşıq olmuş ruyinə bica deyil,
Hər deşikdən daxil eylər sər günəş.

Tez verin zülmətdəki Xızra xəber,
Çeşməyi-heyvanı bəxş eylər günəş*.

Nurlu simanı nümayış etməyə,
Gəzmədə səyah tək kişər günəş.

Eşqdən dəm vurmüşəm bir sübh tək,
Qəlbim içəre doğru bir azər günəş.

Hər günəşdən bir şüa peyda olar,
Hər şüadan rəng əlar digər günəş.

Ey hilalı qarşısında daima,
Olmuş aləmdə zəif çakər günəş!

Ay çıxartdı qarşına çərxi-fələk,
Gördü parlar üzdə bir əhmər günəş.

Al şəfəqdən çıxdı qanla örtülü,
Qeyzdən əldə tutub xəncər günəş.

Bax Həməl bürçündəki qurbanə sən,
Ta şikar olsun sənə yekşər günəş*.

Dördnala cövlən edəndə köhlənin,
Göstərər altı ədəd əxtər günəş,

Ey şahım, sal başıma öz kölgəni,
Nur salar hər xaredə ənver günəş.

Zatının yox ehtiyacı tərifə,
Çünki hər şeydən daha dilbər günəş.

Mədhsiz də bir lətfət bəxş edər,
Hər şeyin rəsmində surətqor günəş,

Qüdsiya, pis göz sənə dəyməz yəqin,
Bir üzərlik yandırıbdır ər günəş.

MƏDHİYYƏ

Yer üzündə odur verən fəman,
Bir günəşdir işiq salır hər yan.

Hökümənə baş əyir bütün ələm,
Kölgəsində nefəs alır dövran.

Vəsfini mən soruşdum əqlimdən,
Dedi ki, bil odur böyük sultan.

Hünərə nisbətini sordum mən,
Dedi: "Feyzun lehüm..." ona şayan.

Asiman ondan istəyər mətleb,
Belədir şahımızdə şövkətü şan.

Fəxr edir varlığıyla bu dünya,
Möhkəm oldu onunla din, iman.

Fəzlü ədli ümid bəxş eylər,
Səltənət işlərində bipayan.

Başqalar şahlıq ilə fəxr eylər,
Onun öz surətiindədir bu nişan.

Sözlərim hər nə nükte kəşf etse,
Hamısı vəsfini edər ünvan.

Mən soruşdum dünən ay ulduz nə,
Necədir söylə hali-kahkəşən?!

Verdilər tez cavabımı: "Dərk et!
Soltanın ləşkəri olubdur əyan".

Bu necə oxşayış ki, nisbəti yox,
Göydəki ulduz ilə yerdəki san?!

Başqalarla qiyası tərk eylə,
Varmı heç burda təşbihə imkan?

Şübhəsiz rəmziidir bu təşbihlər,
Açıdı ərz üstə şah özü meydan.

Möcüz eylər əli əsası, necə –
Möcüzə etdi Musiyyi-İmran*.

Təkyegahi də qüdsdür, bir bax,
Məsnədi-Əhmədə odur bürhan.

Qüdsinin nisbəti bu dərgəhədir,
Bir qul olmuş bu yerdə çun Rizvan*.

"Sali-fərxəndəfali-alı ovc"
Tarix olsun bu şöhrətə əlan*.

SAQINAMƏ

Gel ey saqı, ver cami-geytünüma,
Ki, gün tək salar torpaq üstə ziya.

İçim ta özündən olum bixəbər,
Mənə ta görünüşün bütün macəra.

Bu gülşəndə açmış əcəb gül, çiçək,
Sitarəylə dolmuş sanasan səma.

Vücudə edib bəxş öz feyzini,
Özün göstərir sanki köhnə fəza.

Dünən könlümü cuşə saldı sürüş,
Gəlib huşının güşinə bu nida.

Dedi: "Çatmışan şöhrətü şənə sən,
Bir atəş kimi yüksəlib daima,

Bu din bəsləyən mötəbər divanın,
İçində yer almış xudavənd, xuda.

Sədaqət sənə çox da olmaz nəsib,
Sən öz xeyrini güdmüsən bərməla.

Günə bir nəzər sal o salmaz işiq,
Ki, yer söyləsin aferin, mərhəba!

Bu qüdrətli təbin ziyasına bax,
Ki, dövlət işi ondan almış cila.

Onu tərifə yoxdur heç ehtiyac,
Gərəkməz onunçun daha müddəə.

Uzun ömr versin ona girdigar,
Şahin dövleti tək o tapsın bəqa.

Səyahət zamanı gülüb taleim,
Mənə bir yol açdı böyük dərgaha.

Edib lütf göstərdi min iltifat,
Belə nemət etdi cəhanə əta.

Xoş olmuş onun hor işi, Qüdsiyə,
Olub tarixi: "Ganə tarixüna"**.

Müxəmməslər

TİFLİS

* Qəm çəkmə, kənül, gər ciyərin qanə dönübdür
 Əyyami-vüsəlin şəbi-hicranə dönübdür.
 Bülbül-tək işin nəlevü əfqanə dönübdür.
 Tiflisə nəzər qıl ki, gülüstənə dönübdür.
 Hər bir gözəli əfətü cananə dönübdür.

İrs ilə yetib bunlara asarı-vekahət,
 Geysuləri sünbüл tek alıb tabü teravət,
 Qamətləri dünyaya salıb türfə qiyamət,
 Hər dildərə bir növ verib rəngi-nəzakət,
 Kür stuyu məgər çeşməyi-heyvane dönübdür!?

Hər şuxi-pəripeyker açıb türreyi-terrər,
 Dildadələri etmək üçün damə giriftar.
 Səyyadı sitomger bu guzərgahdə çox var,
 Ahubəçələr tek doludur kuçəvü bazar,
 Çin mülküñə bu menzili-viranə dönübdür.

Hər kim gələ Tiflisə tamaşa tələbindən,
 Zülfü-ruxi məhvəşləri görmək səbəbindən,
 Görmez əseri rahəti-can ruzi şəbindən,
 Xoşlehce pərizadelerin ləli-ləbindən,
 Bu kişvəri-pürşur bədəxşanə dönübdür.

Bunlarda bu yarəb, nə sefadır fərehəngiz,
 Her sərvəqdin şivəyi-rüxsarı bəlaxız,
 Rüxsari-niku, türreyi-mışkini dilaviz,
 Her əbruyi-xəm şəkldə bir xəncəri-xunriz,
 Qan tökmək üçün hər müjə peykanə dönübdür.

Hərçənd bu gülzardə çox dilbəri gördüm,
 Can qəsdim edən şuxi-sitəmküstəri gördüm,
 Arızları mehtaba bərabərləri gördüm,

Əvvəl yetişən gündə ki, İskəndəri gördüm,
 Aya bu mələkdir, dedim, insanə dönübdür.

Qüdsi ki, demi-qüds vurub lafi-təvəlla,
 Ton eylər idi görsə birin valchü şeyda,
 Türk eylemiş isləmə görüb bunları hala,
 İstor ola carubkeşi-səhni-kəlisa,
 Zünnar sahb boynuna sənana dönübdür*.

BISMİLLAH

* Dila! Əzm eylə sən bülbül sıfət gülzara, bismillah,
 Muradın olsa meyl etmək feğanü zarə, bismillah,
 Gər istərsən müdam olmaq cığır sədpərə, bismillah,
 Qərez fikrin tamaşadır əgər dildarə, bismillah,
 Nəzər qıl ləli-canbəxş-i-gülərə, bismillah.

Təmənnasında gün-gündən məni-dilxuni şeyda qıl,
 Gərəkməz namü namusum, qəmi-eşqilə rüsva qıl,
 Verib dünyavü din nəqdin, mətai vəsle sevda qıl,
 Əger yox dəstəs, sevdayə bari get tamaşa qıl,
 Gəlibdir Yusifi-gülpirəhən bazarə bismillah!*

Çekərdin arzu daim deyirdin şövqi yar ilə,
 Ki, düşsün ittifaqı-vüsət ol siminuzar ilə,
 Etdim canım ona təslim zövqü etibar ilə,
 Durubdur ol buti-sərməst tiğ-i-abidar ilə.
 Sözün gər doğrudur ey aşiqi-biçarə, bismillah.

Demişdin ey büti-tərsanigəh, bərhəmzəni-alem,
 Ki, etməm aşiqimdən mən yaman gün iltifatım kəm,
 Alıbdır sebrimi dərdü bəla can qəsdin eylər həm,
 Əger iqrarı sabitsən vəfa həngəmidir bu dəm,
 Tərəhhüm qıl, qədəm bas dideyi-xunbare, bismillah.

Olubdur qorqı-xunabi-cığır çəşmi-tərin, Qüdsi,
 Yanıbdır dağı-möhnetdən dili-qəmpərverin, Qüdsi,
 Gətir toqrişə bir-bir yarə ərz et qəmlərin, Qüdsi,
 Əger bu şivədən dilgir olarsa dilbərin, Qüdsi,
 Şuru eylə bir özge vəchle izhara, bismillah.

ÖZGƏLƏRƏ

* Ah gör kim genə yar oldu nigar özgələrə,
Qoşulubdur yüzü gülbərgi-bahar özgələrə,
Göstərir şəmi ruxi leylü nahar özgələrə,
Yəni bizdən usanıb ülfəti var özgələrə,
Tərk edib aşiqini oldu düçar özgələrə.

Həmdəmim qeyr olub, ləli-ləbim, mahvəşim,
Xətti-xali-xütənim, çeşmi-siyahi-həbəşim,
Dilberim, simiberim, işvegerim, lalevəşim.
Dövrü dönmüş fəlekə bax ki, mənim badekeşim.
Saqiyi-meclis olub, cam tutar özgələrə.

Mənə həm yar idı, həm munisü həm dilber idı,
Mən ona çakər idim, həm o mənə sərvər idı,
Nə mənə bələk tamam aləmə tacı-sər idı,
Nəqdi-canımı alıb çox mənə naz eyler idı,
İndi gör müftə verir busu kənar özgələrə.

Səngdil rəhm elə ki, könlüm olub şışə mənim,
Salmışan şamü seher başımı təşvişə mənim,
Dövrü dönmüş fəlek, et halımı əndişə mənim,
Bilmədin qədrimi ey şuxi-cəfapişə mənim,
Axını üzü dönük oldu düçar özgələrə.

Həzər et, sərzənişi-xelqdən ey bisərū pa,
Gəzme egypt ilə sən besdir usan, eyle həya,
Qüdsiya, sən bilesən yoxdu gözəllərde vəfa,
Lenət olsun buların zatına hər şamü səba,
Ki, mənim sırr sözümüz eylədi car özgələrə.

YƏQİN

Gül belə rəxşan ola bilməz yəqin,
Ay belə xəndan ola bilməz yəqin,
Sən kimi ceyran ola bilməz yəqin,
İşveli canan ola bilməz yəqin,
Can alan insan ola bilməz yəqin.

Qaşlarını eylədi xalıq kaman,
Ox elədi kirpiyini canalan,
Qəmzəleri sənde yaratdı nihan,
Eşqə düşər xılqətine hər baxan
Vəsləsə imkan ola bilməz yəqin.

Səndən uzaq ey məhi-ərş-i-cəlal,
Gündüzüm olmuş gecə, mahimsə sal,
Qoymadı rahət məni bir an məlal,
Derdimə dərman yaranıbdır vüsal,
Ayrıca dərman ola bilməz yəqin.

Dilsizə bax gör nə edir müddəə,
Hər sözü guya yetirilmiş səba.
Uydurur hər kes belə bir macəra,
Sensiz olarmı yaşamaq bir daha,
Cism ki, bican ola bilməz yəqin.

Eşqə sənin meylin olarsa ağər,
Yanmalıdır səndə ezel balu pər.
Sonra oda düşməlidir can, ciyər,
Bir belə odla yanın müxtəsər,
Tüstüsü pünhan ola bilməz yəqin.

Məclisi aç, ilk sözü ver dilbərə,
Odla dolu bir suyu tök sağərə,
Velvələ sal memləkəti-xavərə,
Örtü ağər salsañ o xoş peykərə,
Mehri-dirəxşan ola bilməz yəqin.

Qüdsi, daha bəndə düşüb müşkülüm,
Qüdsi, töküldü yere tel sünbülm.
Qüdsi, xəzan gördü deyən bülbülm,
Qüdsi, daha yoxsa açan bir gülüm,
Eşqi-gülüstan ola bilməz yəqin.

Mürabbe-tərkib

* *

Qardaşlarım, mənim sonsuz möhnətimə baxınız,
Nəhayətsiz dərdlərimə, həsrətimə baxınız.
Yad ellərde çəkdiyim bu qurbanıma baxınız,
Nacınların cədikləri töhmətimə baxınız.
Aman, dostlar arzusundan mən kənarə çıxmışam,
Düşmən deyən sözə baxıb öz evimi yixmişam.

* *

Varlığımı yaman əzdi sitəm ilə ruzigar,
Təkcə bir boş vəsl ümidi etdi məni xoşgavar.
Üreyimi oxşamışdır şirin, dadlı arzular,
And içirəm ki, ruhim qırdı sonsuz intizar.
Min cür qomü dərd içinde qəlbim gül tok hey solur,
Həyatım da gün keçdikcə yavaş-yavaş puç olur.

* *

Şuridə bir bülbül kimi düşdüm birdən xəzana,
Sınıq qəlbə mən düşmüşəm qəfəs adlı zindana.
Bu bağdan bir gül dərərsem o tez döner tikana,
Əziz dostlar, mən elə bir talesizəm eyhana –
Bir gülzara qədəm qoysam solar bütün yarpaqlar,
Qönçeylə gül əvəzinə ağaclarдан od yağar.

* *

Zəmanədən nə ezablar görməmişdir yazıq can?!
Qəlbim gözdən yağırmışdır əteyimə qızıl qan.
Öz-özümə etdiyimə bərk olmuşam peşiman,
Bilmirəm ki, bu sevdada hələ nə cür var ziyan.
Bu nə oddur ki, adına söylədilər məhəbbət,
Nə işdir ki, çekdim ondan mən bu qədər məlamət?!

* *

Məhəbbətin dağlarıyla yaralıdır can, ciyər,
Heyrətəm ki, əhvalimdə o başqa hal töredər.
Gözümüzden su, ürəyimdən od və alov püskürər,
Qüdsi, nədir nəgəhani bu felakət, bu xəter.
Yoxsa, matəm salmış sənin dostlarını həyəcana,
Fitnə qalxıb qəm tökülmüş, yoxsa bütün cahana.

Məsnəvi

EŞQ

Ey xuda, mon istorom roncü bəla,
O bəlayə qoy canım olsun fəda.

Can atır çıxşın dəli könlüm yeno,
İsteyir çəksin məni meyxanəyə.

Şövq özü oddur ona pərvanə biz,
Qorxumuz yoxdur bu oddan, şübhəsiz.

Bu yarımcıq yanımışı yandır tamam,
Bir dava ver dərdinə, tapsın məram.

Mən nə Forhadəm, nə də bir Vamiqəm,
Mən nə Şirin, Əzraya bir aşiqom*.

Şirin eşqi artıranda rişəni,
Dağçapan da başə vurdú tişəni*.

Aşıqəm bir Leyliyə kim karivan,
Eşqi ilə qaldırır şuru fəğan.

Naqəsi dünya, yükü dünya qədər,
Bu yükü kim çəksə taqətdən düşər.

Cümleyi-aləm sənə heyran olub,
Bu tənəv canım də sərgerdən olub.

Aşıqü məşuq da sən, dildar da sən,
Qazi də, Mənsur da sənsən, dar da sən*.

Bənd qıldın eşqinə canü təni,
Leylinin eşqilə yandırdın məni.

Qəlbimi etdikdə eşqin-aşıyan,
Əqlimi Məcnunə döndərdi haman.

* *
*

Parə etdim rişteyi-tədbiri mon,
İstəməm bundan belə zənciri mən.

Aç belə zənciri boynumdan daha,
Qoy gedim hər bir yer olsa müddəə.

Səni harda axtarım, ey binişan,
Bilmirəm ki, harda salmışsan məkan?

Bilmirəm məsciddəsən, ya deyridə,
Gah vücudun məndədir, gah qeyridə.

Gahi ünqasan, ovham kimi,
Gah yanırsan can evində şam kimi*.

Bilmirəm sen hankı bir mənzildəsən,
Anladım axır ki, qəlbü dildəsən.

Aferin eşqə, onun qovğasına,
Mən yenə düşdüm onun sevdasına,

Eşq salmış aləmə həyəcanları,
Eşq zəncirə salıb aslanları.

Eşqdır su, torpağı odlandıran,
Eşqdır göy xərmənini yandıran.

Eşqdən şahlar umar razü niyaz,
Mahmudu eylər haman bəndi-Ayaz*.

AĞ VƏ QARA

Ayüzlü bir gözəl fərrü şövkətə,
Bir qara həbəşə baxıb nifrətə,

Çekildi kənara, elə bil sehər,
Qaranlıq gecədən qaçıdı. Müxtəsər –

Yene xoş sıfatlə o qara qulam,
Daş qəlbli gözələ edib ehtiram,

Dedi: Ey cəməli parlaq günəşdən,
Neçin həqarətlə mənə baxdırın sən?

Olsaq da biz qara, ya ağ, hələlik –
Hamımız bir çəmən bülbülləriyik.

Yaradan ağlığı sonə verəndə,
Gözəllik etmişdir qaranı məndə,

Günəştək olanda o hüsnü camal,
Mənim də rəngimdən qoydu ona xal.

Bu xalla o camal bezənən zaman,
Başqa bir gözəllik olur nümayan.

O xaldan gözəllik bire yüz olar,
Dalınca sürünər min pərəstişkar.

Əgər ağlığından mənə düşsə xal,
Mənim gözəlliym məhv olar dərhal.

Xalq məni şüumsuz bilib hər zaman,
Böyük bir nifrətlə qaçar yanımdan.

Ağarmaz bilirəm qara bədənim,
Bari ağarayıdı taleyim mənim!

Müstəzad

* Ey bəhri-məlahətdə ləbin gövhəri-yekta
bir dürü-müsəfa.

Ustadi-ezəl qıldı bəhic lohidə peyda
Bir sən kimi ziyba,
Eşq əhlinə xunriz qaşıntıq hanı dulab?
Zülfün kimi qüllab?

Zöhd əhlinə kuyin kimi yox kəbeyi-mina,
Ey qamatı tuba!

Aşıq diləyəm, keçmişəm hər iki cahandan.
Bəlkə dili-candan.

Mostanə çıxıb gösterəsən nuri-təcəlla,
Cün atəşi-Musa.

Görögəc üzünü şəmi-sifət yandum, alışdum
Odlara tutuşdum.

Çəşm-siyəhin qıldı məni valehü şeyda,
Məcnun kimi rüsva.

Şonində məger nazıl olub ayəti-lövlak,
Ey niyyəti-əflak!

Məbhut hüzurunda durur aqılı dana,
Ey zülfü mütərra!

Bir navəki-dilduz ilə qıldın məni məqtul,
Ey gözləri məkhul!

Bari tut alım lütf ilə qıl mürdəni əhya,
Manəndi-Məsiha.

Təfsir qılır zülfün əgər leyletü merac,
Gel eylemə tarac.

Bir tünd nigah ilə bədən mülkünü yağma,
Ey kaferi-tərsa!

Təxsir elədi aləmi bir tünd nigahın,
Bu zülfü siyahın.
Sehr eyləməyə qəmzələrin, bu-Əli Sina –
Olmaş sənə hemta!

Gör silsileyi-eşq də pabənd idi Məcnun,
Nə mən kimi məftun.
Şul türələrin hər biri bir surəti-Leyla
Etmiş məni şeyda.

Ustadi-ezəl qıldı məni eşqə müqəyyəd,
Pabəndi-müceəd.
Sərrişteyi-zülfün əlimə saldı ilala,
həm başıma sövda.

Çek zülfünə bir şanə edə aləmi bərbad,
Ey gözləri cəllad!
Hər tarinə pabənd ola yüz Vəmiqü Əzra,
Sal aləmə qovğa!

Divaneyi-eşqəm güzerim küçəvü bazar,
Men eyləmə zinhar!
Kuyində nə hacət qılam izhari-temənna,
Bir geyri təvəlla.

Düşdüm həvəsi-danə ilə dami-məlalə,
Uydum xətū xalo.
Yay kimi qaşından töküür, qəmzə sərapa
Ey gözləri şəhla!

Qüdsi sənə məftun olalı bulmadı bir kam,
Ey sərv-i-güləndam!
Keçdi qəmi-hicrində günüm, çün şəbi-yeldə,
Ey zülfü cəlipa!

Qitalar

1

Xəbərdar ol ki, aləmdə olan cümlə hekayətlər,
Məcazi olsa da, orda həqiqətdən nişan vardır.

Deyirlər Xızra çatdı su, qayıtdı məyus İskəndər
Rəvayətdir, içində başqa cizli dastan vardır.

Mənə aydın olub artıq ki, Xızra çatmamışdır su,
Ləbi-İskəndərə bir bax, bu su orda hər an vardır*.

2

Heç bir zəhmət çəkmədən hər kəs olsa kamiran,
Deyirlər ki, bəxti var, onda yoxdur ləyaqət.

Hər işini ağilla görüb, yetirsen başa,
Bundan yəqin bir zərər görməzsən heç nəhayət.

İş düzəlse, deyərlər, yaxşı çatdin arzuna,
Düzəlməsə, çəkməzsən başqasından məlamət.

3

Dün gecə röyada gördüm bir kəman əbrunu mən,
Ox vurub kipriklə canə sel kimi axıtdı qan.

Sindirib ehdü vəfanı güzgüdə göstərdi üz,
Surətindən pərdə düşdü, ayna oldu binişan.

Saçları çin-çin edərkən, asiman gəldi yerə,
Saldı zəncirə cünunu, əqli etdi natəvan.

Mən özümdən bixəber qaldım, mənə sən ver xəber,
Bu nə röyadır? Bunu təbir qıl, ey kardan!

Atım qalıb ota həsrət,
Saralmışdır saman kimi,

Üzü bəzən ağa çalır,
Eşqə düşən cavan kimi.

Çöpa dönür zəiflikdən,
Töylədə ac qalan kimi,

Dili yoxdur şikayətə,
Şeyhə çəkir baxan kimi.

Onu görsən qəlbin yanar,
Mənim qəlbim yanan kimi.

Qüdsi, ol çək, yoxsa sən də
Solarsan bu heyvan kimi.

Bir gecə gördüm qoca öyüt verir oğluna,
Deyir malü dövlətə bel bağlama amandır.

Get, bala, elmi öyrən qulaq ver hər hikmətə,
Elmle bu dünyada hər iş əqlə batandır.

Fəqrdədir aləmin ləzzəti, asayışı,
Hər dövlətli nadanın əhvalı çox yamandır.

Məclisdə xudnümalıq adət olmuş hər kəso,
Təkəbbürə öyünmək qeribə bir halətdir.

Biri fitnə törədib, qurur hiylə, kəlekler,
Yalan deyib danışmaq hər əldə bir alətdir.

Özgənin zərərində axtarar öz xeyrini,
Alçaqlıq və rəzalet onlara bir adətdir.

Hanı özündən keçib millətə xidmət edən,
Kimin işi göstərin vətəninə xidmətdir!?

Nə gözəl rəng alıb aləmdə təbiət, baxınız,
Ona Çin ölkəsi də qıbtə edir həsrətlə,

Geldi novruz çağı, bu gülşənə tay yox, şəksiz,
Dağ basıb laleyə gülçin əli çox möhnətlə.

Bu gülüstan ki, onun fəslı dəyişməz əsla,
Tək bahardır ki, güler daimi bir şəfqətlə,

Sehr, ya möcüzədir onda rəqəmlər guya,
Qasımın terifi çoxdur iki yüz zinətlə.

Tarixi doqquz, otuz, min iki yüz oldu tamam,
Reçəbin son günü bitdi bu rəqəm hikmətlə*.

Cox zamandı məhrum idim ürək açan xoş söhbətdən,
Ğafıl idim bu dünyada canlar yaxan məhəbbətdən.

Xəbərsizlər məni daim bir bextəvər adlandırdı,
Mənco zülmə hədəf oldum qurtarmadım məlamətdən.

Nə həqiqət güldü mənə, nə isteyim hasil oldu,
Ömür hədər getdi, hələ əl çəkmədim bu adətdən.

Nə gözəldi, dostlar ilə bir hücrədə şadlanardıq,
Dərdi, qəmi bilməz idik, zövq alardıq səadətdən.

Qüdsi, mənim xatırımdən çıxmır hələ görüş zövqü,
Cox avara dolandımsa, qurtarmadım bu qürbətdən.

Mən şikayət eyləyəndə incimə heç ey hiyolog,
Sən ki, qırğı əvəzində vərdin düdük saldın yola.

Bir gün qırğı verən kimi tez geriyə aldın onu,
Bəs mən neçin söyləyim ki, qırğı alıb saldım qola.

Yenə qırğı dilesem, mən sənə ağız açmaram bil,
Ta etdiyin oyunbazlıq, axır sənə sabit ola.

Mənəm ki, rəzm günündə pələngə, şirə dönüb,
Hünərlə düşməni möhv eylərəm şücaətlə.

Mənəm ki, zəhr yağar düşmən üstə sövtimdən,
Ölüm tutar yaxasından hər anda qüvvətlə.

Mənəm sənin üzünə güzgü, ey rəzil düşmən,
Gəlib müayinə et bu üzü ədalətlə.

Ey özünə insan deyib öyünen,
Nə öyrəndin bu dünyada: iki şey,

Biri bada verib vari, dövləti,
Əyyaş kimi səhər, axşam içdim mey,

O biri də hərzsə, yüngül qadınla,
Oynayaraq öz dalını atdın hey!

Gözəllərin möclisine düşən zaman ayıq ol,
Öz nefsine qələm çəkib sözlərində sayıq ol.

İnsan təbi öyrəşdiyi şeyləri çox arzular,
Çünki, hər şey nəhayətdə öz əslinə qayıdar.

Sen Allahı şahid çəkmə nahaq yerə durmadan,
Yaxşı bilir gizli aşkar hər bir işi yaradan.

Bu məbədə fazillər də ehtiramla baş əyər,
Çatar yüksək mərtəbəyə bura təzim edənlər.

Dedilər ki, xandan sual eyləmə,
Ki, onunçun əziz kimdir, ya nədir?

Kufə əhli bele misal deyərlər,
Bilmirəm bu doğru, ya ofsanodır?

Deyirlər ki, xanda olmaz ədalət,
O, nə bilir yaxşı nə, fəna nədir.

Az bilən, çox danışan axmaqdır, arif deyil,
Bənzəyər qamışlıqda küləyə sözləri bil!

Gəl rumi ayları sayım, nə olar,
Qoy qalsın o məndən səno yadigar.

Otuzdur hər iki kanun və təşrin,
Azor otuzbirdir, qaydadan kənar.

Həziran, ab, neysan, iyul və temuz
Təşrin tək otuzdur, saydıqda miqdar.

İyirmi sekəkkizdir şübat üç ilde,
İyirmi doqquzdur qalan il təkrar.

Hicrət gərs, miladsa əzəzməddir indi,
Bu il də şübatda kət qader gün var*,

Miladla sən qiyas etmeli olsan,
Hicri il yüz il də üç il çoxalar.

Bu dünyaya niyə gəldik, yol-hara?
Nə üçün biz gəzirik hey avara?

Hər gün bələ gördükümüz şeylərdə,
Sırrları örtür qara bir perde.

Səbəblərin səbəbini bilən yox,
Ağlımızdan acizliyi silən yox.

Hər şey bizi salır sonsuz heyrətə,
Sövq eleyir nəhayetsiz zülmətə.

Oğul ölü bilmez əvvəl və sonu,
Bilmez neçin ata yaratdı onu?!

Her kəs bunu keşfə çalışsa, ancaq,
Bir uçurum qarşısında qalacaq.

Yaşa, nolar bu əsrəni bilmədən,
Öz əqlini boş şeylərdə yorma sən.

Ömrü bada vermek neyə gərəkdir?!

Onsuz da bu ömürler çox gödəkdir.

Öz ömrünə məna ver sən hünerlo,
Bu aləmə baxsan açıq nəzərlə,

O zaman bil ömr ağacı boy atar,
Çiçək açar, verər çoxlu şirin bar.

Müvəqqəti yaşasaq da indi biz,
Barlı olsun bəri bu az ömrümüz.

20

Aldanma, ey oğul, mala, şöhrətə,
Qalib gəl əqlinlə hər xəsarətə.

Ədalət uğrunda sən möhkəm dayan,
Dövlət qoy pozmasın səni heç zaman.

Bil namus girməz heç qızıl paltara,
Zəka da yaraşmaz tac qoyanlara.

Rübaiər

1

Biliklər, önündə bir müşgülətdir,
Soni dərk etməkdə ağillar matdır.
İqrar etməsək də cəhlimizi biz
O fəxri-kainat olan bir zatdır.

2

Qəlbimin istəyi hər arzu, məram,
Əqlin isteyində eks olmuş təmam.
Müxalif olursa iki yoldaş bil,
Onların cəhdidə boş çıxar müdəm.

3

Kafirlik ömrümü etmişdir hədər,
Moqsədçin mən hara eyleyim səfər?
Hardadır dünyada o müselmanlıq,
Ki, olsun bu yolda qəlbime rəhbər?!

4

Dərgahda olmaq bir böyük dövlətdir,
Ona qulluq etmek bir səadətdir,
Qüdsi bir aləmdən yaranmış Qüdsi,
Onun öz adından bir əlamətdir.

5

O gözər qəlbimi edir tarmar,
Şerabsız məst edir, yuxusuz bidar,
Ey Qüdsi, bu odlu baxışdan qorxma,
Bu odla sulanır bizdəki gülzar.

Sözlərin şekerdir şirin bir nabat,
Xoşdur şekerdən də o bir neçə qat.
Bizim məktubları cavabsız qoydun,
Görünür beləymiş səndə iltifat.

Ruhumu çox tərif etsen də kamil,
Nə xaric söylərsən, nə də ki, daxil.
Dəniz başdan-başa bir ünsürdəndir,
İstər o dib olsun, ya səth, ya sahil.

Əgər can nur işə, bu zülmət nədir?
Zülmətsə, bu nurlu məhəbbət nədir?
Demək var vücudda zülmət də, nur da,
İfrata varmaqda bu adət nədir?

İrade çox olsa, təəssüb artar,
Qorxaqlıq çox olsa, gedər ixtiyar.
Ağlılı odur ki, ifrat etməsin,
Hər şeydə bilməli bir tənasüb var.

Tərsinə dolanır amansız dövran,
O xalqı hemişə edir imtahan.
Sen laqeyd olduqca kam verir sənə,
Kamini istərkən o verir ziyan.

Sənətin firçası köhənə, şahkar –
Bir işi etməzsə biza aşikar,
O hansı babadır, yeni nəsilçin.
Qoymasın qiymətli töhfə, yadigar?

Əlinde tutduğun dolu peymanə,
Şərabə benzəyir belə mestanə.
O suyun rənginə baxarkən sanki,
Günəşdir eyləmiş bir bürcü xanə.

Talein yar olsa sənə hər zaman,
Hər hüner qarşında diz çökər inan!
Əflatun olsa da, tale dönərsə
Hər işi tərsinə çevirilir haman*.

Təkcə nöqsan görər eyib axtaran,
Düzü də o əyri görür hər zaman.
Əger belə işə bəs nə üçün o,
Özündə görməyir tek bircə nöqsan?!

Yaxşılıq sevməyir dünyada riya,
Hünerlə eyb ki, birləşməz əsla.
Quranda müvafiq bir aye vardır,
Yaxşılıq eyləyen çatar yaxşıya.

Feryad ki, əksime dövr edir fəlek,
Hicran çox, vüsəli o məhv edərək –
Bu hürkmüş qelbime verir teselli,
Yaşar boş təvəkkül, ümidiş ürek.

Davada tūfeng də verir bizə səs,
Düşməni məhv cdır ondakı nəfəs,
Düşməni məhv etmək lazıム geləndə,
Ona göz ucuyla bir işarə bəs.

Halim etmiş məni həyatdan bizar,
Sağlamkan, etmişdir sağalmaz bimar.
Hicran bir dərddir ki, sonu bilinməz,
Bir sözlə kim edər bu halı izhar?

Allahım istəsə qurtaram qəmdən,
Qəzanın oksinə şad olaram mən,
Düşmənlər könlüce keçdişə ömrüm,
Bir az da dostların yaşayaram şən.

Bürümüş tənimi, canımı fəraq,
Ağrıdır, günlərim keçsə bu sayaq.
Yar hicri, rəqibin dərdi, fələkle,
Mahvimçin qurmuşlar necə ittifaq?!

Odunla alışdı bu can xirmənim,
Min ələm bürüdü qolbimi mənim.
Odlu göz yaşımdan anladım axır.
Cigər şışməsindən yanmış bədənim.

Saqı, gel badə ver, dağılsın bu qəm,
Dağılsın bəlkə bu qəlbimdən ələm.
Açıb dil deyim bu viranə yerdən,
Nə vaxt çıxıb getmiş Xosrov ilə Cəm.*

Sinəmə dağ çəkir mənim bu dövran,
Halim dərk edər kim çəksə hicran.
Qəlb odu bir yazıq xəstə qəribin,
Gözündən axıdır gör necə sel, qan.

Ümidim çoxdur ki, hicran tükenər,
Xoş keçər bəlkə bu ömür bir qədər.
Günəş tək camalın çıxanda bəlkə,
Gecəmiz məhv olub açılar səhər.

Sənsiz rahatlığım yoxdur, a canım,
Nə şadlıq varımdır, nə xoş zamanım,
Belə bir dolaşq aləmdə hələ,
Azacıq ömrə də gəlmir gümanım.

Gözəlim bilmədi necəyəm bir az,
Kim ona aşiqsə bəxtiyar olmaz.
Zəmane dərdindən qurtarsam əger,
Kefimi edərem yar yanında saz.

Tamahla səadət birləşməz inan,
Tamahkar həsrətdir şadlığa hər an.
Heç kəsdən götürmə azacıq minnət,
Bar çoxsa, tez sinar budaq her zaman.

Ayrıldıq, üreyim qana döndü yar,
Nə deyim bilmirəm yoxam, ya da var.
Örtüksüz görünüb keçdi möclisdən.
Lakin bir kimseyə baxmadı nigar.

Bu fəlek işləri etdi pərişan,
Şadlığı fitnəylə o qoydu viran.
Zəmanə kəlekdir ürək vermə, bil,
Kim könül verdi buraxdı nöqsan.

Söz yandı qəlemin ucuyla həmən,
Fitnənin oliylə soldu bağ, çəmən,
Bu ürək mülkündə canını qorù,
Hər yandan hücuma keçmişdir düşmən.

Ah necə mən tapım bu dərdə dərman,
Ki, zülfü, dodağı, rüxsarı haman.
Sünbültək, qonçotok, lalətək məni,
Dağıdır, qan edir, yandırır hər an.

Saraldo güneşin üzü bu səhər,
Məhtabım boyuyla sərvî xar edər.
Üzünün kitabı yazılan zaman,
Qələm yox, reyhanla yazılmış əsər.

Ey könül, yanmaqdən qorxmursan sən de?
Pərvanə xisləti varmıdır səndə?
Hansı daş sindirdi qol-qanadını?
Yuvana dönmürsən qəlbin əsəndə*.

Dost yoxsa bir an da olmaram aram,
Ancaq didariylə alıram mən kam.
Ömür sona çatdı, yüksəldi ahım,
Üreyim vermədi işə sərəncam.

Ey könül zülfünə sən düşmə dəxil,
Yükselmək bu yolda heç mümkün deyil.
Bu yol qorxuludur, sürəti azalt,
Artırsan, felakət törəyəcək bil!

Olsayıdı əlimdə mənim ixtiyar,
Qəlbimi qoymazdım çəksin intizar,
Xəncəri çəkməkdə qətlimsə məqsəd,
Bir göz et canımı ovla, et şikar.

Yolları ey gizli, ahəstə gedən,
Həyatın məhv olar aynısan məndən.
Belə gedirsən ki, görməyim səni,
Sən çıxa bilməzsən əsla ürəkdən.

Nəsimin baxışı ruhpərvərdir,
Gül fəsli, gecəyle gün berabərdir.
Şadlıqdan müştuluq getirmiş bülbul,
İlin də tarixi indi sağərdir*.

Dünyada bir yerdə olur şadlıq, qəm,
Şadlıq kədər ilə bağlanmış möhkəm.
Şadlıq keçən kimi qəm edər zühur,
Şadlıq zühur edər, qəmlər keçən dəm.

Cünunluq etməyə maildir bəşər,
 Birində az olur, birində bəter.
 Hər kes qafıldır öz cünunluğundan,
 Başqası edərsə tez tutar xəbər.

Dörd heydən bir yerdə olmasa asar,
 O yerin əhlini bil əhli-məzar*.
 Həkimü həmamü həsarü hakim,
 Qüdsi, gəl bununla sözünü qurtar!

* Güldür bu? deyil, gül belə xəndan olmaz,
 Gündürmü? deyil; gün gecə rəxşan olmaz.
 Derdim mələkü mələk məhəbbət bilməz,
 Kimdir bu ki, təşbihinə imkan olmaz?!

* Bu şəhin zatını haq mezheri-tofiq etdi,
 Namini çünki Qədir ismine tətbiq etdi.
 Alami-qüdsdə təqđiri-ezəldən olaraq,
 Qədri gör kim, qədəri həm onu təsdiq etdi.



TÜLKÜ VƏ QOYUN

Yazılıb bir maraqlı dastanda,
Vardı bir tulkü bir biyabanda.

O da zahid kimiydi guşənişin,
Gözü ac, hiyləgər, dəcəl, xudbin

Bir gün oldu acımdan avarə,
Aclığa tapmadı o bir çarə.

Baş alıb gəzdi çöl-biyabani,
Yem üçün axtarırdı dünyani.

Gördü çöldə həvəslə bipərvə,
Bir qoyun otlayır tekü tənha.

Bir ona baxdı, bir də qüvvətinə,
Gördü işlər yaman düşüb çətinə.

Güçü çatmaz ki, bitirə işini,
Qıçıdır hirs ilə ona dişini.

Dedi: "Ey canı bərk, quyruğu boş,
Belə bir zülm getməz Allaha xoş.

Bu ərazi mənim babamdanlır,
Səndə bu nə ürək, nə vicdandır,

Ki, edirsən bu yerləri viran?
Kirəsin verməsən, düşər bil qan".

Bu acı sözləri eşitdi qoyun,
Çarəsi qalmayıb əlində onun,

Dedi: "Yoxdur sənə inamım bil,
Ola bilməz, bu yer səninki deyil.

Sahib olmaz bizim bu səhrada,
Mən kimi min qoyun gozir burada".

Söylədi tülkü: "Şahidim vardır,
Həqqi onlar bilir, bu aşkardır.

Bu sözü hamı eyləyir təsdiq,
İstəsen ki, bu söz ola təhqiq

Neyləyim, sabit olsa bu ohval?"
Dedi: "Olsun sənə bu canım həlal"

Tülkü getdi, qoyun yazıq, miskin.
Gəlib evdə oturdu çox qəmgin.

Ağanın bir böyük iti var idi,
Bir hücumda pələngi yırtar idi.

Gah olardı çoban ilə hemdəm,
Evi də gözləyordı o hər dəm.

Qorxusundan onun səmada belə,
Yaxlaşmazdı göy şiri Həmələ*

Ona nəql etdi macəranı qoyun,
Hırsı coşdu bu macərayə onun.

Dedi: "Tülkü kələk qurub bir bax,
Dostumun qanına susur axmaq".

O qoyunla gedib ora çatdı,
Bir çuxur qazdı, gizlənib yatdı.

Dedi: "Get, otla, qorxma, arxayın ol,
Tülkü şahid getirənə etmə qəbul.

And üçün yanına getir onu sən.
Sonra gör neylərem o şahido mən?!"

İt ki, gizləndi qazdığı yerdə,
Sizə qoy tülküdən deyim bir də.

Özünü tülkü çöllərə vurdu,
Qoca bir qurda rastlaşıb durdu.

Getdi, hörmətlə o salam etdi,
Ona çox izzət, ehtiram etdi.

Dedi: "Ey vəhşilər emiri, sənə,
Verirəm muştuluq, məni dinlə!

Görmüşəm bir qoyun səfəh, nadan,
Bayramın İap içindədir qurban"**.

Söylədi macəranı tülkü tamam,
Qurda gəldi fərehli bir ilham.

Dedi: "Haqqı danammarıq heç biz,
Dediyin yer sizinkidir şəksiz".

Belə şahid tapıldı çox "adıl",
Müddəti hər nə söyləsə qail.

Müxtəsər qaniçən iki qəddar,
Gülüşüb verdilər hücumu qərar.

Elə ki, oldular ora varid,
Dedi tülkü: "Budur bu da şahid.

Hər sözü doğrudur, həqiqətdir,
Məqsədi dünyada ədalətdir.

Necə olmaq bu hökmə narazı,
Özü həm şahid, həm də ki, qazi".

Dedi: – “Yox, yox, bu söz qəbul olmaz,
Müddəə sabit olmalı bir az.

Tanıram qurdum, istəyir ala can,
Şəri, haqqı o tapdalar o hər an.

Sahibim yoxsa da yanında mənim,
Bir ocaq var yaxında xeyli qədim.

Gedərek and için ona dərhal,
Qanım olsun size o dəmdə halal”.

Qurd dedi: – “Sənətimdir and içmək,
Qorxu olmaz təmizsə her bir ürək”.

Dedi tülükü: “Mənim də qorxum yox,
İçmişəm böylə andları mən çox”.

Sözləşib getdilər ocağa sarı,
Yol hələ oılmamışdı orda yarı.

Tülükü baxdı ocağa heyretlə,
Ürəyi vurdub bir əlamətlə.

Gördü bir göz parıldayır altda,
Sanki bir şam yanır o zülmətdə.

Dedi qurda: “Ocağa and içmək,
Bizim əcdada olmamış məslek.

Atam and içdi düşdü bəndə haman,
Ovçu soydu dərisini nalan.

Anam and içdi, yeddi il yatdı,
Yeddi il dərdə, qüssəyə batdı.

İndi mən qorxuram bu anddan çox,
Özün and iç, sənin ki, qorxun yox”.

Qurd dedi: “Hiyləni burax, tülüki,
Güç olan yerde hiylələr bil ki,

Boş olar, qorxmuram ocaqlardan,
Tülüklər qorxuya düşər hər an”.

Qurd əl atcaq ocağı it çıxdı,
Hulqumundan yapışdı, bərk sıxdı.

Tülükü görçək əkildi tez aradan,
Qişqırıb qurda söylədi: “Nadan, –

Demədim burda gizli hikmət var,
Bu ocaqda yəqin ki, bir illət var?!”

Qüdsi, sən işlədib hiyləvü zur,
Olma heç öz nəvan ilə mögrur.

Gücsüzə rəhməscə zülm etsən,
İntiqamı alar bir it səndən.

QURD VƏ İLBİZ

Bir almanın içinde bir qurd vardi, nagəhan,
Külək qopdu, ağacı silkələdi durmadan,

Alma qopub budaqdan düşərok yerə dəydi,
Qurd da düşüb qorxuya əvvəlcə nalə çəkdi.

Sonra gördü sağ qalmış, sakitləşdi bir qəder,
Ahəstə çölə çıxbaldı ətrafa nəzər.

Qamətinin qaldırıb dedi: “Mənəm qəhrəman,
Zəror yetirməz mənə nə bir külək, nə tufan”.

Bizim bala qurdıqaz hey döşünə döyürdü,
Qabil şəxsiyyət kimi hey özünü öyürdü.

Deyirdi : "Çox gerekli varlıgam ki, belə mən,
Allah məni qurtardı qəbr içinde ölümdən".

Qurda yaxın bir ilbiz sıxlıb daxmasına,
Ətrafi seyr edirdi, qurd onun baxmasına -

Nəzər salıb fəxr ilə bağırdı: "Ey, bura bax,
Gör mən necə qoçağam". O, bir az da qalxaraq,

Alma üstə dikəldi, dedi: "Minarəyəm mən,
Yaxın gəl, ta sayəmdə qorunasan küləkdən".

Lakin ilbiz sıxlıdı etibarlı qınına,
Dinməyib altdan – altdan baxdı heyrətlə ona.

Birdən külək başqa bir güclə əsdi, çoxaldı,
Ağacdan yer üstünə böyük bir alma saldı.

Alma düşdü dos-doğru məğrur qurdun başına.
Bu qoçağı döndərdi dərhal xəmir aşına.

Hava sakitləşəndə ilbiz çıxdı yuvadan,
Gördü əzilmiş səfəh, təkəbbürlü pəhlivan.

İlbiz ahəsto dedi: "Budur şöhrətin sonu,
Yersiz öyünmək, qurur məhv etdi axır onu".

İnanın bu ilbizi, bir hikmət söyləyim mən,
Öz yurduna sığınmaq yeydir sarsaq ölümdən.

YERSİZ İFTİXAR

Sizə deyim qoribə bir hekayət,
Ağılıqlar ondan alsın bir iibrət.

Küdü dəni düşdü çinar altına,
Qorxutmadı onu yağış, qasırğa.

Qucaqlayıb çinari tez boy atdı,
Çinardan da yuxarı baş ucaldı.

Bilmədi ki, çinarın sayəsində.
Yer tutmuşdur səmanın sayəsində.

Tənə edib dedi: bəh, bəh, ey çinar!
Bu bağda son görmüşsən bir çox bahar.

Bir mənə bax azca zaman içinde,
Qoydum geri səni dövran içinde.

Bir neçə il qucaqlaşsaq belə biz,
Heç kim mənə çata bilməz şübhəsiz.

Oynaq olar mənə yüksək fələklər,
Meyvə dərər budağımdan mələklər.

Çinar gülüb dedi, öyünmə sən də,
Hünər məlum olar xəzan əsəndə.

* * *

Qüdsi xaturladım bu macəramı,
Öz həddini aşan səfil gədəmə.

Bu dünyada yaşayaraq tücəyli,
Pul topladı titrəyərok o xeyli.

Güman etdi o bir fərmanrəvadır,
Bilmədi ki, yaziq fəqət gədədər.

EŞŞƏK VƏ BÜLBÜL

Krilovdan tərcümə

* Nəqlidir bülbülü görüb eşşək,
Dedi: "Qolbimdə vardır üqdəyi-şəkk.

Xalq edər sövtü, ləhcəni tərif,
İsterəm mən həm eyləyim tövsiyə.

Ey olan hüsnü-sövtde məruf!
Eylə bu şəkk üqdəsin məkşuf.

Xalq əqvalı ta ola məlum,
Sidqü kizbini mən edim məfhüm.

Et bu dəm bir nəvayı-xoş avaz,
Qıl qəbul iltimasım, eyləmə naz.

Eşşeyin iltimasın ol bülbüł,
Cün qəbul etdi, eyledi qulgül.

Guşini tutdu xər ki, cün nasus,
Özü həm durdu sakitü salus.

Eşidib sövt nəgməsini tamam,
Dedi: "Səd heyf, heyf, heyf müdam!

Gərçi aləm içindəsen məşhur,
Şöhrəti-kizbe olma sən mögrur!

Nəğmədə nəqs çox və leyk, əfsus!
Sənə təlim etməyibdi xorus.

Nə xoşavazdır, xorusu-səba,
Qəlbə şad ey!eyir qılanda səda!.."

Bülbüle sözleri edib təsir,
Dedi: "Xoşdur sənə həmişə nəfir!

Ləhni-sövtim edər cahana əsər,
Sənə təsir etmədi, ey xər?!"

Bülbüл azürdə eyledi pərvaz,
Bu misal ilə çox olur pərdəz!

Ol kəsin halı matdır heyran,
Özü aqil, mürəccəhi nadan!

Bize xalıq ola müinü pənah,
Cahil hakim edəndə emri-təbah!



Sən orda səfa eylə
Dilculer arasında.
Mən qalmışam avarə
Gürcüler arasında.

Derdü qomı-hicrandan
Qurbetdə perişanam.
Döndü ciyormı qana,
Qayğular arasında.

Bir yana əger baxsam,
Qəm çəkmək olur bica.
Bunlar kimi möhtələt,
Xoşxulər arasında.

Hər canibə əzm etsəm,
Əzbeski gözəl yoxdur,
Tuti sıfatəm, heyran –
Güzgülər arasında.

Əbr içrə güneş manond,
Pərtov salır afaqə,
Rüxsarəsi hər şuxun,
Geysular arasında.

Yüz işveyi-mehr ilə,
Aşıqlərə meyl etmek,
Bu şəhridə adotdır,
Mehrulər arasında.

Bunları görüb Qüdsi,
Hər kimso ki, aqildir.
Qılmaz özünü rüsva,
Bədgulər arasında.

Ey yarı-əzizi mehribanım,
Vey munisi-canı-natəvanım,

Nolmuş sənə boyılə mübtəlasan,
Guya qəmi-eşqə aşinasan?!

Gündən-günə çoxlanır mələlin,
Aşuftə olur səyaqi-halın.

Salmış sənə dame hansı ahu,
Əfsuno çəkib nə çəşmi-cadu?!

Aldanma cəmalına bu cəmin,
Pərvanəyə netdi hüsnnü şomin.

Bu şuxların comalı xoşdur,
Arayışı-zülfü xalı xoşdur,

Fikr eyləsen axırı yamandır,
Cananə demək bələyi-candır.

Ol çəşmi-xumar qəmzəpervər.
Bir məstdir əlində xəncər.

Ol türə ki, piçi pür təbəhdür,
Can qəsdinə ofiyi-siyəhdür.

Məkr ilə alırlar ixtiyarın,
Gündüz səbrin, gecə qərarın.

Axırda qutub səyaqi-bidayad,
Nə qətl edələr səni, nə azad.

Mən eşq yolunda çox yügündüm,
Çox təcrübələr bu işdə gördüm.

Eyş ilə gəzib keçirdim əyyam,
Hər noilə hasil cylədim kam.

Çox mahlıqalərə olub yar,
Çekdim qəmi-hicrü rənci-oğyar.

Çox məst gözün xumarı oldum,
Çox zövqin ümidvarı oldum.

Çox zülfü-siyahə bağladım bel,
Can boynuna eylədim həmayil.

Her halidə cəsqdir şüarım,
Bu işdə nedim, yox ixtiyarım,

Ta oldu mənə bu şügl pişə,
Təğyirilədir işim həmişə.

Bir dilberə mehr olanda möhkəm,
Bulmaq dilerəm bir özgə həmdəm.

Ol həm mənə eyleyəndə mayıl,
Bir başqa nigarə bağlaram dil.

Ton etmə mənə ki, bivəfayem,
Hər gündə birilə aşınayəm.

Bu tayifənin vofası yoxdur,
Daim sevən aşinası yoxdur.

Hər şux qılır yüz işvə izhar,
Ta gördiyin eylesin giriftar.

Yüz rəngilə göstərir cəmalın,
Zülfü-siyəhin, üzəri-alın.

Sevdəyə verir rəvaci-bazar,
Ta hüsnnüne çox ola xırıdar.

Çün böylə imiş bularda adət,
Bica nə üçün çəkim nədamət?!

Tərgimi olar qılandan əvvəl,
Yaxşımı degil ki, mən çəkim əl?!

Ömrüm əcəb dünyada, zarü, pərişan keçib,
Gündüzüm də daima gecəmlə yeksan keçib.

Həli-diləm, ey gözəl, sorma nədir hicridə,
Aşıqinin günləri didəsi giryən keçib.

Hər nəfəsi od olub çıxmış ağızdan hər an,
Sinədə etmiş tamam qəlbini büryan, keçib.

Can gedib əldən, budur məhv olur indi bədən,
Vəsl deyə cismən həsrətiley can keçib.

Bu dili-zari sorub istəmə əhvalını,
Mən nə deyim kim ona nə kimi böhran keçib.

İstəmişəm daima həmdəmim olsun nigar,
Münətzir olmaqlığım bilmə ki, asan keçib.

Gəldi nəhayot bu gün qasidi cananımın,
Verdi xəbər: "Sakit ol, qorxulu tufan keçib".

Əldə tutub şövqile nurla dolu naməni,
Şöləsi sanki onun cümlə cahandan keçib.

Qəlbim alıb ətrini göylərə açdı qanad,
Kenana köynək çatıb, zəhməti-zindən keçib.

Qüdsi gülüb talein başın ucaldı yenə,
Dəstinə sanki sənin səhni-gülüstən keçib.

Ey gözlərimin ziyası dildar,
Sənsiz bu cahan mənə olub tar.

Son canıma, cismimə dayaqsan,
Şadlıq və qəmim səninlədir yar.

Qəlbin kamisan gözün sürüri,
Səndən güc alır bu cismi-bimar.

Səndən uzaq olsam birce an mən,
Möhənət canımı edər xələldər.

Hicrində həmişə ağlaram mən.
Bülbül necə gül deyib sizildər.

Səndən uzaq od içində yandım,
Bir şam kimiymə dilim şərəbar.

Hicranın edib məni şikəstə,
Ey tazə gülüm, nədir bu rəftar?

Mən ki, özümü unutmuşam tek,
Bəxtin kimiymə həmişə bidar.

Bil ki, sonə həmdəm olsam, olmaz –
Nə cövri-rəqib, nə zülmə-əgyar.

Gah-gah qoy öpüm şirin dodaqdan,
Belkə qala bu könüldə asar.

Xoş-xoş baxım o camala heyran,
Gül tek qızara o lalefüxsar.

Hicranə salıb məni zəmanə,
Qaldım necə gör hər işdə naçar.

San ömrümə bir bəzeksen axır,
Sənsiz nə behşit, nə dəhşəti-nar?!

Hər dəm yadına düşür o dəmlər.
Yüz incə fikir edirdin izhar.

San vədə verib dedin unutmam,
Hər əhdimə bil mənəm vəfadər.

Hər gün bu sözü şirin zəbannı,
Yüz qəmzə ilə edərdi təkrar.

Noldu ki, belə məni unutdun,
Oldun nə üçün bu eşqə bizar?!

Biz bir can idik iki bədəndə,
Bəs kim ayırib bizi edib xar?

Etson nə qədər mənə sitəm sən,
Etson nə qədər bu qolbə azar,

Qüdsi səni heç bir an unutmaz,
Ancaq özünü unutmuş, ey yar!

5

Vəfəpərvər, əzizim, mehribanım,
Səxavət sahibi ali məkanım.

Axı illər boyu həmkar idik biz,
Xeyirdə, şərdə möhkəm yar idik biz.

Hərə bir yol tutub olduq müsafir,
Feqət məqsudımız geldi mügəyir.

Sənə qismət olub hər nemət, hər zad,
Mənisə qane etdi bir təmiz ad.

Sənə tale gülüb tapdırın səadət.
Məni her yerdə tutdu bir fəlaket.

Adımdan almışan şöhrətlə pay sən,
Neçin pay vermedin xoşbəxtliyindən?!

Yeyib son duz çörək bir nankor oldun,
Ki, duzsuzluq adıyla məşhur oldun.

Sənin beynin yaranmış nefstə məxsus,
Sənə neftdən səva bir şey yox, əfsus!

Od oynar gözlərində ejdeha tək,
Bu oddan vacib oldu tez çəkinmək.

Əgor fikrində olsa şövqi-cənnət,
Qızıl ver atana etsin ziyarət.

Əgor dünyada bir hörmət dilərsən,
Mənə bir yolpulu ver rədd olum mən.

Neyə lazımlı qızıl saysız-hesabsız,
Qızıl şahı olarmı iztirabsız.

Xozinə gizlədirib üstündə dursan,
Ona pərvanətək hey dövrə vursan.

Kimə xeyri, kimə var etibarı,
Mənə ver, sərf edim bir xeyrə barı.

Bizə bundan yəqin bil mənfəət var,
Bu gizli rəmzi anla, ol xəberdar.

Bu pulla həll olar karimdə müşkül
Olarsan ehtirasdan sən də yüngül.

Yatarsan qorxmadan axşam səbükbar,
Səni narahat etməz xam xəyallar.

Yeno də saflaşar zatində əxlaq,
Daha çıxmaz dəhanından ləqü laq.

Əgor teklifimi rədd eylösen, mən
Elə söz başlaram, rədd eyləmezsen.

Əlimdə and üçün bir çox səbəb var,
Qəbulə tez keçər mütləq bu andlar:

QƏSƏMNAMƏ

And verirəm o səndəki ehtiraslı xislətə,
Sənin ögey atandakı xam xoyala, niyyətə.

And verirəm xəyalında bənd olduğun gəlinə,
O şüursuz qardaşının düz olmayan elinə.

O boşboğaz yeznəndəki “ehtirama, kəmala”,
Ki, ticarət aləmində düşüb böyük xoyala.

Heç bir höya anlamayan Zaman bəyin canına,
Ki, hərdəmbir dal qapıdan gəlir sənin yanına.

O sarıban əminə ki, canı sənə əzizdir,
Sənin böyük nemətindən kisələri təmizdir.

O sevdiyin nazəninin issiz qalan qəbrinə,
Ki, dərmənsiz ölüb getdi, son qoydu öz ömrüno.

Səndən arpa, ot görməyən ölüb gedən ulağ'a,
Rəhm etmədən o yazığı alıb saldırın duzağa.

O yalanı doğru kimi xurda verən dilinə,
And verirəm boş süfrənə, qapalı mənzilinə.

Ömründə bir kərəm göstər, bizi qurtar bu dərddən,
Bəlkə sən də həyatında bir yaxşı iş görəsən.



FATMA TAR ÇALIR

Əlində titrəkən o nazik tellər,
Sonsuz həyəcanla titrədi qəlbim.
O ince, o şirin, dadlı nəğmələr,
Fələyə qaldırdı ruhumu mənim.
Eşqin yüksəldi

fərehlə bir an.

Şövqə geldi

can.

Qoy açın qanad,
sənin xəyalın.

Bir an da olsa qoy gülsün bu həyat,
Məst etsin qəlbimi gözəl camalın.
Hamidian xoşbəxtəm bu dünyada mən,
Səninle bağlıdır bəxtiyarlığım.

Əqlim də sən oldun, düşüncəm də sən
Sənsiz nəyə lazım mənim varlığım?

Hüsnünün nurunu gördükdə bir dəm,
Könül qaldı mat.
Sanasan dövrəmdə rəqs etdi alət,
Bütün kainat
bir nəğmə oldu,
Füsunlu ahənglə qəlbime doldu.

Men səni araram ey əziz nigar,
Qoyma ki, arizum qəlbimdə qalsın.
Təbiət most olub bize oldu yar,
Çalışır tez bizi ağuşə alsın.

O şaqraq səsində
Məlahət vardır;
Üreyim səninlə
Nə bəxtiyardır!

TATAR NƏĞMƏSİ¹

Qız:

Qalanın dibində durmuşdur yarım,
Əynində bahalı arxalığı var.
Qırmızı mahutun altından onun
Mavi rəng köyneyi gün kimi parlar
Məni danlamayın, töhmət vurmayın,
Deyiləm eşqimdə zərrə günahkar.
Əbodi sevirem onu ürəkdən,
Deyildir əlimdə mənim ixtiyar.

Atma daş, yarımdan mən aralıyam,
Onsuz da ürəkdən mən yaralıyam.

Bütün el geymişdir bayram paltarı,
Tok qana batmışdır mənim ciyərim.
Divarlar dibində narlar sulanmış,
Əl çatmaz narlardan birini dərim.
Neyimə lazımdır başqa bir oğlan,
Ondadır tək mənim fikrim, nəzərim.
Qaranlıq gecədə basıb bağrımı,
Nazlardım, gülünçə nazla səherim.

Atma daş, yarımdan mən aralıyam,
Onsuz da ürəkdən mən yaralıyam.

İravan dağları ayırmış bizi,
O qarlı dağları bürümüş duman.
O gözəl işvəli gürcü qızları,
Üroyi ovlayar birçə baxışdan.
Ah, məni sefali o şən diyarda,
Bir söyle unudub, atmayacaqsan!
Mən senin eşqində sədaqotliyim,
Sendəmi eşqinə sadıqsən, oğlan?

Atma daş, yarımdan mən aralıyam,
Onsuz da ürəkdən mən yaralıyam.

Buraya belə bir xəber goldi ki,
Orada qanlı bir müharibə var.
Deyirlər pusquya girmiş səngərdə,
Çox böyük hünərlə bizim oğullar.
Gözlərim yollarda qalmış amandır,
Öldürər məni bu ağır intizar.
Yavaşdan Allaha dua edirəm,
Yarımı sən saxla, ey pərvərdigar!

Atma daş, yarımdan mən aralıyam,
Onsuz da ürəkdən mən yaralıyam.

Oğlan:

Duyğusuz daş kimi qala dibində,
Uzanıb arzuyla mən də yataydım,
Ya bir kəs gələndə sizin tərəfə,
Arxadan men ona qaçıb çataydım,
Belə bir gözəlin qardaşıyla men,
Oturub səmimi ülfət qataydım,
Qalanın dibində üç ağac vardır,
Nə olar onlara bir daş ataydım.

Mənim də Zülçyxam məlahətlidir,
Yanağı qırmızı almaya bənzər.
O mənə qol açıb, gəl deyir aman,
Açılmış döşünə dəyməsin nəzər.
Sınəsi üstündə göye el açıb,
Edəydim Allaha dua her səher?!
İlahi, sən saxla onu bələdan.
Amandır, qoyma yar olsun mükəddər.

GÖZƏL YAY

Dodaqlarında yarın ince bir təbəssüm var,
Təmiz səmada günəş sanki, şövqilə oynar.

İşiq saçar necə o dağlara məhəbbətlə,
Təbiət hüsнüne tacdir, tamam zinətlə.

¹ Azərbaycan nəğməsi

Bizə yaxın yaşayır bir gözəl nigar həm də,
Tapılmaz heç ona bir tay cəmi-aləmdə.

Gece aşılı hasarı, asta dövrəmə baxıram,
Qızıl gülü qoparıb, şümsəd üstünə taxıram.

O nazənin səhər erkən duran zaman yuxudan,
Bu gulleri görüb olsun, bu möcüzə heyran.

Əzəl göründə bu halı təəccüb eylədi yar,
Düşündü bəh, nə əcayıb-ğərayib işlər var?!

Qızıl gülü yetirəmi, cahanda heç şümsəd?!
Və sonra duydu bağla girmiş olmaň bir yad.

Kim isə eylənərək şuxluq eyleyir bu təhər,
O bir də heyretlə salmadı bu halə nəzər.

Axı o nazlı cavan bilmədi ki, bu mən idim,
Qoca yaşımda demə mən özümlə əyləndim.

XİTAB*

* Əya gürühi-sitməkar, əhaliyi-Təbriz,
Vəfa yerində cəfa sizdə bu nə adətdir?!

Hovayı-nəfsə mütiü tamam eyşpərest,
Görüm, ilahi, dağılsın necə vilayətdir.
Nə elmə talib olan var, nə rəsmən agah,
Veli bu firqəyə motlub zibi-surətdir.

Kimin ki, xülbə müzəyyəndir, istemez zinet,
Kişi özün bəzəmək cəhdən əlamətdir.

Yetişdi bir yerə iş hər kimin ki, saqqalı,
Hənəli olsa uzun, hörməti ziyadətdir.

Bu tərz olursa parak tazi tuladan yeydir,
Sürü içinde siyiz sahibi-kəramətdir.

Nə qəder seyr edirəm kuçə ile bazarı,
Adam çox az görünür, izdihamı-kəsrətdir.

Vüfuri vardır üç firqənin bu kişverdə,
Axund ilə xərə xan bihədü nihayətdir.

Bunun əmaməsi rongin, onun yükü səngin,
Xüsusən ol birinin cübbəsi qiyamətdir.

Xəri çıxaq aradan bunlara şəbahəti yox,
O binəvanın işi rəncile rəyazətdir.

Axund ilə xana hər tənə eyləsen yaraşır,
Bu müftəxorların əndişəsi şərərətdir.

Nə rahi-rəsmi-nəsara, nə şiveyi-islam,
Nə bütərest süluki, bular nə millətdir?!

Bular vuran od idi əhli fəqr xərməninə,
Ki, indi şöləvər oldu cahanda, vəhşətdir.

Süluki-dəhrdə təhzibi-nəfs üçün fazıl,
Müdəllol eylədigin söz sana nəsihətdir.

DÖRD BAHAR

Könül, şad ol ki, şadlıq vaxtı çatmış,
Ki, hər şeydə xuda dövlət yaratmış.

Vəliəhd-i-cavanbextə bax, ol şad,
Gözel bir novərusə oldu damad.

Bu mövsimdə bahar içrə bahardır,
Atanın gün kimi təsiri vardır.

Uzaq olsun bu hallardan yaman göz,
Xeyirlə yad edilsin qoy şirin söz.

Xoş ol şahə ki, böylə təxti vardır,
Bu text üstündə ali bəxti vardır!

Bir İskəndər edibse şərqi bəhrəm,
Biri də sülhü qərbdə etdi möhkəm.

Bu İskəndər də almışdır gözəl ad,
Olardan pay alıb olmuşdur ustad*.

**(“GÜLÜSTANI-İRƏMİN”
YAZILMASI SƏBƏBİ BARƏDƏ)**

Bir möhtərəm cənab üçün, olo alıb qolomi,
Çox həvəslə yazmışam bu “Gülüstani-irəm”i.

Qalsın bəlkə bu dünyada məndən ona yadigar,
Hər baxanda fərəh versin qəlbine bu xoş bahar.

Burada var çox ecayib, çox məzəli xəberlər,
Çox qəribə səhbətlərdən ibarətdir bu əsər.

Hər tamaşa eden zaman lezzət verə insana,
Necə bəsələr usağını qayıçı çökən bir ana.
Uşaq tutub əllərile soran zaman məməni,
Şıltaq edib əmə-əmə yoran zaman məməni.

Bu ananın hiss etdiyi lezzət gəlməz hesaba,
Bonzor ancaq o lezzət bu təravətli kitaba.

Bunda keçmiş məliklərdən, ruzigardan xəbər var,
Bu kitabda çox hikmətli və qiymətli göhər var.

Yarandısa xahişilə Moisey Zaxariçin*,
Yazılmalı oldu lakin, bu əsərim xalq üçün.

**DÖRD MÜXTƏLİF KƏLMƏNİN
ŞƏRƏ SALINMASI**

1

(xal, qaş, ürək, sərv)

O ağ üzə baxaraq gör, necə durub qara *xal*
Qaşı o dilberimin sanki, oldu nurlu hilal,
Gözüm yolunda qalib müntəzir, *ürək* titrər,
Papaq başında gelərmi dübare *sərv* misal?!

2

(yar, insan, Davud, at)

O ay camallı yarı axtarır könül hər an,
Dözermi bunca feraqı tüke dönon *insan*.
Eşitdiyim görəson *Davudun* gözəl səsidi.
Və ya ki, şeyhə çəkən *atda* yaxlaşıı canan?!

3

(fələk, iradə, bürc, təbiət)

Heyif ki, insanı daim deyişdirir bu *fələk*,
Onun *iradəsi* üstündə hökm edib gülerək.
Şüurla *bürclərin* sırrını bilən ancaq,
Təbiəti duyar hər cüzdən mürəkkəbədək.

4

(kəmənd, buq, cira, lalə)

Kasib *kəməndi* olar ay üzündə halə kimi,
O *buq* sədəsi onun səs salar *hilalə* kimi,
Çox oldu kim *cirədən* qüvvət aldı cismü bədən,
Qızardı günlə aymın təsirindən *lalə* kimi.

5

(aləm, can, qüvvə, məhəbbət)

Yarandı üçlüük arasında *aləmi*-ərkan,
Mürebbə üzrə verildi bu maddi aləmə *can**
Zəif düşəndə onun *qüvvəsi*, haman dəmdə,
Məhəbbətə sığınib aldı qüvvəni ondan.

6

(qayçı, paxıl, tüfeyli, qan)

Həsəd qərarı kəsər *qayçı* tək aman verməz,
Paxılların çörəyi zəhr olar, təvan verməz.
O kəsləri ki, zəmanə *tüfeyli* xalq eləmiş,
O qansoran bitə benzər, həyata *qan* verməz.

7

(fəraq, üzgүçү, düşüncə, qanad)

Fəraq bəhrinə düşdün, kənarı etmə güman,
Əgər bir üzgүçü olsan gülər sənə dövran.
Tutub *düşüncə* telindən gəmi qayır möhkəm,
Ki, dalğalar *qanad* olsun düşüncənə hər an.

8

(eynək, günəş, eşq, ağaç)

Bilik düşüncə gözündə bir *eynəqə* benzər,
Günəş batarsa, onun nuru şamda eks eylər.
Gözün bəbekleri tək *eşq* göstərər cahanı,
Çiçək həmişə çəməndə ağaclarla cilvelənər.

9

(pəncərə, ay, pinoçi dükəni, mirvari)

Hər özgə pəncərədən baxma ay kimi, barı,
Nə nisbəti pinoçi dükəni və mirvari?!



1

* Eylemək-şorhi-sifatin xarici-imkan olur,
Dəmbədəm vurduqca dəm bu şərh-bipayan olur.

Vəhm kimi seyyahi-iqlimi-fünuni-elmdir,
Bu biyaban seyrini qıldıqda, sərgərdan olur.

Künhi-zatin gər təsevvür qılsa əqli-xurdəbin,
Mənzili-idrakə yetməz, valehü heyran olur.

2

Münkiri-zövqi-ələm qoy aşiqi-zar olmasın,
Aşıq oldur kim onun əhdində inkar olmasın.

3

Riyazi-qüds kimi filhəqiqə bu gülşən,
Lətayif ilə dolu məzheri-həqayiqdir.

Dəxi bu vəchi-səbəbdir ki, sali-tarixi,
Hesabda “li riyazil-qüdus” mütabiqdir.

Olub tənasüb üzündən təxəllüsüm “Qüdsi”,
Ki, cəmi bir-birə bu rəmzi lə müvafiqdir.

4

Yarəb, məni-hozinə dəri-lütf baz qıl,
Ver isteyimcə kami-dilim sərfəraz qıl!

Ənam edib məsalih-i-cəmhuri-nəzmü nəsr.
Hüsni-bəyani-natiqəmi keşfi-rəz qıl!

5

Yarəb, rəhi-bəlayə səfər qıldım ixtiyar,
Bu yolda rəhbər et mənə tofigi-iqtidar.

Sərhoddi-müddəayə yetir, sərbülənd qıl,
Sərgəstə qoyma kim, dolanım xarü xaksar.

6

Folok cahan işini nalevü fəğan etdi,
Binayı-feyzi pozub fitnələr əyan etdi.

Ümid bağlamaq olmaz bu kəc dənən fəleyə,
Həmişə naxələfi, çünki, kamiran etdi.

Bu hiyləgər zamanın uyma məkrinə, zinhar,
Kim alver etdi onunla o çox ziyan etdi¹.

7

Gecolor ey mah, sənsiz bəs ki, ofğan eylərem,
Göylərə əncüm şərarın dağı-suzan eylərem.

Ahi-atəşbarindən izhar olur suzi-dilim,
Sinədə möhnət odun hərçənd pünhan eylərem.

8

Dövrani-çərxi-bivəfa.
Qalmış füzün rəsmi-cefa.
Vəsl etgilən qismət, xuda
Hicran moni zar eylədi.

9

Bu şorhi-qomfozani ki, gün-gün füzün olur,
Yazmaq şüar qılsa qələm, sərnigin olur.
Bari-müsibət əydi nihali-vücudimi,
Ari, çox olsa meyvə, budaq vajigun olur.

10

Fəğan kim, saqiyi-dövri-zəmanə,
Bəla bəzminde verdi sağəri-qəm.
Edib zəhri-cəfa iylə ləbaleb,
Kimin kim, rütbəsin gördü müəzzəm.

11

Ey dil, həves etmə bu cahanə,
Aldanma süpehri-cansitanə.

Çox sən kimini firibə çəkmiş,
Ovzai-təqəllübi-zəmanə.

Bu mərhələyə, nüzul edənlər,
Tədricilə oldular rəvanə.

Axır, səni inqilabi-eyyam,
Tiri-əcələ qılar nişanə.

12

Tayiri-gülzari-qüdsəm aşiyandan düşmüşəm,
İsterəm pərvaz edəm, amma sinibdir şəhpərim.

İlləhil-həmd oldu hisal paybusindən mürad
Möhnəti-qəmdən xilas oldu dili-qəmpərvərim

13

Dünyaya rücu eylese dilbəndi-əzizin,
Ənvai-qəm ilə cigəri qan gərək olsun.

Bir can ilə yüz dərdü bəla çəkmək olurmu!
Bir dəmdə bəla çəkməyə yüz can gərək olsun.

14

Dövləti-baqı təmənna eyləyon ehli-seləh,
Bitəvəqqif can nisari-xakipayı-yar edər.

Cün cəmii mümkünat eylər cahandan irtihal,
Ey xoş ol arif ki, dünyadan bu zövqilən gedər

¹ Farscadan tərcümə edən M.Soltan

Bu nə şuriş, nə qovğadır, tutubdur aləmi nale,
Qana qərq olmuş hər bir göz qızarmış, sanki bir lalə.

Uzanmaz hər qəmü matəm, aman bəs bu nə matəmdir,
Ki, hey artar günü-gündən yenə o çatmaz ikməle?!

Axar rüxsarımə qan yaş, qızartmış çöhrəmi aşkim,
Sanasan kim, bahar olmuş, düşüb bərgi gülə jale.

Bu matəmdə yanıb könlüm ürək qəmdən olub bitab,
Bu ahü nale ardınca düşür varlıq yaman hale.

Bu odlu qəlbim, ey Qüdsi, alovlu ahımın içəre,
Sansan aydır, ətrafin tutubdur bir bulud hale¹.

Dərdü qəmdən cigerim qan oldu,
Düşmənim gerdişi-dövran oldu.
Gündə bir növ belə çəkməkdən,
Dili-qəmdidə pərişan oldu.

Sensiz siyah olur bize bu ruzigarlar,
Əldən alır inanımızı ahü zarlar.
Ali-Rəsul bisərə saman qalan zaman,
Qılsın nə çarə dərdinə [bəs] dılfiCARLAR?

Heyati-müstəarin təng olubdur,
Götür rəgbət bu mülki-bivəfadən!
Fəzayı-qüdsə ahəngi-səfər qıl,
Xilas olmaq dilərsənsə beladən.

¹ Farscadan tərcümə edəni M.Soltan

Gül üzərim belə olmaz şiveyi-dildarlıq,
Sən degildin bivəfa, aya nədir bizarlıq?

Bir tərəf qürbət bələsi, bir tərəf hicran qəmi,
Barmağımı qan etdi billah, qılmadın qəmxarlıq.

Ayini-vefa tərki-dilü can gərək olsun.
Can nəzri-nisari-rəhi-canən gərək olsun.

Məşuq dilaramınə biməksi-təellül,
Üşşaqi-cigərsuxtə qurban gərək olsun.

Afərin ol zümreyi-eşrafə kim, bu cəngdə,
Göstərib sövlət dili – ədadən aram aldılar.

Məhfili-izzətde sərməst oldular bicəni-mey,
Verdilər can, zövqi-cami-vəslidən kam aldılar.

Kəsilsün tağı-bidad ilə ol dəst,
Ki, məzlumə çəker bir tiği-bidad.
İlahi, görmosın kam ol sitəmkış,
Ki, eylər xaneyi-imani berbad.

Hərdəm səmumi-hadisədən dövri-ruzigar,
Bir novgülü füsürdəvü xar eylər, ey driğ!
Deşti-beladə gürgi-ecəl ləhze, ləhzo, ah!
Bir müşkbu əzələşmiş şikar eylər, ey driğ!

24

İbret gözlə ey dil,
Gerdunə qıl nəzare.

Nə etibar edirsən,
Dövrani-ruzigarə?!

Gülzari-aləm içəre,
Hər qonçə kim yetirmiş,

Bağrını eyləmiş qan,
Cismini parə-parə.

25

Ah ol şikəstə hale ki, canandan ayrılır,
Bir noilən ki, cismi-həzin candan ayrılır.
Gül bağrı qan olur ki, gəlir mövsimi-xəzan,
Bülbül fəğan edər ki, gülüstəndən ayrılır.

26

Zehi sövləti-mötəber, həbbəza,
Rusumi-şücaət kemali-hünər,

Nə tab eylesinfovci-zagü zəğan?!
Açıq dəmdə şəhbaz bali-hünər.

Bəli şir cəngində məlumdur,
Ki, rubah qılmaz xəyalı hünər.

27

Dəhri zəlim zahir etdi adəti-mötadını,
Aşikar etmək təmənnasında gəm bünyadını.

Kimdirür aləmdə ol gömdidə kim yandırmadı,
Dağı-hicriliən fələk cövri-dili-naşadını.

Müxtəsər, yoxdur cahan qeydində ümmidi-nicat,
Ey xoş ol kim, payibənd etməz dili-azadını.

28

Ol namiveri-büləndcəhə,
Kim mehri nəzər buraxsa mahə,

Keyvandan alıb kemali-rüfat,
Bercisə verərdi min səadət*.

Əzmində görüb fütühi-fərcam
Almazdı əlində tiğ Bəhram*.

Ol rəmzə nəzər qılanda əflak,
Səhmindən olurdu zəhəri çak.

29

Yetdi ol dəm kim, həyati-bibaqayı-dəhrden,
Eyleyim qəti elayıq dideyi-xunbar ilə.

Laləvəş torpaqdən baş qaldırıım hicran günü,
Qəlbi-suzanü təni-çakū rüxi-gülnar ilə.

30

Səndən ayrı getsəm ey nakam, Yəsrib şəhrinə,
Yüz bəla ilə məni əndühi-hicran öldürər.

Hicri-ruyindən müqərrərdir həlakim, doğrudur,
Bülbülü-şuridəni şovqi-gülüstan öldürər.

31

Dil dərdilə biqərar olubdur,
Ləb ahile pürşərar olubdur.
Qan rəngi tutub üzəri-zərdim,
Həngami-xəzan bəhar olubdur.

Dövrani-fələk cəfalər eyler,
Can düşməni ruzigar olubdur.

Yandırıb əhbab könlün laleveş dağı-ələm,
Qönçə tək dilteng edibdir aləmi ənduhü qəm.

Gülşəni-iymani pamali-xəzan etdi fələk,
Əndelibasa fəğan eylər mələyik dəmbədəm.

Bir zaman əhvalımı qəmdən perişan eylədim,
Dildə nalə, gözdə yaş, qəlbimdə al qan cylədim.

Son görünmürdü bu əməm dərdii ələm dastamına,
Aciz oldum, cüñki hədsiz nalə, əfqan cylədim.

Canə gəlməşdim Rəsol evladının dərdilə mən,
Söyləməkə dərdimi yüngül və asan eylədim.
Əm xəzani solduranda dostların əhvalını,
Min bəzəklə rəng vurub səhni-gülüstan eylədim.

Son vəsi evladının meydandakı cövlənini,
Vəsf edib mən də qələm atılıc cövən eylədim!

İntəzəmətən qəzəbiyətən qəzəbiyi qur-ıncı
İntəzəmətən qəzəbiyi qur-ıncı

İntəzəmətən qəzəbiyətən qəzəbiyi qur-ıncı
İntəzəmətən qəzəbiyi qur-ıncı

Konuştıqda qəzəbiyi qur-ıncı
Dəgi-hicatı

¹ Farscadan tərcümə edən M. Soltan

QEYD VƏ ŞƏRHLƏR

"TƏHZİBİ-ƏXLAQ" ƏSƏRİNĐƏ ADLARI ÇƏKİLƏN ŞAIRLƏR

Sənai – Əbü'lmejd Məcidud bin Adəm miladi XI-XII əsrin məşhur sufi şairidir. Onun “Hədiqotül-həqiqət...” əseri asasən didaktik məzmunda olub sufizm təriqətinin məşhur kitablarından hesab edilir. Sənainin böyük Azərbaycan şairi Xaqaniye güclü təsiri olmuşdur. Xaqani onun əsərinin təsiri ilə ilk texəllüsünü “Həqayıq” qəbul etmişdir. Sənai yaradıcılığının ilk dövründə Qəznovi şahları mədə etmişsə də, ömrünün sonunda saraylardan öz döndəmiş və bir guşoyə çəkilərək ifranı (hikməti) əsərlər yazımaqla möşgül olmuşdur. Bir neçə məsnovidən başqa onun 12000 beytdən artıq “Divanı” vardır. Mənbələrdə Sənainin miladi 1150-ci ilde vəfat etdiyi göstərilir.

Mövləvi – Mövlana Celaleddin Məhəmməd bin Bohaoddin 1207-ci ilde Belxde anadan olmuşdur. O, on dörd yaşında olanda atası Bağdada sefər edərkən oğlunu da özü ilə aparmış və bir neçə il müxtəlif şəhərlərde yaşadıqdan sonra Konyeye gəlib orada məskən salmışdır. Buna görə de Mövləvi eyni zamanda Rumi texəllüsü ilə məşhur olmuşdur. Sənai'dən sonra Celaleddin en məşhur sufi şair kimi şöhrət qazanmışdır, onun “Məsnəvi” adlanan irfani əsəri sufizm təriqətinin on məşhur əsəri hesab edilir. Bu əsərdən başqa Mövləvinin böyük həcmli “Divanı” da Şərq ədəbiyyatı tarixində mühüm əsərlərdən biri hesab edilir. Mövləvi 1274-cü ilde vəfat etmişdir.

Qasim Ənvar – Seyid Müinoddin Əli bin Nəsirəddin Təbrizi möşhur sufi şairlərindən biri olub. O, 1356-ci ilde anadan olmuşdur. İlk təhsilini Təbrizdə almış, sonra bir çox səfərlər edərək dövrünün məşhur sufi şairlərle tanış olmuşdur. Çox zaman onun adının əvvəlinə şah sözünü artıraraq Şah Qasimi-Ənvar demisərlər. O, Sofi xanədanı ile yaxın münasibətde olmuş, “Əmisiül-əşiqin” adlı məşhur əsərindən başqa məsnəviləri ve “Divanı” molundur. O, farsca, giləkeş və türkçə şicirlər yazmışdır. 1433-cü ilde vəfat etmişdir.

Hafız Şirazı – Şamsəddin Məhəmməd bin Bəhaəddin, “Lisanül-qcyb” və “Şeir bülbül” ləqəbilə məşhurdur. O, 1325-ci ilde anadan olub, 1388-ci ilde vəfat etmişdir. Qəzəlləri müsicili ilə oxunub yayılmışdır. Qurani əzber bildiyi üçün ona Hafız toxollüsü vermişlər. Qəbri Şirazdadır. İndi də ədəbiyyat heveskarlarının ziyarətgahıdır. “Divanı” başqa dillərə tərcümə olunub dəfələrlə çap edilmişdir.

Seyx Mahmud – Seyx Seduddin Mahmud bin Əbdülkerim Şəbüstorı miladi 1288-ci ilde Tabrizin yaxınlığında olan Şəbüstordə anadan olmuşdur və 1320-ci ilde vəfat etmişdir. Onun məşhur “Gülşəni-rəz” əsəri sufi ədəbiyyatında mühüm yer tutur. Bu əsəri çoxlu şerhler yazılmışdır. Onun başqa əsərləri də məlumatdır.

Sədi Şirazı – Müşərrəfəddin Müsləhət bin Əbdullah 1184-cü ilde Şirazda anadan olub, 1291-ci ilde vəfat etmişdir. “Bustan” və “Gülüstan” adlı məşhur əsərləri keçən 600 il müddətində dərslik kimi istifadə edilibdir. Bu əsərlərindən başqa Sodinin böyük həcmli “Divanı” vardır. O, eyni zamanda qəzel ustası kimi şöhrət qazanmışdır. Şairin “Bustan” və “Gülüstan” əsərləri bir çox dillərə tərcümə edilərək nəşr olunmuşdur.

Möhtəşəm Kaşanı – Səfəvilar dövründə yaşayıb, “Şəmsüş-şüəra” ləqəbilə şöhrət qazanmışdır. Mənbələrdə Miladi 1587-ci ilde vəfat etdiyi qeyd edilir. O, evvelcə

lirk qəzəllər və böyüklerə mədənlər yazıb, sonra adəbi istiqamətini dəyişərək dini məzmunda mərsiyeler yazmışdır. "Nəqli-üşşaq" adlı əsəri də məlumdur.

Baba Əfzəl – Əzəzəddin Məhəmməd bin Huseyn Kaşani Baba Əfzəl adı ilə daha çox şöhrət qazanmışdır. Məxəzlerde onun miladi 1307-ci ildə vəfat etdiyi göstərilir. Baba Əfzəl dövründən məşhur edib və filosof alimi olmuşdur. Onun "Cavidannamo", "İnsanname" və məntiq elminə aid daha bir neçə əsəri vardır. O, əsərlərini fars və ərəb dillərində qələmə alaraq müasirləri içərisində böyük şöhrət qazanmışdır.

Naziri – Məhəmməd Hüseyn Nişaburinin vəfat tarixi miladi 1612-ci il göstərilir. XVI-XVII əsrin görkəmlili şairlərindəndir. Lirik şeirlər "Divanı" Hindistanda nəşr edilmişdir. Əvvəllor şahlara və görkəmlili şəxslərə mədənlər yazılmışsa da, ömrünün sonlarında bir guşəyə çökülib ibadətli möşğul olmuşdur.

Mir Firdəvəsi – Əbülfəsəim hikmət və riyaziyyat elmləri sahəsində böyük şöhrət qazanmışdır. O, əvvəlcə I Şah Abbas sarayına yaxın olmuş, sonra Hindistana köçüb, dərvishiyyə qurşanmış və Buddha dini təsiri altına düşmüşdür. Şeirləri sufiyanıdır. Miladi 1640-ci ildə vəfat etmişdir.

Yəğma – Mirzə Əbülfəsəin bin İbrahim Cəndəqi 1859-cu ildə vəfat etmişdir. O, XIX əsrin birinci yarısında İranın on məşhur satirik şairi olmuşdur. Onun "Sərdariyyə", "Qossabiyyə" adlı əsərlərindən başqa "Xiləsətül-iflizah" adlı əsəri də məşhurdur.

Nişat – Mirzə Əbdülvahab İsfahanı "Mötəmmədüdöyə" ləqəbile məşhurdur. O, miladi 1828-ci ildə vəfat etmişdir. Nişat şairlikdən başqa xəttatlıq, hikmət, riyaziyyat və dilşünaslıq elmləri ilə də möşğul olmuşdur. Nişat İsfahanının əsərləri toplanaraq "Gəncənə" adı altında çap edilmişdir.

Monsur – Hüseyin ibn Monsur Hellac məşhur sufi şairi olmuşdur. Klassik Şərqi ədəbiyyatında onun qorxmazlığı və məsleki yolunda mərdanə vuruşması şairlər tərəfindən nümunə kimi istifadə edilmişdir.

Səh. 117

Ərəbca mətinin tərcüməsi:

"İnsanın ona şükür eləmisi cahillikdir".
Çünki Allah nə etdiyini özü yaxşı bilir.

Səh. 119

Əlif ərəb əlifbasının ilk hərfi əlub saqılı çökülmüş düz xətdən (I) ibarətdir. Bodii ədəbiyyatda düzlük, qodd-qamət çox halda olifo oxşadılır.

Səh. 126

Verər xalqı suri-Sirafiltək,
Fənəyə onun dominin dəmələri.

Dini əfsanəyə görə qiyamət günü "İsrəfil" adlı mələk şeybur ələb, xalqı ayağa qaldıracaq və onları Allah məhkəməsinə çağıracaqdır.

Səh. 126 *مَنْ قَاتَلَهُ مِنْ أَنْفُسِهِ فَأُولَئِكَ هُنَّ الظَّالِمُونَ إِنَّمَا يَنْهَا عَنِ الْمُنْكَرِ إِنَّمَا يَنْهَا عَنِ الْمُنْكَرِ إِنَّمَا يَنْهَا عَنِ الْمُنْكَرِ*
Əger Gavətek reyeti-rezm aça, Itaet qılır aləmin ekseri.

Məşhur "Şahname" surətlərinən dəmirçi Gaveye işarədir. O öz döşlүүнү bayraq edib qaniçən Zöhhək təxtdan salmışdır. *لَوْ ازْ وَدْ اَبْعَدْتَنِي كَمْ*
عَنِ الْمُنْكَرِ عَنِ الْمُنْكَرِ عَنِ الْمُنْكَرِ

Səh. 126

Əger görse Rüstəm onun zərbini.

Burada Rüstəm Firdovsi "Şahname" sənədində təsvir edilən yenilmez pəhlovan Rüstəm Zala işarədir.

Şair demək istoyır ki, Rüstəm Zal belə, təsvir etdiyi qohromanın zorbino dözmədi.

Səh. 133

مَنْ قَاتَلَهُ مِنْ اَنْفُسِهِ فَأُولَئِكَ هُنَّ الظَّالِمُونَ إِنَّمَا يَنْهَا عَنِ الْمُنْكَرِ
Qəribədir, tarixi də doğmuş sanki əsrardan, Hasıl oldu bu can adı da bax "Mışkatül-ənvar"dan.

Burada "Mışkatül-ənvar" sözleri əsərin yazıldığı tarixi göstərir. O, "Əbcəd" ilə hesablaşdırıldığında hicri 1245-ci ilə təsadüf edir ki, bu da eramızın 1829-cu ilinə uyğun gelir. "Əbcəd" hesabı ilə hərflərin ifadə etdiyi rəqəmlər belədir:

ا - 1	ب - 2	ج - 3	د - 4	ه - 5	و - 6	ي - 7	ڭ - 8	ڭ - 9	ڭ - 10	ڭ - 11	ڭ - 12	ڭ - 13	ڭ - 14	ڭ - 15	ڭ - 16	ڭ - 17	ڭ - 18	ڭ - 19	ڭ - 20	ڭ - 21	ڭ - 22	ڭ - 23	ڭ - 24	ڭ - 25	ڭ - 26	ڭ - 27	ڭ - 28	ڭ - 29	ڭ - 30	ڭ - 31	ڭ - 32	ڭ - 33	ڭ - 34	ڭ - 35	ڭ - 36	ڭ - 37	ڭ - 38	ڭ - 39	ڭ - 40	ڭ - 41	ڭ - 42	ڭ - 43	ڭ - 44	ڭ - 45	ڭ - 46	ڭ - 47	ڭ - 48	ڭ - 49	ڭ - 50	ڭ - 51	ڭ - 52	ڭ - 53	ڭ - 54	ڭ - 55	ڭ - 56	ڭ - 57	ڭ - 58	ڭ - 59	ڭ - 60	ڭ - 61	ڭ - 62	ڭ - 63	ڭ - 64	ڭ - 65	ڭ - 66	ڭ - 67	ڭ - 68	ڭ - 69	ڭ - 70	ڭ - 71	ڭ - 72	ڭ - 73	ڭ - 74	ڭ - 75	ڭ - 76	ڭ - 77	ڭ - 78	ڭ - 79	ڭ - 80	ڭ - 81	ڭ - 82	ڭ - 83	ڭ - 84	ڭ - 85	ڭ - 86	ڭ - 87	ڭ - 88	ڭ - 89	ڭ - 90	ڭ - 91	ڭ - 92	ڭ - 93	ڭ - 94	ڭ - 95
-------	-------	-------	-------	-------	-------	-------	-------	-------	--------	--------	--------	--------	--------	--------	--------	--------	--------	--------	--------	--------	--------	--------	--------	--------	--------	--------	--------	--------	--------	--------	--------	--------	--------	--------	--------	--------	--------	--------	--------	--------	--------	--------	--------	--------	--------	--------	--------	--------	--------	--------	--------	--------	--------	--------	--------	--------	--------	--------	--------	--------	--------	--------	--------	--------	--------	--------	--------	--------	--------	--------	--------	--------	--------	--------	--------	--------	--------	--------	--------	--------	--------	--------	--------	--------	--------	--------	--------	--------	--------	--------	--------	--------	--------	--------

Səh. 135

مَنْ قَاتَلَهُ مِنْ اَنْفُسِهِ فَأُولَئِكَ هُنَّ الظَّالِمُونَ إِنَّمَا يَنْهَا عَنِ الْمُنْكَرِ
Men ne qədər gözü yaşlı qəlb odunda qovrulum?
Bu havadan torpaq kimi men ne qədər sovrulum?

Şerin mənası: Ürək yanır, göz yaşım ilə onu söndürməyə çalışıram, lakin bu hava (hovos, eşq) no vaxta qədər məni torpaq kimi sovruracaqdır?

Şair burada dörd ünsürtü (od, su, hava, torpaq) bir beytde işləmişdir ki, tərcümədə də onlar saxlanılmışdır.

Səh. 137

مَنْ قَاتَلَهُ مِنْ اَنْفُسِهِ فَأُولَئِكَ هُنَّ الظَّالِمُونَ إِنَّمَا يَنْهَا عَنِ الْمُنْكَرِ
İbn-el Fərid kimi fırset tapa bilsəm men hərgəl Xalqı yeni xəberlərdən eleyərdim mən agah.

Meşhur Ərəb şairi İbn-əl Fərid (1181-1234) ince fikirler deyən görkəmli sufişlər-dən biri hesab edilir. Onun "Xəmriyyə" adlı qosidesinə Əbdürrəhman Cami (1414-1492) şəhər yazmışdır.

Səh. 139

Bu dünyada hər kəs olur bir vəchlə kamiran,
Xızır zülmətdən, mənə gənə çəşməsindən, her zaman.

Dini efsanəyə görə guya Xızır peyğəmber zülmətdən diriliş suyunu təpib içdi-k-dən sonra ölməzərlər cərgəsinə daxil olmuşdur.

Şair hər sahər öz dərdini gənəşə deməklə təsolli tapdıǵına işarə edir.

Səh. 140

O şərabı istəməz ki, şer ab olmuş leqəbi.
Zatında bir fıtın vardır, qarışdırar əsəbi.

Burada şair "şərab" sözünü iki hissəyə ayıraq, onu "şər+ab" kimi oxuyub iddia edir ki, bu suyun zatında şor olduğu üçün ondan çəkinmək lazımdır.

Səh. 143

Ele bildim söz mülkünün mənəm qadır sultani
Söz düzəmkədə tekce mənəm öz əsrimin Söhbəni.

Söhbəni – Vail Abbasiler xəlifələrindən Harunərəşid zamanı yaşamış çox qüd-rettli ərob alımı olmuşdur. O, nəşr sahəsində böyük şöhrət qazanmışdır.

Klassik şərq ədəbiyyatında şairlər özünü Məhəmməd dövrünün ərob şairi Hossan ibn Sabitə oxşatıqları kimi, nəşr sahəsində də özlerini Söhbəni-Vailə bənzətmışlar. Bu beytde Bakıxanov da ince sözlər düzəmkədə özünü əsrin Söhbəni adlandırmışdır.

Səh. 144

Sədi yaxşı demiş: "Susmaq yaxşıdır pis söhbətdən,
Pis söz salar söyləyəni xalq içinde hörmətdən".

Burada Sədi əxlaqi nosihətlər veren məşhur İran şairi Şeyx Sədi Şiraziye işaretdir. "Susmaq pis söhbətdən yaxşıdır" fikrini o, "Gülüstan" əsərində demişdir.

Səh. 145

Firon betə küfro düşüb Allah dedi özüne,
Lakin cavab tapmadı o, Musanın haqq sözüne.

Dini efsanolara görə Musa Kəlimullah zamanı hökmranlıq süren Firon o qədər məğrur olmuşdur ki, özünü Allah elan etmiş, Musa peyğəmber iso öz möcüzələrinə onu heyran qoyub ifşa etmişdir. Musanın bədii ədəbiyyatda ifadə olunan "möcüzələri" əsa-sən bunlardır:

458

1.Əlini qoltuǵuna salıb çıxartdıqda eli işiq verəmiş,
2.Əsasını ycre atdıqda əsa ilana çevriləmiş,
3.Tur dağında Allah ilə danışarken dağı nur bürüyəmiş (guya Allah ona işiq şəklində görünəmiş).

Səh. 146

Bu dünyamı sevən demək, fəaliyə aldannmış,
"Fəəggəyəm" ayəsilə gedib olsun qoy tanış.

A.Bakıxanov öz fikrini sübut etmək istərək bəzi Quran ayələrindən istifadə edir. Biz eksər halda onların tərcümə və ya şərhini vermırıq. Misal kimi onlardan birisini oxucuların nəzərinə çatdırırıq.

Bu beytde xatırlanan "Fəəggəyəm" ayəsi Yasin surosundan götürülmüşdür:

وَجَعَلْنَا مِنْ بَيْنِ أَيْدِيهِمْ سَدًّا فَاغْشِبِنَا هُمْ
فَهُمْ لَا يَصْرُونَ

Tərcüməsi: Onların (yəni yoldan azmışları - M.S.) önündə və arxasında sedlər yaradıb, gözlerini bağlayıraq ki, həc şeyi görməsinler və baxmağa qadir olmasınlar.

Səh. 147

Cox məşhurdur Səba şəhəri gözəlinin dastarı,
Ki, dalğaya bənzətməyiş şübhədəki damları.

Səba şəhəri gözəli məşhur Süleyman peyğəmberin sevgilisi Bilqeyiso işarodır. Bilqeyis Səba şəhərinin hakimi olmuşdur. O, Süleymanın qüdrətinə moftun olmuş və axırda ona da əre getmişdir. "Süleyman və Bilqeyis" adlı xüsusi aşiqanə əsər də vardır. Bu dəstəndə müxtəlif ecəzkar rəvayətlər və şəhərlərə bəhs olunur.

Səh. 155

Bu rəmzi lə xitab etdi Xəlilullah insana,
Ona şahid ayla günəş, odur Allah insana.

Dini efsanəyə görə yüz iyirmi dörd min peyğəmber içərisində məşhur olanlardan biri də İbrahim Xəlilullahdır. O, büləri qırmaq və odda yanmamaqdə şöhrət qazanmışdır. O da dini efsanəyə görə xalqı Allah yoluna dəvət edən ulu peyğəmberlərdən hesab olunur.

Səh. 156

Məhəbbətlə günəş dildə bir adlanır mehr, mehr,
Əbədidir günəş kimi məhəbbət də, deyil sehr.

Fars dilində "mehr" sözü həm "məhəbbət", həm də "günəş" menası verir. Burada göstərilir ki, günəş əbədi olduğu kimi, eyni sözle ifadə edilən məhəbbət də əbədidir.

459

Səh.156

Qurana bax, genişə de mənaları, məzmunu,
“Bey”lə “sin”lə başlanaraq bitir, yaxşı bil bunu!

A.Bakıxanov az danışmağın məsləhət olduğunu sübut üçün Qurannın birinci horfi ilə (“Bismillah” sözündəki “b”) Qurannın axırıncı suresinin son “s” hərfini birloşdürüb “bəs” sözünü almışdır. Yeni həmisi danişkən “bəsdir” sözünü yadında saxlamalısan.

Səh.156

Söze yeni məna yeni şəkil versin fikrimiz
“İstincəni”, “İstibranı” başqa cür şərh edək biz.

Bu beytde xatırlanan “istinca” və “istibra” dini istifahaları XVII əsrin böyük riyaziyyatçı filosofu şair Şeyx Bəhai Amilinin adı ilə bele izah edilir:

İstinca – qəlbi təmiz olub, çırキンliklərdən qaçmaq, istibra isə gizli qalmalı şeyi ifşa etməmək və paklıq axtarmaq deməkdir.

Səh.158

Öz nəfsimin məhbəsindən qurtar, azad qanad çal,
“Leyse lil-insano illa ma sea” den ibret al!

İkinci misradakı əreb sözlərinin mənası: “İnsan əməksiz mövcud deyildir”.

Bu, Məhəmməd peyğəmberin hədislerindən birisi hesab olunaraq Şərqi ədəbiyyatında tez-tez xatırlanmışdır.

Səh.159

Bəhaiddən yene düşdü yadına bir rəvayət
Bu yerde münasibdir qoy eyləyim hekayət.

Bəhai toxellüsü ilə şöhrət qazanan Bəhaeddin Amili ibn Şeyx Hüseyin, Səfəvi şahlarından Şah Abbasın rəğbetini qazanan görkəmli alim və filosof şairlərdən biri olmuşdur. Onun “Nanü həlvə” əseri, “Keşkül” adlı məcməsi və mükəmməl divanından başqa bir çox elmlərə dair əsərləri vardır. Hicri 1040-cı (miladi 1630) ildə vəfat etmişdir.

Səh.160

Bu hikmətə sübut üçün lazım gələcə hekayət,
Qoy söyleyim “Məsnəvi”den bir münasib rəvayət.

“Məsnəvi” XIII əsrin məşhur sufi şairlərindən Mövlana Celaleddin Ruminin eseridir. Altı dəftərdən (hissədən) ibarət olan bu əsər təsəvvüf ədəbiyyatının en mükəmməli hesab edilir. “Mövləvi” təriqəti onun adı ilə bağlıdır.

Səh.164

Neçin bəs it Əshabi-Kəhf ilə kaha girərək,
Dördüncü və ya sekkinzinci hesab oldu o köpək.

Dini rəvayətə görə Misirdə eramızdan əvvəl Dəqyanus adlı əfsanəvi padşah zamanı altı nəfər onun zülmündən can qurtarmaq üçün şəhərdən çıxbı dağa – mağaraya (kehf) getmişdir. Yolda bir çoban da öz iti ilə onlara qoşulmuşdur. Guya Allahu emrile onlar neçə yüz il haman mağarada yatıb qalıblar. Çobanın iti de insan şərafətilə sekkizinci iddir. Dini rəvayətə görə qiyamət günü Lutun arvadının dərisi bu iti bəxş ediləcək və o artıq tamamilə insan olacaqdır.

Səh.170

Biri dedi: bir cavan var, çalan zaman o rüdu
Gözəl, saçraq noğməsilə həyran qoyar Davudu.

Dini rəvayətə görə Süleyman peyğəmberin atası davudun gözəl səsi olmuşdur. Buna görə də klassik Şərqi ədəbiyyatında molahəli səsə işarə edilərken o, “Ləhni-Davud” (Davudun səsi) kimi ifadələrlə bir çox klassik şairlərin əsərlərində xatırlanmışdır. Rud-çalğı aletinin adıdır.

Səh.173

Qoy yandırıb vezirimi tez yanına göndərsin,
Bu cənnəti daha da şən bir ələmə döndərsin.

Qodimdə oda sitayış cənənlərin bir qisminin əqidəsində müqəddəs odda yanıb kül olmaqla ihsan behiştə gedərmüş.

Səh.183

Ey sağlamlıq bəxş edən məriz Şəhab,
Pak ruhluşan göl sorğuma ver cavab.

A.Bakıxanov bütün əsərlərində iki yerde Şəhab adını çəkir (“Mişkatüll-ənvər” poemasında və haman bu “Sualat” şərində). Şəxsiyyəti hələlik bize molum olmayan bu adam, görünür, XIX əsrin birinci yarısında filosoflardan biri olmuşdur. Çünkü Bakıxanov ona müraciətə özünü maraqlandırın en çətin suallara cavab isteyir. Digor tərəfdən Şəhab süzen ulduz və parlaq işıq mənası verir.

Səh.184

Təfəkkürdən taət üstünsə eğer
Heyrət içərə qaldı neçin peyğəmber?

Burada Bakıxanov Məhəmməd peyğəmberin Allaha xitabən: “Men sənin necə olduğunu layiqince dərk cde bilmədim” – sözlərini nəzərə çarpdırmak isteyir. Şair demək istəyir ki, itaət təfəkkürsüz kor-koranlıqdır. Təfəkkür və mühakimə hər işdə üstün olmalıdır.

Ağıl bende düşərək burada mat dayandı,
İşraqı meşsailor doğub bəle yarandı.

İşraqı və *meşsailor* islam filosofosunda müəyyən müddəələr irəli süren ve bir-hirini təftiş edən teriqət adlarıdır. İşraqı işığı (nuru) esas götürürək Allahın nuru ilə qəlbin işqalanmasını eşq adlandırırlılar. Meşsailor ise esl hikmətin vücudun özündə olduğunu irəli sürürəklər. Bezilləri də bunları yunan filosoflarından Oflatun və Ərastu ilə bağlayır.

Paskeviç! Bu adda böyük şöhrət var.
Öz adıyla maşhur olmuş bu salar.

Məlum olduğu üzro Abbasqulu ağa Bakıxanov Paskeviçin yanında 1826-1828-ci il Rus-İran müharibəsində iştirak etmişdir.

Paskeviç İvan Fyodoroviç (1782-1856) general-feldmarşal olub, 1830-1831-ci illordə Polşa üşyanını yatırılmış və Polşada çar canışını olmuşdur.

Mən Firəngə bir səyahət eyloyim.

Klassik ədəbiyyatda Firəng dedikdə əsas etibarilə Rusiya (Peterburq) və ya Avropa nezərdə tutulurdu.

Demir zərlə örtülübmüş nə yaman.

Bakıxanov demək istəyir ki, çox aldanmışdır. Ona qızıl kimi görünən Polşa pash-dəmirdən ibarətmış.

Nə etməli ki, asude olum mən,
İslam ilə Firəng çekişməsindən.

Burada şair cana doyduğunu və sülhdə, rahatlıqda yaşamağı arzuladığım bildirir. İslam - Firəng çekişməsi o zamanlar Şərqi və Qərbi arasında gedən müharibələrə işaretdir.

Zahirdə bir guşənişin görürən,
Lakin verər Hind, Rum, Çindən o xobor.

Guşənişin xalqdan konara çekilib tekbaşına yaşayanlara deyilir. Lakin bu bəytdə Bakıxanov özünə işaro edərək zahiren guşənişin kimi özünü kənarə çəkirə, xalqdan kənar olmayıb elmi işlə möşgül olduğunu və Hindistan, Türkiyə və Çin ölkəlerinin tarixində xəbər verdiyini deyir.

Heyrat etmə cehaletlə sen buna,
İp baglamış nəfsin bil öz boynuna.

Klassik ədəbiyyatda çox zaman nəfs ilə əql qarşı-qarşıya qoyulur. Nefse tabe olanlar hemişi dünyada uduzurlar. Buna görə də şair öz-özüne deyir ki, sən öz nəfsinə tabe olmuşsan, o sənin boynuna ip bağlayıb istədiyi tərəfə aparır. Əqlə arxalanan özünü o bələdən qurtarar.

Ürok narahat oldu yene etdim ahü vah
Qolbim bir Müşteriydi, qarşısında Mehrü Mah

Müşteri - Güneş etrafında dövr edən seyyarelerden olub, Günəşdən əzaqlığı etibarile beşinci yerdədir. Həcm etibarile en böyük seyyarolardan biridir. Qədim Roma mifologiyasında yunanların Zevsi kimi böyük ilahi qüvvəye malik xoşbəxtlik ulduzu hesab edilir (Müşteri ulduzuna Bərcis və Yupiter de deyilir).

Mehr - Günəş.

Mah - Ay

Beytin mənası: Qəlb seadət mənbəyi, öndən isə parlaq gelecek vardır.

Burada Azərbaycan xalçı arasında çox şöhrət tapmış "Mehr və Mah" dastanı və bu dastandan təsirlənərək özünp ölməz əserini yaranan XIV əsrin maşhur şairi Əssar Tobrizinin "Mehr və Müştəri" poeması yada düsür. Görünür Bakıxanov bu dastan və poemə ilə yaxından tanış olmuşdur.

Harun sarayına yaxın yaşırdı.

Harun məşhur Abbasilər xəlifələrindən Harunərrosid (786-809) işarədir. Bəni-Ümeyye hakimiyyötini aradan qaldıran Əbu-Müslüm Xorasani Abbasiləri hakimiyyot başına keçirmiştir. Harunərrosid Abbas xəlifələrindən beşinci və qüdrətlisi olub, ərab nağıllarında, xüsusən məşhur "Min bir gecə" əfsanəsində idealizə edilmişdir.

Abbasilər dövleti hökməndi.
Bu vaxt düsdü berk quraqlıq Bağdadda,
Hərərətən ürək yandı, dil yandı,
Susuzluqdan Dəclə geldi fəryada.

Abbasilər xilafəti Əbu-Müslüm Xorasanının qıymətindən sonra yaranıb (VIII əsrin ortalarında), monqol hücumları zamanı (XIII əsr) aradan qaldırılmışdır.

Bağdad şəhəri İraqın mərkəzi və Abbasilər xilafətinin esas paytaxtı olmuşdur.

Dəclə - Bağdadın yanından axan çayın adıdır.

Məcnunməma Bəhlül bu dəni açdı dili.

Revayetlərə görə Bəhlül Abbasilər xəlifelerindən Harunərəşidin qardası olub, siyaset və taxtū səltənetdən üz döndəmiş, özünü dəliliye vurub, ince sözlor ilə xalq arasında şöhret qazanmışdır. Şorqda "Molla Nəsreddin" kimi onun da adına bir çox rəvayət, letişə və mezhəkələr uydurmışlar. Klassik ədəbiyyatda bir çox şairlər onun adı ilə bağlı şeirlər də yazımışlar. Burada "Mecnunnüma" dedikdə, Bəhlülün özünü dəliliye vurmaşına işare olunur.

Səh. 237

Danışma, heç bir şey görəmə-əmr etsən,
Susaram, yumaram gözlerimi men.
Əmr etsən anlama! Əfv et hökmədar,
Bu işdə əlimdə deyil ixtiyar.

Bu şeir Azerbaycanın moşhur satirik şairi Mirzə Ələkbər Sabirin aşağıdakı qitəsinə çox benzeyir:

Görme! Baş tısto, yumaram gözlerim
Dinme! Mütiom, kosərəm sözlerim...

Cox ehtimal Sabir Bakıxanovun həmin şerini oxumuş və ondan istifadə etmişdir. Bəzi alimlərin fikrincə Sabir bu qitoni Əşref Gilanidən tərcümə etmişdir. Əgor belə isə o zaman Əşrefin haman qitəni Bakıxanovdan almış olduğunu güman etmək olar. Hər halda bu üç şairin şeirlərində bir fikir vəhdəti mövcuddur.

Səh. 239

Altı şey vücuda çox lazımdır bil,
Dörd şey də eyleyir morozı tehlil.

Bu rəqəmlərin arxasında ciddi bir məna yoxdur. Burada şair qəsdən özünü xəsteliyə vuran bir avamın uydurmasını nəzəro almışdır.

Səh. 245

Dil "onel-həqq" söyləse Mənsur şəklin göstərir.

Mənsur Hüseyin ibn Mənsur Hellac hicri 309-cu (miladi 921) ilə Bağdadda da-ra çökülmüşdür. İlk dəfə o, insanı Allah seviyyesinə qaldırmış və "onel-həqq" (həqiqət mənəm) söyləmişdir. Ondan sonra bu fikir başqa sufişlər tərefindən də irəli sürüürlərək Mənsuru özərinə nümunə göstərmişlər.

Səh. 245

Asimanda-kövkəbi-sed olsa, Əsəd yerdədir.

Orta əsr astrolojiyasına asasən göydə ulduzlar xoşbəxtlik (səd) və bədbəxtlik (nehs) eləməti üzrə iki qismə bölünmüştür. Guya hər kəs öz ulduzuna müvafiq ya xoşbəxt, ya da bədbəxt doğulur.

Beytin mənası Əger göydə xoşbəxtlik ulduzu varsa, Əsədin (adam adıdır) yer üzündə olması daha böyük xoşbəxtlikdir.

Səh. 245

Təfshiyi-babi-Süleyman söyləsem, Qüdsi, nolur,
Bu qozəl rani-mələkələ mur şəklin göstərir.

Bu beyt məşhur əfsanə ilə əlaqədardır. Guya heyvanlara da bökən vermək qüdəsino malik Süleyman peygəmbərin şahıq günündə bütün canlılar ona hədiyyə verirlər. Süleymandan kimin töhfəsinin qiymətli olduğunu soruşturduğda, o öz bədənidən neçə qat ağır çayırtga ayığını daşıyıb götürən qarıncağı göstərmişdir. Bu rəvayət Şərqi klassik poeziyasında dəfələrlə badii vəsiti kimi istifadə edilmişdir.

Bakıxanov adı çəkilən Əsədo bu qəzelin kiçik bir töhfə olduğunu nəzəre çarpdırmaq üçün həmin ofsanəni yada salmışdır.

Səh. 248

Qaſi – qaſın, tayı – telin, larnı – ləblerin
Aləmdə əlbir əyləsə, billah qıtal olur.

Burada Şərqi poetikasında ərəb əlifbasının hərfləri üzrə qurulmuş hədii ifade tərzini öz əksini tapmışdır. Yeni "Qaſ" sözündən birinci hərf olan "ق" (Q), "Tel" sözündən birinci hərf olan "ت" (T) və "ləb" sözündən birinci hərf olan "ل" (L) hərflərini bir-leşdirirdikdə قل "Qol" sözü meydana gelir ki, bu da öldürmək mənasını verir.

Şair demək istəyir ki, sənin qaſın, telin və ləblerin aşiqin canını alır.

Səh. 250

Göstərse, yox əcəb yedi-beyza kelimi-teb:

(Bax, şərh səh. 144)

Səh. 254

Həm ruzədir, həm bayram açılsa gırıbanlar.

"Ruzə" – orucluq deməkdir. "Bayram" da orucluq bayramına işaretdir.

Şair demək istəyir ki, yarın sinisi açıldıqda orucluq qurtarır, bayram etmək lazımdır.

Səh. 265

Mur oturub təxti-Süleymanə, ah,
Hind qoşunu Şərqi sərəsər tutub.

Murun (qarıncağın) Süleyman taxtında oturması, habelə Hind qoşununun Şərqi istifadə etməsi, cavanın üzünə tük çıxmamasına işaretdir. Burada qarıncağın və hindlinin qaralığı tükə, parlaq Süleyman taxtı və Şərqi isə ağ simaya işaretdir.

Səh. 267

Ürək olubdur osırın zavallı Yusifək,
Zülcyxə qeydine düşmüş, esiri-zindandır.

“Yusif ve Züleyxa” dastanının qəhrəmanı Yusifə aşiq olan Misir hökmdarının (Əzizi-Misrin) arvadı Züleyxa, Yusifin ona meyl etmədiyini görüb, ona böhtan ataraq yeddi il hebsde yatmasına səbəb olmuşdu.

Səh. 270

Ah ki, o itmiş gözəldən pirəhən peyda deyil,
Pirəhən yox, bəlkə bir həytül-həzən peyda deyil.

Məşhur “Yusif ve Züleyxa” dastanında Yusifin köynəyi iki dəfə xatırlanır. Birincisi onu qardaşları quyuya salıb qanlı köynəyini ataları Yəqubə getirdikləri, ikincisi Yusif Misirdə padşah olduğu zaman öz köynəyini qardaşlarının buğda kisəsi içərisində göndərməsi. “Beytül-həzən” (kədər evi) də Yəqubun oğlu Yusifi düşünüb ağladığı evo vərilen addır.

Səh. 270

Orda bişək hiyəgət bir Əhrimən peyda deyil.

Əhrimən (Anqroman) oda sitayı edənlerin dinində şər allahının adıdır. O xeyir allahın təmsil eden Ahura-Məzdaya (Hürmüze) qarşı mübarizə aparır. Əhrimən klassik ədəbiyyatda şər, hiylə və xəyanət rəmzi kimi işlədiilmişdir.

Səh. 271

Yusif köynəyini Zülcxya yırtdı.

“Yusif vo Zülcxya” dastanında Misir hökmdarının arvadı Züleyxa Yusifin ona ram olmadığını gördükdə, əl atıb onun köynəyindən tutmuş və Yusif qaçmaq istərkən köynək cirilmişdir. Sonra Züleyxa bu hadisəni öz xeyrinə – Yusifin ona xoyanət əli uzağlığı kimi qətəmə vermişdir.

Səh. 276

Hər Azərdən Xəlil olmaz cahanda,
Əger olsa, hər od bir gülüstandır.

Xəlil – İbrahim Xəlilullah peyğəmbərə işaretidir. Azer – həm od mənası verir, həm də İbrahimin atasının adıdır. Dini əfsanelərə görə Nəmrud İbrahimini yandırmaq istərkən od bir gülüstan olmuş və onu yandırmamışdır. Şair demək istəyir ki, əgər bizi zəmanədə Azər oğlu İbrahim Xəlilullah kimi adam mövcud olsa, dünyada atoş do gülüstana çevirir.

Səh. 277

Əger alam dese aşiq olubdur kafir, eyb etməz,
Bu sözələr macərayı-haləti-Səlmanı Buzordır.

Səlman ovvolcə bütürəst, sonra atespərest, nehayət Məhəmmədin dinini qəbul edərək müsləman olmuşdur. Məhəmməd Səlmana çox hörmət etmişdir.

A.Bakixanov aşiqin kaſırlıyını də Səlmanın “kaſırlıyına” benzətmüşdür.

Səh. 278

Məhebbət bazarında naz satma çox, əzizim,
Burda çox Əzizi-Misr dağlınb olmuş qulam.

Əzizi-Misr – qədim zamanlarda Misir hökmdarlarına verilən ümumî addır. Burada isə Misirdə qul kimi satılan Yusifə işarə edilir.

Səh. 285

Xət yarı saldı dərdə nece ki, Ali-Sami
Yafəslo xam nəslə gotirmişi fəqano.

Sam, Ham və Yafos dini rəvayetdə Nuh peyğəmberin övladları olub, sonra birlərin arasında nüfəq düşmüş və dünya üzərində müxtəlif tayfaların emələ golməsinə guya onlar səbəb olmuşlar.

Beytin mənası: Yarın xətti dünyani qarışdırıb, qırğın töretdi.

Səh. 286

Azər edərmi bir daha,
Şənotini eyan əbos?

Azər (İbrahim Xəlilullahın atası) dülger olub, taxtadan bütür qayırıb satarmış. Onun qayırdığı bütürə sitayı edənlər əleyhina oğlu İbrahim Xəlilullah çıxaraq, xalqı bir Allah yoluna dəvət etmişdi.

Səh. 287

Nə hissler iş görür, nə ağlı, cünki,
Rəfəefsiz deyildir mümkün bu merac.

Dini əfsanelərə görə Məhəmməd peyğəmber Allahan yanına göyo qalxarkən, ovvelcə Buraq adlı başı insana, hədəni ata bənzər qənədli bir ata minmişdi. Lakin bu at onu dördüncü göye qəder qaldırmış, bundan sonra guya Məhəmməd “Rəfəref” adlı başqa səməvi bir nur atın belində göyün üst qatına çıxmışdı.

Beytin mənası: Həqiqəti dərk etmek üçün hiss və aql hələ kafı deyildir. Buna ilahi bir qüvvənin də köməyi lazımdır.

Səh. 290

İsa nefositek bəxş eyleyir can.

Dini əfsanelərə görə İsa peyğəmberin nefosi ölüyə dəydikdə dirilənmiş.

Səh. 299

Nefsin İsgəndər olub zülməti-təb icra, a Qüdsi,
Eşq oldu həyat çeşəsi, Xızır oldu həvədar.

Dini rəvayətə görə ancaq İsgəndəri-Zülqərneyin ilə Xızır zülmətdə dirilik suyu astarmış, Xızır bu suyu təpib içmiş, İsgəndər isə ondan məhrum olmuşdur.

Beytin mənası: Nəfs – İsgəndər kimi təbin zülməti içerisinde yoluñu itirmişdir. Eşq – dirilik suyudur. Xızır isə şairin eşqə olan həvəsidir.

Səh.300

Oluğ fərvərdinə dey bir bozok ki,
Çiçeklər zinəti-gülzər olubdur.

Fərvərdin hicri-şəmsi ilinin birinci ayıdır. Bu isə baharın ilk ayı olub miladı mart-aprel aylarına müvafiq gelir. Dey şəmsi ilinin qış aylarındandır.

Beytin mənası: Qişın son ayı da bahara bezeķ vermişdir.

Məcazi mənası: Qocalıq gencliyə bir bezeķdır.

Səh.302

Bir zamanlar mars qalib heyretdə keçdi ömrümüz,
Cüt şəş atıb tapmışam indi eleməndən mən niciat.

Nərd oyunduna işaretdir, məlumudur ki, bu oyunda en böyük şans “cüt şəş” atmaqdır. Şair nərd oyundan misal kimi istifadə edərək bir təsadüfle ağır vəziyyətdən – marsdan çıxdığını nəzərə çarpdırmışq istəmişdir.

Səh.302

Bir yerim vardır ki, burada dincəlib Nuh bir zaman
Qorxmuram indi eger dəryaya dönsə kainat.

Nuh – ikinci Adəm ləqəbi ile məşhur olan peyğombərdir. Guya onun zamanında dünyada tufan baş verib bütün yer üzünü su tutmuşdur. Nuh isə gəmi qayıtb hər heyvandan bir cüt oraya qoyaraq tufan müddətində onları gəmide saxlamış, sonra bu cəmi Əudi dağına oturmış ve orada oolanlar məhv olmaqdan qurtarmışdır.

Səh.304

Qüdsi, bu cahan dövlətinin payəsi yoxdur,
Kavusi-Keyin halına bax, ibrat al ondan.

A.Bakixanov da öz selefisi Xaqani Şirvani kimi bu dünya şöhrətinə bel bağlamağı irolu sürürkən keçmiş Kəyan şahlarından belə nişan qalmadığını misal göstərmiş ve ondan ibrot almağı məsləhet görmüşdür.

Kavusi-Key – qədim İran şahlarından Keykavusa işaretdir. Məlum olduğu üzrə bu şah pohlovan Rüstəmin rəşadəti sayesində selakətdən qurtarıb böyük qüdrətə malik olmuşdur.

Səh.306

Gözellerin şahı, zənciri-ədl edib zülfü.

Zənciri-ədl – yeni ədalət zənciri. Rəvayətə görə qədim İran şahlarından Ənuşirovan “Adil” ləqəbi ile şöhrət tapmışdır. Guya onun ədalət zənciri varmış. Bu zənciri şahın oturduğu taxtın yanından heyətə salladılarmiş. Şikayoti olanlar gəlib bu zənciri silkələdikdə şah özü şikayətçinin geldiyini bilib, onun dərdini öyrənərmiş.

Səh.307

Qüdsiya, sabr eylemək pişəhənə bənzər ki,
İlmisindən golərək çatdı o beytül-həzənə

(Bax, şərh: səh.270).

Səh.313

Yaxşılıq hasil olar zahiri çirkindən çox,
Qoy bütü məhv eləyən dəhrdə Azər olsun.

Azər – İbrahim Xəlilullahha işaretdir (Bax, şərh: səh. 277)

Səh.319

Sən tutursan eməli, biz oməli ey zahid!

Bu misrada istifadə edilən “əmal” sözü omonim olub, “arzu” və “iş” mənasını verir. Ərab əlifbasında bu sözler müxtəlif hərflərlə başlayır: (امال، عمل)
Beytin mənası: Ey zahid, sən arzu (xeyal) ilə yaşayırsan, biz isə işlə möşguluq.

Səh.324

Sən qiyas et yar üzün Nemrud oduyla gör necə,
Atəsi onlar bizo misli-gülüstan eylədi.

Nemrud – qədim Babil şəhərinin müəssisi, bündərəst. Əfsanəyə görə İbrahim peyğəmbərin dina dəvətini qəbul etməyib, onu oda atdırılmışdır. Guya Allahın əmriile sıvri sinoklər (ağcaqanadalar) hücum edib Nemrudü məhv etmişdir.

Səh.326

Eşq müşkül derddir, dərmənə Loğman istəyir.

Loğman – efsanevi təbibin adıdır. Bəzi rəvayətlərə görə onun prototipi məşhur Yunan təbibi Hippokratdır; klassik Şərqi ədəbiyyatında bütün xəsteliklərə derman edən bir təbib kimi yad edilmişdir.

Səh.326

Rehnüma oldu, dəlilsiz çıxdı azerdən Xəlil.

(Bax, şərh: səh.324).

Səh.326

Atəsi-Nemrud içində xoş gülüstan isteyər.

(Bax, şərh: səh.324).

Səh.329

Qəza Yusif hüsnündə öz firçasın,
Edib imtahan, çəkdi bu surəti.

A.Bakıxanov gözəlin hüsünü təsvir etmək istərkən çox inco təşbeh yaratmışdır. Bütün klassik odəbiyyatda "Yusifəmal" bir məsələ olaraq işlənmişdir. Hətta Züleyxaya tənə vuran Misir xanımları Yusifin hüsünü heyran qalıb, turunc əvozino əllerini kəsmişdilər. A.Bakıxanov isə deyir: qaza (tale) gözelin suretinə çəkmək üçün ovvelcə Yusif camalını yaratmış və sonra oradakı nöqsana yol vermədən bu gözəli yaratmışdır.

Səh.333

Arxalanma bele bir yolda göze, qalbe Kəlim
Bu cüro ol və əsa ilə xəter var yənə də.

Burada Kəlim Musa pcygomboro işaretidir.

Beytin mənası: Musanın möcüzəsi bu göz və qəlbin sehrləri qarşısında aciz qalar.

Səh.334

Bu sevdadən çoxu olmuş xocalet,
Gedib Sürxabi-Təbrizdə nihancə.

A.Bakıxanov Təbriz şəhərində olan məşhur Sürxab qəbristanlığını xatırladaraq, orada dəfn edilən böyük şairlərə işarə etmişdir. Mənbələrdən məlumdur ki, Xaqani Şirvani, Zəhirəddin Fəriyabi və başqaları haman qəbristanlıqdə dəfn edilmişlər.

Buna görə də Sürxab qəbristanı "Məqberətüş-şüəra" (Şairlər qəbristanlığı) adı ilə şöhrət tapmışdır.

Səh.334

Nizaminin yeri eyvanda dardır,
Məger Dəhlidən heç qalmış nişanə?!

Şairin odobi ırsından aydın olur ki, o, Azerbaycan və Yaxın Şərqi klassiklerinin xüsusilə Nizami, Xaqani, Əmir Xosrov Dəhləvi, Sədi, Hafız və Füzulinin eserlerini sevə-səvə oxumuşdur.

Beytdə zamanodən şikayet edərkən bu dünyadan moyus getmiş Nizami və Əmir Xosrov Dəhləvi xatırlanır.

Səh.336

Yədi-Beyza vo əsa göstərər her sehrbaza,
Kimsoyo olsa bu cür zülf-i-pərişan qismət.

(Bax, şorh: səh.145)

Səh.336

Cünki olmaz sono Keyvandakı eyvan qismət.

Keyvan - Şərqi astrologiyasında eyni zamanda Zühol adı ilə məşhur olan seyyaridir. Müasir nücum elmində Saturn adlanır. O, Günoşdan uzaqlığına görə altıncı yerde durur. Bu soyuya qədim yunanların əkin Allahı kimi təsvir edilmişdir. Bakıxanov bu məsrədə öz həddindən yuxarı mövqə axtarmağın lüzumsuzluğunu nezərə çarpdırmaq istəmişdir.

Səh.353

Ferhad ilə dağdır gözümö görsənən hor şey,
Düşmür əle Şirinlə gilüstən Qarabağda.

Bakıxanov Qarabağda nədenso özünü yaxşı hiss etməmişdir. Bu gözəldə o öz vəziyyətindən şikayət edir.

Beytin mənası: Qarabağda ancaq yaziq Ferhadın boş xəyal uğrunda dağ çapması nozərə gelir. Halbuki, ortaçıda na Şirin var, nə də gilüstən.

Səh.355

Çəşmü xalü rüxü kakıl töredər xofu xətor,
Ay düşər Əqrəbə, Mərrix də Keyvana yaxın.

Bu bəytə klassik Şərqi poctikasında "İeff nəşri-mürettib" adlanan sənet işlənmişdir. Bu sənetə görə birinci məsrədə olan ifadələrin cavabı ikinci məsrədə sıra ilə əlaqələndirilir. Burada insanların simasında olan dörd elamət (göz, xal, yanaq və zülf) dörd soma cinsi ilə qarşı-qarşıya qoyulmuşdur. (ay, əqrəb, mərrix və keyvan).

Əqrəb - əqrəb bürcü.

Mərrix - mars ulduzu. Qədim romalılarda ovval əkin, sonra isə müharibə allahı kimi təsvir edilmişdir. Şərqi odəbiyyatında ancaq müharibə allahı kimi xatırlanmışdır.

Orta əsr astrologiyasında ayın Əqrəb bürcünə və Mərrixin Keyvana yaxınlaşması nohs hesab edilərək, yer üzündə bir fəlakət təroyəcəyi kimi qələmə verilmişdir.

Beytin mənası: Gözelin üzündə göz, xal, yanaq və zülf bir-birinə yaxın olduqları üçün (əlbir olub) dünyaya qovğa salmışlar.

Səh.355

Misrdən Yusifinə ətrini tez hiss elədi,
O adam ki, quyunu görmədi Konanı yaxın.

O adam - məşhur "Yusif və Züleyxa" dastanının qəhrəmanlarından Yusifin atası Yequbo işaredir. O, Yusifin Konan şəhəri yaxınlığında quyuya salındığını bilmədiyi halda, uzaq Misrdən onun ətrini duymuşdu. Şair bunu bir əfsane kimi qiymətləndirir.

Səh.358

Qüdsi belə olmazdin,
"Sərdar" deya hey azdin.
Tək sözə əser yazdin,
Bir söyle nedən cy dil?

Bakıxanov müvəffiqiyətli cinəstər yaratmışdır. Burada şair "Sərdar" sözünü 14 dəfə tekrar edir və hor dəfə bu sözə müxtəlif məna verir. Bu cəhəti tərcümədə tama-milo saxlamaq mümkün olmayışdır.

Səh.365

Xalqa tolım eleyir schr yanın dideleri,
Cüt məlekdir quyuya nazil olub sacki xumar

Bu beytde adı çekilen cüt məlek dini efsanədə meşhur olan Hərət və Mərət adlı məleklerdir. Efsanəyə görə məlekler Allah tərəfindən cezalandırıldığı üçün Babil şəhərindəki quyuların birinde ayaqlarından asılmışdır. Bəlli adəbiyyatda sehrkarlıq və sadu ekserən onlara isnad edilir.

Səh. 365

Kaf onun kakılıdır, nun ise əyri qaşıdır,
Ne məhabbatle yaratmış gör onu sənotkar?!

Dini efsanəyə görə guya Allah "kon" (ol) demək istədiyinə nail olmuşdur. Bu sözənən iki horf: "kaf" və "nun", klassik Şərqi adəbiyyatında tekrar-tekrar xatırlanmışdır. Burada Bakıxanov gözəlin camalını təsvir etmek istərkən bu ilahi hərflərin gözəlin simasında öz əksini tapdığını nozərə çarpmışdır. Məlum olduğu üzrə klassik poetikada suretdə olan üzvlər əlibanın müəyyən qismi ilə müqayisə edilmişdir. Bunları belə xülasa etmək olar:

= (əlif)=qodd, qəmet	ن = qas
ع = göz	ج = saç, zülf
ـ = ağız	ـ، د = qəddin oyılması
ـ، س = iş	ـ، ش = diş

Səh. 368

Damonin bir el, olin damən tutardımı məgor,
Udmasayıd Yusifi-Misri o Kenan içərə çah?!

(Bax, şərh: səh.270).

Səh. 381

Gülşəni Yusifin hierində cigerqan etdi.

(Bax, şərh: səh.270).

Səh. 381

Çəmənin sehnəsinə etdi hücum Bəhmanı Dey,

Bəhman və Dey Cəlali toqvimini üzrə qış aylandırı. Yəni qış geldi və çəmən soldu.

Səh. 385

Tez verin zülmətdəki Xızra xəber,
Çəşməyi-heyvanı bəxş eylər günəş.

(Bax, şərh: səh.299).

Səh. 386

Bax Həməl bürçündəki qurbanə sən,
Ta şikar olsun sənə yeksər günəş.

Həməl semadakı on iki bürçden birincisidir. Liğəti mənası quzu deməkdir. Sair bu bürçü qurbanla bağlayır. Diger tərəfdən Güneş öz dövrü zamanı Həməldən keçdiyi üçün guya o, quzu (qoç) tərəfindən "ovlanır". Bu isə bedii vasitə olaraq şairə imkan verir ki, Güneş kimi özünün bir quzu (gözəl) tərəfindən ovlandığını qəlembə alsın.

Səh. 387

Məcüzə etdi Musiyi-İmrən

Musiyi - İmrən yəhudilərin peyğəmberi Musaya işaretidir.

Səh. 387

Qüdsinin nisboti bu dərgahədir,
Bir qul olmuş bu yerdə çun Rizvan!

Rizvan - dini efsanelərə görə behiştin qapıçısının adıdır.

Səh. 387

"Sali-fərxəndəfali-alı ovc"
Tarix olsun bu səhrete olan.

Birinci misra Əbcədə hesablaşdırılmış hicri 1262-ci (miladi 1845) il olur ki, bu da həmin qəsidiyənin yazılışı tarixi göstərir.

Səh. 389

Xoş olmuş onun hər işi, Qüdsiya,
Olub tarixi "Kano tarixüna"

Burada şərin yazılıma tarixi göstərilir. Bu da Əbcəd hesabı ilə hicri 1262-ci (miladi 1845) il deməkdir.

Səh. 391

Zünnar salıb boynuna Sənana döñübdür.

Şair gürçü qızına aşiq olub, eşqi yolunda öz dinindən de üz dönderən Şeyx Sənana xatırladıb, eşqdə sabitqədəmlilikde özünü Şeyx Sənana benzədir.

Səh. 391

Gelibdir Yusifi-gül pırahən bazare, bismillah.

Şair burada məşhur "Yusif və Zülcxa" dastanına işaret edərək özünü taciler tərəfindən bazarда satılan Yusifə benzədir.

Səh. 396

Mən nə Ferhadəm, nə də bir Vəmiqəm,
Mən nə Şirin, Əzraye bir aşiqəm.

Bu bəytdə iki məşhur aşiqanə dastanı işaret edilir: Bunlardan birisi "Ferhad və Şirin", digeri isə "Vəmiq və Əzra"dır. Her iki dastan Şərqi ədəbiyyatında böyük şöhərə malikdir.

Səh. 396

Şirin cəqi artıranda rişoni,
Dağçapan da başa vurdı tişəni.

Burada şair Nizami Gəncəvinin məşhur "Xosrov və Şirin" poemasını xatırladaraq, Şirinin eşqində Ferhadın özünü qurban verməsini nəzərə çarpdırırt.

Səh. 396

Aşıqü möşəq da sən dildar da sən,
Qazi də, Mənsur da sənsən, dar da sən.

Bu bəytdə panteizm dünyagörüşü hakimdir. Şair Allaha xitabla onun hor şeyə qadir olduğunu və hər şeyin ondan təcəssüm etdiyini ifadə edir. Burada adı çəkilən Mənsur "Hollac" ləqəbi ilə şöhret tapib "ənəl-həqq" (haqiqət monom) deyən məşhur sufiyə işarədir.

Səh. 397

Gahi Ünqasan, gahi ovham kimi,
Gah yanursan, can evində şam kimi.

Ünqa - əfsanəvi bir quşdur. Şərqi ədəbiyyatında bezen o, "Simurq" da adlanır. Bir şeyin az tapıldığına nəzər çarpmamaq istəyən şairler ekşər halda onu gözögörünməz və yeri bilinməz deye Ünqa və Simurq oxsatmışlar. Bu bəytdə Bakıxanov yənə Allaha müraciətə demək istəyir ki, bezen sən Ünqa kimi yeri bilinməz, bezen isə insanın qolb evində yanana bir çırğığa benzəyirsən. Onun Allah haqqında olan bu fikirleri bir neçə yerde tekrar olunmuşdur.

Səh. 397

Eşqdən şahlar umar razi-niyaz,
Mahmudu eylər tamam bendi-Ayaz.

Mahmud onuncu osrin məşhur İran padşahı Sultan Mahmud Qəzneviyə işaretidir. Firdovsi öz "Şahname"ini onun hakimiyyəti illərində yazmışdır. Məlum olduğu üzrə Sultan Mahmud öz qulu Ayazın xatirini çox istoyırmış. Buna görə də klassik Şərqi ədəbiyyatında, "Mahmud və Ayaz" adlı dastanlar yazılmışla borabər, bir misal kimi də şairlər tərəfindən istifadə olunmuşdur.

Səh. 401

Dcyirler Xızra çatdı su, qayıdı meyus İskəndər
Revayetdir, içində başqa gizli dastan vardır.
Mənə aydın olub artıq ki, Xızra çatmamışdır su,
Lebi-İskəndəro bir bax, bu su orda bor an vardır.

Burada iki İskəndər haqqında söhbət gedir. Birisi eramızdan əvvəl IV esrde yaşa-mış məşhur yunanlı İskəndəri-Kəbir, digori Tiflisdə yaşamış, şəxsiyyəti bize hələlik məlum olmayan İskəndər¹. Birinci İskəndər dini əfsanəyə guya Xızır peygamberle zülümətdə diriliş suyu axtarsa da, onu tapmamışdır.

Səh. 403

Tarixi doqquz, otuz, min iki yüz oldu tamam
Rəcəbin son günü bitdi bu rəqəm hikmətlə.

Bu rəqəmi açıq yazdıqda hicri 1239-cu ilin rəcəbü'l-müreccəb ayının son günü elə edilir ki, bu da cramızın 1823-cü il mart ayının 31-nə təsadüf edir. Bu, əserin yazıldığı ili göstərir.

Səh. 405

Hicrət Görs, miladsa Ğəmzəddirindi,
Bu il də şəbatda kət qədər gün var,

Bu bəytdə üç söz Əbcəd hesabına əsasən seçilmişdir. Öz-özlüyündə bunların heç bir lügəti mənası olmayıb, ancaq rəqəm mənası vardır. Bunlardan:

Ğors= گ + ر + غ = غرس

Ğezmad= گ + ز + م + د = غضمد

Kət= ڭ + ئ = 20+9=29

Bu, şerin yazıldığı tarixi göstərir (hicri 1260 / 1844 miladi).

¹ Bəziləri bu İskəndəri rus çarı Aleksandr hesab etmişdir (M.S.).

Əflatun olsan da, tale döñorso,
Hər işin torsına çevrilir haman.

Əflatun (Platon) – əramızdan qabaq V əsrin sonu, JV əsrin əvvəllerində yaşamış məşhur yunan filosofudur. Sokratın şagirdi ve Ərestunun müəllimi olmuşdur. Klassik Şərqi ədəbiyyatında bacarıq və qüdret rəmzi kimi işlənmişdir.

Açıb dil deyim bu virano yerdən,
Nə vaxt çıxıb getmiş Xosrov ilə Cəm.

Xosrov – əsasən Sasani padşahlarına verilən ünnumi addır. Konkret şəkilde Xosrov Pərvizə işarədir. Cəm isə Cəmşidin adının qisaldılmışdır. O, əramızdan xeyli əvvəl yaşamış efsanevi İran padşahıdır. Guya öz qüdretinə çox güvəndiyi üçün Zəhhak adlı zəhm bir padşah onun taxt-səltənətinə elə keçirmiştir.

A. Bakıxanov şahlıq şöhrətinin fani olduğunu nəzərə çarpdırmış istəyərək həyatı şən keçirməyi təbliğ edir.

Ey könül, yanmaqdan qorxumusan sən de?
Pərvane xisleti varmadır səndə?!
Hansi daş sindirdi qol-qanadını?
Yuvana dönmürsen qelbin esəndə.

Əslinde bu rübai “Pervanədəri” söz tərkibindən istifadə ilə çinaslanmışdır. Bu söz öz tərkib hissələrinə bölündükdo belə mənalar verir.

Pər – qanad

Va – açıq

Na – yox

Pərvə – qorxu

Rübaide üç dəfə tekrar edilen “Pervanədəri” söz birləşməsi her dəfə ayrı məna verir:

I *pərvə* + *nədarı* = qorxun yoxdur.

II *Pərvanə* + *dari* = pərvane (xasiyyəti) varındır.

III *Pər* + *va* + *nədarı* = qanad açmırısan.

Tərcümədə bu cinaslar “Sən+de” sözleri ilə saxlanması çalışılmışdır.

Şadlıqdan müştuluq gotırmış bülbül,
İlin de tarixi indi “Sağər”dir.

Bu əsərdə tarix “Sağər” (ساعر) sözü ilə ifadə edilmişdir ki, o da Əbcəd hesabı ilə həri 1261-ci (miladi 1845) ili göstərir.

Dörd “hey” den bir yerde olmasa asar,
O yerin əhlini bil əhli-mozar.

Şairin fikrincə bir yerde ki, “hey” hərbi ilə başlayan dörd şey yoxdursa o yerin əhalisi ölü kimi olar. Bu dörd şey isə həkim (təbib), hamam, hasar (qala) və hakimden ibaretdir. Burda həkim səhəti qorumaq, hamam temizliyi təmin etmək, hasar (qala) düşmən hücumundan qorunmaq, hakim isə ölkədə xalq arasında ədalət və nizam-intizam olmasına təmin etmək mənasını ifadə edir.

Qorxusundan onun səmada bclə,
Yaxlaşammandı göy şiri Həmələ.

Göyün şiri səmada 12 bürcənən beşinciisi olan Əsed (Şir) bürcüne işarədir. Həməl isə on iki bürcənən birincisidir. Lügəti mənası “Quzu” (qoç) deməkdir. Bakıxanov burada itin qorxusundan göye şirin quzuya (Əsedin Həmələ) yaxınlaşma bilmədiyini nəzərə çarpdırmışdır. Orta əsr astrologiyasında Əsed bürcü ilə Həməl bürcü çox az təsədüf edirlər. Bu isə Bakıxanovun nücum elmini yaxşı bildiyini göstərir.

Görmüşəm bir qoyun soğeh, nadan,
Bayramın lap içindədir qurban.

Bu şeirdə Şərqi xalqları içorisində onənəvi qurban bayramına işarə edilir. Yeni qoyun öldürülən kimi, tülüklə ilə qurdun bayramı olacaqdır.

Bu şeir mətbuatda “Tebriz əhlinə xitab” adı ilə dərc edilmişdir. Halbuki, haman şerinin aldığı ilk mənbədə katib onu belə sərlövhə ilə yazmışdır: “Min kəlami-Abasqulu ağa Bakui ke be ism-e Fazıl qoftc est” (yeni: Abasqulu ağa Bakünin Fazıl texellüsü ilə yazdığı şeirdir).

Bir İskender edibə şərqi bərhem,
Biri də sülhü qerbəde etdi möhkəm,
Bu İskender də almışdır gözel ad,
Olardan pay alıb olmuşdur ustad.

Bu şeirde üç İskenderin adı çekilir. Birincisi eramızdan qabaq IV osro yaşılmış İskender Zülqəneyin, ikincisi Alban xalqının qəhrəman sərkərdəsi İskender bay, üçüncüsi Tiflisde yaşamış İskenderdir. Bakıxanov bu İskenderi torif edərkən onu İskenderi-kəbərdən döyüş və İskender boydon sülh sonotunu öyrəndiyini deyir.

Səh.442

Yarandısa xahişlə Moisey Zaxariçin.

Moisey Zaxaryeviç Arqutinski – Bakıxanov ailəsinə çox hörmət edən rus ordusunun generalı, Dağıstan herbi dairəsinin komandanı olmuşdur.

Şairin qardaşı Caferquluğa Bakıxanov onun yanında herbi xidmətdə olmuş ve general rütbosunu yüksəltmişdir. Arqutinski şəxsən Bakıxanovla çox yaxın olmuş, döfərlərle Qubada onları evində qonaq qalmışdır.

Səh.443

Yarandi üçlük arasında aləmi-erkan,
Mürebbe üzrə verildi bu maddi aləmə can.

Dünyanın üçlük əsasında yaranması cəmədət, nobatot vo heyvanat aləmi demekdir (cəmədot – cansız daş, torpaq, dağ; nobatet – bitki; heyvanat – insan ve heyvanlar).

Mürebbe üzrə ruh verilmesi isə dörd ünsüre (su, od, torpaq, havaya) işaretidir.

Şairə görə bu dörd ünsürün müəyyən nisbətdə birləşməsi neticesində üç əsasda yaranmış aləmə ruh gelmişdir.

Səh.453

Keyvandan alıb komali-rüfət,
Bercisə verərdi min səadət.

Keyvan – başqa sözlo, Zöhel və ya Saturn seyyarəsidir ki, Güneşdən çox uzaq mesafədə yerləşir. Bercis isə Müştəri seyyarəsidir ki, mifologiyaya görə səadət ulduzudur.

Burada şair təsvir etdiyi qəhrəmanı yüksək mərtabəli və səadət verici kimi qələmə almışdır.

Səh.453

Əzmində görüb füthi-fərcam,
Almazdı olına tiğ Behram.

Behram – Morrix və ya Mars soyyarosıdır ki, mifologiyada müharibə Allahi həsab edilir.

Şair demək istoyır ki, təsvir etdiyi qohroman bir yeri almağa qəsd edərkən Behram soyyarası qorxusundan olo qılınc almazdı.

LÜCƏT

A
Ab – su
Afitab – günəş
Ağaz – başlanğıç
Ahən-dəmir
Ahənger-dəmirçi
Ahəngerzadə-dəmirçi oğlu
Ahu-ceyran
Axırül-əmr – nohayət
Alam – dərələr
Amac – nişanə, hədəf
Amadə – hazır
Amal – arzular, ideal
Arayış – bəzək
Ariz – üz, yanaq
Asiman – göy, foza
Aşıyan-yuva
Aşüllə-kederli, möyus
Atəşbar – odyağdırın
Ayın – qayda, etiqad
Azer – od

B
Bab – qapı
Bad – yel, külək
Bak – qorxu
Bal – qanad
Bala – yuxarı
Balin – yasdıq, yataq
Bar – yük
Batin – daxıl, iç
Baz – 1. qırğı; 2. açıq
Beytül-Həzən – qəm evi
Bəliyyə – bedbəxtlik, folakət
Boradər – qardas
Bərəhem – alt-üst, dağıntı
Bəriyyə – səhra, çöl
Borq – ildırım, parlılı
Borməla – aşkar
Bosiret – açıqgöz'lülük
Bəste – bağlı

Bəstər – yataq
Bəşərət – müştuluq, şadlıq xəberi
Bezm – məclis
Biday – zülm
Bidar – oyaq
Biəman – amansız, zalim
Bihəd – hədsiz
Bihəmtə – misilsiz
Bimar – xoste
Biməks – durmadan, vaxt itirmədən
Binəhayət – sonsuz, nəhəyətsiz
Binesib – məhrum, meyus
Biniyaz – ehtiyacı olmayan
Bipayan – bitməz
Bipərvə – qorxusuz, ürəkli
Birun – xaric, dışarı
Bisipah – qoşunsuz
Bışək – şəksiz, şübhəsiz
Bışūmar – saysız-hesabsız
Bitəvəqqūf – durmadan, yubanmadan
Bizeban – dilsiz
Bizeval – zavalsız, yox olmayan
Bu – iy, ətr
Buq – dorvişlərin çaldığı
buynuzdan qaynılmış çalğı aləti
Butə – qızıl əridən qab
Bülənd – uca
Bürhan – delil, sübut
Büryan – qovrulmuş, yanmış
Büzürgvar – böyük, ulu

C
Cadu – sehrkar
Cah – mortebə, cəlal, mövqə
Cahantab – dünyani işıqlandıran
Canışın – yerində oturan, övlad
Cansitan – canalan
Carub – süpürgə
Carubkəş – süpürgəçi
Cavid – əbədi, daimi
Codəl – mübahisə, dava

Cəmmal - dəvə karvanını süren,
dəveçi

Cərahət - yara

Cəres - zəng, zinqirov

Cəzzabat - cəzibə qılıvveleri

Cihad - çalışmaq, dini qiyam

Cübbə - paltar, oba

Cüda - ayrı

Cünud - qoşun

C

Çah - quyu

Çakər - nöker, qul

Çalak - cəld

Çəşm - göz

Çolipa - xaç

Çun - elə ki, kimi, bənzər

D

Dadxah - intiqamalan

Dadras - dada çatan, kömək

Dam - tor, tələ

Damen - etek

Dəhən - ekinçi, bağban

Dəriq - əfsus, heyf

Dəhan - ağz

Dəm - nəfəs, an

Dər - qapı

Dəst - əl

Dəşt - çöl, biyaban

Dido - göz

Digor - başqa

Dil - ürək

Dilaviz - ürekaçan

Dilkun - üreyi qana dönən

Dilkəş - üreyeyətan

Dilşikən - ürəksindirən

Dirəxşan - parlaq

Duxter - qız

Dun - alçaq

Dunperver - alçaqları bəsləyen

E

Ehtimam - himmet, çalışqanlıq

Etidal - müləyim, orta vəziyyət

Eybucu - eybaxtaran

Ə

Əbru - qaş

Ədəm - yoxluq

Ədimül-misal - misli olmayan, nadir

Ədu - düşmən

Əfal - işlər

Əflak - fəlekler, göylər

Əhbab - dostlar

Əhmər - qırmızı

Əhriman - şər qüvvə (oda sitayış

edənərin dinində şər allahi)

Əxtər - ulduz

Əkabir - böyükler

Əqrəba - qohum-qardaş

Əqsam - qışmalar, növər

Ələsəviyyə - hərəber, özüne görə,
münəüzəm

Əlayiq - əlaqələr

Əlem - 1. bayraq; 2. kədər

Ələssəbah - seher olacaq, sühb
erken

Əlhan - gözal səsler

Əliyyə - yüksək, uca

Əlvah - lövhələr

Əmma - bod - sonra, deməli

Əmsak (imsak) - qorunmaq,
xəsislik

Ənadıl - bülbüller

Əncümən - cəmiyyət, möclis,
yiğincəq

Əndəlib - büləbül

Ənderun - daxil, içəri

Ənduh - kədər, qəm

Ənəlhəq - haq (həqiqət) mənəm

Ənsar - köməkçilər, iştirakçılar

Ənva - növlər, cürbəcür

Ənver - işləqlənmiş, nurlu

Ərayis - gəlinlər

Ərgəmən - orta əsrə işlənən çalğı
aləti

Ərgovan - qırmızı

Ərsə - meydən

Ərş - göyün üst qatı

Ərz - yer küresi

Əsağır - kiçiklər

Əşabi-kəhf - mağara ehli

Əsna - ortaqliq, zaman, vaxt

Əşk - göz yaşı

Ətiyyə - tövhe, bəxşis

Əyan - aşkar, açıq

Əyyam - günlər, vaxtlar

Əzimət - köçmək, sefər

Əzm - qəsd, irade

F

Fariğül-bal - asude, rahat

Fəqih - dindar, din alimi

Feqr - təsəvvüf istiləhi, yeddinci
(somuncu) təkamül mərtəbəsi, kastibləq

Fəramuş - unutmaq

Fərcam - xisət, xəsiyyət,
qabiliyyət, mezmən (insan)

Fərəch - şadlıq

Fərohnak - şad

Fərkunde - şad, gözəl

Fotuh - fəthlər, qələbələr

Fiqh - din qanunu

Filhoqiqə - doğrudan da, həqiqətən

Firdovs - bağ

Firib - hiyələ, aldatmaq

Fisqü fücur - pis işlər

Fitrak - ətək, yan heybəsi

Fövə - dosto

Fövq - yuxarı

Fünun - fənlər

Füsürdə (efsürdo) - solmuş

Füzün - artıq

G

Geyşü - zülf, saç

Gerdən - boyun

Gerdən - herlənən (dünya)

Giran - ağır

Giranmeye - qiymətli, bahalı,
görkəmli

Gireh - düyüñ

Girehkir - düyünlənmiş

Giriban - yaxa

Guş - qulaq

Guvah - şahid

Gülüzər - gül yanaqlı

Gürüh - tayfa

Güzəran - keçən, dolanacaq, meşət

Ğ

Ğəmmaz - hiyəgor, yaramaz

Ğəzal - ceyran

H

Hala - indi

Hale - ayın etrafında görünen işığı
daire

Haşəllillah - Allah eləməmiş

Hayil - araya girmək, manəcə

Hebaleyi-nigah - kəbincə alma,
evləndirmə

Həbəzə - no yaxşı, beh-beh

Heqaiq - həqiqətlər

Həməl - göydəki 12 bürədən
birincisi, (qoc) quzu bürcü, quzu

Həməqərin - yaxın, borabər

Həmzeban - birdilli, dilbir,

həmfikir

Hənkam - vaxt, zaman

Hərasan - q orxmuş, diksinmiş

Hərim - qadağan olunmuş yer

Həsəb - qabiliyyət, bacarıq, iradə

Həvadis - hadisələr

Həzar - 1. min; 2. büləbül

Hicab - örtü

Higəran - 1. baxa-baxa; 2. nigaran

Hilm - həlimlik, yumşaqlıq

Himayət - kömək, yardım

Hisar - qılınc

Hur (huri) - məlek, pəri

Hüzün - kədər, qəm

X

Xab - yuxu

Xak - torpaq

Xakisar - zəlil, yazılıq

Xamə - qələm

Xas - yüksək, təbəqədən olan adam

Xaver - şərq, gündoğan

Xəm - əyri
 Xəndan - gülə-gülə
 Xənda - gülüş
 Xəndəzənan - gülo-gülo
 Xor - eşşək, uzunqulaq
 Xosm - düşmən
 Xəzən - payız
 Xirəd - ağıl
 Xirodmənd - ağıllı
 Xocəstə - bəyənilmiş, yaxşı
 Xovf - qorxu
 Xub - yaxşı, gözel
 Xuda (xudavond) - Allah
 Xudbin - özünübəyənən, ekoist
 Xuddam - qulluqçular
 Xun - qan
 Xunab - qanlı su
 Xunin - qantökən
 Xurdəbin - incəliyi, görən, çürükü

I

İcab - lazum gəlmək
 İffot - höya, namus
 İxrac - xaricə göndərmək
 İllət - sobəb, xəstilik
 İnbisat - genişlənmə
 İrşad - yol göstərici, aylıq
 İrtəhal - ölmək, köcmək
 İstifsa - sorğu, sual
 İstima - eşitmək
 İşbah - kölgə, siluet, kabus
 İştihad - şövq, həvəs, sevgi
 İtalo - uzunculuq
 İza - eziyyət

K

Kardan - işbilen
 Kec - əyri
 Kəcmədar - əyri yürüslü
 Kərcəftar - pis münasibət
 Kəhkeşan - qalaktika, kainat
 Kem - az
 Kişver - ölkə
 Kiyti - dünya, alem
 Kiytinüma - dünyani göstərən

Kövkob - ulduz
 Kuh - dağ
 Kuhsar (an) - dağlıq yerlər
 Kunun (əknun) - indi
 Kutah - gödək
 Küñh - dib, əsl mena
 Küşto - ölmüş

Q

Qodər - qozavü qodər
 Qodiri-mütəal - Allah
 Qorin - yaxın
 Qoziyyo - hadiso, hal, vəziyyət
 Qiblonüma - kompas
 Qital - qanlı döyüş, vuruşma
 Qut - yem, çörək, güc
 Qüds - pak, müqəddəs

L

Laəlac - eləcəziz, məcbur
 Lalevəş - lale üzü
 Leyl - gecə
 Leyletül-qədr - Qədr gecəsi
 (müqəddəs)
 Leb - dədəq
 Ləzayiz - ləzzətlər
 Liqa - surət, sifət
 Lilləhəl-həmd - Allaha şükür olsun

M

Madər - ana
 Madərzad - anadangelmə
 Mah - ay
 Mahi - balıq
 Mahru - ayuzlü
 Manond - kimi, bənzər
 Masova - bundan başqa
 Mehr - 1. günsə; 2. məhəbbət
 Mehrab - müqəddəs yer
 Merac - göyo uçuş (dini əfsanəye
 görə Mohəmmədin göye uçuşu)
 Məcənnə - qalxan, qorunma
 vasitəsi
 Mocor - örtü, çarçat
 Mochur - ayrı düşmüş, yazıq

Məfariqət - aynılıq
 Məğfur - bağışlanmış, mərhum
 Mehfil - məclis, yığıncaq
 Məhmil - gəcəvə, dəvə üzərində
 aparılan evcik

Mexmur - xumarlanmış
 Məlaik - məlaikələr, pərilər
 Melal - kəder, qəm
 Malamat - dənlaq, töhmət
 Melaz - sığınacaq, məvə, dayaq
 Melcə - ponah, sığınacaq
 Melex - çoyırka
 Mənabir - mənbarlar, yüksəklilikler
 Menzur - məqsəd, nəzərdə tutulan
 fikir

Məratib - mərtəbələr, dərcələr
 Mərdum - 1. xalq, 2. bəbək
 Məriz - xəstə
 Məsa - axşam
 Məsələh - məslehetlər, lovazimat
 Məsdud - bağlı, kəsilmiş (yol)
 Məsərət - şadlıq
 Məstur - örtülü, yazılımış
 Məşhun - dolu, yüklenmiş
 Mətrukat - qoyub gəden şeylər, miras
 Məva - yer, məkan, vəton
 Məvasilət - birləşmək
 Məzher - doğuş yeri, tülü
 Mozkur - yuxarıda adı çökülmüş
 Məzrəə - əkinboğek
 Minbəd - bundan sonra
 Misdaq - mövcübince, esasən
 Misvak - diştemizləyen
 Mişkat - çiraq yeri
 Mişkatül-Ənvar - işıq mənbəyi
 Mişkin - qara, etirli
 Miyən - kemər, bel, orta
 Mötəd - öyrəşən, adət edən
 Mügəyir - eks, eksinə
 Mur - qarınca
 Muy - tük
 Mübah - şəriətə görə haram və
 günah olmayan sey, icazo verilmiş
 Mürəmət - həmiyyə
 Müettər - etirli, etirənləmiş

Müxatəb - söz deyilən şəxs
 Müxələfat - ev eşyası
 Müjə - kirpik
 Müjgan - kirpik
 Mükəddər - qəmli
 Mülaqat - görüş, səhbət
 Münəfi - xəcalet
 Müngir - inkar edən
 Münkəşif - açılmış
 Mürg - quş
 Müürü-zəmin - zaman keçidkə
 Müshof - müqəddəs kitab (dini)
 burada: üz, suret

Müstəər - bürovuz, məcazi
 Müstəmənd - möhtac, kəməyə
 ehtiyacı olan

Müşəvvəş - qarışiq
 Mütalibə - təlob, borc istəmək
 Mütəccir - üzürlü
 Mütərəssid - axtarmaq, araşdırmaq
 Müti - tabe, sözə baxan
 Müttəlc - xəbərdar
 Müztor - yazıq, zavallı, iztirab
 çeken

N

Nabina - kor
 Naim - yuxulu, yatmış
 Nairob - od, atəş, alov
 Nairəfrüz - odlu, yandırıcı
 Naqə - dişli devə
 Nam - ad
 Nan - çörək
 Nar - od
 Naşūnas - tanınmayan, yad, bigana
 Natəvan - güesüz
 Nayab - tapılmayan, aztəpişən,
 nadir
 Nemek - duz
 Nemekbəhəram - duz-çörəyi
 saymanın, nankor
 Nərm - yumşaq
 Nəsəb - nəsil, aile
 Nəşəyab - nəşə tapan
 Nigah (nigəh) - baxış

Təcəssüs – axtarış
 Tacrid – bir guşeye çekilmək, üzlet
 Təoqlüq – olaqəsi olan, dəxli olan
 Təoqlül – illəti, səbəb
 Təoqlüm – nəsihət, dərs
 Təerrüt – hücum, etiraz
 Təfriq – ayırmak
 Təgollüb – saxta
 Təhoyyür – heyrot
 Təhniyot – yoxlamaq, halını
 soruşmaq, tobrik, alqış
 Təhsin (etmək) – bəyənmək,
 torifləmək
 Təhzib – yaxşılaşdırma, təmizləmə,
 torbiyo
 Təqva – dini qaydaları gözləmək,
 ibadət
 Təlxis – xülaso etmək
 Təlio – günəşin doğması
 Təmhid – bərəborlaşdırma,
 düzəltmə
 Tənha – tok
 Tərəb – şadlıq
 Torobnak – şad
 Toriq – yol, qayda
 Tosvil – aldatmaq üçün tədbir
 Təvəlla – dostluq axtarmaq
 Təviq – yubanma, toxır
 Təvıl – izah, şərh
 Tif – qılınc
 Tifl – uşaq
 Tir – ox
 Tirə – qara, tutqun
 Tiz – iti, cəld, kəskin
 Türab – torpaq
 Türre – saç, zölf
 Tüyur – quşlar

Üməm – xalqlar, ümmətlər
 Ümmət – bir peyğəmberin dinine
 mənsub olan adamlar
 Ümmül – xəbais-şərab, çirkinliklər
 anası
 Üşşaq – aşıqlar

V

Vadi – çöl, oba
 Vahi – boş
 Vajgun – başısağdı
 Valid – ata (ana)
 Vasil – çatılmış
 Vəhm – qorxu
 Vər – və eger
 Vəsail – vasitələr, dövlət, pul
 Vüfür – çox, artıq

Y

Ya əxil-İdbar – ey yaramaz qardaş

Z

Zağ – qarğı
 Zahir – aşkar, xaric
 Zaye – məhv
 Zehi – bəh-bəh, çox
 Zəban – dil
 Zəgen – qarğı
 Zəxm – yara
 Zekiyə – dərrakelik, şüurluluq
 Zəmair – ürekler, qəlbər
 Zəmin – yer
 Zemir – qəlb, ürək
 Zer – qızıl
 Zerd – sarı
 Zimistən – qış
 Zində – diri
 Ziver – bezək
 Ziyade – artıq, çox
 Ziynət – bezək
 Zövqrəngiz – zövqü artırınan
 Zünnar – keçişlərin bel bağı (kəməri)

KİTABIN İÇİNDƏKİLƏR

Müqəddimə	4
Təhzibi-axlaq	17
Nəsihətlər	65
Keşfül-Qəraib	73
Kitabi-Əsgəriyyə	115
Mişkatül-Ənvar	131
Ömür-gün şeirləri	181
Mənzum hekayətlər	219
Lirik əsərlər	243
Qəzəller	245
Qəsidiələr	381
Müxəmməslər	390
Mürəbbə-tərkib	394
Mesnəvi	396
Müstəzad	399
Qitələr	401
Rübailor	407
Allegorik şeirlər	415
Menzum məktublar	425
Müxtəlif şeirlər	435
Riyazül-qüds (mənzum parçalar)	445
<i>Qeyd və şəhərlər</i>	455
<i>Lügət</i>	479

Buraxılışa məsul: *Umud Rəhimoglu*
Texniki redaktor: *Mübariz Piriyev*
Kompyuter səhifələyicisi: *Azər Quliyev*
Korrektor: *Şəhla Xəlilova*

Yığılmaga verilib 05.10.2004. Çapa imzalanıb 05.04.2005.
Formatı 60x90 $\frac{1}{16}$. Fiziki çap versəqi 30,5. Ofset çap üsulu.
Tirajı 25000. Sifariş 70.

Kitab "PROMAT" mətbəəsində çap olunmuşdur.

Ölərəm can verərək olmasa canan qismət,
Verərəm canımı olsa mənə o can qismət.

Yədi-beyza və esa göstərər hər sehrbaza,
Kimsəyə olsa bu cür zülfə-pərişan qismət*.

Əli boşluqda uçulmuş divarın qədrini bil,
Çünki olmaz sənə Keyvandakı eyvan qismət*.

Güldə gör əksin dilber üzünün şadlıq ele,
Olmamışdan xəzana böylə gülüstən qismət.

Yuva tikməkdə olan bülbüllə gül asta dedi:
Xoş olar olsa bu başlangıca payan qismət.

Bax, ölümündən də betərdir bu vüsalsız yaşamaq,
Nə ömürdür ola daim ona hicran qismət?!

Yağdan qorxmaz idim, Qüdsi, əger dostum ola,
Tənədən qorxmaram heç olsa giribən qismət.

Ey könül, dövləti – fəqrinlə dolan bəsdir, bəs,
Nə qədər varsa əlində güzaran bəsdir, bəs.

Şah gədədan belə bir kuyi də çox əskikdir,
Bəndəlik et, diləmə şövkəti şan bəsdir, bəs.

Varsa fikrin olasan qeydi-bədəndən azad,
Başa çəksən gülərək rətli-gəran bəsdir, bəs.

Soldurub badi-xəzan gülşəni, güldən yox əse
Sayə salsa başa ol sərvə-rəvan bəsdir, bəs.

Dutalım ki, sənə öldürməyə qəsd eyləyir o,
Razi olsan ona tapşırmağa can bəsdir, bəs.

Bizdə zahid kimi gər olmasa da yüz ümmid,
Eləse birçə nəzər, piri-müğən bəsdir, bəs.

Niyə söylərsən, a Qüdsi, hamıya qəmlərini,
Göz və qəlbən halına olsa nişan bəsdir, bəs.